

Bu vəsaitin elektron surəti, **@n4hkro** tərəfindən “Elektron Vəsaitlər” kanalı üçün hazırlanmışdır (<https://t.me/eSources>).

Kanalda təhsilə aid axtardığınız bir çox vəsaiti tapa və ya əlinizdəkiləri başqaları ilə bölüşə bilərsiniz.

Kanaldakı vəsaitlərin başqa kanallar (qruplar) tərəfindən paylaşılmasına etiraz edilmir.

Telegram:

Reklam, təklif və iradlarınız üçün: **@n4hkro**

Kanal: **@eSources**

MÜASİR AZƏRBAYCAN DİLİ

FONETİKA, ORFOEPİYA, ORFOQRAFIYA

BİRİNCİ HİSSE

ÜÇUNCUNƏŞR



LÜĞƏT VƏ ENSİKLOPEDİYALAR



LÜĞET VƏ ENSİKLOPEDİYALAR

III/63
047

ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏ

**MÜASİR
AZƏRBAYCAN
DİLİ**

FONETİKA, ORFOEPIYA, ORFOQRAFIYA

BİRİNCİ HİSSƏ

ÜÇÜNCÜ NƏŞR

*Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmişdir*

**M.F.Axunciov adlına
Azərbaycan MƏMİ
Kitabxənası**

ŞƏRQ-QƏRB

BAKİ 2007

252264

*Bu kitab "Müasir Azərbaycan dili Fonetika, orfoeziya, orfoqrafiya"
(Bakı, Məarif, 1972) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

*Dərslik Azərbaycan Respublikasının
Dövlət mükafatına layiq görülmüşdür*

Redaktoru

Ağamusa Axundov
akademik

ISBN 978-9952-34-153-9

494.361-dc22

Azərbaycan dili – Fonetika

**Əbdüləzəl Dəmirdizadə. Müasir Azərbaycan dili. I hissə. Fonetika,
orfoeziya, orfoqrafiya**
Bakı, "Şərq-Qerb", 2007, 256 səh

Ali məktəblərin filoloji fakültələrinin müəllimləri və telebələri üçün
nezerde tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci hissədə – "Müasir
Azərbaycan edəbi dilinin fonetikası" bəhsində fonetik qanunlar, vurğu, intona
siya və cələcə də heçaların növleri haqqında geniş məlumat verilir. İkinci
hissə "Müasir Azərbaycan dilinin orfoeziyası" bəhsidir. Burada müasir Azə
rbaycan dilinin orfoeziyasının esasları, saitlərin, samitlərin və mürekkeb sözlə
rin tələffüz qaydaları izah olunur. Üçüncü hissədə – "Müasir Azərbaycan
dilinin orfoqrafiyası" bəhsində Azərbaycan dilinin yazılı və orfoqrafiyası
haqqında qısa məlumat verilir.

© "Şərq-Qerb", 2007

GİRİŞ

Azərbaycan dili Azərbaycanda ve bir sıra qonşu ölkələrdə əsrlərdən
beri yaşayış azərbaycanlılara ünsiyət vasitəsi kimi xidmet eden ana dili
dir. Azərbaycan dili türk dilleri ailəsinin qərbi qrupuna mənsub olmaqla bu
grup daxilində mərkəzi mövqə tutan və geniş nüfuz dairəsine malik olan
bir dildir. Hem de bu qrupa mənsub diller arasında en evel, yeni təq
ribən VII-IX əsrlər arasında ümumxalq dili halında formalaşmışdır.

Ümumxalq dili kimi özünü ilk formallaşma dövründə başlayaraq hem
danışış dili, hem de ədəbi dil qolları üzrə azərbaycanlılara xidmet etmiş
olan Azərbaycan dili XIX əsrdən tamamilə milli dilə çəvnləmiş və Azə
rbaycan milli medeniyyətinin forması halında xeyli təkmilləşmişdir. Azə
rbaycan ədəbi dilinin her iki növü – şəfahi və yazılı növü təqribən XI-XII
əsrlərdən mövcuddur. Əlbette, şəfahi ədəbi dil nisbetən daha əvvəller
formalaşmışdır, lakin yazılı ədəbi dil yaradılardan sonra da şəfahi ədəbi
dil ilə yanşı işlənilir və ümumi qanunauyğun yolla inkişaf edir. Mehəz bu
baxımdan Azərbaycan ədəbi dilinin inkişaf tarixini nezərdən keçirdikdə
bele melum olur ki, Azərbaycan ədəbi dilinin her iki növü daima müvəzi
suretdə işlənilmişdir. Əlbette, ilk dövrlərdə şəfahi ədəbi dilin işlənilmə
dairesi daha geniş, yazılı ədəbi dilin işlənilmə dairesi isə nisbetən meh
dud olmuşdur. Bununla bele, ədəbi dilin şəfahi və yazılı növleri zengin
laşma, deqiqleşme mənbələri kimi daima bir-birinə qarşılıqlı təsir göstə
rmişlər. Bu isə Azərbaycan ədəbi dilinin vahid milli dil halında formala
şmasının və ümumi normaların qanunlaşmasına zəminini yaratmışdır.

Dil onu yaradan və yaşadanlara xidmet eden ünsiyət vasitəsi olduğu
fürsət, onun qayda-qanunları da həmin dilde danışanların inkişafı ilə elə
qdər suretdə deyişir və təkmilləşir.

Ədəbi dil normalarının müəyyənlendirilməsində istifadə olunan
meyarın əsasları, şərtləri aydınlaşmış olur ki, bunlar əsasən aşağıdak
lardır: dürüstlük, düzgənlük, deqiqlik, asanlıq, sadəlik,
vahidlik, ceynilik, sabitlik, əhəngdarlıq, səlislik,
fəsihlik və davamlılıq.

Mehəz buna görə de bele xüsusiyyətləri ilə şərtlənen normalar əsasında
qurulmuş ədəbi dil pozulmaz sayılır və onun pozulmasına da yol verilmir.

Müasir Azərbaycan ədəbi dilinin bele normalar əsasında sabitləşərək
milli medeniyyətimizin forması halında qabaqcıl dünya dilleri ilə ayaq
laşması müasir dövrlə üzvi suretdə bağlıdır.

Azerbaycan ədəbi dili resmi dövlət dilidir. Azerbaycan ədəbi dilinin belə bir yüksək hüquq malik olması onun şifahi qolunun qurultay, konfrans, məruzə, mühazirə dili kimi de tam haldə formalşamasına imkan yaratmışdır. Beleliklə de müasir Azerbaycan ədəbi dili təlim-təhsil ocaqlarında təhsil vasıtesinin ve təlim-tehsil fənlərinin esası olmuşdur. Müasir Azerbaycan ədəbi dili bütün üslub qolları üzrə şaxələnərək hərəkəfi inkişaf etmiş dillərdəndir.

Hazırda Azerbaycan dilində minlərlə elmi, texniki, siyasi və bədii kitablar, yüzden çox qəzet və məcmüə neşr olunur. Kino ekranlarından, teatr sahnelərindən, qurultay salonlarından, ali məktəblərdən, elmi-tədqiqat institutlarından, idmançı şərqiyyətlərdən, gənclərin neğmələrindən Azerbaycan dilinin her gün, her saat megrur, şəraq və dərin məzmunlu avazı eşidilir. Azerbaycan dili bir sira radiostansiyalarda vertiş hüququna malik bir dil kimi dünyada səslənir.

İndi Azerbaycan ədəbi dilində dünya elm və sənət xəzinesinin en qiyməti eserlərini oxumaq mümkündür. Azerbaycan xalqının her bir oğlu, qızı dünya elm və ədəbiyyat klassikləri – Aristoteli, Firdovsimi, Nizamini, Homeri, Şekspiri, Puşkin, Tolstoyu, Darvini və başqalarını öz ana dilində oxuya bilir.

Müasir Azerbaycan ədəbi dili çox təreqqi və inkişaf etmiş diller sırasındadır. Azerbaycan ədəbi dilində yalnız bədii eserler deyil, elmin, texnikanın, fəlsəfi və ictimai düşüncələrin en son nailiyetlərindən bəhs edən çoxçildli, dərin məzmunlu eserlər de yazıılır.

Burada belə bir fakt ki qeyd etmek lazımdır ki, Azerbaycan dili keçən esrlərde de ümumən Orta Asiyada, xüsus Qafqazda yaşayan müxtəlif dilli xalqlar arasında ümumi anlaşma vasitesi olmuş, hətta Qafqazın bir sıra xalqlarından olan aşıqlar, esasən öz qoşmalarını Azerbaycan dilində söyləmişlər. Son zamanlarda aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, XVI-XVIII esrlərde yaşayıb-yaratmış 35 erməni aşığı azerbaycanca qoşmalar düzəldib el arasında oxumuşlar.

Azerbaycan dilinin Qafqazda ve Orta Asiyada xalqlar arasında anlaşma vasitesi kimi geniş dairədə istifadə olunduğunu XIX əsrin meşhur adamları – Lermontov, Marlinski, Lazarev, Budaqov dəfələrlə qeyd etmişlər. Hətta Lermontov Azerbaycan dilinin Qafqazda, ümumiyyətə, Asiyada gezib-dolaşmaq üçün en əlverişli bir anlaşma vasitesi olduğunu, o zaman Avropada çox işlənilən fransız dili kimi mahiyət daşıdığını xüsusi qeyd etmişdir.

Beleliklə, aydın olur ki, müasir Azerbaycan ədəbi dilinin tarixi kökləri vardır. Buna görə də müasir Azerbaycan ədəbi dilindən düzgün istifadə etmək üçün onun qayda-qanunlarının esaslarını dəqiq bilmək və onun normalarının pozulması sobəblərin haqqında ümumi təsəvvürə malik olmaq

her bir azerbaycanlıının müqəddəs borcudur. Müasir Azerbaycan ədəbi dili dedikdə əsasen müasir dövrde yüksək seviyyəli, hərəkəfi inkişaf etmiş və bütün sahələr üzrə her cür anlaysı ifadə etmək imkanları olan Azerbaycan ədəbi dili nəzərdə tutulur.

“Müasir Azerbaycan ədəbi dili” fənni indi azerbaycanlıların bütün sahələrdə istifadə etdiyi anlaşma vasitesinin – Azerbaycan ədəbi dilinin esasını teşkil eden vahidlərin qayda-qanunlarını və esas normalarını öyrəndən fənnə deyilir.

“Müasir Azerbaycan ədəbi dili” fənninin esas şöbələri və bəhsleri aşağıdakılardır: fonetika, orfoeziya, orfoqrafiya, leksikologiya, frazeologiya, morfologiya, sintaksis.

1) **Fonetik** adə müasir Azerbaycan ədəbi dilinin fonemlər sistemindən, fonetik qanunlarından, fonetik hadisələrindən və parçalarından bəhs olunur.

2) **Orfoeziya** adə müasir Azerbaycan ədəbi teleffüz normalarından, qayda və qanunlarından bəhs olunur.

3) **Orfoqrafiya** adə müasir Azerbaycan ədəbi dilində düzgün yazı qaydalarından bəhs olunur.

4) **Leksikologiya** adə müasir Azerbaycan ədəbi dilinin lügət təkibindən, sözlərin quruluş və məna növlərindən bəhs olunur.

5) **Frazeologiya** adə müasir Azerbaycan dilindəki frazeoloji ifadələrin tiplərindən və məna növlərindən bəhs olunur.

6) **Morfologiya** adə sözlərin deyisişilməsindən və qrammatik kateqoriyanın morfoloji əlamətlərindən bəhs olunur.

7) **Sintaksis** adə söz birləşmələrindən, cümlələrdən bəhs olunur.

Bunlardan başqa bu və ya digər esas bəhslerle əlaqədar olaraq müasir Azerbaycan yazısından, elifbasından, dırğu işaretlərindən və leksikoqrafisindən da məlumat verilir.

Beleliklə, aydın olur ki, “Müasir Azerbaycan ədəbi dili” adlanan fənn düzgün danişmaq, düzgün yazmaq, düzgün oxumaq və deyileni, yazılış düzgün başa düşmek üçün en mühüm anlaşma vasitesi olan dilin normalarını, qayda-qanunlarını əsası surətdə tedqiq və təlim edən bir fəndir.

BİRİNCİ HİSSƏ

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN FONETİKASI

ÜMUMİ FONETİKA MƏSƏLƏLƏRİ

§1. Fonetikanın mövzusu və növləri. Fonetika dilçiliyin bir bölməsidir. Bu bölmədə dilin əsas tərkibindən, ses qanunlarından, daha ümumileşmiş halda desək, dilin ses sistemindən bəhs olunur.

Ümumi və xüsusi dilçilik olduğu kimi, onun bir bölməsini teşkil edən fonetika da ümumi fonetika və xüsusi fonetika olmaq üzrə iki növdür

Səslərin ümumi akustik və fizioloji cəhətləri, səslərin təsnifində tətbiq olunan ümumi prinsiplər, elecə də vurğu, heca, intonasiya, ses, fonem, ses sistemi, səslərin deyişməsi, əvəzlənməsi kimi bir sıra məsələlərin nezəri əsasları ümumi fonetikanın mövzusunu teşkil edir. Xüsusi fonetikada issa bu məsələlər ayrıca olaraq bu və ya digər konkret bir dil əsasında tədqiq olunur və həmin dilin özüne xas olan cəhətləri aydınlaşdırılır, hətta məxsusi qanunları müəyyənəşdirilir. Ümumi fonetikada ümumileşdirilmiş halda verilmiş bir sıra qanunlar, təsnifat bu və ya digər dilin materialları əsasındaki nümunələrlə xüsusi fonetikada bir qədər də dəqiqləşdirilir.

Beleliklə, her bir dilin öz adı ilə müəyyənlenən xüsusi fonetika formalılmış olur. Məsələn, Azərbaycan dilinin fonetikası, rus dilinin fonetikası, gürcü dilinin fonetikası, türk dilinin fonetikası, ərəb dilinin fonetikası, alman dilinin fonetikası və s.

Dilin ses vahidləri əmeli və nezəri məqsədlərlə müxtəlif cəhətlərdən, müxtəlif istiqamətdə tədqiq olunur, beləliklə də fonetikanın müxtəlif bəhsleri və müxtəlif növləri formalıdır. Bu baxımdan fonetikanın aşağıdakı növlərini xüsusi qeyd etməyi lazımlı bilirik

1. Təsviri fonetika. Bu və ya digər konkret bir dilin müasir səviyədə malik olduğu ses tərkibini, ses qanunlarını və müəyyən şəraitdən asılı olaraq yaranan fonetik deyişmələrin qanuna uyğunluğunu

aydınlaşırmış, təsbit etmək və bunlardan əmeli neticələr çıxarmaq təsviri fonetikanın mövzusunu və məqsədini teşkil edir. Belə neticələr isə dil təlimi işini faydalı və səmərəli qurmaqdır, əlifbanı təkmilleşdirməkdə, orfoqrafiya qaydalarını elmi-nezəri əsaslar üzrə dəqiqləşdirməkdə, təkmilleşdirməkdə, orfoepiya əsaslarını müeyyənleşdirməkdə mütexəssisləri və elecə də dil müəllimlərini nezəri cəhətdən silahlandırır.

Əlbette, təsviri fonetikanın bir sıra neticələri fonetikanın digər növləri üçün de faydalı ola bilər. Bu neticələr – dilin musiqi, xusuşən təğənni¹ işi ilə elaqədar bəzi məsələlərini də aydınlaşırmış üçün istifadə oluna bilər.

2. Tarixi fonetika. İnkışaf tarixi boyu müəyyən dilin ses tərkibinde, fonetik qanun və qaydalarında baş vermiş deyişmələri öyrənib, həmin dilin fonetik sisteminin inkışaf tarixini müəyyənleşdirmek tarixi fonetikanın mövzu və məqsədini teşkil edir.

Tarixi fonetikada ses tərkibinin təkmilleşməsi, müəyyən sesin və ya fonetik qanunun tədrিচen geniş dairədə işlekolma prosesi, yeni bir sesin tövəmə, digər bir sesin yoxolma prosesi tədqiq olunur.

Tarixi fonetika təsviri fonetikadan tədqiqat obyektinə və mənbeyinə görə də fərqlənir. Təsviri fonetikada müasir ədəbi dilə, canlı danışığa və nəhayət, canlı şivelərə əsasən neticələr çıxarıılır, daha doğrusu, təsviri fonetikada hazırlı dövrde səslənən, eşidilen dil tədqiq olunur. Burada təbii (qulaqla) eşitmədən başqa, ələtlər vasitəsi ilə də tədqiqat aparılır və neticələr əldə edilir.

Tarixi fonetikada vəziyyət başqa cürdür. Burada əsasən yazılı abidələr və qohum diller fonetik cəhətdən tədqiq edilsə də, müasir dil, onun müxtəlif şiveləri, müxtəlif əslub növləri de tədqiqat obyekti ola bilər. Bu tədqiqatda issa müqayisilə tarixi əsas tətbiq olunur. Deməli, tarixi fonetika öz tədqiqat usuluna görə də təsviri fonetikadan fərqlənir.

Butun bunlara baxmayaraq, həm təsviri, həm tarixi fonetika bir-birimə tamamlayıb və əslində təsviri fonetika da tarixi fonetikanın bir hissəsini teşkil edir. Çunki tarixi inkışaf nöqtəyi-nezərindən müasir dilin fonetik sistemi inkışaf tarixinde müəyyən mərhələnin fonetik sistemindən başqa bir şey deyildir.

Buna baxmayaraq, təsviri fonetika müstəqil istiqamətli və müəyyən tədqiqat obyekti olan müstəqil bir sahədir

¹ Təğənni - hava ilə oxumaq, zümzümə etmə

Fonetikanın, dilçilik edebiyatında adları çekilen diğer növlereine geldikde, demeliyik ki, *təcrübi fonetika*, *fizioloji fonetika*, *müqayisəli fonetika* kimi adlarla tanınan bütün bu fonetika növleri eslinde təsviri və tarixi fonetikalarda tətbiq olunan üsul ilə, vasite ilə, ya da tədqiq olunan sahə ilə bağlı olaraq fərqlənen növlərdir.

3. *Təcrübi, yaxud eksperimental fonetika* daha çox təsviri fonetikadır. Lakin burada müxtəlif aletlər vasitesi ilə sesin mexreci, sesin uzanma, qısalma derecesi və saire, xususən müasir fizika, texnika imkanları – məşinləri esasında laboratoriyyada tədqiq olunur.

4. *Fizioloji fonetika* eslinde fonetikanın esas tədqiqat obyekti olan seslərin yaranmasında fealiyyət göstəren bədən üzvlərinin təleffüz prosesindəki vəziyyətinin tədqiqi ilə bağlı bir sahədir və həm təsviri, həm de tarixi fonetikada bu cəhətlər nezəre alınır.

5. *Müqayisəli fonetikada* bir dilin şivelerindəki, bir ailəyə mənsub dillerdəki və hətta müxtəlif dillerdəki səs sistemi müqayisə yolu ilə tədqiq olunur. Buna görə de müqayisəli fonetikanın esasını təşkil edən tədqiqat üsulu həm tarixi fonetikada, həm de təsviri fonetikada (daha ümumiləşmiş halda desək, həm ümumi, həm de xüsusi fonetikada) tətbiq olunur. Beləliklə de tekce bir dilin sesləri haqqında deyil, bir sira qohum ve ya yad dillerin fonetik sistemi haqqında etraflı məlumat verilmiş olur.

Ş2. *Fonetikanın əhəmiyyəti*. Dil dedikdə biz, birinci növbedə, seslenme ilə tezahür eden bir hadisəni başa düşürük. Əslində dünən dillerinin bir qismində danışığın ümumi şəkildə seslenme hadisəsində feal vəzifəsi olan bir üzvün adı ilə, yeni rusca *язык*, fransızca *langue*, ərbəcə *لسان*, farsca *زبان*, əfqanca *لغه*, türk dillerində *til*, *dil* adlanması da dil üçün seslenmenin və danışq üçün dilin ne qeder vacib olduğunu göstəren bir dəlildir. Axi, ağız boşluğununa gələn her cür ses axıñından müxtəlif seslərin yaranmasında iştirak edən ən mühüm üzv ağız boşlığunda hərəkət edə bilən dildir. Ele buna görə de dildən, yeni danışqdan bəhs edərək, biz ancaq seslenme ilə bağlı olan və danışq üzvləri vasitəsi ilə formalanmış səsli dili başa düşürük.

Dil təleffüz olunur və eşidilir, şərti işaretlərlə – hərflərlə yazılır və oxunur. Beləliklə, dil təleffüz olunan, yazılın, oxunan və eşidilən nitq kimi müxtəlif formalarda olsa da, yene esasən seslərlə təzahür edir. Buna görə de ses dilin maddi qabığı hesab olunur və dil seslərlə maddiləşən bir ictimai hadisə sayılır.

Hər bir dildeki seslər müxtəlif olduğu kimi, müxtəlif dillerdəki, hətta oxşar seslər de tam eyniyyət təşkil etmir.

Bundan başqa, dil deyişdikcə, inkişaf etdikcə dildeki seslərdə de az-çox deyişlik ola bilir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq deyişen dilin maddi vasitəsi olan seslərin deyişməsi, dilin bir sira fonetik qanun və hadisələrinin deyişməsinə, hətta yeni fonetik qanunların yaranmasına sebəb ola bilir. Mehə buna görə de dili həm eməli məqsədle öyrənmək üçün, həm de nezəri məqsədlərlə tədqiq etmək üçün onun maddi hissesini, yeni sesləri bilmək, seslərlə əlaqədar bir sira hadisələri və qanunları başa düşmək zəruridir.

Sade şəkilde desək, əlifba düzəltmək, orfoqrafiya qaydalarını tənzim etmək, həm de bunları telim etmək, düzgün təleffüz əsaslarını müyyənəşdirmək və öyretmək, başqa dilləri öyrənmək, loqopedləri (dili nöqsanlı olan uşaqları: peltək, kəkəleyən və ya müeyyen sesləri təleffüz edə bilmeyən) telim etmək və daha bir sira sırf eməli məqsədlər üçün dilin seslərini və fonetik qanunlarını öyrəmək çox zəruridir.

Bunlar eyni zamanda seslərin deyişmə, evezlənmə, düşmə, artma qanunlarını, tarixi inkişaf yollarını nezəri cəhətdən tədqiqətənin zəruriyini doğurur. Bundan başqa, dillerin tarixi tədqiqində tətbiq olunan müqayisəli tarixi usul daha çox tarixi fonetikaya əsaslanır, bu isə qohum dillerin tərkibinin öyrənilməsi zəruretini bir daha aydın göstərir.

Bütün bunlar ümumən dilçilik elminin, xususən onun bir bölməsinin təşkil edən fonetikanın əhəmiyyətini nümayiş etdirən konkret faktlardır. Buna görə de hər bir mədəni adam nitq medeniyyətinə yiyeñənmək üçün evvelcə dilin fonetik əsaslarını bilməlidir.

Ş3. *Fonetik transkripsiya* Məhdud miqdarda hərflərdən ibarət olan əlifba əsasında qurulmuş yazıda nitq səsleri dəqiqliş işarə olunmur, çünki yazının vahidleri olan hərflər nitq vahidleri olan seslərle tam eyniyyət təşkil etmir.

Orfoqrafik qaydaya görə müeyyen sözlərdə cyni hərf bəzən müxtəlif seslər kimi, bəzən də eyni sesin müxtəlif variantı kimi təleffüz olunur. Məsələn, *hqqa*, *toqqa* sözlərində yanaşı yazılın *q* hərfi rəsəndən birincisi karlaşmış halda (*ka* kimi), ikincisi ise cingiltili – dilarxası samit kimi təleffüz olunur. Yaxud *kolxoz*, *kino*, *katib*, *çıçək* sözlərində *k* hərfi üç sesin işaretsi halında təleffüz olunur; *kolxoz* sözündə *k* hərfi dilarxası – kar samit (*ka*) kimi, *kino*, *katib* sözlərində *k* hərfi dilortası – partlayıcı kar (*ke*) samit kimi, *çıçək* sözünün sonundakı *k* hərfi isə dilortası – novlu kar samit kimi təleffüz olunur.

Beleçə də *sovet*, *kolkoz* sözlerində ilk hecanın terkibindəki *o* herfi *a* kimi, *alim*, *aciz* sözlerinin evvelindeki *a* herfi uzun *a* halında, *alma*, *ağac* sözlerindeki *a* herfi isə adı orta kəmiyyəti *a* saiti halında tələffüz olunur və s

Bəle misalların sayını artırmaq mümkündür, lakin elə bu nümunelərdən də aydın olur ki, hərflər her zaman seslərə eyniyet təşkil etmir. Buna görə de dildeki sesləri tələffüz olunduğu kimi dəqiq suretdə öz məxərcinə uyğun halda yazmaq üçün həmin dilin yazı vasitesini təşkil edən elifbadakı hərflərdən eləvə, başqa yazılıarda istifadə olunan elifbalardakı hərflərdən də, hətta hərflərin sağında, solunda, üstündə, altında qoyulan bir sıra şərti işaretlərdən də istifadə etmək lazımlı gelir.

Bəlliiklə, eləvə hərflərdən ve bir sıra şərti işaretlərdən istifadə etməklə xüsusen şifahi dilde olan sesləri daha dəqiq halda yazıya köçürmək mümkün olur. Dildeki sesləri ve ses variantlarını dəqiq suretdə yazıya köçürmək üçün istifadə edilən xüsusi hərflər ve işaretlər sistemi ümmümləşmiş halda fonetik transkripsiya¹ adlanır.

Fonetik transkripsiyanın müxtəlif məqsədlərlə aparılan tədqiqat işlərində istifadə olunur, xüsusen dillerin müqayiseli tədqiqində, dialektoloji tədqiqat işlərində, fonetikada, orfoepiya normalarının dəqiqlişdirilməsində fonetik transkripsiyanın daha çox istifadə edilir.

Biz bu kitabda fonetik transkripsiya kimi, əsasən müasir elifbamızdan və bəzi şərti işaretlərdən istifadə etmişik ki, bunlar aşağıda kılardan ibarətdir:

- | | |
|---------|--|
| N, | Dilarxası <i>n</i> samitinin sağır <i>n</i> , sesinin herfi işarəsidir:
<i>man,a</i> , <i>san,a</i> |
| K' | Dilarxası kar samiti, <i>q</i> samitinin kar qarşılığını – <i>ka</i> samitini bildiren işare: <i>kollektiv</i> |
| X' | Dilortası - partlayan kar samitin işaretisi: <i>çıçax'</i> , <i>küləx'</i> |
| a: ə: | Sait sesi bildiren herfdən sonra qoyulan qoşa nöqtə həmin saitin uzunluğunu bildirir: <i>a ləm</i> , <i>ta:rif</i> |
| i. i. | Sait sesi bildiren herfdən sonra qoyulan tek nöqtə həmin saitin qısa olduğunu bildirir: <i>baci.si</i> , <i>əmi.si</i> |
| ə D T K | Samit sesleri bildiren hərflərin altında qoyulan tek nöqtə həmin herflə ifade olunan kar samitin cingili- |

¹ Transkripsiya – latınca *trans* (köçürmə) və *criptio* (yazı) sözləri tərkibindən düzəldilmiş termin; sözləri yazıda deyişiləşmənin daha uyğun oxsetdirmə üsuludur

tililəşdiyini, cingiltili samitin isə karlaşdığını bildirir *kitab*, *keçid*, *hələ*, *mutəkkə*

Yanaşı iki hərfin üstündə qoyulan bu işare həmin hərflərə ifade olunan seslərin qovuşaq halda – diftonqvari tələffüz olundığını bildirir. *toux*, *qourma*. Sait sesi bildiren hərfin üzərində qoyulan bu işare həmin saitin burunda azacıq uzun tələffüz olundığını bildirir: *atā*, *sā*, *aglı*.

Bezi kar samitin nefesli tələffuzunu bildirmək üçün samiti bildiren hərfin üzərində kiçik *h* herfi qoyulur *pʰul*, *sapʰ* və *s*

SƏSİN FORMALAŞMA MƏNBƏLƏRİ VƏ ƏLAMƏTLƏRİ


Ş4. Səsin akustik fiziki əlamətləri Səs çox mürekkeb və geniş bir anlayışdır. Səs dedikdə, təbietdə mövcud hər cur səs fikrə gələ biler. Əslində biz nəyi eşidiriksem, onu da ümmümləşmiş halda səs adlandırmırıq. Doğrudur, müasir fizika səbut etmişdir ki, təbietdə insan qulağı eşitməyən seslər de vardır. Həmin sesler fizikanın "akustika" bəhsində öyrənilir. Buradan belə bir nəticə çıxır ki, eşitme üzvü ilə – qulaqla derk olunan hər şey səsdir.

Lakin bütün bunlarla berabər, belə bir cəhəti qeyd etməliyik ki, səsin varlığı bizim qulağımızdan asılı deyil və biz eşitməsək də, təbietdə səs mövcuddur. Səsin törmə mənboyı və səbəbi başqadır, yayılma mühiti de müxtəlifdir. Buna görə bizim qulağımız da bir cur səs deyil, çox müxtəlif növ səs eşidir.

Bunu necə başa düşməli və necə izah etməli? Bu suallara cavab vermək üçün fizikanın səs (akustika) bəhsinə müraciət edək.

Cisimlər bu və ya digər qüvvənin tesiri nəticəsində rəqse gelir. Bu, rəqsli hərəket adlanır. Rəqslenmə isə həmin cisimin mühitini, yeni havanın və ya başqa qazın hissəciklərini rəqse getirir, lakin tədricen zeifləşir və nəhayət yox olur. Buna görə də hava və ya başqa qaz mühiti olmayan yerde ne rəqslenmə emələ gələ bilər, ne də yayılma biler; halbuki hava cinsi zamanda müxtəlif rəqslenməni çox müxtəlif istiqamətə keçirib yaya bilər.

İnsanda ve heyvanların çoxunda hava rəqslenməsini son derece həssashqla duyan xususi bir uzv – cihaz mövcuddur ki, bu uzv qulaq adlanır. Əşyanın rəqsı – hərəkəti nəticəsində hava hissəciklərində emələ gələn rəqslenmə istiqamətində olan hava dalğaları qulağa çatacaq xususi bir təsəssürat yaradır ki, buna biz səs deyirik. Səs, bu və ya digər mühitdə (adəten havada) yayılıb eşitmə üzv ilə qəbul olunan və beyində müəyyən təsəssürat yaradan rəqslenmedir. İnsan səsləri qulağı ilə eşidir.



Şekil 1 İnsan qulağının quruluşu

Qulaq başlıca üç hissədən ibarətdir: çöl, orta və iç hissə.

Səs dalğaları evvelce qulağın çöl hissəsinə – çöl qulağa, yeni qulaq seyvanına gelir və buradan çöl qulaqla orta qulaq arasında olan qulaq pərdəsinə çatır. Bu zaman qulaq pərdəsi ona toxunan dalğaların tesiri ilə həmin dalğaların rəqslenmə tezliyinə bərabər tezlikdə¹ rəqslenir.


Qulaq pərdəsinin rəqslenməsi ling kimi işleyen oynaq sümük-lər sistemi, yeni çəkic, zindan, üzengi tipli sümükler sistemi vəsi-təsi ilə qulağın daxili hissəsinin boşluğunu örtən uzunsov pəncə-reye verilir. Qulaq yolunun mexaniki qıcıqlanmaya qarşı çox həssas olan sinir ucları yerleşən hissəsi endoloimf deyilən maye ilə doludur. İçəridə əsas membran adlanan hissə vardır. Bu membran hər biri müəyyən tona köklənmiş bir neçə min (4500-ə qədər) müxtə-lif uzunluqda liflərdən ibarətdir.

¹ Tezlik – rəqslenmənin bir saniyedəki sayı

İç qulağa gələn səs dalğaları onun tezliyinə köklənməli olan liflərini rəqsə getirir. Beləliklə, müəyyən liflər rəqsə gelir və onlara uyğun olan eəsb ucları qıcıqlanır, bu eəsblər isə qıcıqlanmanın beyinə aparır. Mürekkeb səs təsir etdikdə bir sırə eəsb ucları qıcıqlanır və bunun nəticəsində də insan mürəkkəb səsin, məsələn, musiqi akord-dunun ayrı-ayrı tonlarını dərk edə bilir.

Səs dalğalarının yayılma istiqamətlərinin deqiq teyin edilmə-sində insan qulağının cüt olmasının da çox böyük əhəmiyyəti var-dır. Səs dalğalarının istiqamətini teyin etməyi bacarmaq hissə isə beyin mərkəzlerinin qulaqlara çatan rəqslenmələrdəki kəmiyyət fər-qini hesaba ala bilmək qabiliyyəti sayesində emələ gelir.

Her iki qulağı bərabər eşidən şəxsin, adəten, səs menbəyinə üzünü düz tuta bilməsi və bir qulağı bir az ağır eşidən və ya kar olan şəxsin isə səs gələn tərəfə üzünü düz istiqamətləndirə bilməməsi də qulağın cüt olmasının əhəmiyyətini göstərən bir faktdır.



Şekil 2 Her iki qulağı ile bərabər eşidən şəxş başının səs menbəyinə düz döndəmiş olur

İnsanın eşitmə üzvü səsləri bir-birindən asanlıqla fərqləndirir; səsin zil – uca, pest – alçaq, gur – zeif olduğunu, yaxud rengarəng növ-lərini ayırd edə bilir. Hətta, insan eyni dərəcədə ucalıqlıda, gurluqda danışan iki tanış adamın səsini və ya eyni dərəcədə zillikdə və pestlikdə çalınan zurnanın, kamançanın, klarinetin və başqa musiqi alet-lərinin səsini məhz tembrinə, səsin boyasına görə fərqləndirə bilir. Eyni əsasda dildəki a səsi o səsindən, i səsi ü səsindən ayırd edilir.

Bu nə üçün belədir və səslərin fərqlənməsini nə ilə izah etmək olar?

Yuxarıda aydınlaşdırıldı ki, səs – rəqslenmedir. Akustikada rəqslenmənin, yaxud səs dalğalarının forma və xarakterinə görə fərqlə-nən səsin başlıca üç növündən danışılır: zərbələr, gurultular və tonlar.

Zərbələr atəş açılışından, partlayışdan, elektrik qığılçımından, hər hansı bir ağır cisimin zerbesindən çıxan səslərdir. Belə səslərə uyğun gələn zərbə rəqslenməsi tekce bir dalğadan ibarət olur.

Küy yaxud gurultulu rəqslenmə qeyri-ahəngdar (qeyri-bərabər, qeyri-periodik) olanda, yəni rəqslenmənin zaman vahidi –

miqdari deyişken olduqda yaranan sese deyilir. Meselen, ağaç sinanda emele gelen çartılı ve s.

İnsanın danişq üzvlərindən dodaqların, dilin, dilçeyin rəqslenmesində de kuy ola biler. Ağız boşluğununda və ya qırtaqda da belə kuy yaranı bilir.

Ton, yaxud musiqi səsi (avaz) rəqslenme ahəngdar (beraber, periodik) olanda, yeni rəqslenmenin zaman vahidi miqdari sabit qaldıqda yaranan sese deyilir. Meselen, musiqi aletlərinin, müğənlilərin səsi belə səslərdəndir.

Nitq prosesinde ses tellərinin rəqslenmesi və bununla ağız və burun boşluğunundakı havanın rəqslenmesi de belə ahəngdar rəqslenmedir.

Ümumiyyətlə, tonda az da olsa kuy ünsürü, kuydə de azacıq ton ünsürü mövcuddur. Buna görə de saf tona və ya saf kuye nadir həllarda təsadüf edilir.

Sesin bir sıra keyfiyyət xüsusiyyətləri kuye nisbəten tonda daha parlaq suretdə özünü göstərir və məhz buna görə de sesin gücü (şiddəti) ucalığı, uzunuğu və tembri kimi çox mühüm keyfiyyətləri de əsasen tonlar üzərində daha asan müşahide və tədqiq oluna bilər.

Sesin ucalığı rəqslenmenin tezliyindən asılıdır, yeni bir saniyədə rəqslenmə miqdarı çox olarsa, sesin ucalığı çoxalar və ses de uclar Əksinə, bir saniyədə rəqslenmə miqdarı azalarsa, sesin ucalığı azalar və ses de alcələr.

İnsan qulağı en alçaq ses olaraq saniyədə rəqslenmə miqdarı 16 və en uca ses olaraq saniyədə rəqslenmə miqdarı 20 000 olan səsi eçidə bilir

Sesin gücü rəqslenmənin amplitudundan¹ (bir ucundan o bir ucuna genişlənmə sahəsindən), yeni ses dalğasının qalxıb düşmə nöqtələri arasındakı məsafədən asılıdır.

Rəqslenmə amplitudu böyük olduqda, ses de güclü, rəqslenmə amplitudu kiçik olduqda, ses de zəif olur.

Sesin uzunluğu rəqslenmenin kəsilərək və ya uzadılaraq davam etmə müddəti ilə ölçülür.

Adətən, nitq seslərinin, xüsusen sait seslərin davamlılıq dərəcəsinə görə növləri məhz sesin uzunluğu əsasında müəyyənlenədir.

Sesin tembri² sesin xüsusi keyfiyyəti və məxsusi boyaları deməkdir. Bərabər ucalıqda və gurluqda olan sesler tembrinə görə bir-

birindən ferqlənə bilir. Tembre görə cyni not üzrə oxumaq da, müxtəlif musiqi aletlərində çalmaq da, müxtəlif şəxslərin seslərini ferqləndirmək de olur. Buna görə, tembr sesin fərdiləşmə əlaməti kimi qiymətləndirilir.

Ses rezonans³ və rezonatoru eslində əks-seda adlandırdığımız hadisdir, yeni bir cisinin rəqslenmesine cavab olaraq diger cisinin rəqslenmesi ses rezonansıdır.

Rezonans, adətən, qapalı hava mühitində baş verir. Bu cəhətdən ağız və burun boşluğu nitq sesleri üçün (meselen, qırtaqda yaranma tonlar üçün) rezonans mühiti vasitesi, yəni rezonator ola bilər. Bir qayda olaraq, ağız boşluğununda müxtəlif rezonans şəraiti yaranmaqla, ses dalğalarından müxtəlif saitlər formalasılır.

Əsas ton – mürekkeb musiqi səsindəki en aşağı tona deyilir.

Oberton⁴ böyük tezliklərə malik olan qalan sade tonlarla deyilir ki, bu da yüksək ahəngdar tonlar demekdir.

Əsas tona ne qədər oberton qarışsara, sesin tembri de bir o qədər dolğun və zəngin olar.

Bəzən əsas ton olmadan da rezonatorda ton yaranır ki, belə ton şərti olaraq rezonator tonu adlanır.

Adətən rezonator tonu hər hansı bir hərəkətə görə ricə ilə (üfürməklə, tənəffüsə) rezonatorda olan havanın rəqslenmesindən yaranır.

Yeni aletlər vasitesi ilə seslərin üzərində aparılan tədqiqat neticəsində aydın olmuşdur ki, rezonans hava dalğası keçən rezonatorların (ağız boşluğunun) hər yerində birdən baş vermir və eləcə də ağız boşluğunun ön və arxa hissəsində ayrı-ayrı rezonans olur.

Eyni zamanda rezonatorun uzadılması, qısaldırması da tonun kökünü dəyişdirir.

Rezonans sahəsi (ön, arxa) və rezonans neticəsi (alçaq, yüksək tonlar) formant adlanır.

Bələliklə, akustika baxımından seslərin ümumi xarakterini nitq seslərinə tətbiq etdikdə başlıca olaraq aşağıdakı ümumi neticələr elde edilir:

1. Nitq seslərinin çoxu küylüdür və saf ton deyildir

2. Sesin gücü – şiddəti ses tellərində havanın (nəfəsvermə zamanı) sıxlıma gücündən asılı olur (vurğulu və vurgusuz saitlərdə olduğu kimi).

¹ Rezonans əks-soda (soso sos vermo) (frans.)

² Oberton – yüksək ton (alm.)

¹ Amplituda - genişlik (lat.)

² Tembr – zəng kilsəsi, zəng vuran (frans.)

3. Sesin ucalığı ses tellerinin uzunluğundan ve gerginliyinden asılı olur.

4. Saitlerin davamlılığı çox, samitlerin davamlılığı az olur

5. Sesin boyası, tembri ağız, burun boşluqlarının hecminden ve formasından asılı olur

Buradan ise nitq hisselerinin akustik karakteri ile nitq seslerinin fizioloji şeriatı arasında sıx bağlılık olduğu aydınlaşıır. Bu ise o demekdir ki, rezonans için rezonator lazımdır

§5. Sesin fizioloji mənbələri və əlamətləri. Nitq vahidləri olan seslerin formalşması fizioloji mənbələrlə daha çox əlaqədardır. Seslerin fizioloji mənbələri dedikdə, seslərin emələ getirilmə prosesində iştirak eden bədən üzvləri, insanın bioloji və fizioloji orqanizminin en müüməm hissələri nezərdə tutulur. Bu hissələr isə ümumişmiş halda danişq üzvləri, yaxud nitq orqanızını adlanır.

Qeyd etmək lazımdır ki, insan varlığının idarəedən eəsb sistemi danişq üzvlərinin də idarəedicisidir və buna görə de eəsb sistemi danişq üzvləri sırasında birinci yeri tutur. Digər üzvlər isə bədəndəki mövqelərinə görə üç qrupa bölünür. 1) Aşağı üzvlər (aşağı hisse); 2) Orta üzvlər (orta hisse); 3) Yuxarı üzvlər (üst hisse).

Aşağı üzvlər eslinde təleffüz cihazını təşkil edən üzvlərdən ibarətdir və bu üzvlərin vezifəsi sesin emələ gelmesi üçün lazımlı qurvəni hərəkətə getirmekdir

Orta üzvlər əsasən boğazda yerleşən üzvlərdən ibarətdir və bunların vezifəsi rəqslenmə ilə ses töretməkdir.

Yuxarı üzvlər ağız və burun boşluqlarının ayrıldığı yerden başlayaraq burun boşluğundan, ağız boşluğundan, ağız boşluğunda yerleşən üzvlərdən və dodaqlardan ibarətdir. Bu hissənin əsas vezifəsi danişq seslərini formalşdırmaqdır.

Danişq üzvləri haqqında nisbəten dəqiqlik və geniş təsəvvüre malik olmaq üçün 3-cü şəkli nezərdən keçirmək və başlıca üzvlər haqqında az da olsa, bəhs etmək vacibdir.


Ümumən seslərin yaranmasında və müxtəlif nitq seslerinin formalşmasında bu üzvlərdən her birinin müeyyən və məxsusi vezifəsi vardır.

§6. Aşağı üzvlər. Aşağı hissənin başlıca üzvi ağ ciyərdir. Ağ ciyər seslərin emələ gelmesində doğrudan doğruya deyil, ses emələ getirən digər üzvlərə köməkçi və vasiteçi olaraq iştirak edir.

Melum olduğu üzrə, müxtəlif seslerin emələ getirilmesi müxtəlif tezlikli rəqslenmələrlə əlaqədardır. Bele rəqslenmələrdə isə xaricə buraxılan havanın da miqdarı müxtəlif olmalıdır. Danişqda lazımlı olan her cür sesin təlibəne görə xaricə buraxılmalı havanın miqdarnı müeyyənleşdirməkdə ağ ciyərin mühüm rolü vardır; çünkü ağı ciyər xaricə buraxılan havanı avtomatik surətdə azaldıb artıra bilir. Ağ ciyərin bu qabiliyyəti pozulduğda danişqda kəkələmə, topuqlama kırımı hallar emələ gelir. Adı tənəffüsə hava ağ ciyərə tədrīcən və bərabər ölçüdə muntəzəm surətdə daxil olduğu halda, danişq zamanı, əksinə olaraq, hava ağ ciyərdən xaricə müxtəlif ölçüdə buraxılır. Ağ ciyər havanın bronxlardan və nefes borusundan keçərək qırtlağa gelməsinə təsir göstərir və bu hava oradakı ses tellerini hərəkətə getirir. Beləliklə, hava dalğaları tərkibindəki səslənnəmiş dalğalar ağız və ya burun boşluğununa keçir və oradan da xaricə çıxır.

Buradan aydın olur ki, nitq seslərinin emələ gelməsində iştirak eden aşağı hissədəki üzvlərin əsası ağ ciyər olsa da bu prosesdə diafragma, bronxlar və nefes borusu da iştirak edir.

§7. Orta üzvlər Orta hissə əsasən qırtlaqdan ibarətdir. Qırtlaq (xirtdek) qısa borudan ibaret olmaqla bir neçə qiğirdağın birləşməsindən emələ gelmişdir. Bu qiğirdağlardan ikisi öz hecm və şəkline görə başqlarından xeyli ferqlənir. Bunlardan birincisi, aşağı üzükvari qiğirdağdır ki, onun dar ucu qırtlağın ön torosinə, enli ucu isə arxa tərəfə uzanmışdır. İkincisi, üzükvari qiğirdağın üstündə yerləşmiş olan qalxanvari qiğirdağdır. Qalxanvari qiğirdağın arxasında isə bir cüt, o qədər de böyük olmayan, uçbucaq quruluşlu və hərəkətə dici çalovvari (piramidal) qiğirdaq da vardır (4 və 5-ci şəkillərə bax)



Şəkil 3. Danişq üzvlər

1. Ağ ciyərlər 2. Bronxlar 3. Nefes borusu. 4. Qırtlaq 5. Ses tellən

6. Ağız boşluğu 7. Burun boşluğu.

8. Yuvaqlar 9. Sert damaq


10. Damaq pordesi (yaxud yumşaq damaq)

11. Dil 12. Dişler


13. Dodaqlar 14. Alt çene

15. Əsəb sistemi - beynin

16. Uldaq boşluğu




Şekil 4




Şekil 5

Qırtaqda olan bu qıçırdıqların hamısı bir-birine ezele liflerle bitmişidir. Qırtağın içerisinde her iki terefdən onun divarlarına yapmışım olan et çıxıntıları burada üfüqi veziyetde uzanmışdır. Bu et çıxıntılarının başlangıç ucu qalxanvari qıçırdığın içeri küçünə, son ucu ise çalovvari qıçırdıqlara bitmişidir. Qırtaqdakı qıçırdıqların hərəkətedici olmaları sayesinde bu et çıxıntılarının ucu bir-birindən tamamilə uzaqlaşaraq, nəfəsalma zamanı ağ ciyərə gedən və nəfəsverme zamanı ağ ciyərden gelən havanın heç bir manee ilə rastlaşmadan keçib getmesine imkan yaradırlar ki, bu zaman heç bir ses eməle gelmir. Bu et çıxıntılarının ucu bir-birine yaxınlaşma və hətta, bir-biri ile kipleşerek birleşə bilir və belelikle, ağ ciyərden gelən hava et çıxıntılarının uclarına toxunaraq ona təsir edir, bunun neticesində də hemin çıxıntılarında rəqslenmə eməle gelir, bu rəqslenmə, yaxud ses dalğası ise udlaq boşluğundan keçərek ağız və burun boşluqlarında müxtəlif seslərin formalması üçün əsas olur (6 və 7-ci şəkillərə bax).



Şekil 6




Şekil 7

ST – Sos tellerinin ucları,
CQ – Çalovvari qıçırdıqlar
SK – Sos tellorarası kecid – ikinci kecid
OK – Qıçırdıqlararası kecid – bininci kecid


Seslerin eməle gelməsində əsas vasitə olan hemin tele bənzər et çıxıntıları ses telleri adlanır. Bu ses tellerinin arasındakı açıqlığa sos keçidi, çalovvari qıçırdıqlar arasındaki açıqlığa isə qıçırdıq keçidi deyilir (6-cı şəkile bax)

Çalovvari qıçırdıqların, ses tellerinin veziyyetini və fəaliyyətini daha yaxşı təsəvvür edə bilmək üçün, bir çox fonetistlər tərəfindən meqbul görülen aşağıdakı sxemlərdən istifadə etməyi biz de meqsədən vəfiq bilirik.

Qırtaqdan hava axını keçərkən çalovvari qıçırdıqlar və ses telleri başlıca olaraq aşağıdakı veziyyyətlərə düşür



Şekil 8




Şekil 9

1 Danışmayanq sorbst sorido nofosalma zamanı gent keçidər omolo golir Danışmayanq sorbst sorido nofosalma zamanı kecidər nisboton bir az dərəlmiş olur


2 Hava axımı birinci gen kecidəndən ətib, ikinci dar kecidə döşdükde, xırdı və ya xırıldır yaranır Belə veziyyyət adəton kar samitlərin formallaşmasında da olur

Nitq seslerinin formalaması üçün ses tellerinin başlıca olarak üçüncü ve beşinci veziyetde rəqslenməsindən alınan sesler əsas olur




Şekil 10

3 Hor iki keçid bağlı olub, hava axını tozyiq edərək yol açanda, qırılıqda bıçqutunu andıran ses emələ gelir. Bununla da bir sura dillərdə olan h tipli sesler yaranır.



Şekil 11

4 Qiğındaqların keçid açıq, ses tellerinə keçid ise bağlı olanda piçılı emələ gelir.



Şekil 12

5 Qiğındaqların keçid bağlı, gərgin veziyetdə olan ses tellerinə keçid ise açıq olsa da, bu keçidden keçən hava axımı ses tellerini rəqslendirir və bununla da ses (sövt) emələ gelmiş olur.

§8. Yuxarı üzvlər. Orta hissede emələ gelen sesler hełe tam nitq sesləri deyil; əsil menada nitq sesləri – nitq seslerinin müxtəlif növləri tam halda üst hissede formalasır. Üst hissede yerləşən danişq üzvləri, əsasən ağızla əlaqədar olan üzvlərdir və burun boşluğu da bu hissəyə daxildir. Şərti olaraq bu üzvləri “ağız üzvləri” adlandırmak mümkündür.


Ağız üzvlərinin sxemi

Ağız. Səsin emələ gelib müeyyen şəkile düşməsində mühüm rol oynayan üzvlərdən biri de ağızdır.

Ağız da qırılıq kimi mürəkkəb bir danişq cihazıdır. Ağız dedikdə, əsasən, aşağıdakı üzvlər nezərdə tutulur:

Fəal üzvlər *L* – alt dodaq, *A* – dilin ön hissesi, *M* – dilin orta hissesi, *P* – dilin arxa hissesi, *N* – dilçək, *V* – yumşaq damaq.

Vəsiqəçi üzvlər: *b* – üst dodaq, *d* – üst ön dişlərin kenarı, *e* – üst ön dişlərin arxa sethi, *f* – yuvaqlar, *g* – sert damağın ön hissesi, *h* – orta damaq, *i* – yumşaq damağın ön hissesi, *j* – yumşaq damağın arxa hissesi.



Şekil 13

a) ağız boşluğu, b) dil, c) damaq, ç) dilçək, d) dişlər, e) dodaqlar, e) alt çəno

Bu üzvlərin her birinin həm təklikdə, həm de bir-birinə köməkçi olaraq, seslərin bu və ya digər şəkile düşməsində müeyyen vəzifəsi vardır.



Şekil 14 Başın şaqqa kəsiyi (yumşaq damaq qaldırılmış veziyetdə)

Fəal üzvlər: *L* – alt dodaq, *A* – dilin ön hissesi, *M* – dilin orta hissesi, *P* – dilin arxa hissesi, *N* – dilçək, *V* – yumşaq damaq.

Vəsiqəçi üzvlər: *b* – üst dodaq, *d* – üst ön dişlərin kenarı, *e* – üst ön dişlərin arxa sethi, *f* – yuvaqlar, *g* – sert damağın ön hissesi, *h* – orta damaq, *i* – yumşaq damağın ön hissesi, *j* – yumşaq damağın arxa hissesi



Şekil 15 Başın şaqqa kesisi (yumuşaq damaq aşağı düşürülmüş veziyetde)

I Ağz boşluğu II Ullaq boşluğu. III Burun boşluğu. IV Qırtaq

I Nefes borusu 2 Ses telleri 3 Yalançı ses telleri 4 Çalovan qırtdaç 5 Özükvan qırtdaç
6 Dilaltı sümük. 7 Qırtaq qapığı. 8 Dil 9 Sert damaq 10 Yumuşaq damaq 11 Dilçik 12 Damaq vez

Melum olduğu üzere, muayyen hecmde olan her bir boşluqdakı hava rəqslenmə zamanı səs əməle getirir. Buna görə de səs tellərində rəqslenmək səse dönmüş hava dalğaları ağızda, ağız boşluğunun hecmindən asılı olaraq, müxtəlif avazlı səslərə çevrilə bilir. Yeni boğazdan ağız boşluğununa verilən səsləri ağız boşluğu öz hecmi dəyişməkla müxtəlifləşdirir. Lakin ağız boşluğu daha çox səsləri, demək olar ki, kəmiyyətə dəyişir ve səslərin mənalı və müxtəlif keyfiyyətli olmalarına çox az təsir edir. Buna görə de belə səsləri tam yetkin səs (sövt) kimi qəbul etmək olmaz.

Əslində ağız boşluğu adı mənada boşluqdan ibarət xali bir mekan deyildir. Ağız boşluğu səslərin formaya salınmasında çox mühüm rol oynayan bir sıra üzvlərin yerleşmiş olduğu murekkəb bir rezonator və səsləri tənzim edən reqluyatordur.

Üst hissədə yerleşmiş olan bir sıra danışq üzvləri (dil, dodaqlar, dişler) bir-birinə yaxınlaşaraq və ya biri digərnə toxunaraq, biri digornı sıxaraq qırtaqdan gələn axının sərbəst suretdə xarice çıxmاسına maneə töredir, beleliklə de, müxtəlif növülü səslər əməle gelir.

Dilin və dodaqların müxtəlif veziyet alması, çeneler və dişler arasındaki açığlığın çox və ya az olması və s. səslerin gah patılı ilə, gah fışılı ilə, gah da fışılı ilə çıxmasını temin edir və bununla da qırtaqdan gelen rəngsiz sesler ağızda müxtəlif renglərdə formalasılır.

Beleliklə, ağız boşlığında ağız üzvlərinin bu və ya digər şəkildə iştirak etməsi sait, samit səsleri və bunların müxtəlif növlerini (kipləşən, küyüllü, titrek və s. samitləri) yaradır.

Dil. Dil özünün mutəhərrikliyi və asanlıqla şəklini dəyişə bilməsi sayesinde danışq işində son derəcə mühüm fəaliyyət göstərir. Dil ağız boşluğunun hecmini müxtəlif şəkilde dəyişə bilir ki, bunun neticesində müxtəlif sait səsler əməle gelir. Eyni zamanda dil müxtəlif şək illerde sövti axına manee yaratmaqla (axşəkli almaqla, uc hissəsinin qatlanması və ya titrəməsi ilə, dişlərə toxunmaqla və s.) müxtəlif samitlərin əməle gelməsinə sebəb olur. Hətta bir sıra səsler vardır ki, bunlar sadəcə dil səsləri adlanır.


Nitq səslerinin formalasmasında iştirakına görə, dili esassən üç hissəyə bölmək olar ki, belə bölgünü xüsusen fonetist-dilçilər "dilin fonetik bölmə" adlandırırlar.

Fonetik bölünməyə görə dil aşağıdakı hissələrdən ibarətdir:


DÖ – dilönu – dilin qabaq hissəsidir ki, sakit veziyətdə dişlərin yanında və ya aşağı ön dişlərin yuvaqları (alveolları) yanında yerləşir. Dilönündə en fəal hissə dilucudur.

DU – dilucu – dilin en çevik və hecmə en kiçik hissəsidir. Bu hissə müxtəlif səslerin formalasmasında ya müstəqil suretdə, ya da ön dişləre, bəzən dişlərə və dodaqlara toxunaraq fəal iştirak edir.

DO – dilortası – dilin orta hissəsidir ki, bəzən fonetistlər bu hissənin ön damağa qarşı olan bir hissəsi kimi izah edirlər. Bu hissə



Şekil 16 Ağız boşluğu və damaq (ağız bucaqları keşilərkən ağız tamam açılmış)



Şekil 17 Dilin fonetik bölmə

dilönüne nisbətər az çevikdir, lakin dilarxasına nisbəten çevikdir, çünki dilin arxa hiscəsi bir o qeder də hərekət edə bilmediyi halda, dilortası bir az mutəhərrik olduğundan sərt damağa doğru qalxa oılır ve qalxma dərəcəsindən asılı olaraq, müxtəlif seslərin formalasmasına (y, g seslerinin) muhüm rol oynayır.


DA - dilarxası - dilin arxa hissesidir ki, yumşaq damağa ve qismen sert damağa doğru qalxaraq, ya arxaya, ya da ene herəkət edərək müxtəlif seslərin formalasması üçün sərait yaradır.

Müxtəlif səslerin formallaşmasında, dilin iştirakında həmin başlıca hissələrlə birlikdə dilyanları (*DI*), dildibi, yaxud dilkökü (*DD*) və diluzununa dil cığırı (*DC*) da müəyyən dərəcədə rol oynayır.

Damaq – Ağız boşluğunun tavanını, burun boşluğunun ise ferşini – alt səthini təşkil edir ve qübbə şəklində olub, iki esas hissə bölünür:

SD – şart damaq – damağın dilönü ve dilarxasına karşı duran hissasıdır ve damağın önden ^{2/}, hissesini teşkil edir.

YD - yumşaq damaq - damağın dilarkasına karşı duran hissesidir ki, ön damaqdan sonra xirtdeye doğru arxada yerleşmiştir. Yumşaq damağın ucu damaq perdesi, vaxud dilçekdir.



D – Dilçək müstəqil suretdə hərəket edə bilir və yuxarı qalxdıqda qırtaqladan burun boşluğununa gedən yolu bağlayır, aşağı endikdə isə bu

yol açılır ve belliğle, sövi axının burun boşluğununa getmesi neticesinde m , n kimi bir sıra seslerin formalaması için serait yaranır.



Şekil 19 Dilçak yuxarı qalxmış, burun boşluğunə gedən yolu tutmuşdur.



Şekil 20 Dilçək aşağı enmiş, burun boşluğunə gedən yol çox, ağız boşluğununa gedən yol isə az açıq qalmışdır

Dişler ayrılmışda seslerin müxtelifleşmesi için heç bir müşteqil vezifeye malik deyildir. Dişler yalnız dil ve dodaqlara köməkçi ola-raq seslerin müxtelifleşmesinde iştirak edir. *Meselen*, s. z seslerinin emələ gelmesi üçün dişler dile, f, v seslerinin yaranması üçün dişler alt damağa kömək edir. Dişlerin alt ve üst çənelerde yerleş-dikləri verlerin – yuvadaların da seslerin formalasmasında rolü vardır.

Dodaqlar bezen dairevi bir şekil almasıyla, bezen bir-birinden uzaqlaşmaqla, bezen eksine, bir-birine yaxınlaşmaq ve ya kipleşmekte bir sırı müxtəlif sait ve samut seslerin formalaşmasında fəal istirak edən üzyledəndir.

Çeneler seslerin formallaşmasında iştirak eden üzvlərdəndir. Xüsusen alt çenenin iştirakı göze çarpacaq derəcədədir. Əlbette, alt çene dodaqlar qədər çox iş görmür, lakin alt çene, mütəhərrik olmasa



Sokil 21

neticesinde müxtelif derecede üst çeneden uzaqlaşa bilir. Belelikle de, bir terefdən ağız boşluğunun müxtelif hecmə olmasına, digər terefdən də dodaqların müxtelif mesafədə aralanıb yaxınlaşmasına imkan yaratmış olur. Bu isə seslerin müxtelif rəngləre düşməsin-dən ötrü zəruridir.

Bura qədər verdiyimiz izahatdan melum olur ki, nitq seslerinin formalasmasında nitq orqanızminin hisselerini təşkil eden üzvlərin hər birinin bu və ya digər derecede müəyyən vəzifəsi vardır.

Buna görə də seslerin formalasmasında iştirakına görə bu üzvləri üç qrupa ayırmak olar:

1. Feal (əsas) üzvlər
2. Köməkçi (vasitəçi) üzvlər.
3. Avazlayan (rezonator) üzvlər.

Sət telləri, arxa damaq, dil, dilçək və dodaqlar feal; dişler, yuvaqlar, ön damaq, nəfəs borusu və ağız ciyərlər köməkçi; qırtlaq, udlaq boşluğu, ağız boşluğu, burun boşluğu və çenələr avazlayan üzvlərdən sayılır.

Əlbette, bunların hamısı əsəb sistemi ilə idarə olunur.

Ş9. Səsin ictimai əlamətləri Dünyada neçə cür səs var? – deyə her kəs sual verə biler. Lakin heç kəs bu suala qənaətbəxş cavab verə bilməz. Ele buna görə də hər hansı bir şəxs özündə neçə cur səs haqqında təsəvvür olduğunu hesaba almaq istəsə, bunu hesablaya bilməz və hətta hesablaya bildiyini adlandırmak üçün dildə lazımi miqdarda söz de tapa bilməz. Axı biz rəngarəng musiqi sesləri eşidirik, həm de müxtelif musiqi aletinə, ayrı-ayrı müğənniyyə görə bu seslərin keyfiyyəti, kəmiyyəti, tesiri müxtelif olur. Götürən, su şırıltısı, quş cıvılçılı, qab cingiltisi, viyiltili, uğultu, qurultu, şaqqlıti, şappıltı, ziqqıltı, hıqqıltı, fisıltı, fışıltı, melemə, ulama, xıslı, qıjılı, vizılı və s. bunların hamısı səsdır. Danışq da səsdır. Bir sözlə, biz seslər ələmində yaşayırıq və hər tərefdən seslərlə əhatə olunmuşuq. Əvvəlki bəhslerden bize melum oldu ki, insanın qulağı bu sesləri dərk edir və töbiətdə insan qulağının dərk edə bilmediyi seslər de mövcuddur. Eyni zamanda melum oldu ki, hər cur səs fiziki hadisədir və belelikle, seslərin hamısı fiziki seslər kimi tanına bilər. Lakin bu seslər öz mənbəyinə və mahiyyətinə görə müxtelif olur. Ahengdar seslər – avaz, ahengdar olmayan seslər – kuy, gurultu adlanır. İnsan fikirlərinin ifadesinə xidmət edən seslər isə danışq sesləridir.

Seslerin fiziki mahiyyəti, ümumiyyətle, fizikanın "akustika" bəhsində tədqiq olunur; danışq sesləri isə esasen fonetikada öyrənilir.

Əvvəlki bəhsdən bize melum oldu ki, hər növ səsi eməle getirən rəqslenmenin bir mənbəyi olduğu kimi, danışq seslərinin de mənbəyi insanın danışq üzvləridir. Bele ki, bizim ciyərlərimizdən gələn hava dodaqlarımızdan bayıra çıxmaya qədər bir çox mənəsərlər rastlaşırlar. Belelikle, rəqslenmə eməle gelir, səs töreyir və formalasır, ağızdan çıxaraq bizi əhatə edən havada yayılır. Bu seslərin ictimai vezifə və mənasını tam anlamadıq, təyin etmək üçün cəmiyyətin digər üzvlərinin eşitməsi lazımdır ki, bundan ötrü də insanda eşitmə üzvü – qulaq vardır. Həm seslərin eməle getirilmesi, həm də eşidilməsi, yeni insanın danışma fealiyyəti isə mərkəzi əsəb sistemi ilə idarə olunur.

Danışq sesləri, yaxud fonetikanın tədqiq obyekti olan seslər, her şeyden əvvəl, ictimai ünsiyyətin en keşkin silahı olan diliə mexsusdur və dilin maddi qabığıdır.

"Ses" fonetik bir termin olaraq, geniş mənada danışq üzvləri vəsi-təsi ilə eməle gələn seslər, dar mənada isə danışq sesləri deməkdir.

Melum olduğu üzrə, hər bir dilde müəyyən miqdardə səs vardır və hər bir səs danışq üzvlərinin müxtelif istiqamətdə fealiyyəti neticidir. Danışq üzvlərinin fealiyyəti neticesində fonetik axın müxtelif nöqtələrdən keçərək danışq səsi halında formalasır. Buna görə də seslərin formalasma nöqtələri sistemi, ümumiyyətle, mexrec (artikulyasiya)¹ və ya səs mexreci adlanır.

Mexrec etibarı ilə fərqlienən seslər isə hər bir dilde ümumişmiş halda, müəyyən adla bize melum olan seslərin miqdardından çox olur və belə seslərin bəzisi ilk və bir az da sethi teəssüratda adamın qulağına eyni və ya oxşar seslər kimi gelir. Lakin bu seslərin hamısı nitq üçün – dil üçün beraber dərəcədə zəruri deyildir.

Elezəcə bir dilde birinci dərəcəli qiyməti olan bu və ya başqa bir səs digər dilde ikinci dərəcəli ola bilər, ya da zəruri səs sayılmaz.

Bezən müxtelif dilde (xüsusən rus dilinin və ya hər hansı bir xarici dilin telimində) eyni adlı hərfi işarə olunan seslərin də eyni, fərqli adlı hərfi işarə olunan seslərin isə hər bir dil üçün spesifik xüsusi seslər olmasından bəhs edilir və yanlış da neticələr çıxarırlar.

Məhz belə yanlış anlayışın neticesində, hətta bir zaman rus əlifbasından *я*, *ю*, *ё* hərfi ilə ifade olunan rus dili fonetik sistemində

¹ Artikulyasiya – aydın, üzvlərin soylanmış halda söyləmək, danışmaq (*lat.*)

xas sesleri biz dilimizdeki *y* sesi ile *a*, *u*, *e* sesleri terkibine beraber ses sayıb, hemin menadə da qəbul etmişdir.

Yaxud indi de bir sıra dərsliklərde göstərilir ki, guya ruscadakı *a*, *b*, *v*, *s*, *z*, *d*, *t*, *o*, *u*, *ü* və *s* Azərbaycan dilindəki *a*, *b*, *v*, *q*, *d*, *z*, *o*, *ş*, *ç* eyni seslerin hərfi işarələridir. Həqiqətde isə bele deyildir.

Əslində hər bir dilde məxrecce az-çox yaxın olan ses qrupları esasında dilin fonetik sistemini yaradan mexsusı məxrec özülü vardır və bu məxrec özülünə görə hər bir dilin sesləri ancaq o dilin özünəməxsus əlamətlərinə malik olur.

Danışığımızdakı seslərə, təleffüz edərkən, diqqətə qulaq assaq, burada bir sıra xüsusiyyətlərin olduğunu aydınlaşdırıa bilənk. Məsələn *ac*, *ağ*, *at* sözlərindəki *a* ile *aləm*, *adi*, *alim* sözlərindəki *a* sesinin; *iş*, *it*, *ip* sözlərindəki *i* sesi ile *imis*, *sədri*, *hərbi* sözlərindəki *i* sesinin təleffuzcə fərqləndiyini, müxtəlif kəməyyətde təleffüz edildiyini bir o qədər çətinlik çekməden duymaq mümkündür. Bunların fərqli eşidilmələrinə baxmayaraq, bu seslər Azərbaycan dilində bir sövti növ kimi tanınır və yazıda da müxtəlif *a*, müxtəlif *i* kimi qiymətləndirilmir. Bunun səbəbi isə Azərbaycan dilində bu ince fərqli müxtəlif seslərin ayrı-ayrı yeni mənalı sözləri yarada bilmək keyfiyyətine yox, ancaq fonetik kemiyətə (yəni qısa, ya adı *a*, *i* və uzun *a*, *i* kimi) malik olmasıdır.

Lakin başqa bir dilde bu ince fərgli *a*, *i* və *s*. müxtəlif mənalı sözləri yaradan seslərdir. Türkmen dilində adı *a* və uzun *a* iki müstəqil sesdir. Cənki bu seslərdən birini digəri ilə (yəni adı *a* sesi ilə uzun *a* sesini) əvez etməkələk söz öz menasını da deyişir. Məsələn, “*ağ*” *aqmaq* felinin II şəxs təkə aid əmr şəklidir, “*a*” isə rəng menasında “*ağ*” deməkdir. Yaxud *daş* “uzaq” demək olduğu halda, *da* *s* “daş” deməkdir.

Dəqiq yoxlaşaq aydın olar ki, *kəpənək* sözündəki birinci *k* və sonuncu *k* tam eyni məxrecli seslər olmadığı kimi, *qıçıraq* sözündəki birinci *q* ilə sondakı *q* da tam eyni məxrecli seslər deyildir. Bu qayda ilə tutuştursaq, *dad* sözündəki evvelinci və sonuncu *d*, *bal* sözündəki *b* ilə *qab* sözündəki *b*, *cüčə* sözündəki *c* ilə *uc*, *guc* sözlərindəki *c* seslərinin məxrecce tam eyni seslər olmadığını söyleye bilənk.

Beleliklə, aydın olur ki, hər bir dilde olduğu kimi Azərbaycan dilində də məxrecce fərqlənen xeyli miqdardı ses vardır.

Doğrudan da, əger *kəpənək* sözündəki birinci *k* sonuncu *k*-dən fərqlidirse, yaxud dilimizdə məxrecce fərqli bir neçə *q* varsa, bəs ne üçün bu seslərin hamisini sözün maddi qabığı kimi qiymətləndirir fərqləndirməyə ehtiyac duymurraq və həttə, bu seslərin hamisi üçün yazı eləməti olaraq ayrıca hərfər deyil, bunların ancaq məhdud miqdardını ifadə edən hərfələrdən istifadə edə bilir? Çünkü dilde olan seslərin hamisində mena fərqi ifadətə qabiliyyəti eyni dərəcəde deyildir, yeni dilde olan seslərin hamisi yox, ancaq müeyyen miqdarı fərqləndirici mena ifadə edən seslərdir. Bele seslər isə dilçilik edebiyyatında ümmü mileşmiş halda fonem adlanır.

§10. Fonemin əsas əlamətləri. Fonemler bu və ya digər dilədə olan sözlərin maddi qabığını teşkil edən və bir sözü başqasından nitq vahidi kimi, yeni ictimai menalı vahid kimi fərqləndirən seslərdir. Dildeki bele seslərin, yeni fonemlərin bir sıra əlamətdar xüsusiyyətləri vardır ki, onları digər seslərdən, xüsusen fonemlərin müxtəlif cələrləri variantlarından fərqləndirir.

Fonemlərin əlamətdar xüsusiyyətlərinin başlıcası aşağıdakılardır:

1. Fonem dilin sisteminin müsteqil bir həlqəsidir.
2. Fonem sözdən ayrı deyil, ancaq söz daxilində ola bilən mənalı vahiddir.

3. Fonem dilin mena fərqi yarada bilən en kiçik vahididir.

4. Fonemlər sistemi hər bir dilin mexsusı əlamətlərinə görə müeyyenleşir. Buna görə də, müeyyen bir dilde fonem fərqləndirici əlamət ölçüsü sayılır, başqa bir dilde isə eksine, sayılmır. Məsələn, rus dilində samit fonemləri fərqləndirən əlamətlər sırasında yumşaqlıq, bərklik (*мягкость*, *мяердость*) bir meyar kimi nəzərə alınır. Azərbaycan dili fonemlərini müeyyenləşdirmədə isə bele əlamətlər nəzərə alınır.

5. Bir fonem bir sesdən, iki sesdən, həttə üç sesdən ibaret ola bilər (monostong, diftonq, triftonq). Məsələn, Azərbaycan dilindəki *a*, *b*, *v*, *d*, *z*, *i* və *s*. bir sesli fonem olduğu kimi, *c*, *c* samitləri *ş*, *dj* olmaq üzrə iki ses əsasında formalşmış fonemlərdir.

6. Sözdən, ifadədən və daha bir sira başqa şəraitdə asılı olaraq bir fonem digər bir fonem cələrlərində işlənilidikdə, yeni fonem formalşması və ya fonem variansi formalşması mümkündür.

7. Fonemlər silsiləsi qarşılıqlı cütlükden ibaret olur. Bele qarşılıqlı cütlükler isə müxtəlif əlamətlərə müeyyenləşir:

Saitlərdə, açıq saitlər – qapalı saitlər, qalın saitlər – ince saitlər, dodaqlanan saitlər – dodaqlanmayan saitlər və s.

¹ Проф. А. Потцелевский "Фонетика туркменского языка". Ашхабад, 1936, стр. 12

Samitlərde kar samitler – cingiltili samitler, ağız samitleri – burun samitleri, dilönü samitler – dilarxası samitler ve s

Seslerin fonem halında formallaşmasını müəyyənəşdirən daha bir sıra əlamətdar cəhetlər de vardır. Lakin yuxarıda qeyd etdiğimiz, xüsusen Azerbaycan dilindəki fonemləri müəyyənəşdirmek üçün birinci dereceli əlamətlərdəndir. Məhz bele əlamətlərə malik sesləri fonem hesab etmək olar.

Ş11. Səslərin təsnifi meyarı haqqında. Ümumi dilçilikdə, xüsusen onun fonetik bəhsində seslerin təsnifində iki esas meyar nezəre alınır: a) fizioloji meyar, b) akustik meyar. Buna görə de ümumimiş haldə, birinci meyar əsasında seslerin təsnifi fizioloji təsnif, ikinci meyar əsasında seslerin təsnifi akustik təsnif adlanır.

Birinci növ təsnifdə seslerin eməle gelmesində danışq üzvərinin vezifə və veziyəti nezəre alınır. Seslerin eməle gelmesində danışq üzvərinin iştirakı daha çox əyani və təcrubi mahiyyətli olduğundan, xüsusen telim-tedris işində daha əlverişli sayılır.

Dunya dillerinin, demək olar ki, hamısında seslerin yaranmasında dil və dodaqlar en fəal və gözəçarpan danışq üzvərindən olduğuna görə seslərin, xüsusen sait seslerin fizioloji təsnifində bu iki üzv dil və dodaqlar əsas meyar sayılır. Bezi dillerin əlamətdar cəhetlərini nezəre alaraq fizioloji təsnifdə burun boşluğu da üçüncü meyar sayılır və saitlər, burun saitləri, ağız saitləri olmaq üzrə iki qrupa bölünür. Azerbaycan ədəbi dilində bele saitlər, yəni burun saitləri olmadığından, Azerbaycan ədəbi dili saitlərinin təsnifində bele bölgündə behs açmaq lazımlı gelmir. Lakin Azerbaycan dili şivələrindən behs edərək, elbəttə, bele bölgünün nezəre alınması lazımdır. Çünkü Azerbaycan şivələrinin bəzisində (Şəki şivəsində) burun saitləri vardır. Bu şiva ilə danışan şəxs ədəbi dildeki *mənə, sənə* evezinə *mā, sā* deyir, yəni *a* sesini burunda tələffüz edir. Deməli, bu sözlərdəki *a* ağız saiti deyil, burun saitidir. Bele saitlər dilimizin fonetik inkişaf tarixi ilə əlaqədar səslərdər və muasir ədəbi dilimizde müsteqil fonem kimi işlənilmər.

Dilin fonetik tərkibində hem saitlərin, hem de samitlərin bezi əlamətdar cəhetləri de vardır ki, bunları aydınlaşdırmaq və ya nezəre çarpdırmaq üçün akustik meyardan da istifadə etmək lazımlı gelir. Hətta bezi dillərdəki saitlərin müəyyənəşdirilməsi üçün akustik meyardan istifadə mütləq və zəruri sayılır. Buna görə de bele dillərdəki seslər, xüsusən saitlər akustik meyarlardan təsnif olunur. Mesələn,

ingilis dilindəki uzun, qısa, diftonq saitləri digər saitlərdən fərqləndirmek üçün akustik təhlil və təsnif dəyişiridir.

Akustik təsnifdən bu və ya digər dilin fonetik tərkibində olan fonem variantlarını, orfoepik normalanı, təgənni və dilin fonetik tərkibi məsələlərini aydınlaşdırmaq üçün de istifadə olunur.

Ş12. Səslərin əsas növləri. Dilde olan sesler müxtəlif mexräclərde formalşır. Lakin mexräcləri ümumişdirən bir sıra əlamətdar cəhetlər olduğu kimi, dildəki seslərin de formallaşmasına bir sıra ortaqlı cəhetlər vardır. Məhz bele ortaqlı cəhetlərə görə de dildeki seslər başlıca olaraq aşağıdakı əsaslar üzrə qruplaşdırılır.

I. Seslərin yaranmasında ses tellerinin iştirakı, əsasən, iki halda təzahür edir və buna görə de seslər iki növ olur. *ünlü səslər, unsuz səslər*.

Birinci halda ses telleri son derecə gərginilmiş və bir-birinə kipleşmiş olur. Beleliklə, son derecə daralmış olan ses cığırından keçən havanın təsiri ilə ses telleri de titrəyir və bununla müntezəm rəqslenmeden müsiqili tonu üstün olan ses yaranır ki, bele seslər *ünlü sesler adlanır*: *a, i, r, l, m, n*

İkinci halda ise ses telleri kipleşmir, gərginleşmir və ses cığır geniş – açıq olur. Beleliklə, hava heç bir maneaya rast gelmedən geniş ses cığırından keçir və netice etibarilə ancaq kuydən ibaret ses yaranır. Bele seslər *unsuz sesler adlanır*. *p, f, t, s, ʂ, k*

II. Səslərin müxtəlif rənglərə düşməsində ağız üzvərinin iştirakunda əsasən iki veziyət həllədici olur və buna görə de seslər iki növə bölünür: *sait səslər, samit səslər*

Sait səslər ağız boşluğununda heç bir ciddi maneaya rast gelmədən formalşış tələffüz olunan *ünlü səslər*dir: *a, ö, e, i, o, u, ü, ə, ɨ*

Samit səslər ağızda olan bu və ya digər bir üzvün, ya da bu üzvlərdən bir neçəsinin maneçiliyinə rast gələrək formalşış tələffüz olunan *ünlü, yaxud unsuz səslər*dir: *n, m, r, b, p, z, s, c, ʂ, q, x, d, t və s*.

III. Sesdə tonun və ya kūyun üstünlüyüne görə de nitq səsləri iki qrupa bölünür: *sonor səslər, kuylü səslər*.

Sonor səslər rezonator tonlarına görə müəyyənloşır, yəni sonor səslərde müsiqili ton – avaz üstün olur, kuy isə ya heç olmur (sait səslərdəki kimi), yə da azacıq olur: *l, r, n, m*

Qeyd etmək lazımdır ki, sonor samitlərdə müsiqili ton ustuluk təşkil etdiyi üçün sait səslərə daha çox oxşayır, elə buna görə de

bəzi dillerde sonor samitler saitler kimi həcadüzəldən seslerden sayıılır. Lakin bəle samitlərde, ümumiyyətə samit seslərə xas olan əsas əlamət üstünlük təşkil edir, yeni bəle sesler ağızda, burun boşluğununda ciddi mancəyə rast gələrək formalıdır. Bəle neticəyə gelmək olur ki, sonor seslər sait ve samit seslər arasında yerleşən, lakin əsasən samitlər qrupuna daxil olan seslərdəndir.

Küylü seslərde musiqili ton az olur, küy isə çox olur: *b*, *p*, *t*, *z*, *s*, *f*, *g*, *c*, *ç* və *s*.

Bəle ümumi təsnifatdan başqa, dilde olan seslər bir sıra əlamətdar cəhətlərinə görə de müxtəlif principlər əsasında da təsnif olunur. Bəle təsnifat isə daha çox konkret şəraitdə bu ve ya digər konkret bir dilin ses terkibini aydınlaşdırmaq məqsədi ilə aparılır. Buna görə de həm saitler bəhsində, həm de samitlər bəhsində bəle təsnifat aparılmışdır.

AZƏRBAYCAN ƏDƏBİ DİLİNDEKİ SAİTLƏR SİSTEMİ (VOKALİZM)

§13. Saitlərin təsnifi əsasları. Məlum olduğu üzrə, ağ ciyərdən gələn hava axını gərgin vəziyyətdə olan səs tellərinə toxunub rəqslenmiş dalğalar halına düşərək səs çıçılarından ağız boşluğununa keçir və avaza (musiqili tona) çevrilir. Dil seslərinin əsası mehz bəle avazlar dan ibaretdir. Saitlərde isə bəle avazlar üstünlük təşkil edir. Lakin saitlərin müxtəlif növərinin yaranması üçün bu əsas avaza daha bir sıra avaz rəngləri de eləvə olunmalıdır. Bəle əsas avazlar xüsusən ağız boşlığında eləvə avazlanma ilə rənglenir və bu yolla da müxtəlif saitlər yaranır. Bu isə ağız boşluğunun, dilin, dodaqların və digər ağız üzvlərinin vəziyyəti ilə elaqədardır. Ağız boşlığında dilin müxtəlif vəziyyətdə olması – öne uzanması, arxaya çəkilməsi, yuxarı qalxması, dodaqların az və ya çox açılması, dairəvi şəkil alması və daha bir sıra hallar müxtəlif saitlərin yaranmasında mühüm rol oynayır. Mehz buna görə de saitlərin təsnifində, xüsusən dilin və dodaqların iştirakı əsas əlamətdər ölçü vahidləri kimi nozəre alınır.

Azərbaycan ədəbi dilinin fonetik sisteminde tek-tek hallarda nezəre çarpan fonem-mənalı səs variantlarını, Azərbaycan şivərlindəki bəzi sesləri və elecə də, ədəbi tələffüz normalarını məsələ-

lərini aydınlaşdırmaq üçün saitlərin akustik meyar əsasında təsnifindən de istifadə olunur. Bundan əlavə, son zamanlarda Azərbaycan dilinin fonetikası məsələləri ilə elaqədar yazılmış bəzi əsərlərdə, xüsusən akustik meyar əsasında Azərbaycan dilindəki seslərin növleri və miqdarı haqqında da müxtəlif müləhizələr söylenilmişdir. Mehz buna görə de formallaşma mənbələri, şəraitlər və bəzi akustik əlamətləri nezəre alınaraq sait seslər aşağıdakı principlər əsasında təsnif olunur:

1. Dilin ufüqi vəziyyətine görə.
2. Dilin əsaqlı vəziyyətine görə.
3. Dodaqların vəziyyətine görə.
4. Məxrec sabitliyinə görə.
5. Kəmiyyətə görə.
6. Gerginliyinə görə.

§14. Dilin üfüqi vəziyyətinə görə. Dilin üfüqi vəziyyətine görə saitler üç növə bölündür. *dilönü saitlər*, *dilortası saitlər*, *dilarxası saitlər*

Dilönü saitlərin əməle getirilməsində dilin orta hissəsi ön damağa doğru qalxmış olur ki, bunun nəticəsində ağız boşluğu iki bərabər olmayan hissəye bölünür böyük hissə arxada, kiçik hissə önde qalır. Beleliklə, dilönü saitlər əməle gelir. Ön hissədə rezonator kiçik hecmli və səs axınının xaricə çıxma yolu dar olduğundan səs de incelir. Buna görə de bəle saitlər qrammatika kitablarında dilönü saitlər və ya ince saitlər adlanır.

Azərbaycan ədəbi dilindəki dilönü (ince) saitler bunlardır: *a*, *i*, *ö*, *u*

Dilortası saitlərin əməle getirilməsində dilin ön və orta hissəsi bütövlükde damağa doğru qalxmış olur ki, bəle vəziyyətdə ağız boşluğu təqribən iki bərabər hissəye bölünür. Rezonansın bərabərleşməsi nəticəsində dilortası saitlər əməle gelir. Azərbaycan dilində yalnız bir dilortası sait vardır ki, bu da *e* saitidir.

Dilarxası saitlərin əməle getirilməsində dilin ön hissəsi alt çənenin içinde yan dişlər boyunca sərt damaq dairesində geri yığılmış olur. Bəle vəziyyət isə dilin arxa hissəsinin dil dibinə doğru daha çox yığılmamasına və sərt damağın arxa hissəsinə, yumşaq damağın ön hissəsinə doğru qalxmasına sebəb olur. Bunun nəticəsində də iki bərabər olmayan hissəyə ayrılan ağız boşluğunun böyük hissə önde qalır ki, burada da dilarxası saitlər əməle gelir. Ön hissədə rezonator böyük hecmli və səs axınının xaricə çıxma yolu geniş

olduğundan səs de qalınlaşmış olur. Buna görə de belə saitler, xüsusi məktəb qrammatikalarında qalın saitler adlanır. Azərbaycan ədəbi dilindəki dilarxası saitler bunlardır: *a*, *i*, *o*, *u*.

Təlim-tədris işlərində ve ya məktəb qrammatikalarında, orfoqrafiya işlərində – ümumən eməli işlərdə dilortası saitler xüsusi olaraq ayırd edilmir ve saitlerin hamısı ince (*a*, *e*, *i*, *ö*, *ü*), qalın (*a*, *i*, *o*, *u*) olmaq üzrə iki qrupa ayrılır.

§15. Dilin şaqılı vəziyyətinə görə Dilin şaqılı vəziyyətinə görə fərqlənen saitlerin formalasmasında dilin qalxma derecesi esas olsa da, alt çənenin açılma derecesinin de belə səslerin formalasmasında rolü vardır.

Saitlerin formalasmasında dilin damağa doğru qalxma və alt çənenin açılma derecesi bərabər olmur. Bezen dilin öñü və ya arxası damağa doğru çox, bezen isə xüsusən dilin ön hissesi az qalxmış olur.

Beleçə də alt çəne aşağı bezen çox, bezen də az düşür. Beləliklə, dilin damağa doğru qalxma və alt çənenin aşağı düşmənə derecesinə görə sait səslər əsasən üç növ olur: açıq (geniş), qapalı (dar), yarımqapalı (yarımçıq).

Qapalı saitlərin eməle getirilməsində dil damağa doğru çox qalxır, alt çəne isə aşağı az düşmüş olur. Azərbaycan dilindəki qapalı saitler bunlardır *u*, *ü*, *i*, *ö*. Qapalı saitlərdən ikisi qalın (*u*, *ö*), ikisi isə ince (*i*, *ü*) saitlerdir.

Açıq saitlerin eməle getirilməsində dilin ön hissesi yuxarı qalxmır, alt çəne isə aşağı düşmüş olur. Azərbaycan ədəbi dilindəki açıq saitler bunlardır *a*, *ö*, *a*, *ü*.

Açıq saitlərdən ikisi qalın (*a*, *ö*), ikisi isə ince (*a*, *ü*) saitlerdir.

Azərbaycan ədəbi dilindəki açıq və qapalı saitlərdən başqa bir sait də vardır ki, qapalıya yaxın mexrecli olduğundan bu, yarımqapalı sait hesab olunur. Azərbaycan ədəbi dilindəki *e* yarımqapalı saitdir. Məhz buna görə de bezenə saitindən sonra *i* saiti geldikdə, bu saitlərin hər ikisi də *e* kimi təleffuz olunur və bezenə *e* yazıılır *nöqtəyi-nəzzər* (*nöqtəyi-nəzzər* əvezinə).

Lakin məktəb qrammatikalarında saitler açıq (*a*, *o*, *ö*, *e*, *ü*) və qapalı (*i*, *ü*, *u*, *ö*) olmaq üzrə iki növbə ayrıılır.

§16. Dodaqların vəziyyətinə görə saitlərin növləri. Sait səslerin müxtəlif növlərdə formalasmasında dodaqların da xüsusi rolu vardır. Belə ki, bəzi saitlərin son forma kəsb etməsində dodaqlar fəal təsir

gösterdiyi halda, bəzi saitlərin son formalasmasında dodaqlar biterəf qalır. Buna görə dodaqların iştirak edib-etməməsində asılı olaraq saitlər iki növbə bölünür. dodaqlanan, dodaqlanmayan.

Bəzi saitləri təleffuz edərkən dodaqlar kiçik və ya böyük hecmde nisbətən dairevi şəkil alır və müxtəlif derəcədə öne doğru uzanmış olur. Beləliklə, ses axını dodaqlar arasında eməle gelmiş boruvari açıqlıqdan xaricə çıxarkən müxtəlif tembr kəsb edir. Dodaqların dairevileşməsi ilə eməle gələn saitlərə dodaqlanan saitler (yaxud dodaq saitləri) deyilir.

Azərbaycan ədəbi dilindəki dodaqlanan saitler bunlardır: *a*, *u*, *ö*, *ü*.

Dodaqlanan saitlərdən ikisi (*a*, *u*) dilarxası (qalın), ikisi isə (*ö*, *ü*) dilönü (ince) saitlerdir.

Bezen dodaqlar bitişmə künclərinə tərəf dərtilmiş halda (gülmə, gülümsəmə zamanında duşdyü vəziyyətdə) olur və beləliklə də, bir sıra saitlerin formalasmasında iştirak etmir.

Dodaqların iştirakı olmadan yaranan saitlərə dodaqlanmayan saitler (yaxud damaq saitləri) deyilir.

Azərbaycan ədəbi dilindəki dodaqlanmayan saitler bunlardır: *a*, *ı*, *e*, *i*.

Dodaqlanmayan saitlərdən ikisi (*a*, *ı*) qalın, üçü isə (*e*, *i*) ince saitlerdir.

§17. Məxrac sabitliyinə görə Sait səsler mexrecə sabitliyinə görə əsasən iki növ olur: tekavaz (monoftonq) saitlar, cütavaz (diftonq) saitler.

Sait səsin eməle gelme yeri səs ağızdan çıxana qədər dəyişməyib sabit qaldıqda, yeni bu və ya digər sait səsi eməle getirən üzv axıra qədər bir vəziyyətdə, müəyyən bir quruluşa qaldıqda tekavaz saitlər formalasılır. Azərbaycan ədəbi dilindəki saitlərin hamısı, əsasən, tekavaz saitlerdir.

Cütavaz (diftonq) saitlər iki sait mexrecində yaranıb, bir hecada formalasaraq təleffuz olunan saitlərə deyilir. Deməli, cütavaz saitin formalasmasında iştirak edən üzvlər birləşməsi bir vəziyyətdən ikinci vəziyyətə duşmuş olur, yeni beze səsin formalasması prosesi birinci saitin mexrecli ilə başlanır, ikinci saitin mexrecli ilə tamamlanır. Diftonqların formalasmasında bezen birinci sait unsürü, bezen isə ikinci sait unsürü hecadüzəldici qüvvədə olur. Beləliklə, enən və qalxan diftonqlar formalasılır.

İlk ünsürü hecadüzeldici qüvvəde olan diftonq enən diftonqdur. Belə diftonqlarda gərginlik evvel güclü olur, sonra zəifləşir, aşağı enir. Məsələn, almanca *mein* (mənim) sözündəki *ei* diftonq kimi.

Son ünsürü hecadüzeldici qüvvəde olan diftonq qalxan diftonqdur. Belə diftonqlarda gərginlik evvel zəif olur, lakin ikinci mexrəce keçərkən güclənib yuxarı qalxaraq tamamlanır. Məsələn, fransızca *moi* (mən) sözündəki *oi* kimi.

Azərbaycan ədəbi dilində tam formalaşmış monoftonq saitlerle qarşılıq teşkil edən diftonq fonemləri yoxdur. Lakin sərbəst üslub normaları üzrə bir sıra sözlərin və ifadələrin səs tərkibində, eləcə də Azərbaycan dilinin bir sıra şivelerinde xüsusen saitler birləşməsinin, bəzən de evvel gələn saitlərle *y*, *v*, *f* kimi samitlər birləşməsinin diftonqvari təleffüzüne yol verilir ki, bununla da şivelerde bir sıra diftonqlar formalaşır. Məsələn, Şəki şivesində *tövəx* (toyuq), *çuval* (çuval), *böyük* (böyük), Bakı şivelerinin bəzisində *köñül* (könlük), *nöñül* (neft), *qöüm* (qohum) və s. işlenir.

Ümumiyyətə, nezəre almaq lazımdır ki, cütavaz saitler iki sait mexreclərində bir sait kəmiyyətində formalaşan sait fonemidir. Buna görə də Azərbaycan dilində *oy*, *ay*, *uy*, *öy*, *əy*, *iy*, *üy*, *ov*, *av*, *uv*, *öv*, *əv*, *iv*, *üv* kimi sait-samit birləşmələrinin diftonqvari təleffüzüne əsaslanaraq Azərbaycan ədəbi dilində fonem halında belə diftonqların varlığından danışanlar həm nezəti, həm də faktik sehvə yol verirlər.

Cüntü belə diftonqvari təleffüz olunan tərkibin esli bir sait mexrecli və bir samit mexreclidir. Belə sait-samit tərkiblərinin orfoepik normaya görə bəzən diftonqvari təleffüz olunması, hətta şivelerde bunların əsasında diftonqların formalaşma prosesi, ümumiyyətə, Azərbaycan ədəbi dilində diftonq fonemlərin varlığına deləlet etmir. Belə faktlar ancaq diftonqvari sait variantlarının ədəbi təleffüzde işləndiyini göstərir.

Ş18. Kəmiyyətə görə. Kəmiyyətə görə saitler üç növdür. *adi saitlər, uzun saitlər, qısa saitlər*

Azərbaycan ədəbi dilində tam sabitləşmiş və fonem keyfiyyəti kəsb etmiş uzun və qısa saitler yoxdur. Lakin şivelərdə belə saitler olduğu kimi, ədəbi təleffüzde də orfoepik normalar ilə müəyyən dərəcədə bağlı olan uzanmalar və qısalımlar, daha doğrusu, saitlərin uzun və qısa variantları mövcuddur. Məsələn, çətin sözünün anto-

nimi olan *asan* sözündəki ilk *a* ilə *asmaq* mesdərinin əsası olan *as* felindən düzelen *asan* feli sıfetindəki ilk *a* arasında kəmiyyətə fərq vardır. Birinci sözəki *a* uzun, ikinci sözəki *a* isə adi halda təleffuz olunur. Beləcə de *ağız* sözündəki *i* ilə *ağzına* sözündəki birinci *i* kəmiyyətə, elbette, fərqlidir, yeni evvelinci sözəki *i* adı, ikinci sözəki birinci *i* isə qisadır. Ele buna görə de təleffüzde ikinci sözəki birinci *i* düşür və bu söz *ağzına* kimi işlənir.

Yeri gelmişkən qeyd etmek lazımdır ki, müasir Azərbaycan ədəbi dilində ədəbi təleffüzde saitlərin kəmiyyətə fərqlənməsi ayrı-ayrı sözlərin mənaca fərqləndirilməsinə əsasən səbəb ola bilmir. Lakin bir sıra diller var ki (Türkmen, Alman, İngiliscə dilleri), sait səslerin kəmiyyət dəyişməsi ilə birgə olaraq sözün mənası da dəyişir. Məsələn, Türkmen dilində *daş* sözu (adi *a* ilə) "uzaq" mənasını verdiyi halda, *daş* sözü (uzun *a* ilə) "daş" mənasında işlənir.

Azərbaycan dili şivelerində bəzən kəmiyyətə fərqlənməyə görə sözlərin mənaca fərqlənməsi hadisəsinə rast gelmek olur. Məsələn, Şəki şivesində uzun *a* ilə təleffüz olunan *yağı* sözü "düşmen", adı *a* ilə təleffüz olunan *yağ* sözü *yağ* sözünün təsirlik halindəki mənasını bildirir. Buradan aydın olur ki, kəmiyyətə fərqlənen səsler Azərbaycan şivelerində vardır. Hətta belə uzun saitlərə ədəbi dildə işlənilən bəzi alınma sözlərin orfoepik norma əsasında təleffüzündə de yol verilir. Saitlərin belə uzadılaraq təleffüz olunduğunu bildirmek üçün yazıda bəzən eyni saitin hərfi işarəsi qoşa yazılır: *saat*. Lakin burada yazılın qoşa *aa* heç də iki adı normal *a* kəmiyyətində təleffüz olunmur, qoşa *aa* bir uzun *a* kəmiyyətində (*a* kimi) təleffüz olunur (*sa:t*). Bəzi sözlərdə isə ilk sait sonrakı saitin növündən asılı olaraq uzun təleffüz edildiyi üçün belə saitlər bildirən hərfi işarə bir hərf halında yazılır: *alim* (*a:lim*), *katib* (*ka:tib*) və s.

Belə bir sual verilə biler ki, *saat* (*sa:t*), *katib* (*ka:tib*), *qalib* (*qa:lib*), *alim* (*a:lim*) sözlərinin esli ne cür olmuşdur? Əlbəttə, bu sözler alınmadır və eslinde başqa cür təleffüz olunur. Lakin iş burasındadır ki, həmin sözlərin tərkibində olan bu səsler ədəbi təleffüz normalarına görə uzun təleffüz edilir. Bu səslerin həmin sözlərdə adı kəmiyyətə təleffüzü mənaya ciddi xələl getirmir.

Qısa saitler adı vəziyyətdə təleffüz olunan saitlərdən daha qısa, yeni adı, normal dərəcədən də az kəmiyyətə təleffüz olunan saitlərə deyilir, belə saitləri yarımsaitlər adlandırmaq da olar.

Bezi sözlərdə şəkilçi qəbul edərək, xüsusən kökdeki bu və ya digər saitin düşməsi, fikrimizcə, düşən saitin esasən qısa sait olmasına delalet edir; *burun* – *burnu*, *ağız* – *ağızı*, *boyun* – *boynu* və s.

Lakin bele faktlar əsasən orfoepik və orfoqrafik mahiyətlidir, sözdə əsaslı mənə deyişikliyi ilə əlaqədar deyildir. Buna görə də uzun və qısa saitler Azərbaycan ədəbi dilində tam fonem sayılır.

§19. Gərginliyə görə. Gərginliyə görə saitler iki qrupa bölünür: *gərgin saitlar*, *qeyri-gərgin saitlar*

Gərgin saitlerin tələffüzündə dil, dodaq, damaq, qırtaq çox gərgin olur və bele veziyyətde saitlerin mexreci və əsas rəngi də aydın olur. Adətən uzun saitler və uzadılaraq tələffüz olunan saitler gərgin sayılır.

Qeyri-gərgin saitlerin tələffüzündə dil, dodaq, damaq, qırtaq az gərginmiş olur və bele veziyyətde saitlerin mexreci və əsas rəngi bir o qədər aydın olmur. Ümumiyyətə, adı və qısa saitler, elecə də qısalıqlaraq tələffüz olunan saitler qeyri-gərgin sayılır.

Azərbaycan ədəbi dilindəki saitleri ümumiləşdirilmiş halda bele təsnif etmek mümkün deyildir, lakin bezi şivelerdə və ya danışq prosesində saitler gərgin və ya qeyri-gərgin variantlarında tələffüz olunur.

§20. Ağız, burun saitleri və müxtəlif sait variantları. Hava axınınnı ağız boşluğunundan, burun boşluğunundan çıxmamasına görə də saitler iki növ olur *ağız saitləri*, *burun saitləri*.

Azərbaycan ədəbi dilindəki sait fonemlərin hamısı *ağız saitləri*dir. Lakin bezi şivelerdə, xüsusən müəyyən sözlərdə *n* samitindən sonra gələn sait *n* samitinin təsirinə duşərək onun yolunu izleyir və burun boşluğunundan xaricə çıxır, beləliklə də, *burun* saiti formallaşır. Adətən burun saiti ikimexrecli səsə oxşayır, yeni burada sait ses *n* samiti mexrecində ronglonır. *aldız* (*aldınız*), *sən* (*sənə*), *mən* (*mənə*) Bu numunelərdəki *î*, *ă* saitları burun saitləridir. Bele saitler, bir qayda olaraq, azacıq uzadılmış halda tələffüz olunur. Burun saitleri əsasən şivelerdə mövcuddur və seslərin tarixini, cələbə də şivelerə tedqiq edərkən bele səslerin nəzərə alınması zəruridir.

Beləliklə, aydın olur ki, Azərbaycan ədəbi dilində əsasən 9 sait fonem vardır. Bu fonemlərin müxtəlif səsler halında tezahür edən variantları da vardır ki, bunlardan bəzən ümumi canlı danışqda və bezi şivelerdə istifadə olunur. Bunların bir qismindən, xüsusən uzun, qısa və diftonqlaşmış variantlarından ədəbi tələffüzdə də istifadə olunur. Buna görə də Azərbaycan ədəbi dilindəki saitlərin təsnifi cədveline nəzər salaq.

Azərbaycan ədəbi dilindəki saitlərin təsnifi cədvəll

Dilin şəqülli veziyyetinə göre	Ince			Qalın Dilarxası	Dodaqların veziyetinə göre
	Dilönü	Dilortası			
Qapalı	<i>i i </i> <i> i </i>			<i>t</i> <i> i. </i>	Dodaqlanmayan saitler
Yarımqapalı		<i>e e </i>			
Açıq	<i>a ə </i>			<i>a a </i>	
Qapalı	<i>ü ü </i>			<i>u u </i>	Dodaqlanan saitler
Açıq	<i>ö ö </i> <i> ö </i>			<i>o ö </i> <i> ou </i>	


Qeyd Cədvəldə mötərizə arasında qeyd olunmuş müəyyən işaretli hərflər mötərizə xaricində venilmiş hərflərlə ifade olunan fonemlərin uzun *l̄*, qısa *l̄*, diftonq *l̄* variantlarını bildirir.

SAITLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

§21. İ saiti. *İ* dilönü (ince), qapalı və dodaqlanmayan bir saitdir.

İ saitinin tələffüzündə alt çənə azaciq aşağı duşmuş, ağız bacası uzununa daralmış halda, dil ucu ise alt dişlərin üstüne azaciq toxunma veziyyətinde olur, dodaqların her iki bucağı yanlara doğru dərtilir və on dişlər gülümseyən şəxsin dişləri kimi görünür bilir. Bu zaman dilin ön hissəsi ilə berabər orta hissəsi də sort damağ'a doğru o qədər qalxır ki, ses axını sərt damaqla dilin ust sethi arasındaki dəri cığırından süzülərək dişlər arasından xaricə çıxır; məs. *ış*, *dil*, *iki* və s.

Azərbaycan dilində *i* saiti en çox işlənen və sözün hor yerdində ola bilən bir səsdir. Təkhecalı sözlərin əvvəlinde (*il*, *ış*, *ip*, *iz*, *iv*) və ortasında (*dil*, *bil*, *yış*, *bız*, *sız*) cinsi komiyetdə işlənir, yəni bele sözlərdəki *i* saitini adı saitlərdən sayımaq lazımlıdır. Lakin iki və çoxhecalı sözlərdə *i* saitinin söz daxilindəki yeri qeyri-mehdud, komiyetdə




Şekil 22 /saitin/ saitinin teleffüzündə dilin veziyiyeti

ise müxtəlif olur, yeni *i* saiti sözlerin həm evvelində (*iki, inci, ilan, isti, iplik,ilik*), həm ortasında (*bilik, kimi, səkkaz*), həm də sonunda (*iki, yeddi, iyirmi, diri, kirpi, kəndli*) işlenir və esasen adı halda, bəzən isə müəyyən məqamda qısa (*əmi si, bi.lik, ki.tab*), bəzən de xüsusən alınma sözlerde uzun (*i zah, i.fa, di.ni*) teleffüz olunur. Lakin *i* saitinin bele çalarlıqlarda teleffüzü heç de Azərbaycan edebi dilində *i i:* kimi üç fonemin varlığına dəlalet etmir. Bunlardan ancaq birincisi adı normal orta kəmiyyətli *i* saiti Azərbaycan edebi dilində müstəqil fonemdir, digərləri, yeni *i:* ve *i*, isə adı *i* foneminin variantlarıdır.

Azərbaycan sözlerinin daxilində *i* saiti, demek olar *kı, q, ğ, x, j* samitlərindən başqa, her cür samit sesle yanaşı işlenir. Bezi alınma sözlerde isə *q, ğ, x, j* samitləri ile yanaşı ola bilir. *i* saiti yalnız söz köklərində deyil, şəkilçilərdə də işlenen fonemlərdən: *-çı, -di, -lik, -ir, -ış, -i* və s.

§22. E saiti. E ön sıra, dilortası (ince), yarımqapalı, dodaqlanmadan bir saitdir. Azərbaycan dilində *e* saiti *a* saitindən qapalı, *i* saitindən isə açıqdır. Bu saitin teleffüzündə dilin orta hissəsi sert damğa



Şekil 24 *E* sesinin teleffüzündə dilin veziyiyeti

doğru xeyli yuxarı qalxır, dilucu ön alt dişlərə doğru uzanır, lakin dişlərə toxunmur, ağız boşluğunun arxa hissəsinə nisbətən ön hissəsində kiçik bir nov emele gelmiş olur. Dodaqlar isə yan künclərə doğru az dardılmış bir veziyyyət alır; alt çene *i* saitinin teleffüzündə olduğundan azca aşağı düşmüş, ağız bacası isə *i* sesinin teleffüzündəkinden bir az gen açılmış olur ve dişler dodaqların arasında azacıq görünür.

Azərbaycan edebi dilində *e* saiti məhdud məqamda, həm de en az işlənilen saitlərdəndir. Əsil Azərbaycan sözlərində *e* saiti ancaq birinci hecada (*el, ev, sel, yel, get, yeddi, bes*), alınma sözlərde isə digər hecalarda da ola bilir (*epos, elektrik, telefon, televizor*).

Lakin son zamanlarda *e* saitinin sonrakı hecalarda işlənilməsi prosesi artmaqdır ve Azərbaycan dilinin fonetik əlaməti kimi bir az da sabitleşməkdədir. Mehz buna görə de tekce alınma sözlərde deyil, Azərbaycan sözləri esasında, yaxud azerbaycancalaşmış sözlərin esasında düzəldilen bezi mürəkkəb sözlərde, ifadelerdə *e* saitinin sonrakı hecalarda işlənilməsi, neinki orfoqrafiyada, həttə orfoepiyada da qanuniləşmişdir. Məsələn, *nöqtə, nəzər* sözlərindən düzələn *nöqteyi-nəzər*, Əli, Heydər adlarından düzələn Əliheydər kimi mürəkkəb adlar, *ev-eşik, gethaget, elbəl* kimi ifadeler mehz *e* saitinin sonrakı hecalara keçməsini göstəren nümunələrdəndir.

Burada bele bir cəhəti de yada salmalıyıq ki, Azərbaycan dilində *e* saiti ancaq söz köklərində işlənilen saitlərdəndir, şəkilçilərde isə işlənmir. Lakin Azərbaycan dilinin bezi şivelerində *e* saiti şəkilçilərde də işlenir. Məsələn, Qazax şivesində *aleyram*, Bakı şivesində *aleyduz*, Naxçıvan şivelerində *almiyek, almeyasuz*.

Müsəir Azərbaycan edebi dilində *e* saiti, esasən, adı, orta kəmiyyətde işlənilən bir sait fonemdir. Lakin bezi sözlərə, xüsusən alınma sözlərde, şəraitindən, məqamından asılı olaraq *e* saiti bezen qısalılmış halda, bezen de uzadılaraq teleffüz edilir. Müsəir Azərbaycan dilində ərebəcən keçmə iyrimiye qeder sözde və bunlardan düzəldilən bezi düzəltmə və mürəkkəb sözlərde *e* saiti bir qeder uzadılmış halda teleffüz olunur; məsələn, *e.tiraz – etiraz, e.tiraf – etiraf, e.lan – elan, e.timad – etimad, e.tiqad – etiqad* və s.

Bezi alınma sözlərin, xüsusən çoxhecalı sözlərin ikinci hecasındakı *e* saiti qısa teleffüz olunur; həttə bele saitlər sərbəst uslubda ixtisara düşür. Məsələn, *telefon, telegraf* sözlərindəki ikinci hecalarda olan *e* sərbəst uslubda ixtisar edilir və bu sözler *telfon, telgraf* kimi teleffüz olunur.

Bele numuneler ise Azerbaycan edebi dilinde *e* mexrecine uygun uç ve ya iki fonemin olduğuna dəlalet etmir, əksinə, bir əsas adı kəmiyyətli *e* foneminin varlığını təsdiq edir, tələffüzde istifadə olunan uzun ve qısa *e* sesləri ise *e* foneminin variantlarıdır.

§23. Ə saiti. Azerbaycan dilində en çox işlenilen və Azerbaycan dilini bir sıra türk dillərindən fərqləndirən eləmetdar vahidlərdən biri de *ə* saitidir. *Ə* saiti dilönü (ince), dodaqlanmayan, açıq saitdir. *Ə* saitinin tələffüzündə dilucu ön-alt dişlərin üstüne toxunma veziyətində olur, *i* saitinin tələffüzündə olduğu kumi, dilin orta hissesi ilə beraber ön hissesi de sert damağa doğru çox qalxır. Beleliklə de dilortası sethi ilə sert damaq arasında yaranan dar cığırдан öten ses axını alt çənenin aşağı daha çox düşməsi ilə yaranan geniş rezonatordan keçib dişlərin üstü ilə süzülür və yanlara doğru dərtlilik olan dodaqların maneesine rast gelmedən xaricə çıxanda *ə* saiti tam halda formalşmış olur.



Şəkil 26 Ə saitinin tələffüzündə dilin veziyəti

Azerbaycan edebi dilində *ə* saiti ekseren adı kəmiyyətde (*əl, ət, əsən, əmən*), bəzən qısa (*sa.adət, fa.al*), bəzən isə uzun (*ə.la, ma:lum, tə.sir, nə'rə, tə nə*) tələffüz olunur. Xüsusen alınma sözlərdə işlenen uzun ve qısa *ə* sesi adı kəmiyyətli *ə* foneminin variantlarıdır.

Azerbaycan edebi dilində, elecə də şivelerdə *ə* saiti en çox işlenen və hem söz evvelində (*əl, əz, ət, əlac, əmə*), ortasında (*həlim, dəmir, tələb, çičək, səngər*), sonunda (*dədə, ənənə, pəncərə, dərəcə, küçə, tika, meyə*), hem də şəkilçilərdə (-*la, -da, -ya, -ca, -lər, -ar* və *s*) işlənə bilən bir fonemdir.

§24. Ü saiti Ü dilönü (ince) qapalı, dodaqlanan saitlərdəndir. Dilin ve alt çənenin veziyətinə görə ü saiti *i* saitindən, demək olar ki, fərqlənmir. Bu seslərin fərqli olmasının eśil səbəbi budur ki, *i*



Şəkil 28. Ü saitinin tələffüzündə dilin veziyəti


saitini tələffüz edərkən dodaqlar iştirak etmir və ağız küncləri yanlıra çox dərtlilik olur, ü saitinin tələffüzündə isə dodaqlar azacıq öne doğru uzanmaqla dairevileşərək dar bir boru halına düşür, həmin borudan süzülərək xaricə çıxan ses axını ü sesi halında formalşır. Beleliklə, aydın olur ki, ü saitinin formalşmasında dodaqlar feal iştirak edir. Buna görə de *u* saiti dodaqlanan, *i* saiti isə dodaqlanmayan saitlərdən sayılır.

Azerbaycan edebi dilində *u* sesi de çox işlenen və sözün hər yerində – söz evvelində (*üz, üç, ifürmək, üzük, üzük*), söz ortasında (*gül, bülbül, sünbül, ömür, dünya, duz*), söz axırında (*ütü, sürü, kuru*) və şəkilçilərdə (-*üs, -dü, -ür, -müs, -lü, -suz*) gele bilən fonemlərdəndir.

Azerbaycan edebi dilinin tələffüzündə *u* foneminin de qısa və uzun variantlarından istifadə olunur. Məsələn, *bütöv* sözündə ü qısa, *gül, bülbül* sözlərində isə *u* adı kəmiyyətde tələffüz olunur. Lakin *gül, bülbül* sözlərinin sadalama tonunda tələffüz edəndə sondakı *ü* sesi bir qeder uzadılır.

§25. Ö saiti. Ö sesi açıq, dodaqlanan, dilönü (ince) saitidir. Ö saitinin tələffüzündə dilin orta hissesi azacıq yuxarı qalxmış olur, ağız boşluğunun ön hissesində arxa hissəyə nisbetən kiçik bir nov yaranır, dodaqlar isə azacıq öne doğru uzanmaqla dairevi bir şəkil alır. Beleliklə, ağız boşluğunun öndəkəni nova gelib çatmış olan sos axını azacıq öne uzanmış dodaqların dairevi veziyət alaraq yaratmış olduğu borudan süzülüb xaricə çıxdıqda, ö saiti formalşır. Burada da ö ilə *e* saitləri dodaqlara qeder hemmexrec olur. Buna görə də demək olar ki, ö dodaqlanan, yarımcıq *e*-dir.

Azerbaycan edebi dilində ö saiti, əsasən, sözün birinci hecasında – hecanın evvelində (*öd, öz, özül, ölç, ördək, öhdə*), hecanın



Şekil 30 Ö saitinin teleffüzündə dilin voziyiyeti.

ortasında (*dön, göz, söz, gövdə, dövr, qövs*), hecanın sonunda (*böyük, könül, şöla, şöba*) olur.

Buna göre de ikinci hecasında ö saiti olan *kösöv, bütöv, bənövşə, bülöv, bunövrə* kimi bir neçə söz müstəsnalıq teşkil edir. Bununla belə, nezəre almaq lazımdır ki, son zamanlarda dilimizde formalanma düzəltmə ve mürəkkəb sözlərin hesabına ikinci ve ya üçüncü hecalarda ö saitinin işlenme halları müstəsnalığı aradan qaldırımaqda ve qanuniyətdirmekdedir: *gömgöy, Göygöl, göygöz, alagöz, dilönü, yerkökü, yerlöçən* ve s.


Tərkibində ö saiti olan sözlərin bir qismi alınma sözleridir: *qövs, qövr, dövr, dövrən, dövlət, ömür, hökm* ve s.

Lakin buradan belə nəticə çıxarmaq doğru olmaz ki, ö saiti Azərbaycan dilində bu sözlərle birgə dillerden götürülmüşdür. Öksinə, bu sözlərin eslinde ö saiti olmamışdır ve bu sözler ö saiti ile bir növ azərbaycancalaşdırılmışdır. Çünkü ö saiti nisbətən az işlenilen saitlərdən olsa da, Azərbaycan dilinin mexsusı saitlərindəndir və hətta Azərbaycan dilinin bezi şivelərində ö saiti ikinci, üçüncü hecalarda, xüsusən şəkilçilərde işlenir; məsələn, *görsöz, öydödü* (Bakı), *görərum, görəysün* (Ayrim), *görər, bədöy* (Qazax), bir sıra şivelərde *ərkəsöyüñ* (ərköyüñ), *ərkövən* ve s.

Azərbaycan edebi dilində ö saiti esasen adı kemiyetdə teleffüz olunan bir müstəqil fonemdir. Lakin bezi alınma sözlerde ö saiti uzun teleffüz olunur ki, bu da müstəqil fonem deyildir. Bu adı orta kemiyetdə ö foneminin bir variantıdır. Uzun teleffüz olunan sözlərə şəkilçi bitişdirildikdə ekseren ö saiti adı halda teleffüz olunur: *şöba - şöbənin, şöbəye, şöbadə* ve s.

Xüsusən sərbəst üslubda belə teleffüz normal sayılır.

Ş26. I saiti. I səsi dilarxası (qalın) dodaqlanmayan, qapalı bir saitdir. I saitinin teleffüz prosesinin formalanmasına dilin orta ve arxa hissəsi dildibinə doğru çəkilib bir az şışmiş halda yumşaq damaga doğru qalxır, alt çene ve dodaqlar isə i saiti mexrecinə nisbətən azacıq gen açılmış olur. Beləliklə, ses axını dilin arxa ve orta hissələri səthi ilə damaq arasındakı cığırдан keçib üst ve alt ön dişlərin arasındaki dar açılıqlardan sızılışerek xaricə çıxanda i saiti formalasır. Buna görə de i saiti dodaqlanmayan, dilarxası saitler sırasına daxil edilir və i saitinin qalın qarşılığı hesab olunur




Şekil 32 I saitinin teleffüzündə dilin voziyiyeti

Azərbaycan edebi dilində i saiti söz başında işlenmir. Tek və coxheçalı sözlərin hem ortasında, hem de sonunda işlenir: *qır, qız, qış, cındır, cığır, cidır, qılınç, qızıl, ağı, yağı, qırğı, ilxi, çalğı* və s. Aheng qanununa görə dodaqlanmayan qalın saitli hecalara bitişən qapalı saitli şəkilçilərdə i saiti ola biler: *-di, -ir, -çı, -ğın, -lı, -lıq* və s. Buna görə de i saiti de çox işlenen fonemlərdən sayılır. Müasir Azərbaycan edebi dilində i saiti esasen adı kemiyetli bir fonemdirdir. I saiti bezi sözlərdə qısa, bezi sözlərdə ise azacıq uzadılmış halda teleffüz olunur ki, bunlar da i saitinin qısa və uzun variantlardır. Mehə buna görə de bezi sözlərdə işlenen qısa i müeyyen məqamda ixtisara düşür: *ağız - ağızında, qarın - qarınında, alın - alınında* və s.

Ş27. U saiti. U dilarxası (qalın), dodaqlanan, qapalı saitdir.

Teleffüz prosesində u saitinin formalanmasında alt çene təqrirben i saitinin olduğu qədər aşağı düşür, dilin arxa hissəsi azacıq arxaya çəkilmiş halda yumşaq damaga doğru qalxır, dilucu isə ön alt dişlərdən uzaqlaşır. Beləliklə, ağız boşluğunun həcmi de dərалmış olur. Bu zaman dodaqlar bir az öne doğru uzanaraq dairəvi şəkil



Şekil 34 *U* saitinin tələffüzündə dilin veziyəti

alır ve *ö* saitində olduğundan bir az dar (təqribən *ü* saitində olduğu kimi) bir boru yolu yaratmış olur.

Mehz qırtlaqdan gelib dil ve damaq arasındaki çığardan süzülərək ağız boşluğununa çatmış olan ses axını dodaqların yaratmış olduğu borudan keçib xarice çıxdıqda *u* saiti formalasılır.

Muasir Azərbaycan edebi dilinde *u* saiti geniş dairedə istifadə olunan və sözün her yerində işlenen bir səsdir: *uca, uzun, yuva, yun, qoyun, quzu, su, qurşun, hūcum* və s.


Saitlerin ahəng qanununa görə tərkibində dodaqlanan, qapalı sait olan hər cur hecaya bitişən qapalı saitlı şəkilçilərde daima *u* saiti ola bilər. Beləlikle, bir sait *u* saiti ilə formalasılan şəkilçilər silsiləsi yaranmış olur: *uğursuzluqdur, uzunluğunun* və s.

Muasir Azərbaycan edebi dilində *u* saiti, demək olar ki, həmişə adı kəmiyyətde işlenir və yalnız bezi ikihecalı sözlerin ikinci hecasında sonor samitlə yanaşı gələn *u* bir qədər qısa tələffüz olunur: *burun* (*buru.n*), *oğul* (*oğu l*) və s. Buna görə də belə sözlərə saitlə başlanan nisbet şəkilçisi artırıldıqda qısa *u* saiti ixtisara düşür, tələffüz olunmır və yazılımur: *onun burnu, sənin oğlun* və s.

Bezen orfoeplik normaya müvafiq olaraq sadalama məqamında sondakı *u* saiti uzun tələffüz olunur: *guru:, sulu:, duru:* və s.

Beləlikle, aydın olur ki, Azərbaycan dilində *u* saiti ses fonemidir, *u*, və *u*, isə şerti məqamlarla əlaqədar variantlardır.

Ş28. *O* saiti. *O* dodaqlanan, açıq, dilarxası (qalın) saitdir. Tələffüz prosesində bu saitin formalasmasında dilin ön hissəsi ağız boşluğunun alt tərəfində arxaya doğru çekilmiş olur. Dilin arxa hissəsi yumşaq damağa doğru qalxır, ağız boşluğu isə arxası böyük, öbü



Şekil 36 *O* saitinin tələffüzündə dilin veziyəti

kiçik olmaq üzrə iki hissəyə ayrılr, dodaqlar da azacıq öne doğru uzanıb dairevi şəkil alır. Bu zaman alt çənə *u* saitinin tələffüzündəki nisbəten bir az çox aşağı düşmuş olur və bununla da həm ağız boşluğu, həm de dodaqlar arasında formalasian dairevi çığır bir qədər genişlənir. Mehz ses axını həmin dairevi çığardan süzülüb xarice çıxdıqda *o* saiti de tam halda formalasılmış olur


Muasir Azərbaycan edebi dilində *o* saiti de *ö* saiti kimi məhdud derecədə, müyyəyen məqamlarda işlənilir və esasən, birinci hecanın tərkibində – hecanın başında, ortasında və sonunda olur: *od, ox, ol, oğul, qol, yol, tox, qo-yun, so-yuq, do-lu, bo-ran, to-ran* və s Azərbaycan dilinin öz şəkilçilərində *o* saiti işlenmir. Lakin dili-mizdə çoxdan işlenen *plov, buzov* kimi sözlerin ikinci hecasında, elecə də alınma sözlerin ikinci, üçüncü və s. hecalardında (*kolxoq, pedaqqoq, professor, hidroloq*) və bezi alınma şəkilçilərde (*Həmid-ov, Məmməd-ov*) *o* saiti işlenir

Bele bir faktı da yada salmaq olar ki, son zamanlarda dilimizdə sayı artmış mürrekkeb sözlerin, ifadelerin içərisində ikinci, üçüncü və s. hecalarda *o* saitinin işlənməsi qanuniləşməkdedir; məs.: *dəvə-boynu, dəvəotu, kəkklikotu, dəmiryol, dəlisov, Koroğlu, tozsoran, ortaboy, dopdolu* və s.

Bezi sıvılarda də *o* saiti ikinci, üçüncü hecalarda və şəkilçi-lərde işlenir.

Azərbaycan edebi dilində *o* saiti adı kəmiyyətli fonemdir, bezi alınma sözlərdə, xüsusən vurğulu *o* saiti bir az uzun tələffüz olunur. Bele uzadılmış halda *o* saitinin tələffüzüne sual və sadalama məqamlarında da yol verilir. Buna görə də bele uzun *o* adı *o* foneminin variantı sayılır.

Ş29. A saiti. A dilarxası (qalın), açıq, dodaqlanmayan bir saitdir. Azerbaycan dilindəki *a* saitının formallaşması prosesinde dil bir qeder arxaya çekildiyi üçün arxa hisse azacıq şişerek yumşaq damağa doğru qalxmış vəziyyetdə olur, ağız boşluğunun böyük hissesi önde, kiçik hissesi arxada qalır, alt çəne ise diger saitlərdekine nisbətən daha çox aşağı düşür, alt ve üst çənenin ön hissəsində yerləşən dişler arasında da çox geniş yol açılır. Belelikle de, ağız boşlığunda müəyyən çalarlıqla qurulmuş avazlı ses axını bir-birinden xeyli uzaqlaşmış dodaqlar və ön dişler arasında yaranmış olan açılıqlardan suzulub xaricə çıxarken dodaqlanmayan, qalın, açıq bir ses halında *a* saiti formallaşmış olur.



Şekil 38 A saitinin teleffüzünde dilin veziyyeti

Müasir Azərbaycan edəbi dilində *a* saiti her cür məqam ve şəraitdə olá bilir; yəni hem söz başında (*ay, aş, as, az, al, at, ad, ağ, aç, ax*), hem söz ortasında (*var, qar, baş, çal, sal, xal, bal, yavaş, bahar, papaq*), hem söz sonunda (*ata, ana, bala, tala, çala, qara, dalğa*), hem de şəkilçilərdə (-*lar, -da, -dan, -ma, -maq, -mali, -ar, -acaq*) işlənir.


Azerbaycan ədəbi dilindəki *a* saiti esasen adı – orta kəməyyətde teleffüz olunur. Lakin müəyyən məqamdan asılı olaraq, elecə de bəzi alınma sözlərdə *a* saiti bir qədər uzadılmış halda, adəten, uzun *a* kimə teleffüz olunur. Məsələn, sadalama və sual tonunda vurgulu *a* saiti uzadılmış halda teleffüz olunur. *ata*, *ana*, *baba*, *harda*? , *dağda*? və s. Bezi alınma sözlərin eşlindəki müəyyən fonetik xüsusiyyətlərlə əlaqədar olaraq ekserən ilk hecadə *a* uzun teleffüz edilir: *ali* (a:li), *alim* (a:lim), *dava* (da:va), *saat* (sa:t), *asan* (a:san), *tale* (ta:le) və s.

Hetta bezi şivelerde de müeyyen sözlerin, xüsuseñ ilk hecasındaki *a* saiti bir qeder uzadılmış halda telleffüz olunur. *yağı* (*ya:ğı*), *ağı* (*a:ğı*), *qarı* (*qa:rı*), *mənə* (*ma:*), *sənə* (*sa:*) ve s.

Lakin belə faktların varlığına baxmayaraq, demek olmaz ki, Azərbaycan ədəbi dilində uzun *a* bir müstəqil fonem kimi tam haldə formalılmışdır. Buna görə de uzun *a* sesi Azərbaycan ədəbi dilində adı *a* foneminin bir variantıdır.


§30. Saitlerin qarşılıqlı qoşalığı Azerbaycan ədəbi dilindəki saitlerin növleri, xususen mexrecləri haqqında verilmiş məlumatı yekunlaşdırarken Azerbaycan dilinin bir sıra fonetik qanunlarını, fonetik xüsusiyyətlərini daha aydın dərk etmek baxımından çox mühüm olan belə bir əlamətdar cəhəti və ya salmaçı lazımlı bilink.

Azerbaycan dilindeki saitleri diqqetle nezərdən keçirdikdə aydın olur ki, bu saitler, əsasən qarşılıqlı qoşşalıq teşkil edirlər, yeni dilde olan her bir ince saitin qalın qarşılığı olduğu kimi, her bir açıq saitin de qapalı qarşılığı vardır. Bunu aşağıdakı sxemdə daha aydın suretde nezərdən kecire bilərik:




Qarşılıqlı qoşalıqdan zahirən kənardə qalan *e* saiti əslinde *i*, ə arasında formalasdığına görə, həmin saitlerin qalın qarşılığı olan *i* ve *a* ilə nisbi qarşılıqlı qoşalıq təşkil edir. Məhz buna görə de bir sırə fonetik hadisə ve qanunlarda *e* saiti ilə formalasən hecələr *i* və *ö* saiti ilə formalasən hecələrlə, demek olar ki, eynileşir. Mesələn, *iç*, *gal*, *keç*, *get*, *bil* kimi sözlərin şəkilçiləşməsində tam eyniyət vardır: *iç-ir*, *gəl-ir*, *keç-ir*, *gəl-mış*, *get-mış*, *bil-mış* və s.


Azerbaycan dilindeki saitlerin belə qarşılıqlı qoşşağılığı haqqında daha aydın təsəvvürə malik olmaq üçün onların tələffüzündən dilin vəziyyətini müqayiseli surətdə eks etdirən aşağıdakı rentgen-foto esasında hazırlanmış sxemləri nezərdən keçirmək faydalı olar




Şekil 40 /u/ ve /o/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi




Şekil 43 /a/ ve /ə/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi




Şekil 44 /i/ ve /ɪ/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi




Şekil 41 /o/ ve /ə/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi



Şekil 45 /e/ ve /ɛ/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi



Şekil 42 /ə/ ve /ɛ/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi



Şekil 46 Azərbaycan dilindəki saitlerin hamisının tolöffüzündə dilin pozisyonlarının müqayiseli şemsi

AZƏRBAYCAN DİLİNDƏKİ SAMİTLƏR SİSTEMİ (KONSONANTİZM)

§31. Samitlərin təsnifi əsasları. Samit sesləri sait seslərdən fərqləndirən en mühüm əlamətlərdən biri samitlerin xüsusen ağız boşluğundakı danişiq üzvlərinin müxtəlif tərzde iştirakı ile yaranan seslər olmasıdır. Bele seslərin ise ekseriyeti kuy əsasında, bir qismi kuy ve avaz əsasında formalıdır. Buna görə də müasir Azərbaycan dilindəki samitler aşağıdakı əsaslar üzrə təsnif olunur:

- 1 Kuyun kəmiyyetine görə.
2. Kuyun yaranma yerinə görə.
- 3 Kuyun yaranma usuluna görə.

§32. Kuyun kəmiyyatına görə. Azərbaycan ədəbi dilindəki samitler kuyun kəmiyyetine görə *sonor* və *küylü* olmaq üzrə, əsasən, iki növə bölünür:

1 Samitlərin bir qismi, ses axınının ağız boşluğunda azacıq maneeyə rast gelmesine baxmayaraq, ağız və ya burun boşluğundan tezyiq göstərmədən xaricə çıxmazı ilə yaranır. Bele seslərdə ton əsas teşkil etdiyi halda, kuy cuzi miqdarda ola bilir. Bele samitler saitler kimi tonlu seslərdir ki, bunlar *sonor samitlər* adlanır. Müasir Azərbaycan ədəbi dilində başlıca dörd sonor samit vardır: *l, r, m, n*.

2. Samitlərin digər qismi isə ses axınının ağız boşluğunda qarşısını kesən maneəni az-çox aradan qaldırmaq üçün güc göstərib açdığı yoldan süzülərək xaricə çıxmazı ilə yaranır. Bu zaman, ton – müsiqili ses deyil, kuy törenmiş olur. Buna görə bele seslər *küylü samitlər* adlanırlar.

Azərbaycan ədəbi dilindəki küylü samitlər bunlardır: *b, p, v, f, g, k, z, s, j, ʃ, ġ, x, q, (k'), d, t, i, (x')*, *h*

Küylü samitlər iki qrupa bölünür. *cinciltili samitlər, kar samitlər*

a) Bezen sait seslərin əməle gelmesində olduğu kimi, samit seslərin de əməle gelmesində ses telleri gərginleşmiş və bir-birinə daha çox yaxınlaşmış olur. Beləliklə də unlu-küylü samitlər əməle gelir ki, bunlara *cinciltili samitlər* deyilir.

Müasir Azərbaycan ədəbi dilindəki cinciltili samitlər bunlardır: *b, v, q, ʃ, d, z, j, y, g, c*.

Bele bir cəhəti də qeyd etməliyik ki, çox zaman, xüsusən məktəb qrammatikalarında, sonor samitlər də cinciltili samitlər qrupuna daxil edilir. Bunun əsası isə sonorların da ünlü samit olmasınaidir.

b) Bezen seslərin əməle gelmesində ses telleri gərginleşmir, ses cığırı daralmır və ses tellerinin ucları bir-birinə çox az yaxınlaşmış olur. Beləliklə, hava axını ses cığırından serbest keçir və ses tellerinin iti titremesine o qədər də səbəb olmur. Ses tellerinin belə zeif rəqslenmesi ilə əməle gələn unsuz küylü seslər kar samitlər deyilir.

Müasir Azərbaycan ədəbi dilindəki kar samitlər bunlardır: *(k'), k, p, s, t, f, x, h, ç, ş, (x')*.

Kuyun kəmiyyetine görə samitlərin təsnifini aşağıdakı cədvəldə ümumileşmiş halda belə göstərmək olar:

Sonorlar		<i>r, l, m, n</i>	
Küylüller	Cingiltili	<i>b, v, q, d, c, z, ʃ, g, y, j</i>	Ünlüler
	Kar	<i>p, f, (k'), t, ç, s, x, k, (x'), ş, h</i>	Önsüzler

§33. Kuyun yaranma yerinə görə. Samitlərin təsnifində, əsasən, üç feal üzv nezərə alındığı üçün samit seslər də üç qrupa bölünür *dodaq, dil, ağız və burun samitləri*.

I. **Dodaq samitləri.** Dodaqların feal iştirakı ilə əməle gələn samitlər dodaq samitləri deyilir. Dodaq samitlərinin iki növü vardır:

a) *qoşadodaq samitləri*. Bu samitlər alt dodaqla üst dodağın kipleşib birdən açılması neticesində yaranır. Azərbaycan ədəbi dilində qoşadodaq samit üçdür: *b, m, p*

b) *dodaq-dis samitləri*. Bu samitlər üst çənədəki ön dişlərin alt dodağaya yaxınlaşması neticesində yaranır. Azərbaycan ədəbi dilində dodaq-dis samiti ikidir: *v, f*.

II. **Dil samitləri.** Dil samitləri dilin feal iştirakı ilə yaranan samitlərdir ki, bunun da aşağıdakı növləri vardır:

a) *dilönü samitləri*. Dilönü samitləri dilin ön hissəsində əməle gələn samitlərə deyilir. Dilönü samitləri də iki cur olur

1. **Dil-dis samitləri** Bunlar dilin ön hissəsinin, xüsusən onun yanlarını və dil ucunun yuxarı ön dişləre ya toxunması, ya da çox yaxınlaşması ilə əməle gelir

Azərbaycan ədəbi dilindəki dil-dis samitləri bunlardır: *d, t, z, s, l, n*

2 Dil-yuvaq samitləri. Bu samitler dil öni yanlarının ve ya dil ucunun yuvaqlara (alveollara) ve ön damağa toxunması ilə əməle gəlir. Azərbaycan ədəbi dilindəki dil-yuvaq samitləri aşağıdakılardır. *j*, *ş*, *c*, *ç*, *r*.

Bunlardan ikisi (*j*, *ş*) saf, fişiltiliidir, biri (*r*) sonordur, ikisi isə (*c*, *ç*) dil-diş samitləri ilə dil-yuvaq samitlərinin qovuşuguna ç (*tş*), *c* (*dj*) benzeyir;

b) *dilortası samitləri* Dilortası samitləri dilin orta hissəsinin ön damağa doğru qalxması ilə əməle gelən samitləre deyilir.

Azərbaycan ədəbi dilinde dörd dilortası samit vardır: *y*, (*x'*), *k*, (*k'*);

c) *dilarxası samitləri* Dilarxası samitləri dilin arxa hissəsi ilə arxa damağın – yumşaq damağın bir-birinə yaxınlaşması və ya toxunması neticesində əməle gelən samitləre deyilir. Azərbaycan ədəbi dilində iki dilarxası samit vardır *q*, (*k'*);

ç) *dildibi – boğaz samitləri* Qırtlağın ön hissəsi ilə dilçek və dildibinin arxasında əməle gelən samitlər dildibi boğaz samitləri deyilir. Müasir Azərbaycan ədəbi dilinde dildibi-boğaz samiti üçdür: *ğ*, *x*, *h*.

III. Ağız və burun samitləri. Məlum olduğu üzrə, nitq səslərinin boyanmasında iki rezonator – ağız boşluğu və burun boşluğu – muhum rol oynayır.

a) əger damaq pərdesi yuxarı qalxıb burun boşluğu yolunu keşsə, ses axını ağız boşluğundan keçib xarice çıxar və bu zaman ağız sesleri, bu cümlədən ağız samitləri formalasər.

Muasir Azərbaycan ədəbi dilində *m*, *n* sonorlarından başqa bütün sesler (sait və samitlər) ağız sesleridir;

b) damaq pərdesi aşağı düşərək ağız boşluğu yolunu kesirsə, ses axımı əsasən burun boşluğundan keçib xarice çıxır ki, bu zaman burun samitləri formalasər Muasir Azərbaycan ədəbi dilində iki burun samiti vardır: *m*, *n*

Bunlardan *m* qosadodaq sonorudur, *n* isə dil-diş sonorudur.

Ş34. Küyun yaranma üsuluna görə. Azərbaycan ədəbi dilindəki samitlər kuyun yaranma üsuluna görə üç qrupa bölünür:

I. Kipleşən (və ya partlayan) samitlərdir.

Kipleşmiş danişq üzvlərinin birdən-birə açılması ilə partlayışla ağızdan çıxan ses axınının törediyi samitlərə kipleşən (və ya partlayan) samitlər deyilir.

Azərbaycan ədəbi dilindəki *b*, *p*, *d*, *t*, *g*, *k*, *q*, (*k'*), *m*, *n* kipleşən samitlərdir.

Azərbaycan ədəbi dilindəki samitlərin təsnifi cədvəli

Küyun yaranma üsuluna görə	Küyun yaranma yerine görə										Küyun kamiiyyəti-ne görə	
	dodaq samitləri		dil samitləri									
	qoşa-dodaq samitləri	diş-dodaq samitləri	dilönü samitləri		dil-dış	dil-yuvaq	dilortası	dilarxası	dildibi	dildibi qırtaq		
			ağız	burun	ağız	ağız	ağız	ağız	ağız	ağız		
kipleşən	<i>b</i>				<i>t</i>			<i>k</i> (<i>k'</i>)			kar	
					<i>d</i>			<i>g</i>	<i>q</i>		cüngültili külütlər	
novlu			<i>f</i>	<i>s</i>		<i>ş</i>	(<i>x'</i>)		<i>x</i> <i>h</i>	kar		
			<i>v</i>	<i>z</i>		<i>j</i>	<i>y</i>		<i>ğ</i>	cüngültili		
qovuşaq						<i>ç</i>				kar		
						<i>c</i>				cüngültili		
kipleşən		<i>m</i>			<i>n</i>						sonorlar	
novlu	süzgün titrek				<i>l</i>		<i>r</i>					

II Novlu (yaxud sürtünən) samitlərdir

Kipleşmiş üzvlərin bir-birindən tədricən aralanması ilə və ya müyyəyen üzvlərin bir-birinə yaxınlaşması ilə arada əməle gələn cığırdañ külütlə ses axınının sərttülərə xaricə çıxmazı neticesində formalasən samitlərə novlu (yaxud sürtünən) samitlər deyilir. Azərbaycan ədəbi dilindəki *v*, *f*, *j*, *ş*, *s*, *l*, *r*, *ğ*, *x*, *h*, *y* (*x'*) novlu, yaxud sərttulenən samitlərdir.

III. Saf və qovuşaq samitlərdir Azərbaycan ədəbi dilindəki külütlə samitlər saf və qovuşaq (affrikat) olmaq üzrə iki növə ayrılır: *ç* və *c* samitləri qovuşaq, digər samitlər isə safdır. Ümumiyyətə, Azərbaycan ədəbi dilindəki novlu samitlərə və kiplə-


şən samitlərə saf samitlər, yarımnövlu və yarımkipleşen samitlər qo'uşuşuna oxşayan samitlər ise q o v u ş u q (affrikat) samitlər deyilir. Buna görə də, müasir dilimizdə işlediyimiz c samitini təqribən yarım t və yarım ş kimi, c samitini ise yarım d və yarım j terzində yarımkipleşen və yarımnövlu samitlərə ayırmak olar. Məhz buna görə de alınma sözlerde olan c samiti ruscada ekseren dj tərkibində yazılır: *caz* – джаз, *Azərbaycan* – Азербайджан və s.

Azərbaycan ədəbi dilindəki samitlərin təsnifini göstərən yuxarıdakı cədvəli nəzərdən keçirək.

AZƏRBAYCAN ƏDƏBİ DİLİNDEKİ SAMİTLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

§35. P və B samitləri kipleşen, qoşadodaq, saf, küylü samitlərdir; p və b samitlərinin teleffüzündə alt dodaq üst dodaqla möhkəm suretdə kipleşir, ses axınının tezyiqi ilə dodaqların bir-birinden aralanması anı olur və bu zaman qüvvətli suretdə tezyiq edən ses axını dodaqların birdən-birə açılması nəticəsində patılı ilə xarice çıxır. Buna görə de fonetistlərin bir qrupu p və b seslərini kipleşən, bir qrupu ise partlayan samitlər adlandırır. Bu samitlərdən p kardır, b isə cingiltildir.

1. Azərbaycan ədəbi dilindəki p samiti bəzən bir qədər cingiltileşmiş halda, ekseren isə azacıq nefesli teleffuz edilir; meselen: *p'ul*, *p'hendir*, *çapʰ*, *mapʰ*, *səpʰ* və s



Şəkil 47 P və b samitlərinin teleffüzündə dodaqların vəziyyəti

Azərbaycan ədəbi dilində p samiti sözün her yerində – söz əvvelində, söz ortasında, söz sonunda işlenir Qeyd etmek lazımdır ki, Azərbaycan dilində sonu p ile bitən çoxhecalı söz yoxdur. Sövti teqlid əsasında formallaşan *tarap-turup* sözü müstəsnalıq teşkil edir. Ümumiyyətlə, p samiti sözün tərkibində her cür sait səsle yanaşı – saitdən əvvəl (*papaq*, *piçılı*, *pozmaq*, *pusqu*),

saitdən sonra (*qapqara*, *dopdolu*, *qupquru*, *qıpqırmızı*) işlenir. Bir sıra sözlerin başında ağız sonorlarından vo y, s samitlərindən evvel – yanaşı (*plov*, *plan*, *probka*, *protokol*, *pyes*, *psixolog*), bəzi sözlər de sonunda sonorlarla yanaşı (*alp*, *qlıp*, *turp*) işlenir.

Azərbaycan dilinde bir neçə sözün daxilində işlenen qoşa p seslərindən birincisi nəfəssiz, ikincisi isə cingiltileşmiş halda (teqribən b səsi kimi) teleffuz olunur; meselen: *hoppanmaq*, *tappiltı*, *top-puz* (*hopbanmaq*, *tapbılı*, *topbz*) və s.

2. Azərbaycan ədəbi dilində b samitine sözün daxilində her cür vəziyyətdə tesadüf olunur. Söz və ya heca əvvelində (*bal*, *bel*, *bir*, *bol*, *bürü*, *başla*, *böl*, *bıçqı*, *buz..*), söz və ya heca ortasında (*oba*, *baba*, *yaba*, *baba*, *qaba*, *daban*), söz və ya heca sonunda (*qab*, *corab*, *dib*, *cib*). Çoxhecalı sözlerin sonunda b samiti müyyən derecədə karlaşır, lakin belə karlaşan b samiti müyyən nefesli p sesinə oxşamır; məs.: *kitab*, *məktəb*, *corab* və s.

Təkhecalı sözlerin sonunda olan b azacıq karlaşır ve buna görə de söz başında və ya saitlər arasında olan b sesi qədər cingiltili teleffuz edilmir. Meselen, *qab*, *cib*, *bağ*, *bığ*, *qaba*, *oba* sözlərində b sesini müqayisə edin


Azərbaycan dilində b samiti de sözün tərkibində her cür sait ilə yanaşı – saitdən əvvəl (*baba*, *bol*, *bıçqı*) və saitdən sonra (*qab*, *tələba*, *şöba*) işlenir. Azərbaycan ədəbi dilində b samiti bir neçə alınma sözün başında r, l sonorlarından əvvəl, həmin sonorlarla yanaşı (*brilyant*, *brigadir*, *blok*, *blank*) işlenildiyi kimi, bəzi alınma sözlərin sonunda da bir sıra samitlərle yanaşı (*qəlb*, *cəlb*, *qeyb*, *eyb*, *kəsb*, *gerb*) işlenir

Azərbaycan dilində bir neçə alınma sözün daxilində qoşa b samiti de işlenir ki, umumi qaydaya müvafiq olaraq bunlardan birinci b bir qədər karlaşmış halda teleffuz olunur *qubbə*, *dabbağ*, *dəbbə*, *tibbi* və s.


Ümumiyyətlə, Azərbaycan dilində b çox işlenilən samitlərdir, p samiti isə orta derecədə işlenən samitlərdir.

§36. T və D samitləri dilönü, dışarıxası, kipleşən, saf, küylü samitlərdir Azərbaycan ədəbi dilindəki t, d samitləri dilin öz hissəsinin üst-ön dişlərin arxa səthində kipləşməsindən töreyon kuy əsasında yaranan seslərdir. Bu seslərin teleffüzündə dilucu alt-ön dişlərin üstüne sürtünmə vəziyyətində olur. Məhz buna görə de feal üzvlərin iştirakı baxımından bu samitləri dilönü səsler adlandırmaq mümkün olduğu kimi, passiv üzvlərin iştirakı baxımından dışarıxası

sesler de adlandırmaq olar. Adətən, *t* sesinin təleffüzündə ses telleri sakit veziyetde, *d* sesinin təleffüzündə ise ses telleri gərgin veziyetde olur. Buna görə de *t* kar samitidir, *d* cingiltili samitidir.



Şəkil 48 *T* və *d* samitlerinin təleffüzündə dilin, dilucunun ve ön dişlərin veziyəti



Şəkil 49 *T* və *d* samitlerinin təleffüzündə dilin üst damğa toxunma veziyəti

Burada belə bir prosesi de yada salaq ki, kipleşmiş üzvlərin bir-birindən aralanma anında *d* sesi kimi formalışmış səs axını azacıq patılıt ilə, *t* sesi kimi formalışmış səs axını isə azacıq nəfəsle örtülür və belə nefəslənme *t* samitinin söz başında və söz sonunda təleffüzündə təzahür edir; məs.: *təp*, *təp*, *tək*, *at*, *kainat* və s.

Müsər Azərbaycan ədəbi dilindəki *t* samiti sözün hər yerində, yəni hem söz başında (*tar*, *top*, *tunc*, *tin*), hem söz ortasında (*ata*, *ütü*, *iti*, *qati*, *artıq*, *ortaq*), hem də söz sonunda (*at*, *ot*, *öt*, *kainat*, *camaat*, *töhmət*) işlenir.

Azərbaycan ədəbi dilindəki sözlərin tərkibində *t* samiti saitlərin hamisi ilə yanaşı – həm saitden evvəl, həm də saitden sonra işlenir: *tək*, *tik*, *tük*, *ot*, *tut*, *get* və s. Ancaq alınma sözlərin başında *t* samiti *r* samiti ilə yanaşı ola bilər: *traktor*, *tramvay*, *trikotaj*, *trest* və s. Bəzi sözlərin sonundan *t* samiti *s*, *ş*, *l*, *r* samitləri ilə də yanaşı işlenir: *məst*, *puşť*, *alt*, *tort* və s.

Bir sıra sözlərin ortasında qoşa *t* de işlenir ki, belə şəraitde birinci *t* adı halda, ikinci *t* isə bir qəder cingiltili halda təleffüz olunur: *həttə*, *ittihəm* və s.

2. *D* samiti eməle golmə yerinə görə əsasən *t* samitindən fərqli deyil, lakin bu iki samiti fərqləndirən eləmətdar cəhet *t* samitinin

kar, *d* samitinin isə cingiltili olmasıdır, yəni *d* samiti ses tellərinin gərginleşməsi ilə töreyen səs axını əsasında *t* mexrecində formalışan samitdir. Buna görə de *d* samiti dilönü, dişarxası, kipleşen, külüü, saf, cingiltili samitdir.

D samiti müasir Azərbaycan ədəbi dilində en çox işlənen samitlərdəndir. Bu samite sözlerin başında, ortasında və sonunda rast gelmek olur: *dağ*, *dərə*, *dil*, *düz*, *ada*, *qardaş*, *odun*, *ad*, *yad*, *azad*, *yurd* və s. Azərbaycan dilindəki saitlərin hamisi ilə *d* samiti yanaşı – saitden evvel (*dolu*, *duz*, *dəniz*, *düz*, *deyil*), saitden sonra (*adam*, *od*, *cıdır*, *uduş*, *ədəb*) işlenir. Bəzi sözlərin sonunda *d* samiti bir sira samitlərlə, xüsusən *l*, *n*, *r*, *y*, *s*, *z* samitləri ilə yanaşı bir heca tərkibinde de işlenir: *cəld*, *cild*, *qənd*, *mərd*, *yurd*, *qeyd*, *qəsd*, *muzd* və s.

Bir neçə alınma sözün başında da *d* samiti *r* ilə yanaşı işlenir: *dram*, *drap* və s.

Bele bir cəhəti de qeyd etmək lazımdır ki, bəzi sözlərin tərkibində, hem söz ortasında, hem də söz sonunda qoşa *d* işlenir. Nəzərə almaq lazımdır ki, söz ortasında olan qoşa *d*-dən birincisi azacıq karlaşmış halda təleffüz olunur. Söz sonundakı qoşa *d*-dən isə ancaq birincisi təleffüz olunur və bele sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduğda, sondakı qoşa *d*-dən birincisi azacıq karlaşır, ikincisi isə normal halda təleffüz olunur *həddindən*, *rədd etmək* və s.

Ümumiyyətə, *d* samiti söz evvelində və ya saitlə arasında tam cingiltili olur, lakin söz sonunda bir qəder karlaşır. Burada bele bir cəhəti de qeyd etməliyik ki, karlaşma *d* sesinin möqamına görə müxtəlif dərəcədə olur. Əger *d* çoxhecalı sözlərin sonundadırsa, karlaşma çoxalır: *azad*, *qanad*, *Məmməd*, *Səməd*. Əger *d* çoxhecalı sözün sonunda başqa bir samit sesle yanaşırsa, karlaşma azalır *qəsd*, *cəld*, *qeyd*, *mərd*. Əger *d* tekhecalı sözlərin sonunda sait sesle yanaşırsa, karlaşma son dərəcə azalır: *ad*, *yad*, *dad* və s.

Azərbaycan dilindəki *d* samitinin eləmətdar xüsusiyyətlərindən biri de onun şəkilçilərin tərkibində olmasıdır: *-di*, *-da*, *-dan*, *-diqca*, *-dir* ..

§37. *M* və *n* samitləri *M*, *n* samitləri müasir Azərbaycan ədəbi dilində nisbətən çox işlənen sonor seslərdir. Bu sonorların her ikisi de səs axımının burun boşluğunundan xaricə çıxmazı ilə formalışdır. Göre burun sonorları qrupuna daxildir. Lakin seslərin formalasdırılmasında fəal iştirak edən uzlıqlarla görə bunlar ferqlənir və biri (*m*) dodaqlanan, digəri (*n*) dodaqlanmayan samitlərdən sayılır

1 M samiti dodaqlanan burun sonorudur, çünkü *m* samitinin telleffüzünde dodaqlar *b*, *p* samitlerinin formalaşmasında olduğu kimi kipleşir, lakin damaq perdesi aşağı düşüb ağız boşluğununa geden yolu tutduğu için hava – ses axınının suzülerek burun boşluğundan xarice çıxmazı ile *m* samiti formalaşmış olur. Mehz buna göre de ses axınının az bir hissesi hem damaq perdesinin aşağı düşmesi ile, hem de dodaqların kipleşmesi ile yaranan manecelerle rastlaşırlar ve buradan da azacıq kuy yaranır, ses axınının esası ise avaz halında qalır, bele keyfiyyetde olan ses axını serbest surette burun boşluğundan xarice çıxır, bu anda kipleşmiş dodaqların aralanması da vacib deyildir. Mehz bu xüsusiyyetlerine göre de *m* samiti dodaqların kipleşmesi ile formalaşan *b*, *p* samitlerinden fərqlənlərlər, çünkü *b*, *p* samitlerinin formalaşması üçün ağız boşluğundan suzülüb gəlen ses axınının təzyiqi ile dodaqların aralanması və patlıt yaranması zəruridir, *m* sesinin formalaşmasında ise belə proses olmur və buna göre de *m* patlıtlı samitlərdən sayılır.

M samitinin telleffüzündə patlıtinin olmadığını ve bu cəhətdən patlıtlı *b*, *p* samitlərdən fərqləndiyini yoxlamaq üçün aşağıdakı sözləri müqayiseli suretdə telleffüz edək:

Söz sonunda: *kim-kıp*, *küm-küp*, *cım-cib*, *əcəm-əcab* və s.

Söz ortasında *b*, *p* samitləri ile yanaşı ve onlardan evvel gələn *m*: *domba*, *omba*, *hambal*, *amper*, *gumbultu*, *gombul*, *kömbə* və s.

Bu sözlərin telleffüzündə aydın olur ki, *m* sesinin formalaşmasında kipleşmiş dodaqların açılmasına ehtiyac olmur, buna göre de sözlərin sonundakı *m* sesini telleffuz edərən dodaqları kipleşmiş halda saxlaya bilirik. Lakin sözün tərkibində *m* sesindən sonra

başqa bir sesin telleffüzündə kipleşmiş dodaqları alaramaq lazımdır, xüsusen *m* samitindən sonra *b*, *p* samitlərini telleffuz edərən kipleşmiş dodaqlar həmin seslərin ruşeymini yaradıqdan sonra ses axınının şiddetli təzyiqi ile aralanır, beləliklə de patlıt ile xarice çıxan ses *p* və *b* samitləri halında formalaşır. Mehz buna göre de dodaqları aralamadan *m* sesini davamlı telleffüz etmək mümkündür,



Şəkil 50 *M* samitinin telleffüzündə dodaqların ve damaq perdesinin veziyeti

lakin *b*, *p* seslərini tam formalaşmış keyfiyyətde davamlı telleffüz etmək mümkün deyil.

M samitini *b*, *p* samitlərindən fərqləndirən en eləmetdar cəhət *m* samitinin burun boşluğundan xarice çıxan ses axını əsasında, *b*, *p* samitlərinin ise ağız boşluğundan xarice çıxan ses axını əsasında formalaşmasıdır. Buna görə de *m* burun samiti, *b*, *p* ise ağız samiti kimi tanınır.

Burun ve ağız samitləri arasındaki fərqli eşil məhiyyətini aydınlaşdırmaq üçün aşağıdakı sözlərin tərkibində olan *m* və *b* samitlərini iki şəraitdə – burun yohunu bağlayaraq, dodaqları kipleşdirərək telleffüz edək: *mal-bal*, *mil-bil*, *miz-biz*, *mala-bala*.

Burun yolunu bağlayaraq telleffüz etdikdə *m* samiti təqrİben *b* kimi seslenir, ikinci şəraitdə isə *b* samiti təqrİben *m* kimi seslenir.

Bu seslər bir-birine çox yaxın olduğu üçün, xüsusen şivələrində bezən biri digərinin evezine de işlənir. *Məsələn*, *bunu evezinə munu* işlənir və s.

Müasir Azərbaycan ədəbi dilində *m* samiti sözlərin her yerində işlənə bilir. Buna görə de *m* samiti saitlərin hamısı ilə yanaşı – saitlərdən evvel (*mahni*, *mən*, *mey*, *min*), saitlərdən sonra (*dəmir*, *yemək*, *kimi*, *koma*, *kömək*) işlənir.


Hətta bir neçə alınma sözün sonunda *m* səsi bezi samitlərlə yanaşı (*zülm*, *rəhm*, *film*), bir neçə sözün isə daxilində qoşa halda (*anma*, *grammatika*, *mükəmməl*, *hummat*, *ümman*, *kommutator*) işlənir.

Müasir Azərbaycan ədəbi dilində *m* samiti yalnız sözlərdə deyil, şəkilçilərde de işlənilən fonemlərdəndir: *-ma*, *-mə*, *-maq*, *-mək*, *-m*, *-əm*, *-mali*, *-mali*, *-mi*, *-im*, *-im*, *-imiz*, *-imiz*, *-mış*, *-mış* və s

2. Burun sonoru olan *n* sesinin yaranmasında dil ve dişlərin veziyəti əsasında *d*, *t* samitlərinin telleffüzündəki kimi olur, yeni dilin ön hissesi, xüsusen dil ucu ön damağa sıxlaraq ust ön dişlərin arxasına toxunur, lakin fərq burasındadır ki, *n* samitinin telleffüzündə de, *m* samitində olduğu kimi, damaq perdesi aşağı düşüb ağız boşluğunca içi bağlılığı üçün ses axını burun boşluğu içi ilə suzülüb xarice çıxır, mehz bu prosesdə de *n* samiti formalaşır. Qeyd etmək lazımdır ki, prosesin sonunda dil ucu dişlər arxasından bir qədər geri çekişir və ses axınının bir qismi ağız boşluğunda yaranan içi ilə xarice çıxır. Lakin burada da heç bir patlıt yaranmır, buna görə *n* samiti de *m* samiti kimi patltısız olur. Ümumiyyətlə, *n* samitinin telleffüzündə ses telleri gərgin olur, ses içi darılır, ses axını

zœifleşir, burun boşluğu cığırı ile süzülübü ciddi manœye rast gelmeden xarice çıxan ses axınında kuylu səs azlıq, avaz ise çoxluq teşkil edir. *N* samitinin teleffüzünde bir-burine sıxlımsız halda olan dil ucu ve ön dişlerin aralanması vacib deyil, lakin *n* samitinden sonra başqa bir sesin teleffüzü lazımlı olarsa, dil ve diş veziyetini deyişmeliidir. Mehr buna göre de *n* samiti dil ucunun ön-üst dişler arxasına sıxlımasının yanında ses axınının ağız boşluğunundan deyil, burun boşluğunundan xarice çıxması prosesinde tamam formalaşmış olur, dil ucunun dişler arxasından uzaqlaşması *n* samitinin formalaşmasından sonrakı prosesdir. Bunu yoxlamaq üçün aşağıdakı sözlerin sonunda, elece de sözlerin ortasında *d*, *t* samitlerinden evvel işlenilen *n* samitini teleffüz edək *on-od-ot*, *an-ad-at*, *indi-intiqam*, *sandiq-qanta* və s.

Bu sözlerin sonundakı *n* sesini teleffüz edərkən dili dişler arxasından uzaqlaşdırmağa ehtiyac duyulmur. Halbuki bunlarla yanaşı sözlerin sonundakı *d*, *t* seslerini teleffüz edərkən dil ucunu dişler arxasından uzaqlaşdırmaq zəruridir, eks təqdirde *t*, *d* samitleri tam halda formalaşmur. Elece de söz ortasındaki *n* samiti ile bitən heca dil ucunun dişler arxasına sıxlıması ile teleffüz edilir. Lakin sonrakı hecanın baş sesleri *d* ve *t* samitlerini teleffüz edərkən dil ucunun dişler arxasından uzaqlaşması mütləq zəruri olur, eks təqdirde ses axını ağız boşluğunundan xarice çıxa bilməz və *t*, *d* kimi ağız samitleri de formalaşa bilməz. Deməli, dil ucunun ön dişləre sıxlıması *n* samitinin formalaşması üçün zəruridir. Dil ucunun ön dişləre sıxlısap ses axını tezyiqi ilə ön dişlerin arxasından aralanması ise *t*, *d* samitlerinin formalaşması üçün zəruridir. Buna göre de *n* səsi *d* və ya *t* səsi ile yanaşı olduqda, yəni *nt*, *nd* kimi ses birleşməsinin teleffüzündə dil ucu ile ön dişlərin sıxlıması *n* sesini formalaşdırır, həmin üzvlərin aralanması ise *t*, *d*



Şekil 51 *N* samitinin teleffüzündə dilin damağı toxunmaveziyyəti

səslərini formalaşdırır. Burada damaq pərdəsinin qalxıb burun boşluğu cığırını tutması ile *n* sesindən *d* və ya *t* səsinə keçid yaranır.

N samitinin belə şəraitde formalaşması onun davamlı teleffuzunə de imkan yaradır: *annn*, *cannnn*, *minnnn* çalarlığında *n* sesini uzadaraq teleffuz etmək mumkun ola.

Müasir Azərbaycan ədəbi dilində *n* samiti sözlərin hər yerində işlənə bilir

Bəzi alınma sözlərin ortasında davamlı *n* samiti de işlənir: *minnət*, *cənnət*, *müğənni*, *tərənnüm* və s.


Müasir Azərbaycan ədəbi dilində *n* samiti yalnız sözlerin tərkibinde deyil, şəkilçilərin de tərkibində işlənən fonemlərdəndir: *-dan*, *-dən*, *-in*, *-in*, *-un*, *-an*, *-ən*, *-lan*, *-lən*, *-san*, *-sən*, *-sin*, *-sən*, *-sun*, *-sən*, *-anda*, *-əndə*, *-gen*, *-inti*, *-inti*, *-anaq*, *-ənak* və s

§38. *L* və *r* samitləri. *L* r məsələ Azərbaycan dilində nisbetən az işlənilən sonorlardandır. Bu sonorlar ses axınının, əsasən ağız boşluğunundan süzülübü xarice çıxması ile formalasdığına görə ağız sonorları adlanır. Lakin seslərin yaranmasında fəal iştirak edən üzvlərin tam eyni olmaması, müxtəlif veziyetdə fealiyyət göstərməsi bu sonorları iki müxtəlif fonem kimi formalasdırmışdır


1 *L* səsi novlu, cingiltili, dilönü-dilyani, sonor samitdir. *L* samitinin formalaşmasında dil ucu yuxarı qalxaraq üst-ön dişlərə və yuvaq kənarına toxunur, dilin arxa hissəsi azacıq qalxmış veziyətde olur, dilin orta və ön hissəsi arasında dalanvari bir cığır yaranır, udlaq boşluğunundan ağız boşluğununa keçmiş ses axını dilin üzəri ilə hereket edərək ciddi manœ ilə qarşılaşmadan dalanvari cığırın ilk yanıl ile¹ süzülübü xarice çıxır. Bu prosesde azacıq kuy yaransa da *l* samiti avazlı ses axını əsasında tam halda formalaşmış olur. Belə bir cəhəti de qeyd etmək lazımdır ki, teleffüz prosesində üst-ön dişlərin arxasına və yuvağına yaxınlaşmış olan dilucu *l* səsi tam formalaşandan sonra aşağı enir. Buna görə de yaxınlaşan üzvlərin aralanması *l* samitinin formalaşması üçün zəruri deyildir və belə yaxınlaşmış üzvlərin aralanması prosesində yaranan zəif patılının ise *l* səsinə təsiri yoxdur. Mehr buna görə de *l* samiti patılılı deyil, novlu-dilyani-suzgın samitlərdəndir. *L* samitinin belə məxrocdə formalaşması onun davamlı teleffüzünə de imkan yaradır. *L* samitinin patılılılığı və davamlı teleffüz imkanına malik olduğunu yoxlamaq üçün aşağıdakı sözləri teleffüz edək: *al*, *lał*, *mal*, *bal*, *alt*, *balta*, *dildar* və s. Əger bu sözləri teleffüz edərək barmağımızı dişlər arasına kiplesdirsek, belə bir prosesin şahidi olarıq. *L* ilə bitən sözlərin teleffüzündən sonra dil ucu ust-ön diş arxasına yaxınlaşmış halda olduğu kimi qalır və dil ucunun alt sethi dişlər arasından barmağa

¹ Buna görə do *L* cütkeçidli samitlərdən sayılır

toxunur; / səsinin tam formalasmasına baxmayaraq dil ucu aşağı düşmür ve geri çekilmir. Lakin söz ortasında t, d samitlerinden evvelki / səsinin teleffuzünün ardınca t, d samitlerini teleffuz etmek lazımlığı için dilucu vəziyyətini deyişdirir. Buna görə de / samitini davamlı teleffuz etmek üçün onun heca sonunda olması zəruridir.



Şekil 52 L samitinin teleffüzündə dil ucunun ve üst-ön dişlerin vəziyyəti



Şekil 53 L samitinin teleffüzündə dilin vəziyyəti

Müasir Azərbaycan dilində / samiti sözün her yerinde ve saitlenin hamısı ilə yanaşı işlənir: *ləzzət, lazım, qala, əla, gəl, gül, il, ol* və s.


Müasir Azərbaycan dilində işlənilən bir sıra sözlerin daxilində davamlı – qoşa / samitine de tez-tez rast gelmek olur: *bəlli, güllə, silla, kollektiv, çilla, pilla, təvəllüd, novella* və s.

Azərbaycan dilində / samiti ilə bitən sözlərə / samiti ilə başlanan şəkilçilərin bitişdirilməsi neticəsində qoşa / samitinin işlənilmə dərəsi getdikcə artır *yollamaq, dilli, əlli, güllük, gözəlləşmək, bolluq, kolluq, yalli, ballı, elli, ellik* və s.


L samiti yalnız sözlərdə deyil, şəkilçilərin tərkibində de işlənilən fonemlərdəndir: -l, -il, -al, -əl, -il, -ul, -əul, -luq, -h, -li, -lu, -lù, -lən, -mali, -ilti, -ultu, -altı və s.

2. R səsi novlu, titrek, dilönü, cingiltili, sonor samitdir.

R samitinin teleffüzündə dil ucu yuxarı qalxır ön dişlərin yuvalına toxunaraq iki-üç defə dönüb titreyir. Beləliklə, ardicil və müntəzəm halda dil ucunun yuvağa toxunub uzaqlaşması neticəsində yaranan kuy ağız boşluğunundakı avazla qarışır ve bu qovuşaq səs axını əsasında r samiti tam halda formalasır. Qeyd etmek lazımdır ki, r samitinin yaranmasında kuy digər sonorlara nisbəten bir az çox olsa da, r samitinin əsasını avaz musiqili səs teşkil edir.



Şekil 54 R samitinin teleffüzündə dilin veziyəti



Şekil 55 R samitinin teleffüzündə dil ucunun titreme veziyəti

Ümumiyyətlə, r samitinin formalasmasında dil ucunun çevrilme, titreme miqdarı r-in söz daxilindəki məqamına görə bir qədər fərqli olur, yəni söz başında, söz ortasında, xüsusən saitler arasında titreme az olur, dil ucu bir-iki dəfə çevrilir, lakin söz sonunda titreme çoxalır, dil ucu təqribən üç dəfə çevrilir.

Müasir Azərbaycan ədəbi dilində r samiti nisbəten az işlənilən sonorlardandır. Ümumən türk dillerinin, o cümləden Azərbaycan dilinin ilk dövrlərdəki əlamətdar cəhətlərindən biri de r samitinin söz başında işlənməməsidir. Buna görə de alınma sözlərin başındaki r-dən evvel bir sait eləvə etmək canlı danışında – şivələrdə ümumi, hətta qanunu bir hal olmuşdur. Elə bu əsasda da *rəng* evezinə *irəng, razi* evezinə *ırazı* deyilir. Lakin müasir dövrde belə hal getdikcə azalır, cunki indi ədəbi dil – ədəbi teleffuz normaları ümumişir və beləliklə de sözlərin fonetik tərkibində bu cür dəyişikliklərə yol verilmir. Buna görə de müasir Azərbaycan ədəbi dilinin fonemlərindən bəhs edərkən, cesaretlə deyə bilirik ki, r samiti de müasir Azərbaycan dilində hər məqamda – söz başında (*rabita, radio, razi, rayon, raket*), söz ortasında (*ari, qara, iri, sərçə*), söz sonunda (*qar, açar, bir, cığır*) və her cur saitle yanaşı (*rahət, rəng, rica, rol, ruh, rütbə, ritsar, reyhan, röya*) işlənir.

R samiti yalnız söz köklərində deyil, bir sıra şəkilçilərdə de işlənilən fonemlərdəndir: -ar, -ər, -ir, -ir, -ur, -əur, -lar, -əlar, -dir, -ədir, -dur, -ədur, -raq, -əraq, -araq, -ərək, -əri, -əri və s.

§39. K və g samitləri Müasir Azərbaycan ədəbi dilində k, g sesləri çox işlənilən samitlərdəndir. Bu samitlərin en əlamətdar

xüsusiyyətlərindən biri budur ki, saitler silsilesindəki *a*, *i*, *ö*, *ü*, *e* kimi ince saitlərin samitlər silsilesindəki qarşılığı halında işlənilərək Azərbaycan dilinin aheng qanununu daha da sabitleşdirir. Beləliklə də ahəngdarlıq dilin daxili qanunları və təbieti ilə uzlaşmış bir hal kəsb etmiş olur. *K*, *g* samitləri əsasən cyni mexrecli səslardır, lakin bunların her birinin fərqləndirici xüsusiyyətləri de vardır.

1. *K* kipleşən, dilortası, sert damaq, saf, küylü və kar samitidir. Bu səsi tələffüz edərən dilin orta hissəsi sert damağın ön hissəsinə doğru qalxır və bu iki üzv müyyəyen dərəcədə kipleşmiş bir veziyət alır, dil ucu isə ön alt dişlərə yaxınlaşır. Bele şəraitdə ağız boşluğu cığrı ilə süzülüb gelən səs axını kipleşmiş olan sert damaqla dil ortasını ayırrı və ağızın içinde töreyen piçiltili kük əsasında *k* samiti formalasılır.

Müasir Azərbaycan ədəbi dilində *k* samiti sözün her yerində işlənir: *kül*, *kitab*, *kas*, *takna*, *iki*, *takər*, *ak*, *çək*, *cıçək*, *bilək*, *birlik* və s.

Qeyd etməliyik ki, söz sonunda daha çox *k* yox, bəlkə novlu y samitinin kar qarşılığı hesab etdiyimiz *x'* işlənir. Buna görə de qrammatika kitablarımızda söz sonunda olan bəzi *k* samitinin saitlər arasında yəsine keçməsindən bəhs edilir: *çıçək* – *çıçayı*, *kəkklik* – *kəkliyə*, *gulluk* – *gülliyyün* və s.


Muasir Azərbaycan ədəbi dilində *k* samiti söz daxilində əsasən ince saitlərlə yanaşı işlənir: *əkin*, *kötük*, *kiçik*, *keçi*, *küçə* və s.

Mənşəyi naməlum *kol*, *kos* kimi bir neçə sözde və ərəb, fars mənşəli sözlərdə *k* səsi qalın saitlərlə de yanaşı işlənir: *kaman*, *sükünət*, *məhküm*, *nakam*, *kosa*, *kor*, *kaş*, *nankor* və s.

Qeyd etmək lazımdır ki, *k* samiti şəkilçilərin de tərkibində işlənilən fonemlərdən sayılır: *-lik*, *-rək*, *-mək*, *-dək*, *-əcək*, *-ki*, *-ənək* və s.

2 *G* samiti əmələ gəlmə yerinə görə *k* samitindən əsasən fərqlənmir (bax: şəkil 56, 57). Yalnız fərq burasındadır ki, *g* samiti səs tellərinin gərgin veziyətində tələffuz olunur və buna görə de cingiltili samit sayılır. Bu səslerin fərqini təcrübə yolla dərk etmək üçün aşağıdakı sözləri tutuşdurmaq kifayət edər. *gor* – *kor*, *gül* – *kül*, *göz* – *köz*, *gir* – *kir*, *gəl* – *kəl* və s.

Şəkil 56 *K* *g* samitlarının tələffüzündə dilin damaga toxunma voziyəti




Müasir Azərbaycan ədəbi dilində *g* samitinin işlənilme dairesi mehduddur. *G* samiti söz başında nisbətən çox işlənir (*gun*, *gil*, *gel*, *gəl*, *göz*, *güt*, *gah*, *gur*). Söz ortasında *g* səsi əkserən alınma sözlərde, ya saitlər arasında (*agah*, *segah*, *şagird*, *digər*, *əgər*, *məgər*), ya da bəzi sonor seslə, xüsusən *n* samiti ile yanaşı (*mürgu*, *əngəl*, *səngər*, *zəngin*, *çəngəl*) ola bilir. Söz sonunda isə *n* samiti ile yanaşı işlənir *zəng*, *çəng*, *dəng*, *lang*, *tüfəng*, *nəhəng*, *pələng*, *ahəng*, *çələng* və s.

G samiti şəkilçilərin tərkibində de çox mehdud halda işlənir: *-gin* (*əzgin*), *-ga* (*özgə*), *-gi* (*silgi*), *-gu* (*bölgü*) və s.


340. *K'* və *q* samitləri. Azərbaycan dilində *k'*, *q* sesləri digər samitlərdən dil vahidləri tərkibində işlənilmə nisbətən görə fərqlənir. Bele ki, bu samitlərdən birincisi, yeni kar qarşılıq olan *k'* çox az və mehdud məqamlarda işlənilən halda, ikincisi, yeni cingiltili qarşılıq olan *q* çox və her cur məqamda işlənilir. Buna görə de *q* samiti aheng qanunu üzrə deyisen şəkilçilərdə qalın saitlərlə uzalaşan ses kimi işlənilə bilindi halda, *k'* samiti bele şəraitdə işlənilmə keyfiyyətinə malik deyildir. Belece de kar-cingiltili qarşılıq təşkil edən samitlər üçün ümumi olan bəzi əlamətlər qarşılıq təşkil edən *k'-q* samitlərində yoxdur.

1 Müasir Azərbaycan ədəbi dilində en az işlənilən samitlərdən biri de kipleşən, dilarxası, küylü, kar *k'* səsidir. *K'* səsini tələffuz edərən, dilin ön və orta hissəsi arxaya doğru çekilir və beləliklə, geri sıxılmış olan dil arxası yumşaq damağın ön hissəsi ilə, yəni sert damaqla yumşaq damağın birləşmə nöqtəsi ilə kipleşir, dil ucu isə ön alt dişlərin yuvağına söyklənmiş halda olur. Məhz bele şəraitdə udlaq boşluğunundan ağız boşluğununa keçmiş səs axını kipleşmiş üzvləri aralayıb azaciq patılıtlı – kük halında süzülərək xaricə çıxdıqda *k'* samiti tam halda formalasılır.

Müasir Azərbaycan ədəbi dilində *k'* səsi son dərəcə az işləniləyinə görə bu səs musteqil fonem kimi tanınmamış və yazıda bu səsi xüsusi hərfi işarə ilə yazmaq zəruri olmamışdır. Bu səs bəzi sözlərdə, xüsusən yeni alınma sözlərdə *k* hərfi ilə (*kolxozi*, *komunist*, *kadr*), bəzi sözlərdə isə, xüsusən söz ortasında *q* samiti ilə qoşa geldikdə (*saqqal*, *hoqqa*, *baqqal*), eləcə də ərəb dilindən alınma bir sıra sözlərdə (*məqsəd*, *iqtisad*) *k'* samiti *q* hərfi ilə yazılır. Bunu da qeyd etməliyik ki, ərəb mənşəli bəzi sözlərin sonunda *q* hərfi ilə yazılan səsler karlaşaraq *k'* kimi tələffuz olunur, lakin bu səsler müvəqqəti karlaşır və öz əşlini itirmir, yəni *q* samiti olaraq qalır.



Şekil 57 *K'* ve *g* samitlerinin teleffüzünde dilin, dişlerin ve damaq perdesinin veziyeti



Şekil 58 *K'* - *q* ve *k* - *g* samitlerinin teleffüzünde dilin veziyeti


Müasir Azərbaycan ədəbi dilində *q* samiti sözün başında ve ortasında çox, sonunda ise nisbetən az işlənir.

Müasir Azərbaycan ədəbi dilindəki *q* samitinin söz daxilindəki şəraitini diqqətli nəzərdən keçirdikdə, belə bir neticəyə gelmek olur ki, bu *q* sesi ekserən qalın saitlərle yanaşı işlənir: *qara*, *qorxu*, *quzu*, *qızıl*, *halqa*, *çinqıl* və s.

Mehz bu xüsusiyyətlərinə görə də *q* samiti şəkilçi tərkibində ancaq qalın saitlərle yanaşı işlənə bilir. Belə şəkilçilər ince saitli hecalara bitişdirildikdə *q* samiti *k* samiti ilə əvəzlenir. Beləliklə də, şəkilçi iki variantlı olur: *-maq*, *-mək*, *-lıq*, *-lik*, *-acaq*, *-əcək*, *-diq*, *-dik* və s.

K' samiti, ümumiyyətə, qalın saitlərlə yanaşı işlənir (*kolxoz*, *komuna*, *kosmos*), ancaq bir neçə sözde ince saitlə de yanaşı olur (*tərək'qi*, *fizik*, *fonetik*).

2 *Q* samiti *k'* samitinin cingiltili qarşılığıdır, çünki *q* samitinin teleffüzündə danışq üzvlərinin veziyəti əsasən *k'* sesinin teleffüzündəki kimi olur, fərqli yalnız burasındadır ki, *k'* sesinin teleffüzündə ses telleri sakit veziyətde, *q* sesinin teleffüzündə isə ses telleri gərgin veziyətde olur.



Şekil 59 *K'* ve *q* samitlerinin teleffüzünde dilin damğa toxunma veziyeti

Lakin buradan belə nəticə çıxarmaq olmaz ki, *q* samiti ince saitlərlə yanaşı işlənilmir. Müasir Azərbaycan ədəbi dilində bir surə sözlər vardır ki, bunların tərkibində *q* samiti ince saitlərlə yanaşı işlənir ki, belə sözlərin çoxu alınmadır: *qənaət*, *qıymət*, *ıqlım*, *muqəssir*, *qeyd* və s.

Müasir Azərbaycan ədəbi dilində işlənilen surə alınıma sözlərin başında *q* samiti *r* sonoru ilə de yanaşı işlənir: *gram*, *qrip*, *grup* və s.


Ş41. *F* və *v* samitləri. Azərbaycan dilində *f*, *v* qoşa-qarşılıq keyfiyyəti samitları tam fonem halında sonralar formalılmış səslerdir. Buna görə de müasir Azərbaycan ədəbi dilində bu samitlər çox az işlənir və əsasən alınıma sözlərin tərkibində olur. Lakin bu səslerin məhdud derecədə işlənilməsinə baxmayaraq, qoşa-qarşılıq mahiyyəti samitlər kimi tam formalılmış fonemlərdir və müasir Azərbaycan ədəbi dilinin fonetik vahidləri kimi artıraqdır.

1. *F* sesi novlu, diş-dodaq, saf, kuylü və kar samitidir. *F* sesinin teleffüzündə feal iştirak edən alt dodaq yuxarı ön dişlere doğru istiqamətlənərək alt ön dişlərin üstünü örtür, üst ön dişlər aşağı enerək alt dişlərin üstünü örtən alt dodağa toxunma veziyətində olur və bunların arasında cığır yaranır. Qeyri-gərgin veziyətde olan ses tellerinin iştirakı ilə sessə çevrilmiş hava axını həmin cığırdañ süzülərək keçib üst dodağa toxunduqda güclü kük yaranır və həmin kük *f* samitini formalasdırır.

Müasir Azərbaycan ədəbi dilində *f* samiti sözün her yerində – söz başında, söz ortasında, söz sonunda işlənir: *fikir*, *familiya*, *fəlsəfə*, *fərasət*, *fənn*, *fürsət*, *səfər*, *vəfa*, *səfa*, *dəfə*, *vaqif*, *saf*, *dəf*, *hərf*, *kif*, *təraf*, *neft* və s.

Müasir Azərbaycan ədəbi dilindəki sözlerin tərkibində *f* samiti her cur saitle yanaşı (*faiz*, *ifadə*, *fel*, *kef*, *şəhər*, *iftixar*, *fit*, *qıfil*) ola bildiyi kimi, bir surə sözlərin başında *r*, *l* sonorları ilə yanaşı (*frank*, *fraksiya*, *fleyta*, *flora*), bir neçə sözün sonunda isə *l*, *r*, *q* samitleri ilə yanaşı (*zulf*, *hərf*, *vəqf*, *səqf*) işlənir.

F samiti şəkilçilərin fonetik tərkibində işlənilmir.



Şekil 60 *F* və *v* samitlərinin teleffüzündə dilin, üst ön dişlərin və dodaqların veziyeti

2. V səsi de novlu, dodaq-diş samitidir və f samitindən esasən cingiltili olması ilə fərqlənir

Müasir Azərbaycan ədəbi dilində v samiti f samitine nisbətən çox işlənir, hem də yalnız alınma sözlərdə deyil, mənşəcə esil Azərbaycan sözlerinin tərkibində de her məqamda – söz başında, söz arasında, söz sonunda işlənir: *var, ver, vur, nəvə, yuva, davar, yava, yavaş, sev, av, ov, ev, alov* və s.

Müasir Azərbaycan ədəbi dilindəki sözlerin tərkibində v samiti, demek olar ki, bütün samitlərlə yanaşı ola bilir (*avar, dəvə, divar, qıvrıq, qıvırıcıq, qovurma, suvaq, dövr, vücud, sevgi, veriliş*) və elece de bəzi sözün ortasında (*qıvvə, əvvəl*) qoşa halda da işlənir.

Müasir Azərbaycan dilində v samiti sonradan formallaşmış və ya alınma bəzi şəkilçilərin tərkibində de işlənir: -sov (*uzunsov*), -lov (*oxlov*), -ov, -yev (*Həsənov, Əliyev*), -vi (*kütüvli*) və s.

§42. S və z samitləri. Müasir Azərbaycan dilində qarşılıq-qoşalıq təşkil edən bu səsler tam formallaşmış halda hem tarixən söz daxilində məqanına görə, hem de müasir ədəbi dilde işlənilmə kəmiyyətinə və keyfiyyətinə görə fərqlənen fonemlərdir.

1. S səsi novlu, dilönü-dışarxası, saf, küylü, təkkeçidli kar samitidir. S samitinin təleffüzü prosesində dilin ön hissesi sərt damağa doğru yaxınlaşır, dilin ucu ise alt öz dişlərin üstü (ucları) ilə, təqribən bir seviyyədə durur. Mehz belə şəraitde ses tellerinin sakit titrəyişi neticəsində səsə çevrilmiş olan hava axını dil ilə sərt damaq və alt öz dişlər arasında yaranan arxdan (novdan) süzülüb xaricə çıxdıqda s samiti tam halda formallaşır. Belə bir xüsusiyyəti de burada qeyd etmək lazımdır ki, s samitinin təleffüzündə dil ilə damaq arasındakı yaranmış olan arx ses axını xaricə çıxana qədər eyni üfüqi veziyətdə qalır və ses axını ikinci bir keçidlə rastlaşır. Buna görə də s təkkeçidli samitlərdən sayılır.

Müasir Azərbaycan ədəbi dilində s samiti sözün hər yerində – söz başında (*sağ, sər, söylə, sev* və s.), söz arasında (*asan, istək, təsvir, progressiv, professor*) və söz sonunda (*as, tas, tələs, tərs, əbəs, bəhs, həvəs, dərs*) işləniləndiyi kimi saitlerin hamısı ile yanaşı ola bilir. *sağ, sol, su, suz, siz, söz, sən, sel, qısqanc* və s.

S samiti müasir Azərbaycan ədəbi dilindəki bir sıra alınma sözlərin başında *n, m, l, t, k', g, p* samitləri ilə (*snayper, smeta, slavyan, stəkan, skripka*), sonunda isə *n, m, l, r, b, k, k', g, p, h, v, y, x* samitləri ilə (*rels, dərs, həbs, əks, boks, gips, bəhs, qövs, reys, şəxs*) yanaşı

işlənir. Bəzi alınma sözlərin ortasında s samiti qoşalaşmış halda da işlənir: *hissə, kassa, həssas, təbəssüm* və s.

Orfoqrafiya qaydasına esasən bəzi alınma sözlərin başında (*sse-nari*), sonunda (*miss, kiss*) qoşa s yazılsa da, bunlar şərti mahiyətlidir, çünki ancaq saitle başlanan şəkilçi bitişdirildikdə bələ sözlərin sonundakı qoşa s davamlı təleffüz olunur. Adı halda işlənidikdə həm başda, həm də sonda bir s kimi təleffüz olunur.

Müasir Azərbaycan dilində bir sıra şəkilçilərin fonetik tərkibində de s samiti işlənir: -siz, -siz, -suz, -san, -sən, -sin, -sın, -sun, -sün, -sa, -sə, -asi, -əsi və s.


2. Z səsi novlu, dilönü, dışarxası, saf, küylü, təkkeçidli, cingiltili samitidir. Z samitinin təleffüzü prosesində ses tellerindən başqa digər danışq üzvlərinin iştirakı – veziyəti s samitinin təleffüzü prosesindeki veziyəti ilə eyniyet təşkil edir. Lakin z samiti gərgin veziyyetdə ses tellerinin titrəməsi ilə səsə çevrilmiş hava axımı esasında formallaşan ses olaraq kar qarşılığı s samitindən cingiltili samit kimi fərqlənir.

Müasir Azərbaycan dilində z samiti de sözlərin her yerində işlənir. Sözlərin tərkibində z samiti hər cur saitle yanaşı (*az, qızıl, zoğal, uzun, zinət, zər, zövq, zulf, uzuk, zeytun, tez*) ola bilir. Hətta bəzi alınma sözlərin sonunda *r, ğ, h* samitləri ilə yanaşı (*tərz, fərz, məğz, məhz*), bəzi sözlərin isə daxilində qoşa halda (*izzət, ləzzət*) işlənir.

Müasir Azərbaycan dilində z samiti de şəkilçilərin fonetik tərkibində işlənilən fonemlərdəndir: -siz, -siz, -suz, -süz, -iniz, -iniz, -unuz, -unüz, -maz, -məz, -ciğaz, -ciyəz və s.

§43. Ş və j samitləri. Ş, j samitləri kar və cingiltili qarşılıq təşkil edən səsler olmaqla berabər, işlənilmə dairesinə və hətta tarixinə görə Azərbaycan dilində bu səslerin mövqeyi fərqlidir. Belə ki, ş samiti qədimdən Azərbaycan dilinin məxsusi fonemi kimi işlənilmiş səslerden olduğu halda, j samiti, demek olar ki, alınma sözlər vasitəçiliyi ilə sonralar formallaşmış bir fonemdirdir.

1. Ş səsi novlu, dilönü-yuvaq, cutkeçidli, küylü, kar samitidir. Ş samitini təlofuz edərkən, dil ucu üst dişlərin yuvaqlarına doğru



Şəkil 61. S və z samitlərinin təleffüzündə dilin üst damağa və dişlərə toxunma veziyəti

azacıq uzanmış olur, dilin üst hissesi ise özünün geniş sahesi ile yuvaq arasında müeyyen arx yaradır, dilin arxa hissesi de bir qeder yuxarı qalxmış olur. Beləliklə də ses tellerinin sakit titrəməsi ilə səsə çevrilmiş olan hava axımı iki keçiddən, yeni hem dilin arxasından, hem də dilin üst hissəsindən süzülərək xarice çıxdıqda *s* formalasır. Buna görə də *s* səsi cütkeçidli fislitli samit kimi tekkeçidli, fislitli *s* samitindən fərqlənir.

Müasir Azərbaycan ədəbi dilində *s* samiti her cür sövti veziyətde, sözün hər yerində işlenir və sözün daxilində her cür saatle yanaşı (*düş, bəş, is, şal, şor, şırlı, sur, şübhə, şövq*) ola bilir.

Müasir Azərbaycan ədəbi dilində *j* samiti bəzi alınma sözlərin başında *t, r, p, l, k'* samitları ilə (*stat, sırfi, spris, slang, şkaf*), sonunda ise *r* samiti ilə (*ərş, fərş, marş*) yanaşı, bəzi sözlərin ortasında ise qoşa halda (*meşşan*) işlenir.


Bunu da xüsusi qeyd etmek lazımdır ki, *s* samiti tekce sözlərin tərkibində deyil, şəkilçilərin de tərkibində işlenilen fonemlərdəndir: -*ış*, -*iş*, -*uş*, -*üş*, -*mış*, -*miş*, -*muş*, -*müş*, -*daş*, -*laş* və s.

J səsi novlu, dilönü-yuvaq, cütkeçidli, küylü samitdir, cingiltili olması ilə *s* samitindən fərqlənir.

Müasir Azərbaycan ədəbi dilində *j* samiti çox məhdud miqdarda, xüsusən alınma sözlərin tərkibində işlenilen bir sesdir.

Ümumiyyətə, Azərbaycan dilində bu sesin varlığı, əsasen bəzi ses teqlidi əsasında formalasmış *qıjılı, vıjılı, qıjıraqıj* kimi sözlərde və bəzi şivelərdə *c* evezine (*baci – baji, hacı – hajı*) işlenen *j* səsi ile bağlıdır. Buna görə də əger belə faktlar və bəzi alınma sözlər nəzəre alınmazsa, bu sesin ədəbi dildeki yeri heçə ene biler. Lakin son zamanlarda alınma sözlər hesabına *j* sesli sözlərin artması, bəzi şivelərdə *j* sesinin varlığı, ümumiyyətə, bu sesin get-gedə inkişaf edərək fonem kimi sabitleşməsinə şərait yaratmışdır. Mehz buna görə də bir sesin yazida xüsusi əlametle işarə edilməsi, xüsusi herfle göstərilməsi zəruri olmuşdur.

Şekil 62 *S* və *j* samitlərinin təleffüzündə dilin üst damağın toxunma veziyəti



Şekil 62 *S* və *j* samitlərinin təleffüzündə dilin üst damağın toxunma veziyəti

Şəkil 64. *C* və *c* samitləri. Bu sesler iki mexrecə qovuşması əsasında formalasmasına görə müasir Azərbaycan ədəbi dilindəki digər külü samitlərdən əsası suretdə fərqlənen samitlardır. Mehz buna görə də digər külü samitler saf mexrecli, *c* və *c* isə qovuşqۇ mexrecli seslərdən sayılır. Belə əsaslı fərqdən başqa *c* və *c* samitlərinin daha bir sıra eləmetdar xüsusiyyətləri de vardır.


1. *C* səsi kipleşən-novlu, dilönü-yuvaq, küylü, qovuşqۇ bir samitdir. *C* samitinin təleffüzü prosesində dil öbü üst çənəndən ön dişlərin yuvağına doğru qalxıb kipleşərək *t* səsinin mexreci veziyətində olur, lakin ağız boşluğu üz səzlərə kipləşən üzvlərə səs axımı yaxınlaşdırıqda, kipleşən üzvlər birləşərək deyil, tədrisən aralanır və bunların arasında yaranan novdan hava axımı süzülərək xarice çıxır. Mehz belə şəraitde səs axımı əvvəlcə *c* çalarlığında formalasarkən aralanan üzvlər arasındakı novda *c* çalarlığında səsə qovuşur və beləliklə də, süzülüb xarice çıxarkən qovuşqۇ *c* samiti tam halda formalasmış olur. Buna görə də, demək olar ki, *c* samitinin başlangıcı *t*, sonu *s* olur. Bunu yoxlamaq üçün *ts* səs birləşməsini sürətli təleffüz etmək olar ki, belə təleffüzdə *c* çalarlıqlı bir səs eşidilir. Görünür eə bu xüsusiyyətinə görə de latin olifbası əsasında olan yazıların bəzisində və transkripsiyada *c* samiti mehz *t* və *s* seslərin bildirən herfi işarələ tərkibində yazılır (*tch* (*t – t, sch – s*), *ts* (*t – t, s – s*)). Mehz belə xüsusiyyətinə əsasən *c* samitini yarımlı *t* və yarımlı *s* qovuşuğu əsasında formalasən samit hesab etmek olar.

Müasir Azərbaycan ədəbi dilindəki *c* samiti hər cür saat ilə yanaşı (*aç, çox, qıç, uç, çənə, iç, cillə, keç, çöl, uç*), bir neçə sözün sonunda ise *r, n, t* samitları ilə yanaşı (*març, linç, matç*) ola bilir.

C samiti müasir Azərbaycan ədəbi dilindəki sözlərin hər yerində – söz başında, söz ortasında, söz sonunda işlenir.

Müasir Azərbaycan ədəbi dilində məhdud halda olsa da, bəzi şəkilçilərin fonetik tərkibində *c* samit müstəqil fonem kimi işlenir: -*çı*, -*çı*, -*çu*, -*çu*, -*ça*, -*ça* və s.

Bunu da qeyd etmek lazımdır ki, Azərbaycan dilinin orfoqrafiyasına görə iki və ikiden artıq heçali sözlərin axırında *c* təleffüz edilsə də yazılmaz və ancaq *c* yazılar



Şekil 63 *C* və *c* samitlərinin təleffüzündə dilin üst damağın toxunma veziyəti

2. C samiti öz mexrecine göre ç samitinden yalnız cingiltli olması ile ferqlənir. Buna görə də demək olar ki, c samiti yarıml *d* ve yarıml *j* samitinin qovuşugudur.

Müasir Azərbaycan ədəbi dilində c samiti çox işlənen qovuşaq samitidir. C samiti her cur sövti şəraitde sözün hər yerində – söz başında, söz ortasında, söz sonunda ve hər cur saitlə yanaşı (*can, cod, cummaq, cib, cücü, sac, alici, gec, guc, kərpic*) işlenir.

Bunu da qeyd edək ki, c samiti bəzi sözlərin ortasında qoşa halda (*münəccim, təəccüb*), bəzi sözlərin ise sonunda *r, n* samitleri ile yanaşı (*xarc, dinc, qılınç*) işlenir.

Müasir Azərbaycan dilindəki şəkilçilərin də fonetik tərkibində c samiti ç samitine nisbətən daha çox işlənilən bir fonemdir: -ca, -ca-, -ici, -ici, -acaq ve s

Ş45. X, ğ və h samitləri. Bu seslər dilin arxa hissəsində, dil dibi ilə udlaq arasında formalasən samitlardır. Ümumiyyətlə, Azərbaycan dilində ancaq udlaqda formalasən ses yoxdur, lakin udlağaya yaxın bir məqamda, xususən dilarxasının ve dil dibinin feal iştirakı ilə formalasən üç samit vardır ki, bunlar bir sıra xüsusiyyətləri ilə ferqlənən fonemlərdir.

1. X səsi novlu, dilçək-dildibi, saf, küylü, kar samitidir. X sesini təleffuz edərkən dilin arxa hissəsi ilə dilçək yumşaq damaq arasında bir arx əməle gelir ve ses axımı həmin arxdan keçərək, dilçəyi de tərpədir ve xəfif bir xırıntı eşidilir.

Müasir Azərbaycan ədəbi dilində x samiti sözün hər yerində işlenir. Çoxhecalı sözlərin sonunda yazılan q samiti de Azərbaycan ədəbi təleffuz normalarına uyğun olaraq x halında təleffuz olunur və ancaq saitle başlayan şəkilçi bitişdirildiyi zaman x səsi cingiltli qarşılığı olan ğ samiti ilə əvez edilir.

Müasir Azərbaycan ədəbi dilində x samiti hər cur saitle yanaşı (*ax, xal, ox, xor, çıx, xırda, yuxu, xörək, xəbər, ıxtira, daxil, xeyir*) işlenir və bəzi sözlərin başında *r, l* samitleri ilə (*xrom, xlor*) və bəzi sözün sonunda ise *l, r, n* sonorları ilə (*galx, arx, bronx*) yanaşı ola bilir.

Şəkil 64. H, x, ğ samitlərinin təleffüzündə dil dibinin voqrlığın vəziyyəti

2. Ğ samiti x samitindən əməle gelme yerinə görə deyil, sadəcə cingiltli olması ilə ferqlənir

Müasir Azərbaycan ədəbi dilinde ğ səsi söz başında olmur, lakin söz ortasında (*ağac, yorğan, dağdağan*) və təkhecalı sözlərin sonunda (*ağ, dağ, çağ*) işlenir.

Başqa dillərdən keçmiş sözlerin başında olan ğ səsi q ile əvez edilir: *ğəzəb, ğələbə, ğürur* əvezinə *qəzəb, qələbə, qürur* işlenir.

Müasir Azərbaycan ədəbi dilinde ğ samiti bir-iki söz nəzərə alınmazsa, demək olar ki, ancaq qalın saitlər yanaşı işlenir.

Müasir Azərbaycan ədəbi dilində ğ samiti bəzən şəkilçinin tərkibində variant samit kimi, hətta heca başında işlenir: -ğın (azığın), -ğın (vurğun), -diğ (aldığı), -duğ (olduğu), -ciğaz (uşaqçığaz), -ağın (qaçağan) və s.

3. H samiti cingiltli qarşılığı olmayan kar, novlu, kuylü, qırtaqdildibi samitidir. Təleffuz prosesində səs tellerinin sakit titrəyi ilə səsə çevrilmiş olan hava axını qırtaq və dil dibi arasında əməle gələn ciğirdən keçib ağız boşluğu ilə süzülərək xarice çıxdıqda h samiti tam halda formalasılır.


Müasir Azərbaycan ədəbi dilində h samiti sözlərin hər yerində – söz başında, söz ortasında, söz sonunda işlenir və hər cur saitlə yanaşı (*hara, hucum, hogqa, hökm, zahir, ah, gah, ahu, yəhər, mehman, möhür, öhdə*) ola bilir.

Bəzi əreb mənşəli sözlərin ortasında h samiti qışalaşmış halda işlenir: *təshhîd, müsəhhîh*

Ümumiyyətle, h samiti Azərbaycan dilində çox az işlenen səslərdəndir

Ş46. Y samiti. Y səsi sərt damaq-dilortası, novlu, yarımkuylu-yarımsonor, saf, cingiltli samitidir. Y sesinin təleffüzündə dilin orta hissəsi sərt damağa doğru yaxınlaşır, bunların arasındaki açıqlıq, elecə dodaqların arasındakı açıqlıq təqrİben *i, e* samitlarının təleffüzündəki vəziyyətdə olur. Dilin ucu isə aşağı ön dişlərin sırasında yuvağa azacıq yaxınlaşır.

Gərgin vəziyyətdə olan səs tellerinin titrəyi ilə yaranmış səs axımı ağız üzvlərinin becə vəziyyətində sərt damağın arasında əməle gələn arxdan keçib ciddi manəcə ilə rastlaşmadan dil ilə damaq arasındakı novdan suzulərək dişlərin və dodaqların arasından xarice çıxdıqda y samiti formalasılır



H-X,Ğ



Şekil 65 Y ve x' samitlerinin teleffüzündə dilin üst damağında toxunma veziyeti

Lakin Azerbaycan dilindeki y sesi diger sonorlardan məxsusi kar qarşılıqlı olmasına görə fərqlənir və küylü samitlərdən seçilir. Müasir Azerbaycan elifbasında y samitının kar qarşılığı kimi işlenen sesin xüsusi hərfi işaresi yoxdur. Diləde olan bu ses k hərfi ile yazılır. Məsələn, *cığır*, *cörək* və bu kimi sözlərin sonundakı k eslinde k deyil, y samitinin kar qarşılığıdır. Biz şərti olaraq bu səsi x' işaresi ilə göstəririk və buna görə də yuxarıdakı sözləri *cığçax'*, *cörəx'* şeklinde teleffüz edirik.

Müasir Azerbaycan dilindəki y sesi hər cür fonetik şəraitde sözün hər yerində – söz başında, söz ortasında, söz sonunda və bütün saitlərlə yanaşı işlenir: *ay*, *oynaq*, *qıyqac*, *qeyrət*, *ayrı*, *diyümə*, *dəymək*, *yağ*, *yox*, *yığ*, *yun*, *yemək*, *yəhər*, *yük* və s.

Müasir Azerbaycan ədəbi dilindəki alınma sözlerin bir qismində qosa y söz ortasında işlenir: *əyyam*, *ədəbiyyat*, *müəyyən* və s.

Şəkilçilərin tərkibində y sesi məhdud halda, həm de esas fonem kimi yox, variant halında və bitişdirici – artırılan samit kimi işlenir: -*ciyə* ., -*yən* ., -*y* (dinle-y-ir, anla-y-acəq) və s.

Lakin y sesinin kar qarşılığı kimi tanıdığımız x' samiti heca başında, heca ortasında işlenmir, bu samit ancaq heca sonunda ola bilir. Buna görə də eger hecanın və ya sözün sonunda k yazılsrsa, bele hecalarda və sözlərdə saitlərdən sonra k hərfi x' kimi teleffüz olunur: *cığçax'*, *cörəx'*, *gələx'*, *kax'lıx'* və s.

Ümumiyyətə, bele bir nəticəyə gelmək olar ki, x' sesini hələlik tam halda formallaşmış fonem hesab etmek olmaz.

NİTQİN FONETİK PARÇALARI

547. Nitq parçaları haqqında. İnsan fikirlerinin ifadesi olan dil – nitq öz maddi qabığına görə zamanca bir-birini izleyen müxtəlif seslerin axınıdır, yaxud zamanca biri digerini izleyen fonetik həlqelerden ibaret bir fonetik zəncirdir. Bu fonetik zənciri təşkil edən həlqeler ise müxtəlif böyüklükde olur. Çünkü nitq prosesində fonetik axın bezen qısa, bezen uzun parçalara bölünür və hər parça az və ya çox davam edən fasilelərlə və müxtəlif dereceli zərbelerle bir-birində ayrıılır. Bu fasilelərin bəzisi yazıldığı durğu işaretlə ilə (nöqtə, vergül və s.) qismən uyğun gelirse də, bir qismı durğu işaretlə ilə uyğun gelmər.

Fonetik əsasda formallaşan nitq zəncirini müxtəlif dereceli zərbe və fasilelərlə ayıran həlqələrin nitqin fonetik parçaları adlanır.

Nitq zənciri mezmuncu müxtəlif mənə həlqelerini, yəni cümle, söz və fonem kimi menah vahidlərə parçalandığı kimi, maddi varlığına, yəni fonetik təzahürünə görə də müxtəlif fonetik həlqelərə parçalanır ki, bunlar əsasən aşağıdakılardan ibaretdir *ibara*, *qıtə*, *heca*, *səs*.

Mehz bele bir baxımdan aşağıdakı metnin fonetik parçalarını nezərdən keçirek.

Axşam qaranlığı çökür, qaş qaralır, sanki bütün kainat qara bir pərdəyə bürünür. uzaq boşluqlarda bir ulduz yanır O, əfsanəvi bir xəyal kimidir (M.İbrahimov).

Bu metn bir neçə cümlədən ibaretdir və bu cümlələri söyleyərken və oxuyarkən hasil olan fonetik axın təqribən fikri bütövleşmələrə, yəni cümlələrə müvafiq olaraq nitq prosesində əmələ gələn fasilelərlə kəsilir. Beləliklə də, nitqin ümumi fonetik axını davamlı fonetik birləşmələrə parçalanır. Bele davamlı fonetik birləşmə halında parçalanma əlamətləri müxtəlif təzahürlərə malik olsa da, burada en mühüm əlamət fasile edib nəfəsalma prosesi hesab olunur. Lakin bunu da qeyd etməliyik ki, nəfəsalma hər zaman vacib deyil, vacib olan budur ki, təqribən cümleyə bərabər olan fonetik birləşmə xüsusi növlü vurğu ilə nitqin fonetik zəncirində bir durğunluq nöqtəsi yaradır, təqribən bir nəfəsalma zamanı qədər fasiledən sonra nitqin fonetik axını (eğer varsa) yene davam etdirilir.

Nitq axınının en böyük fonetik parçası olan bele birləşməye fonetik ibarə deyilir. Hər bir fonetik ibarə de ya bir, ya da bir

neçə ritmik hissədən ibaret olur. Fonetik ibarenin tərkibində olan belə ritmik hissəyə **fonetik qıtə** deyilir.

Nitqin belə fonetik qıtələri əslində nitqde mənə bütövlüyüne görə fərqlənən nitq vahidlərinə müvafiq gelir; buna görə də cümle, söz birleşmesi, ifadə və söz fonetik qıtə ola bilər. Eyni zamanda söz bir məqamda fonetik qıtənin bir hissəsini təşkil etdiyi halda, başqa bir məqamda müsteqil bir fonetik qıtə ola bilər.

Fonetik qıtələr də, öz növbəsində, müeyyen zərbələrlə formalanış parçalara ayrılır ki, belə fonetik parçalar hecələr halında təzahür edir.

Hecanın da fonetik parçaları ola bilər ki, bunlar ayrı-ayrı səslerdir və nitq axınının en kiçik fonetik parçası sayılır.

Bir sıra sözler tekce bir heca əsasında formalasdığına görə müeyyen məqamda belə tekhecalı söz fonetik qıtə halında nitq zəncirinin fonetik parçasını təşkil edir və fonetik qıtənin bir parçası kimi heca halında, başqa bir məqamda isə hecanın bir parçası halında səslenir.

Burada belə bir cəhəti qeyd etməliyik ki, fonetik qıtənin bitkin mənali fonetik vahidi söz olduğundan, hecələr da əsasən sözün fonetik parçaları kimi müeyyənleşdirilir.

Beleliklə, yuxarıdakı metninin fonetik parçalarını təqribən aşağıdakı şəkildə göstərə bilərik: (qeyd: ibarelər arasında //, qıtələr arasında /, hecələr arasında - işarəsi qoyulur.)

Ax-şam / qa-ran-li-ğı / çö-kir // qaş / qa-ra-ır // san-ki / bu-tun / ka-i-nat / qa-ra / bir pər-də-yə / bu-rü-nur // u-zaq / boş-luq-lar-da / bir ul-duz / ya-nır // o / əf-sa-nə-vi / bir / xə-yal / ki-mi-dir //.

Buradan bir sıra neticələr çıxarmaq olar:

1. Fonetik ibarelər eksəren fikri bitkinliklə uzalaşır. Buna görə də aşağıdakı formulu ümumileşdirici əsas formul kimi meqbul saymaq olar: *ibara = cümlə (i = c)*

Burada belə bir cəhəti yada salmalıyıq ki, bezen ibarə tam halda formalılmış cümle ilə deyil, az-çox fikri bitkinlik çalarlığında olan ifadələr birleşmesi ilə də uyğun olur. Məsələn, yuxarıda nümunə üçün nəzərdən keçirdiyimiz mətnde //sankı /bütün kainat// ifadəsi iki qıtəli bir ibarədir və burada cümle tamamlanmışdır, lakin metnün ümumi fonetik axını metnün bütün mözmnunu ilə çox bağlı olduğundan //sankı, bütün kainat// ifadəsi fonetik ibarə halında səslenir. Belə hal, elbette, ibarə üçün ümumi hal deyil, ancaq müstəsnalıqdır.

2. Her ibarenin tərkib hissəsini təşkil edən qıtə müxtəlif növlü mənə bütövlüyüne müvafiq gelir. Buna görə *qıtə = ifadə* (söz birleşməsi, söz) *q=if, (s.b.s)* formulunu meqbul sayıbılır.

3. Her qıtənin daha sabit parçası sözdür və sözün də (yxud ümumən qıtənin) fonetik parçası olan heca fonetik tərkibcə bir foneme və ya bir neçə fonema bərabər olur, buna görə də ümumileşmiş halda belə bir formulu meqbul saymaq olar:

Qıtə = söz = heca = səs

Söz = hecələr

Söz = heca

Heca = səslər

Heca = səs

Bele bir cəhəti qeyd etmek lazımdır ki, fonetik axının parçaları – ibarelər, qıtələr, hecələr və səsler, adətən, ya vurğu və ya intonasiya ilə bir-birinə bağlanır. Beleliklə də, nitqin fonetik həlqələri arasında meqsedeyğunluğu təmin edən rəngarəng ahəngdar bağlılıq yaranmış olur.

HECA

§48. Heca haqqında. Nitqin fonetik parçası, sözün hissesi və fonetik bir vahid olma baxımından hecanın hərtərəfli öyrənilmesi həm nəzəri, həm də əməli əhəmiyyətə malikdir.

Nitqin fonetik parçalarından bəhs edərkən nəzərdən keçrilən cümələrin ibarə, qıtə və heca kimi fonetik parçalara ayrılmasından belə bir netice çıxarıla bilər ki, heca fonetik axının kiçik parçası olsada, bir sıra xüsusiyyətlərinə görə çox mühüm nitq vahididir və nitqin fonetik zəncirində en çox yer tutan həlqəcikdir. Belə həlqəcisinin parçaları da var və bu parçaların tələffüzündə zərbe, fasile yox dərəcəsində olur, buna görə də belə fonetik parçalar bir zərbe ilə qovuşaraq heca halında formalasılır. Belə həlqəcik, yeni heca ya birçə səsden, ya da bir neçə səs qovuşmasından ibarət olur. Bu baxımdan *ana* və *traktor* sözlərini təhlil edək. Bu sözlərdən birincisi (*a-na*) iki hecaya bölünür, birinci heca birçə *a* səsindən ibarətdir, ikinci

heca (*na*) ise iki sesin – *n* ve *a* seslerinin qovuşması ile formalılmışdır. İlkinci söz (*trak-tor*) iki hecaya bölünür, birinci heca *t*, *r*, *a*, *k* kimi dörd sesin (*trak*) halında qovuşması ile, ikinci ise *t*, *o*, *r* kimi üç sesin (*tor*) halında qovuşması ile formalılmışdır.

Bu nümuneleri diqqetle ve herterefli nezerden keçirdikden sonra bele neticeyə gelmek olur ki, hecanın tərkibində hecanı formalışdırən sesləri nitq axınının fonetik parçası halında birləşdirən, güclənəmədən və zəifləşmedən uzana bilən, qisala bilən bir ses hecanın esasını təşkil edir ki, bele ses, ümumiyyətlə, *hecadüzəldən* ses adlanır.

Bir qayda olaraq hecanın tərkib hissələrini təşkil edən seslərden bəzisi hecadüzəldən sesdən evvel gelir və tedricən güclənerek hecadüzəldən səsə qovuşur, bəzisi ise hecadüzəldən sesdən sonra gelir və tedricən zəifləşmiş halda hecadüzəldən sesle qovuşmuş olur. Buna görə de bele seslərden evvəlincisi hecadüzəltmeyen güclənən ses, sonrakı ise hecadüzəltmeyen zəifləşən ses adlanır.

Bu baxımdan bir hecadan ibarət olan *kənd* sözünün heca quruluşunu nezerden keçirek. Burada *a* sait hecadüzəldən sesdir, bundan evvel gelen *k* və sonra gelen *n*, *d* samitleri ise hecadüzəltmeyen seslerdir. Buna görə de bu samitler hecadüzəldən *a* saiti ilə qovuşduğunda hecanın tərkib hissələrinə çevrilmiş olur. Qovuşma prosesində *a*-dən evvel gelen *k* samiti *a* saitine yaxınlaşdqıca güclənir, *a*-dən sonra gelen *n*, *d* samitleri ise *a* saitindən uzaqlaşdqıca zəifləşir.

Beleliklə, tamamilə aydın olur ki, nitq prosesində her dəfə nefes alma zərbəsinə ya tekçə bir sait, ya da sait etrafında bir, yaxud bir neçə samit qovuşması esasında müeyyen nitq vahidleri, yeni sözün parçaları formalılmış ki, ümumiləşmiş halda sözün bele parçaları heca adlanır. Buna görə de hecaya müxtəses halda bele terif vermək olar. Sözün bir sait esasında formalılmış parçasına *heca* deyilir.

Dünya dillerinin hamısında sait seslər hecadüzəldən seslər kimi tanınır. Lakin bezi dillerde (ingilis, serb, çex dillerində) *l*, *n* sonorları da hecadüzəldən seslərden sayılır.

Azərbaycan dilində ancaq saitler hecadüzəldən seslərdir. Buna görə de hər bir sait sözün tərkibində teklikle bir heca halında işlenildiyi kimi, samitler ile qovuşma esasında da müxtəlif növ hecanın formallaşmasında hecadüzəldən ses kimi iştirak edir. Buradan isə bele bir neticeyə gelmek olur ki, sözün tərkibində neçə sait iştirak edərsə, bir o qədər de heca yaranar. Mesələn, *al* sözündə bir sait olduğuna görə birhecalı, *Azərbaycan* sözündə dörd sait olduğuna görə dördhecalıdır.

§49. Heca növləri. Hecadüzəldən sesin, yeni saitin mövqeyinə və saitle qovuşan samitlərin yerine görə hecalar müxtəlif növlərde olur.

Azərbaycan dilindəki hecalar fonetik tərkibinə görə əsasən saf heca və qovuşaq heca olmaq üzrə iki qrupa bölünür.

1. Tekçə bir saitdən ibarət olan hecaya *saf heca* deyilir. Mesəlen, *ata* sözündəki birinci heca (*a-ta*) tekçə bir saitdən ibarətdir.

Azərbaycan ədəbi dilində saf heca, əsasən sözün başında ola bilir.

2. Sait və samit birləşməsindən düzələn hecaya *qovuşaq heca* deyilir. Mesəlen, *oğlan* sözündəki birinci heca (*oğ*) bir saitdə bir samitin birləşməsindən, ikinci heca (*lan*) isə bir samit, bir sait, bir samit olmaq üzrə bir saitdə iki samit birləşməsindən düzəlmüş qovuşaq hecalardır.

Azərbaycan ədəbi dilində qovuşaq hecalar sözün hər yerinde ola bilir.

Azərbaycan dilindəki qovuşaq hecaların müxtəlif növləri vardır ki, bunlar sait və samitin mövqeyinə görə iki qrupa bölünür

1) *Saitin mövqeyinə görə*. Qovuşaq hecalar heca düzəldən sesin, yeni saitin mövqeyinə görə iki növ olur: *örtüsüz heca, açıq heca*.

Saitle başlanan hecaya *örtüsüz heca* deyilir. Mesəlen, *alma* sözündəki birinci heca (*al-ma*) *a* saiti ilə başlanır, *l* samiti ilə bitir.

Saitle bitən hecaya *açıq heca* deyilir. Mesəlen *alma* sözündəki ikinci heca (*al-ma*) *m* samiti ele başlanır, *a* saiti ilə bitir.

2) *Samitin mövqeyinə görə*. Qovuşaq hecalar hecadüzəltmeyen seslərin, yeni samitlərin mövqeyinə görə üç növ olur: *örtülü heca, qapalı heca, örtülü-qapalı heca*.

Samitle başlanan hecaya örtülü heca deyilir. Mesəlen, *baba* sözü-nü teşkil edən (*ba-ba*) hecaları *b* samiti ilə başlanan örtülü hecalardır.

Samitle bitən hecaya *qapalı heca* deyilir. Mesəlen, *almaq* sözünü teşkil edən (*al-maq*) hecalardan birincisi *l* samiti ilə, ikincisi isə *q* samiti ilə biten qapalı hecalardır.

Samitle başlanıb samitle bitən hecaya *örtülü-qapalı heca* deyilir. Mesəlen, *yaz-maq* sözündəki hecalardan birincisi *y* samiti ilə başlanır ve *z* samiti ilə bitir (*yaz*), ikinci isə *m* samiti ilə başlanır, *q* samiti ilə bitir (*maq*), örtülü-qapalı hecalardır.

Beleliklə, aydın olur ki, hecaların başındaki səsə görə örtusuz, örtülü və sonundakı səsə görə açıq, qapalı kimi növləri vardır. Lakin bele növlər ancaq hecaların bir tərefini eks etdirir, buna görə de bele növləri hecalarnın yarımnövləri hesab etmek olar. Her bir heca

başlangıcı ve sonu olan bir vahiddir, bu ise hecanın ikitereflı elametle fərqlənən fonetik vahid olduğuna delalət edir. Buna görə de hecanın esas növlerini müəyyənleşdirmek üçün hecaların elametlərini tekbətek öyrənmək məqsədi ilə yuxarıda birtərəflı tətbiq etdiyimiz mayarı burada qarşılıqlı tətbiq etmek lazımdır, yeni heca növlerini hecanın ancaq baş sesine və ya ancaq son sesine görə deyil, başı və sonu olan bir vahid kimi hər iki tərefdəki elametinə görə müəyyənleşdirmek lazımdır. Bu baxımdan yuxarıda verilən növleri qarşılıqlı əsadasa ümumileşdirildikdə, yeni hecaların hem başındaki, hem sonundakı səslerin növüne görə qruplaşdırıldıqda hecaların, əsasən, aşağıdakı dörd növü aydınlaşır.

1. Saf örtüsüz-açıq heca, yeni tekce bir saitdən ibarət olan heca: *a-na, a-ziz, o-taq* və s.

2. Örtüsüz-qapalı heca, yeni saitle başlayan, samitlə bitən heca: *al-ma, el, al, iş* və s.

3. Örtülü-qapalı heca, yeni samitlə başlayan, samitlə bitən heca: *qar-tal, göz-lük, bol-luq* və s.

4. Örtülü-açıq heca, yeni samitlə başlayan, saitle bitən heca: *ba-la, qa-ra, sa-ri, də-də, ba-ba* və s.

550. Heca tipləri. Müasir Azərbaycan dilindəki müxtəlif növlü hecalar onların formallaşmasında hecadüzəldən saitle qovuşan samitin sayına və mövqeyinə görə bir-birindən fərqlənir və beleliklə də, müxtəlif heca tipleri formalşır¹.

Müasir Azərbaycan dilindəki müxtəlif növ hecaların əsas tipleri aşağıdakılardır:

I. Saf heca: 0 (*a-ta, o-ğul* və s.)

II. Örtüsüz-qapalı hecanın tipleri:

- a) sait + bir samit – 0I (*al, ol, ot, úç, iç* və s.)
- b) sait + iki samit – 0II (*alt, üst, eşq, akt* və s.)
- c) sait + üç samit – 0III (*Omsk, ole-andr* və s.)

III. Örtülü-açıq hecanın tipleri:

- a) bir samit + sait – I0 (*bu, ba-la, na-na* və s.)
- b) iki samit + sait – II0 (*bri-qadir, qra-fik* və s.)
- c) üç samit + sait – III0 (*skle-ra, skle-roz* və s.)

IV. Örtülü-qapalı hecanın tipleri:

- a) bir samit + sait + bir samit – 10I (*gəl, bir, can, qan* və s.)

- b) bir samit + sait + iki samit – 10II (*kənd, qənd, yurd, dörd* və s.)
- c) iki samit + sait + bir samit – 110I (*plan, plov, trak-tor* və s.)
- ç) iki samit + sait + iki samit – 110II (*frank, spirl, sport* və s.)
- d) bir samit + sait + üç samit – 10III (*Marks, Çarlz* və s.)
- e) üç samit + sait + bir samit – 1110I (*skripka, spris* və s.)
- ə) üç samit + sait + iki samit – 1110II (*sprint* və s.)
- f) iki samit + sait + üç samit – 110III (*spektr, Dnestr* və s.)
- g) üç samit + sait + üç samit – 1110III (*Bryansk* və s.)
- ğ) bir samit + sait + dörd samit – 10III (*Voljsk* və s.)

Beleliklə, aydın olur ki, müasir Azərbaycan ədəbi dilində işlenilen sözlerin tərkibinde 17 heca tipi mövcuddur. Bunlardan yedisi, yeni 0, 0I, 10, 10I, 0II, 110I tipleri hem esil Azərbaycan sözlerində, hem də alınma sözlərdə çox işlek olan ümumi tiplərdir, 10-u isə, yeni 110, 1110, 0III, 110II, 1110II, 110III, 1110III, 10III tipleri ancaq alınma sözlərdə olan xüsusi tiplərdir. Buna görə de müasir Azərbaycan ədəbi dilində ümumi tiplərden olan hecalar işlenilmə baxımdan, demək olar ki, 90 faiz təşkil edir.

551. Heca tiplerində samitlər. Heca tiplerini daha dəqiq müəyyənleşdirmə baxımdan samit qovuşması ilə formalşan hecaların tərkibindəki samitlərin növünün də nezəre alınması vacibdir. Xususən hecanın tərkibindəki samitlərin ancaq kuylu olması, küylü və sonor olması, saitdən evvel və ya sonra yerleşməsi, saitle yanaşı olub-olmaması müxtəlif tip hecanının, hecalarla formalşan sözlərin bir sıra xüsusiyyətlərinin, orfoepiya, poeziya, təğənni və orsografiya ilə əlaqədar məsələlərin aydınlaşdırılması nöqtəyi-nezərindən olduqca əhəmiyyətli faktorlardır. Bu baxımdan xüsusen tərkibində iki, üç yanaşı samit olan hecaları nezərdən keçirmək faydalı olar.

Tərkibində çox yanaşı samit olan hecalar, əsasən, xüsusi tipli hecalardır. Bele hecaların tərkibindəki yanaşı samitləri yoxlaşdırıldıqda aydın olur ki, bele hecaların təqribən 90 faizinin tərkibindəki yanaşı samitlərden biri sonor samitdir; *qra-fik, dram, trak-tor, Stra-us, spris, Marks, spektr* və s.

Bezen bir hecanın tərkibində iki və ya üç sonor da olur. Hetta bir heca tərkibində iki sonor yanaşı gelir: *blank, frank, Çarlz, Kremli* və s.

Yalnız alınma sözlərdə deyil, Azərbaycan dilinin öz sözlərində olan yanaşı samitlər qovuşması ilə formalşmış, 0II, 10II, 110I tipli hecalarda da bir sonor varlığı diqqəti celb edir.

¹ Heca tiplərinin formularında sait ses 0 ile, samit ses / ile işarə edilir

Müasir Azərbaycan ədəbi dilindəki heca növlerini
və heca tiplerini göstərən cədvəl

Heca növleri	Heca tipleri			
	sesin sayı	hecaların formulu	nümuneler	sıra №-si
I Örtüsüz-açıq	bir	0	a-ta, ü-tü, ö-zü, i-ki	1
	iki	OI	al, ol, uç, iz, öz, üç, al, el	2
II Örtüsüz-qapalı	üç	OII	alt, üst, azm, esq, ilk, elm	3
	dörd	OIII	Omsk, ole-andr	4
III Örtülü-açıq	iki	IO	bu, ba-la, na-na, ye-ni, bo-ru	5
	üç	IIO	gra-fik, stă-kan, pro-leter	6
	dörd	IIIIO	skle-ra, Štra-us, knya-ginya	7
	üç	IOI	baş, qaz, qız, gol, dur, gəl, gör	8
	dörd	IIOI	cələd, yurd, hərf, mart, turs	9
	dörd	IIIOI	plan, xrom, dram, stul, plov	10
	beş	IIIOII	blank, şlang, spirt, sport	11
	beş	IOIII	Marks, Tomsk, Çarlız, filtr	12
IV Örtülü-qapalı	beş	IIIIOI	knyaz, spris, plyaj, strix	13
	altı	IIIIOII	sprint, splanx-nologiya	14
	altı	IIIOIII	Dnestr, Şvarits, spektr	15
	yeddi	IIIIOIII	Bryansk	16
	altı	IOIIII	Voljsk və s.	17

Məlum olduğu üzrə, ümumən türk dillerində, bu cümlədən Azərbaycan dilində bir heca daxilində yanaşı samitlərin olması qeyri-qanuni bir haldır və buna görə de bele hecalar müstesnalıq sayılır. Lakin alınma sözlərde olan bele hecaların yoxlanması göstərdi ki, bele hecalar əksərin sonor samitlərin iştirakı ilə formalasılır. Mehəz bu baxımdan Azərbaycan dilinin öz sözlərində olan hecaları nəzərdən keçirdikdə əsasən eyni hal ilə rastlaşırıq: yeni bir neçə söz (üst) müstesna olmaq şətti ilə, demək olar ki, Azərbaycan dilində olan bu tip hecaların hamisində yanaşı samitlərdən birisi sonordur: alt, ilk, yurd, turp, turs, qırx, dörd, plov və s.

Bele faktlar bir daha sübut edir ki, sonor samitlərin fonetik keyfiyyətinə görə, yeni avaz üstünlüyünə görə saitlərə daha çox yaxın olması bir heca tərkibində iki-üç samitin yanaşı haldə qovuşması

üçün elverişli şərait yaradır. Bele şərait sait derecesində olduqda (ingilis dilində olduğu kimi) sonor ses heca da formalasdırı bilir

Sonor samitin olması bele hecaların teleffüzündə öz tesirini daha aydın göstərir. Bele ki, hecanın sonunda ancaq küylü samitler yanaşı olduqda, sonuncu samit ya son derece zeiflənmiş halda teleffüz olunur (*məsq, şaxs, səhv* və s.), ya da ixtisara düşür, teleffuz olunmur (*üş - üst*, *vax - vaxt, ras - rast*). Lakin heca sonundakı yanaşı samitlərdən biri sonor olduqda, samitler əksərin adı halda teleffüz olunur: *alt, ilk, əmr, kənd, bənd, dinc* və s.

Beleliklə, aydın olur ki, Azərbaycan dilindəki qovuşaq hecalar samitlərin növünə görə üç cürdür: *küylü heca, sonorlu heca* və *küylü-sonorlu heca*.

Tərkibində ancaq küylü samit olan hecaya *küylü heca* deyilir. Küylü hecanın tərkibində ya bir (*az, va*), ya iki (*üst, səs*), ya üç (*dost, şaxs, taxi, stat*) küylü samit ola biler. Tərkibində iki və ya üç sait olan bele hecalarda ya saitden evvel, ya da samitden sonra ancaq iki samit yanaşı gele biler.

Tərkibində ancaq sonor samit olan hecaya *sonorlu heca* deyilir. Sonorlu hecanın tərkibində ya bir, ya iki sonor samit ola biler ve hecadakı tek sonor ya saitden evvel (*na-na, la-kin, ra-zi, ma-lik*), ya da saitden sonra (*al, on, ər, um*) gele biler. Hecada iki sonor olduqda biri saitden evvel, digeri saitden sonra gələr: *nar, mal, ram, nəm* və s.

Tərkibində hem küylü, hem de sonor samit olan hecaya *küylü-sonorlu heca* deyilir. Küylü-sonorlu hecaların bezisi teksonorlu, bezisi ise cütsonorlu olur.

Teksonorlu hecaların tərkibində ya bir küylü samit (*qır, yan, cəm, ruh, mat, naz, alt, and, ilk, ört*), ya iki küylü samit (*plov, qrup, plaq, stol, dörd, kənd, səmt, cild, cəbr, nef*), ya üç küylü samit (*sport, spris, plyaj, srif*), ya da dörd küylü samit (*spektr, Voljsk*) ola biler

Cütsonorlu hecaların tərkibində ya bir küylü samit (*mərd, ləng, nərd*), ya da iki küylü samit (*trans, şlang*), ya da üç, dörd küylü samit (*Bryansk, sport*) olur. Nadir hallarda bir hecanın tərkibində üç sonor da olur: *Kremli* və s.


Ş52. Heca tiplərində saitlər. Azərbaycan dilindəki hecaları heca-düzəldən saitin növünə görə de qruplaşdırmaq zərurudur. Azərbaycan dili iltisəqi quruluşlu bir dil olduğundan və burada aheng qanunu adlanan fonetik qanunun dilin bütün vahidlərində bu və ya digər

Şekilde öz hökmünü surmesi ve nitqin ahengdarlığını idare etmesi hecadüzelden saitle uzvi suretde bağılıdır. Öslinde aheng qanunu, birinci növbədə, hecadüzelden saitlerde ifade olunur ve hem heca tərkibindəki samitlərə, hem de qonşu hecalara öz təsirini göstərir. Məgər *işləmək* sözündə *la-mək* hecalarında hecadüzelden saitin (ə) olması, *mək* hecasında sonuncu samitin *k* olması aheng qanununun hecalardakı tezahürü deyilmə? Hecadüzelden *a* və ya başqa bir qalın sait olsa idi, şəkilçi *mək* hecasi halında formalasardı? Əlbette, yox Əger sözün kökü *ış* yox, *baş* olsa idi, bu zaman ikinci heca *la* deyil, *la*, üçüncü heca isə *mək* deyil, *maq* fonetik tərkibinde, söz isə bütövlükle *başlamaq* şəklində formalasardı.

Deməli, Azərbaycan dilində belə bir qanun var ki, əsas mənəni ifade edən nitq vahidinə başqa məna əlavə etmek üçün bitişdirilən hər hansı bir nitq vahidinin hecadüzelden saiti eksər halda bitişdiyi əsas vahidin ona yanaşı olan hecadüzelden saiti ilə uzaqlaşmalıdır, yəni həmcinsləşməlidir və özündən sonrakı hecaya da bu qanuna tabeedici təsir göstərməlidir. Daha doğrusu, o özündən əvvəlki hecadüzelden saite tabe olduğu kimi, özündən sonrakı hecadüzelden saiti de özünə tabe etməlidir.

Beleliklə, söz hissəsində hecadüzelden saitin həmcinslik silsilesi yaranmış olur. Mesələn, *uzgüçülüyü* sözündə *ü-ü-ü-ü-ü* silsilesi, *quşçuluğun* sözündə isə *u-u-u-u* silsilesi yaranır.

Bu misaldan da aydın olur ki, hecadüzelden saitin təkce qonşu hecadüzelden saite deyil, hem də bir sıra hallarda, hecadüzeltməyən, lakin hecanın tərkib hissəsini teşkil edən samitlərə de təsiri ola bilir. Məhz buna görə de birinci sözde eyni morfem -*lük* tərkibi əslindən olaraq *y* samiti ilə, ikinci sözde isə -*luq* tərkibi əslindən olaraq *ğ* samiti ilə formalasmış, beleliklə də, birinci sözde *ü-y-ü* hecalar üçbucağı, ikinci sözde isə *u-ğ-u* hecalar üçbucağı yaranmışdır.



Şəkil 66

Məhz belə cəhetləri nezəre aldıqda Azərbaycan dilindəki hecaları hecadüzelden saitin növünden asılı olaraq iki əsas qrupa bölmək lazımdır:

1. **Qalın hecalar** Hecadüzelden saiti qalın olan hecalar, yəni *a*, *o*, *ı*, *u* saitleri əsasında formalasən hecalar.

2. **İnce hecalar** Hecadüzelden saiti ince olan hecalar, yəni *ə*, *ö*, *i*, *ü*, *e* saitleri əsasında formalasən hecalar. Bu heca qruplarının her birinin de dodaq və damaq növləri, bunların da hər birinin dar (qapalı) və gen (açıq) növləri olur.

Müasir Azərbaycan edəbi dilində əsasen 9 sait olduğunu kimi, hecalar da saitlərə görə 9 növdür ki, bunlar aşağıdakılardan ibarətdir.

1. Qalın, dodaq, gen saitli hecalar: *ot*, *plov* və s.

2. Qalın, damaq, gen saitli hecalar: *at*, *qram* və s.

3. Qalın, dodaq, dar saitli hecalar: *qul*, *grup* və s.

4. Qalın, damaq, dar saitli hecalar: *qız*, *qırx* və s.

5. İnce, dodaq, dar saitli hecalar: *göz*, *sövt* və s.

6. İnce, damaq, gen saitli hecalar: *sən*, *gənc* və s.

7. İnce, dodaq, dar saitli hecalar: *üz*, *künc* və s.

8. İnce, damaq, dar saitli hecalar: *iz*, *spiris* və s.

9. İnce, damaq, yarımdar saitli hecalar: *ev*, *trest* və s.

Azərbaycan edəbi dilindəki hecaların saitlərə görə növlərini göstərən cədvəl

Saitlərin növü	Heca növləri		Saitlər	Heca nümunələri				
	Qalın saitlər	damaq		gen <i>a</i>	<i>al, mal, qram, şad</i>	<i>-dan, -lar</i>		
Saitlərin növü			dar <i>i</i>	<i>qır, qırx, yığ</i>	<i>-ir, -mi, -di</i>			
İnce saitlər	damaq	gen <i>o</i>	<i>yol, qos, plov</i>		—			
		Saitlərin növü			dar <i>u</i>	<i>tut, un, grup</i>		<i>-ur, -umuş</i>
					gen <i>ə</i>	<i>əl, mən, kənd</i>		<i>-dən, -lər</i>
Saitlərin növü	İnce saitlər	yarımdar	yarımdar <i>e</i>	<i>el, beş, trest..</i>		—		
			dar <i>i</i>	<i>il, bir, qrip</i>		<i>-is, -lik</i>		
Saitlərin növü	İnce saitlər	dodaq	gen <i>ö</i>	<i>öz, göz, cövr</i>		—		
			dar <i>ü</i>	<i>üz, duz, künc</i>		<i>-iış, -lük</i>		


Burada saitlərə görə heca növlərindən bəhs ederken, Azerbaycan dilinin belə bir xüsusiyyətini yada salmalyıq ki, Azerbaycan dilinde *o*, *ö*, *e* saitləri sözlərin ilk hecasında ola bilir. Sonrakı hecalarda ise bitişərək ikinci, üçüncü, dördüncü və s. hecalar halında sözün terkib hissesinə daxil olan şəkilçilərde olmur.

Buradan ise belə neticeyə gele bilir ki, hecalar şəkilçilərə görə də iki qrupa ayrılır: şəkilçilərde olan hecalar, şəkilçilərde olmayan hecalar.

Yuxarıda saitlərə görə sadalanan 9 heca növünden altısı (2, 3, 4, 6, 7, 8 №-li) heca növləri şəkilçilərde olan hecalardır, üçü isə (1, 5, 9 №-li) heca növləri şəkilçilərde olmayan hecalardır.

NİTQ AXININDA HECALARIN FONETİK TƏRKİBİNDEKİ PROSESLƏR HAQQINDA

§53. Heca üçbucaqları. Ümumiyyətlə, nitq axını şəraitində saitlər, hecadüzəldən sesler təqribən berabər gücde olduqlarından düz xətlə bağlanır, saitlər arasındaki hər hansı samit isə aşağıdərəcəli güce malik olur. Bununla belə aşağıdərəcəli güce malik samitlərin gücü heca daxilindəki məqamına görə deyişir. Belə ki, saitdən əvvəl gələn samit ses hecanın zirvəsində duran saitə doğru yüksəlir, buna görə də belə seslər güclənen ses hesab olunur. Hecadüzəldən sesdən sonra gələn hər bir samit isə heca zirvəsindən aşağı endiyinə görə zeifləşən ses hesab olunur. Beləlikle, yanaşı gələn iki hecadan birincinən zeifləşən samit xətti ikinci hecanın güclənen samit xəttinin başlangıç nöqtəsinə qəder aşağı enir, güclənen samit xətt isə ikinci hecanı düzəldən sait zirvesinə qəder yuxarı qalxır. Əgər nitq axınında sonra gələn üçüncü heca varsa, yene zeifləşən samit xətti üçüncü hecanın güclənen samit xəttinin başlangıç nöqtəsinə qəder aşağı enir, həmin nöqtədən də güclənen samit xətt sait zirvesinə qəder yuxarı qalxır. Sait zirveləri isə esasen bir xətt üzrə (xüsusen aheng qanunu esasında) əlaqələnər Beləlikle də, nitqin sözler çərçivəsində heca üçbucağı (*hü*) və heca üçbucağı silsiləsi (*hüs*) yaranmış olur. Belə üçbucaqların alt bucağını, samitlər kesişməsi olduğuna görə samit bucağı (*samb*), üst bucaqlarını isə sait zirveləri olduğuna görə sait bucağı (*sib*) adlandırmış olar.



Şəkil 67


Daha aydın olmaq üçün *aşağıdakilar* sözünün heca üçbucağı silsiləsini nezərdən keçirək:

Bele bucaqları silsile halında götürdükde, hem üçbucaqları, hem onların sait ve samit bucaqlarını aşağıdakı terzdə sıralamaq olar: $hü_1 + hü_2 + hü_3 + hü_4 + hü_5 = hüs = a \text{ (sib)}_1 + i \text{ (sib)}_2 + a \text{ (sib)}_3 + i \text{ (sib)}_4 + a \text{ (sib)}_5$


Yuxarıda nezərdən keçirdiyimiz numunədə göründüyü kimi bezi heca üçbucağının yaranmasında iştirak edən xətlərdən birisi, yəni ya zeifləşən samit xətti, ya qüvvətlenən samit xətti heqiqi qiymətə malik olduğu halda, digəri heqiqi qiymətə malik olmur və heç bir samitlə təzahür etmür. Məsələn, aşağı sözündə üç heca bucağı var, lakin cəmi iki samit var ki, bu da ancaq iki samit xətti teşkil edə bilər (*sağı*), digər iki xətt isə samit qiymətine malik xətlər deyildir.

Bunlar hecadüzəldən ses ilə hecadüzəltmeyən ses arasında əlaqə yaradın, lakin müeyyen ses kimi formasını tədricin itirməkde olan ses axınıdır və adətən, sait sesin getdiğəz zeifləşən, bir çox hallarda samit sesin başlangıçına qəder davam edən izidir. Bu isə heca üçbucağının zeifləşən ses xəttini teşkil edə bilir, lakin heç bir fonem formasında təzahür etmır.

Beləcə də bəzən heca üçbucağı silsiləsində ya başlangıçda, ya da sonda üçbucaq tamamlanmış olur, adətən, başda güclənen samit xətti (*samb-sib* xətti), sonda isə zeifləşən samit xətti (*sib-samb* xətti) olur; məsələn. *çıçəklilik*.




Şəkil 68



Şekil 69

Burada iki natamam heca üçbuğu var, başda ζ samitinin i saitine qeder güclenme xetti (ζ^i xetti), sonda ise i saitinden sonra gelen k samitinin zeifleşmesi xetti (i^k xetti) mövcuddur ki, bu xetlerin her biri ümumi nitq axınından üçbuqaq xettine (yeni ζ^i xetti $samb - sib$ xettine, i^k xetti ise $sib \ samb$ xettine) çevrilə biler; mes.: *Ətraf çiçəklilik* idi.



Şekil 70

Numuneden de göründüyü kimi, ümumi nitq axınında ayrı-ayrı sözlerin yanaşması ile emələ gələn heca üçbucaqları söz tərkibindəki heca üçbucaqları qeder üzvi suretdə bağlanmış olmur.


Əlbette, burada da yanaşan hecaların açıq, qapalı, örtülü ve ya örtüsüz olmasının, vurguya, intonasiyaya malik olub-olmamasının böyük təsiri vardır.

Heca üçbuğu silsilesinin söz tərkibinde, qite və ibare axını tərkibinde formallaşmasında ve müeyyənleşməsində bütün belə cəhetlərin nezəre alınması çox vacibdir.

Heca üçbuğu haqqında danişarken belə bir cəheti de qeyd etməliyik ki, heca üçbuğu ancaq iki heca yanaşmasında yaranır ve ancaq bu zaman əvvəlki hecanın zeifleşen səs xetti ilə sonrakı hecanın güclənen səs xettinin bir-biri ilə rastlaşma nöqtəsi heca


üçbuğının samit bucağını teşkil edə *a* biler. Belə üçbucaqların, başlıca olaraq, aşağıdakı növləri vardır:

1. Əger yanaşan hecaları düzəldən saitler arasında tekce bir samit olarsa, bu mütələq güclənen samit halında üçbuğun ikinci yan xəttini, yeni $samb \ sib_2$ xəttini teşkil edir və sib hemin samit işarə edilir; mes.: *ata*.




Şekil 70a

2. Əger yanaşan hecaları düzəldən saitler arasında iki samit olarsa, bu samitlerden evvelincisi zeifleşen samit halında $sib \ samb$ -ları birleşdirən eniş xəttini, ikincisi ise güclənen samit halında $samb \ sib$ -lərini birleşdirən yüksəlik xəttini teşkil eder; mes.:



Şekil 71


3. Əger yanaşan hecaları düzəldən saitler arasında üç samit olarsa, ilk saitden sonra gələn samitlərdən bürncisi ($sib \ samb$) eniş xəttini, ikincisi samit bucağını, üçüncüüsü, daha doğrusu, güclənen samit ise II sait bucağına doğru yüksəlik xəttini (yeni $samb \ sib$ xəttini) teşkil eder; mes.:



Şekil 72

Bele bir cəhəti de yada salmalyıq ki, bəzi alınma sözlərdə yanaşı gələn iki heca bir bucaq yaratmır; çünkü bele hecaların hecadüzəldən saitleri arasında samit olmur: *sa-at*, *su-al*, *du-a*, *ma-aş*, *mü-a-vin*, *mü-əl-lim*, *ra-di-o* və s.

Ş54. Səslərin güc dərəcesinə görə heca tipləri. Hecanın tərkibində olan sesler hecadüzəldən, zeifləşən və güclənen seslər olaraq üç tipe ayrıldığı kimi, hecaları da onların təşkilində iştirak edən seslərin güc dərəcesinə görə əsas üç tipe bölmək olar:




Şekil 73

1. Nöqtə (yaxud saf) heca. Biz bunu şerti olaraq saiti bildiren herfin üstüne qoyulan nöqtə ilə işarə edirik; mes.: *ä*, *ü*, *ə* və s. Bele hecalar tekce saitdən ibaret olur: *a-ta*, *ü-tü*, *ə-ti*, *ə-mi* və s.


2. Mail ox heca. Bu da iki cür olur. Birincisi, örtülü-əçıq hecadır ki, bunu şerti olaraq ucu yuxarı istiqamətlənmiş, təqriben 45° sağa maili ox ile göstəririk; mes.:

İkinci, örtüsüz qapalı hecadır ki, bunu da şerti olaraq ucu aşağı istiqamətləndirilmiş, təqriben 45° sola maili ox ile göstərinik; mes.:



Şekil 74

3. Bucaq heca. Bunlar örtülü-qapalı hecalardır. Bele hecaları şerti olaraq ağızlaşağı açılmış bucaq ilə işarə edirik ki, bele bucaqların yan xətleri oxlardır. Ucu yuxarı, sağa maili ox güclənen səsi göstərir, ucu aşağı, sola maili ox isə zeifləşən səsi göstərir; mes.:



Şekil 75

Əger verilen misalları diqqətən nezərdən keçirsek, təleffüz edib dinləsek, hətta kimqrafıda yoxlasaq, aydın olar ki, güclənmə və zeifləşmə dereceleri hecaların hamısında eyni deyildir. Burada müxtəlif sebebələr dereceleri müxtəlifləşdirir. Məsələn, güclənen və ya zeifləşən samitin kar, cingiltili, sonor olması, məqdarı güclənmenin və ya zeifləşmenin derecesinə təsir göstəren amillərdir. Ele bu esasda da texmini hesablama yolu ilə de maili ox xətlerin bezisini uzun, bezi-sini qısa göstərmək lazımlı ki, bu da maili ox – xətəl birləşməsindən emələ gələn heca üçbucaklıların bucaq dərecelerində öz ekşini tapır. Bu isə təleffüz, təğənni nöqtəyi-nəzərindən hem emeli, hem de nəzəri əhəmiyyəti olan bir məsələdir. Əlbette, dereceləri deqiq tədqiq və təyin etmək təcnəli fonetikin qarşısında duran vəzifelərden biridir.

Ş55. Nitq axınının hecalanma meyari. Azərbaycan ədəbi dilində nitq axınının parçalanması, xüsusən hecalara ayrılması müəyyən şərtlərə bağlı olduğu kimi, bir sira fonetik hadisələrin də baş vermesinə şərait yaradır və ya sebəb olur. Nitq axınının hecalara bölünmesi prosesində bezen hecanın tərkibine ses artırılır, bəzen də hecanın tərkibindən ses azalır. Artma, azalma isə ya yanaşı hecalardan birinin tərkibindəki bir samitin qonşu hecaya keçməsi neticəsi olur, ya da yanaşı hecalardan heç birinde olmadığı halda, kənardan müəyyən ses artırılır; bəzen də hecanın tərkibində olan müəyyən ses tamamilə düşmiş olur. Beleliklə də, sözdən sözə, sözdən şəkilçiyə, şəkilçidən sözə seslər köçür, bezi sözün, şəkilçinin tərkibindəki seslərin məqdarı gah azalır, gah çoxalır. Bunu da yada salmalyıq ki, sözlərin hecalanmasında kök və şəkilçilərin hüdudu, bir sira hallarda, heca hüdudu ilə düz gelmeyerek itdiyi kimi, qite və ibarələrin hecalara parçalanmasında da sözlərin hüdudu itə bilir.

Bütün bunlara baxmayaraq, nitq axınının hecalanma meyari nitqin her cür parçası üçün, əsasən, eynidir və başlıca olaraq aşağıdakılardan ibarətdir:

1. Nitq axınınında iki sait yanaşı düşərsə, her biri bir hecadüzəldən saatdır və bele hecaların hüdudu aşağıdakı şərtlərlə müəyyənleşir.

a) Söz köklündə evvelki sait birinci hecanın sonucu – bitme hüdudu, ikinci sait ise ikinci hecanın öncüsü – başlanma hüdudu olur; məs.: *sa-ir*, *mü-əl-lif*, *su-at* ve s. Beləliklə, iki heca alınır ki, bunlardan birincisi açıq, ikincisi ise örtüsüz hecadır.

b) Köklə şəkilçi birləşməsində iki sait yanaşı geldikdə araya bitişdirici samit artırılır ve bu artırılan samit ikinci saite qoşulduğundan ikinci hecanın öncüsü olur, evvelinci sait ise birinci hecanın sonucu – bitme hüdudu olur. Məsələn, yönlük hal şəkilçisi -a, -ə bitişdirildikdə o, *bu*, *su*, *nə* sözlerinin hecalarının saitinden sonra artırılmış olan *n* yaxud y samitleri şəkilçilərin tərkibinə daxil olaraq *o-na*, *bu-nu*, *su-ya*, *nə-ya* sözlerinde olduğu kimi -na, -ya şəklində örtülü hecalar alınır.

2. Nitq axınında iki sait arasında bir samit varsa, həmin samit ikinci saite qoşulmaq şərti ilə belə nitq axını birincisi açıq, ikincisi örtülü olmaq üzrə iki hecaya bölünür: *a-ta*, *a-na*, (*ət+a*) *ə-la*, (*ay+a*) *ay-ya*, (*gül+a*) *gül+al* ve s.

Misallardan da göründüyü kimi bu növ heca bölümündə söz, qite, ibarə eyni mahiyyətlidir və nitq parçalarının hamisində eyni ölçü ilə heca bölünür. Belə hecalanmadada sözün, şəkilçinin fonetik tərkibi sabit qalmır, xüsusen sözün sonundakı samit ayrılib şəkilçinin tərkibinə qarışır: *əl* – *ə-lin*, *ə-lə*, *diz* – *di-zı*, *di-zə* ve s.

Beləcə də, yanaşı gəlen sözlerin birincisində son samit qopub, ikinci sözün saitine öndən qoşulur; məs.: *gulal* – *gù-lal*, *dilaç* – *di-laç* ve s.

Beləliklə də, sözün və şəkilçinin eslinə müvafiq fonetik tərkibi ilə birlikdə heca hüdudu da deyişmiş olur.

3 Nitq axınında iki sait arasında iki samit olduqda, bu samitlər beraber bölüşdürürlür; birinci samit evvelki saite, ikinci samit ise sonrakı saite qoşularaq, evvelincisi qapalı, sonrakı ise örtülü olmaq üzrə nitq axını iki hecaya bölünür; məs.: *al-ma*, *qar-ğı*, *yurdu-yur-du*, *dincəlmək* – *din-cəl-mək*, *orfoqraf* – *or-fog-raf*, *proqres-proq-res*!, *Hindistan* – *Hin-dis-tan* ve s.

¹ Bezi alınma sözlerin tərkibində olan yanaşı gr samitləri orfoqrafiya qaydasına görə hecalar arasında bölüşdürülmür. Buna görə də belə sözlərin bir hissəsinə ikinci setə keçirirken, keçirilən hecadə gr hecamın öncüsü kimi yazılır *foto-graf*, *pro-gram*, *tele-gram* və s.

Bele orfoqrafik qayda şərti mahiyyətlidir və bunun nitq axınında heca bölümünə dəxli yoxdur.

4. Nitq axınında iki sait arasında üç samit olduqda birinci və ikinci samit evvelinci saite, üçüncü samit ise sonrakı saite qoşulur və beləliklə, nitq axını, birincisi iki samitlə qapalı, ikincisi ise bir samitlə örtülü iki hecaya bölünür: *gənc-lər*, *dinc-lik*, *yurd-da*, *alt-dan*, *üst-də*, *sport-da* və s.

Bunlardan başqa müasir Azərbaycan dilində, xüsusən alınma sözler hesabına heca bölümünün ümumi meyarına uyğun olmayan xüsusi hallar əmələ gelmişdir. Bunları hələlik mustesnalıq hesab etmek olar.

Bele müstesna hallardan, xüsusən aşağıdakılardı qeyd etmə lazımdır:

a) Nitq axınında iki sait arasında dörd samit olduqda samitlər hecalar üzrə iki cür bölünür.

1. Alınma sözün daxilində yanaşı dörd samitdən ikisi evvelinci saitlə, ikisi sonrakı saitlə qoşulur: *abs-trakti*, *trans-krip-siya* və s.

2. Üç yanaşı samitlə biten alınma sözə samitlə başlanan şəkilçi bitişdirildikdə de üç yanaşı samit evvelki hecanın tərkibində qalır *svarts-dan*, *izoseyst-lər* və s.

İkinci veziyətdə, misallardan da göründüyü kimi, sözlerin daxili hecalanması deyişmiş və hem söz hədudu, hem də şəkilçi hüdudu sabit qalır.

b) Ümumiyyətle, nitq axınında iki sait arasında iki samit olduqda, bu samitlərdən biri evvelinci saite, digəri ikinci saite qoşulur (3-cü maddə). Lakin bəzi sözlərdə bu cür olmur, xüsusilə belə nitq axınında iki sait arasındaki samitlərdən birincisi kar, ikincisi sonor olduqda, kar samit sonora yapmış halda teləffüz olunduğundan, belə samitlər saitlər arasında berabər bölünə bilmir və kar ses özündən sonra gelen sonorla birlikdə ikinci saitin düzəltdiyi hecaya daxil olur. Məsələn, *hidroplan* sözü *hid-rop-lan* şəklində deyil, *hid-ro-plan* şəklində, *avtotrans* sözü *av-tot-rans* şəklində deyil, *av-to-trans* şəklində hecalara bölünür.

c) Bezen nitq axınında iki sait arasında gəlen üç samitdən birincisi evvelki saite, ikinci və üçüncüsi ise sonrakı saite qoşulmuş halda hecalara bölünür: *sen-tyabr*, *ak-tyor*, *kon-kret* və s.

Nitq axınında hecalar hüdudunun və heca silsiləsinin quruluşu haqqında təsəvvürün əyanlaşması üçün aşağıdakı cümlənin hecalanma sxemini nəzərdən keçirək:

Bunlar kəndlərimizdəki müvəffəqiyətlərimizdir.

Bun-lar-kənd-ı-e-ni-miz-də-ki+mü-vef-fe-qiy-yet-le-ni-miz-dir
101 > 101 > 101 > 10>10 > 10 > 10 > 101 > 101 > 101 > 101 > 101 > 101

Şekil 76

Qeyd Bu sxemde bucağın açıq tərəfi (>) evvelinçi hecanın sonucunu, bucağın sıvrı ucu (>) sonrakı hecanın ön ucunu gösterir.

~ Bu işarə nitq axımında ayrılmış hecaları gösterir.

^-^ Bu işarədə nöqtələr nitq axımında saitler arasında yerleşen samitlərin miqdalarını və onların hecalar arasında paylaşmasını göstərir. Yuxarı qalxmış bucaq ucu hecadüzəldən səsi – sait göstərrir, dalgalı xətt ise (~) hecaları birləşdirən ses axımını bildür.

Nitq axımında bele proseslər, ümumiyyətə, sözün, şəkilçinin aynılıqlıda malik olduğu fonetik tərkibin müeyyen derecədə fərqlənməsinə səbəb ola bilir. Bu fərq isə kəmiyyət dəyişməsi və keyfiyyət dəyişməsi olmaq üzrə iki cür təzahür edir.

1 **Kəmiyyət dəyişməsi**, esasən, aşağıdakı yollarla olur:

a) Səsin sözdən şəkilçiyə və ya şəkilciden söze, yeni nitq axımında bir hecadan başqa hecaya keçmesi neticəsində tərfələrdən birinin tərkibində səs azalır, digərının tərkibində isə ses artır: *əl-i-ə-li, ağız-ı/ağı-zı* ve *s*.

b) Nitq axımında heca bölümünün tam formalşaması ilə əlaqədar olaraq köklə şəkilçi arasında və ya şəkilçilər arasına müeyyen sesler artırılır. Beləliklə, hecanın tərkibində ses artımı olur: *ata-y-a, qardaş-i-n-in, dədə-s-i-n-ə* və *s*.

c) Heca bölümünün formalşamasında sözün, şəkilçinin tərkibində bəzi seslər düşür: *oğul – oğ-lu, boyun – boy-nunda, ağız – ağı-zı, burun – bur-nu* və *s*.

Bunlardan başqa, sözlerin qısa və ya uzun təleffüzü de (ümumiyyət, təleffüzde olsa da) eslinde nitq axımında baş veren fonetik kəmiyyət dəyişməsindən başqa bir şey deyildir.

2. **Keyfiyyət dəyişməsi** başlıca olaraq aşağıdakı təzahürlərə malikdir:

a) ahəng qanunu prosesində sesler keyfiyyətce uyuşur;

b) heca formalşarkən samitlərin yerdeyişməsi onların keyfiyyətce dəyişmələrinə səbəb olur, yəni güclənen samitlərin zəifləşənlər cərgesine və ya zəifləşənlərin güclənenlər cərgesine keçməsinə de səbəb olur: *a-ğız – ağı-zı (0-101 – 01-10)*.

Beləliklə, aydın olur ki, nitq axımının hecalara bölünmesi esaslarını, heca növlerinin xüsusiyyətlərini dərinlənmiş öyrənmək orfoqrafiya, orfoepiya, natiqlik, şer vəznləri və vokal seneti esaslarının da müeyyənleşdirilməsi üçün çox zəruridir.

AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏKİ FONETİK HADİSLƏ VƏ QANUNLAR

§56. Fonetik hadisələr və qanunlar haqqında. Ümumi inkişaf prosesi ilə, dildən istifadə edənlərin anlaşma tələbatı ilə əlaqədar olaraq her dilin lüğət tərkibində, qrammatik quruluşunda, fonetik sistemində müxtəlif hadisələr baş verir; yeni sözlər yaranır, müstəqil sözlərdən köməkçi sözler formalşar, köməkçi sözlərdən şəkilçilər yaranır, şəkilçilərin müxtəlif variantları tövəyir. Bele proseslərde isə xüsusen sözlərin və şəkilçilərin fonetik tərkibində müxtəlif tipli dəyişmələr, müxtəlif istiqaməti fonetik hadisələr olur. Ümumiyyətə, dil vahidlərində müxtəlif şəkilde təzahür edən bele hadisələrin bir qismi ümumi mahiyyət kəsb edir və qanun halında sabitləşir, bir qismi isə tesadüfi, keçici, məhdud mahiyyəti olur, qanunileşmir.

Dilin maddi qabığını təşkil edən fonetik sistemdə bele hadisələr daha çox olur. Bu və ya digər meqamda sözün, şəkilçinin tərkibindən müeyyen ses ixtisara salınır (*oğul/oğl-u, de-mə-yir/de-m-ir*), bezen bir ses başqa bir sesle evezlənir (*otaq/otağ-a, get/ged-ir*), bezen müeyyen ses artırılır (*ata/ata-n-i, ata-s-i, ata-y-a*), bezen sözə bitişen şəkilcideki müeyyen seslər sözün son hecasındaki müeyyen seslərlə uyğunlaşır. Beləliklə də, bir morfemin müxtəlif fonetik variantları formalşar: (-di, -di, -du, -dù, -çı, -ci, -cu, -çı, -kim, -gin, -qın, -ğın və s.)

Dil vahidlərinin fonetik qabığında müxtəlif çalarlıqda təzahür edən hadisələr ümumişmiş halda fonetik hadisələr adlanır.

Fonetik hadisələrin bezisi tam halda ümumi prosesə çevrilərək qanunileşir, bezisi isə ümumişmiş halda deyil, məhdud dairədə qanunileşir. Buna görə de bele qanunileşen fonetik hadisələr orfoqrafik və orfoepik qanun mahiyyəti kəsb edir və fonetik qanun sayılır.

Müasir Azərbaycan dilində, esasən, aşağıdakı fonetik hadisələr vardır:

1. Uyuşma (assimilyasiya). 2. Sesartımı (proteza) 3. Sesdüşümü (elizya). 4. Sesfırqlılaşması (dissimilyasiya) 5. Yerdeyişme (metateza).

Bu fonetik hadiselerin bezisi esasında formalasın ve sabitleşen fonetik qanunlar sistemi ümmüleşmiş halda aheng qanunu adlanır.

§57. Uyuşma (assimilyasiya). Söz terkibinde yaxın, yanaşı seslerin biri digérine tesis etmekle mexrec ve akustik cəhətdən həm-cinsləsmelerin, yaxınlaşmalarına u y u ş m a deyilir.

Bu terifdən aydın olur ki, uyuşma hadisi, her şeydən evvel, seslerin formalasmasında feal iştirak eden üzvlərin veziyet deyişmesi ilə, hətta bezen üzvlərdən birinin digérini evez etmesi ilə eləqədar bir hadisedir. Çünkü uyuşma şəraiti nitq axını prosesində yanaşı və ya qonşu seslerin az-çox mexrecle deyişmesi neticesində yaranmış olur. Buna görə də uyuşmanın növlərindən bəhs etmədən, uyuşma prosesində səsləri formalasdır danışq üzvlərinin uyuşma prosesindəki elamətdar rolunu, müxtəsər halda olsa da, nəzərdən keçirmek lazımdır.

Müasir Azərbaycan ədəbi dilində müxtəlif uyuşma şəraitinin yaranmasında başlıca olaraq aşağıdakı halların təsireddi xüsusi rolu vardır.

1. Nitq axınında səs telleri sonrakı sesin formalasması üçün tamam fərqli ikinci bir veziyətə çevrilən olduğu halda, çevrilənən evvelki sesin formalasması üçün düşdüyü veziyətində sabit qahr. Bezen isə sonrakı sesin tələb etdiyi veziyətə dəha tez, yəni birinci ses üçün müəyyən veziyətə düşməli olduğu zaman bərən-birə ikinci ses üçün lazımlı olan veziyətə düşür. Belə halların neticesində de müxtəlif növ uyuşma baş verir. Məsələn, səs telleri gərgin veziyətindən qeyri-gərgin veziyətə və ya əksinə, qeyri-gərgin veziyətindən gərgin veziyətə keçməmiş qahr. Beləliklə də, əslində kar olmalı səs cingiltişdiyi kimi, əslində cingiltili olmalı səs de karlaşır. Məhz buna görə de *tapmaq* evezinə *tappaq*, *atı* evezinə *attı* təleffüz edilir. Burada *m* samiti əvvəl gələn kar *p* mexrecində, *d* samiti isə özündən əvvəlki *t* mexrecində təleffüz olunmuşdur. Yaxud *bas-qın*, *azğın* sözlerinin köklərindəki sonuncu *s*, *z* samitlerinin formalasmasında səs telleri ne veziyətdə olmuşsa, bu səsləre yanaşan seslerin formalasmasında da səs telleri öz veziyətini deyişdirməmişdir. Buna görə də bu sözlərə bitişən eyni şəkilinən baş samiti *bas* sözünə bitişdirildikdə azacıq karlaşmış *q* ilə, *az* sözünə bitişdirildikdə isə cingiltili *ğ* ilə iki variantda formalasılmışdır.

Bezen sonrakı ses özündən evvelki səs tesis göstərir, yeni sonrakı sesin formalasması üçün ses tellerinin gərginleşməsi evvelki sesin təleffüzündə başlanır. Beləliklə də, evvelki kar səs cingiltişir. Ayrıraq sonu kar *s* ilə təleffüz olunan *Aras*, *Almas*, *Solmas* kimi bir sira sözlər cingiltili *d* samiti ilə başlanan şəkilçi bitişdirildikdə, *d* sesinin tesis ilə *s* evezinə z təleffüz olunur: *Arazdan*, *Almazdan*, *Solmazdan* Demək, burada sonrakı *d* samitinin formalasması üçün ses tellerinin evvelki *s* samitinin təleffüzündə gərginleşməye başlaması neticesində *s* samiti *z* ilə evezəlmüşdür.

2. Dilin evvelki səs üçün almış olduğu veziyəti deyişməyib sonrakı səsi də həmin mexrcə salması neticesində və ya evvelki sesin təleffüzü anında sonra gelen səs üçün lazım olan veziyətə düşməsi neticesində de uyuşma baş verə bilir. Buna görə də söz daxilində yanaşı düşən *nl*, *rl*, *zl*, *ml*, *tl* səs birləşmələri çox zaman *nn*, *ll*, *zd*, *mn*, *td* səs birləşmələri halında təleffüz olunur. Məsələn, *anlaməq* evezinə *annamaq*, *çıxarlar* evezinə *çıxallar*, *qızlar* evezinə *qızdar*, *adamlar* evezinə *adamar*, *biletlər* evezinə *biletdər* deyilir.

Elece de bezen sözde *zs*, *ts* səs birləşmələri evezinə *ss* səs birləşməleri işlənilir; *məsələn*; *yazsa*, *getsə* evezinə *yassa*, *gessə* deyilir.

Danışarkan *anlaməq* evezinə *annamaq* təleffüz etmənin səbəbi budur ki, burada əvvəl gelən *n* səsini deyərkən dilin ön hissəsi, xüsüsən dil ucu ön üst dişlərin iç səthində kipleşmişdir. Səs axını isə əsasən burundan çıxır, *n* səsindən sonra gəlməli olan *l* səsinin formalasması üçün isə dil önu damağa doğru qalxıb, ona toxunmaqla qatlanmalıdır və damaq pərdəsi də yuxarı qalxaraq ağız boşluğu yolunu açmalıdır ki, hava axını burundan deyil, ağız boşluğununa gelib dilin yanlarından süzülərək xaricə çıxmış olsun, sürətli təleffüz zamanı dilin *n* mexrecindən *l* mexrecinə keçməsi çətin olduğundan, dil əvvəlki veziyətində qalır. Beləliklə də *nl* yox, *nn* təleffüz olunur.

Yaxud *çıxarlar* sözünün *çıxallar* kimi təleffüz edilməsinin səbəbi budur ki, *r* səsini əmələ getirmək üçün ön dişlərin yuvaqlarına doğru aşağı-yuxarı dönüb titrəməli olan dil ucu, bərən-birə yuxarı ön dişlərin yuvaqlarına doğru qatlanır və artıq aşağı dönmür. Beləliklə də, *r* evezinə *l*, yəni *rl* evezinə *ll* təleffüz olunur.

Misallardan göründüyü kimi, bütün belə uyuşmaların əsas səbəbi dilin bir veziyətdən başqa bir veziyətə tez keçməsi və ya əvvəlki veziyətində sabit qalmasıdır.

3. Uyuşma hadisəsində damaq pərdəsi veziyətinin deyişməsinin de müəyyən təsiri vardır. Məsələn, yuxarıda nəzərdən keçirdiyimiz

misallarda (*annamaq, adamar*) *nl*, *ml* səs tərkibləri evezinə *nn*, *mm* tərkiblərinin teleffüzü *l* səsinin emələ gelmesi üçün yuxarı qalxaraq burun boşluğunun yolunu kesmeli olan damaq pərdesinin evvelki *n*, *m* səslerindeki veziyetini dəyişməməsi ilə, yəni aşağı düşüb ağız boşluğunun yolunu kesmiş olan damaq pərdesinin eyni halda qalması ilə əlaqədardır.

Bütün bu dəliller göstərir ki, uyuşma hadisəsində danışq üzvərinin veziyətinin çox muhüm rolу vardır.

Azərbaycan ədəbi dilində uyuşma hadisəsi çox mühüm hadisədir və rəngarəng təzahürlərə malikdir. Bütün bu təzahürlərin əsil mahiyətini dürüst başa düşmək üçün uyuşma hadisəsinin, xüsusen aşağıdakı cəhətlərini de nezəre almaq zəruridir: uyuşmanın davamlılığı, uyuşmanın keyfiyyəti, uyuşmanın istiqaməti.

Ş58. Uyuşmanın davamlığı. Törəmə şəraitinin davamlılığına görə uyuşma iki cur ola bilir: təsadüfi uyuşma; daimi uyuşma.

Təsadüfi uyuşma söze şəkilçin bitişdirilməsi ve ya her hansı bir sözün qoşulması – yanaşdırılması prosesində baş verir. Məsələn, *yaz-sa, get-sə, tap-maq, ać-şa, ad tap, od tək* və s. ifadələrinin *yassa, gessa, tappaq, aşşali, attap, ottak* kimi teleffüz edilməsinə səbəb, mehz bu və ya digər söze müəyyən şəkilçin bitişdirilməsi, yaxud müəyyən sözlerin yanaşdırılması ilə təsadüfən qonşulaşan seslərin bir-birinə təsir etməsidir.

Daimi uyuşma əsasən sade kökdən ibaret bu və ya digər sözün daxilində olan daxili qanun mahiyətli uyuşmadır.

Azərbaycan ədəbi dilindəki sözlərin daxilində samitlərin bele daını uyuşmasına rast gəlmədik. Bu isə, fikrimizcə, tamamilə qanuni bir haldir, çünki Azərbaycan ədəbi dilində qoşa və yanaşı samitlı söz kökləri son dərəcə azdır və ya müstənsən halda mövcuddur.

Azərbaycan ədəbi dilindəki sözlərə olan saitler uyuşması və saitlərə samitlər uyuşması mehz daimi uyuşmanın en parlaq təzahürür və belə uyuşmalar dilin fonetik qanunları halında sabitləşmişdir, hətta belə uyuşma sözlər vasitesi ilə şəkilçilərde köçürürlər. Bu baxımdan sözlərdə və şəkilçilərdə¹ saitlərin *a, i, o, u* silsilesi ilə samitlərin *q, x, ġ* silsilesinin və saitlərin *a, i, ö, ü, e* silsilesi ilə samitlərin *k, g* silsilesinin qarşılıq təşkil etməsi de, demək olar ki, bu daimi uyuşmanın qanunlaşmış nümunələridir: *qal-maq, dağ-liq, qorxusluq, gəl-mək, tək-liq, güzgü-suzluk* və s.

¹ Nezəre almaq lazımdır ki, şəkilçilərdə *o, ö* e saitleri olmur. Buna görə de saitler silsilesi əsasən söz köküne görə müəyyənlenir.

Ş59. Uyuşmanın keyfiyyəti. Uyuşan seslərin keyfiyyətce tam eynicins olub-olmamasına görə de uyuşma iki növə ayrılır: tam uyuşma, natamam (yarım) uyuşma.

Tam uyuşmada uyuşma hadisəsinə uğrayan səs, təsirinə düşdürüyən səsle tam eyniləşir. Məsələn, *anla-maq* evezinə *annamaq, tapmaq* evezinə *tappaq* kimi teleffüz olunan sözlərdə müşahide edilin uyuşma tamdır, çünki burada *n* səsinin təsiri ilə *l* səsi *n* səsinə çevrildiyi kimi, *p* səsinin təsiri ilə de *m* səsi *p* səsinə çevrilmişdir.

Natamam uyuşmada uyuşma hadisəsinə uğrayan səs, təsiri altına düşdürüyən səsle tam eyniləşmeyib ona yaxın mexrecli başqa bir səsle evez edilir. Məsələn, *qızlar, adamlar* evezinə *qızdar, adamar* kimi teleffüz olunan sözlərdə müşahide olunan uyuşma natamamdır, çünki buradakı birinci sözde *z* səsinin təsiri nəticəsində *l* səsi *z* ilə deyil, *d* ilə; ikinci sözdeki *m* səsinin təsiri nəticəsində *l* səsi *m* ilə deyil, *n* ilə evezlənmişdir.

Nümunələrdən de aydın olduğu kimi, Azərbaycan danışq dilində hem tam uyuşma, hem de natamam uyuşma vardır, lakin belə uyuşmalar xüsusen yazılı ədəbi dildə yoxdur.

Ş60. Uyuşmanın istiqaməti. Əvvəlki sesin təsiri ilə sonrakı səsin, yaxud da sonrakı sesin təsiri ilə əvvəlki səsin uyuşmasından, yenə təsir edən səsle təsire düşən sesin uyuşmamasından asılı olaraq istiqamətə görə uyuşma iki növə ayrılır: irəli uyuşma, geri uyuşma.

Irəli uyuşmada sözdeki müəyyən səsin mexreci özündən əvvəl gələn yanaşı sesin təsiri ilə deyisərək, əvvəlki səsle mexreçə həmcinsləşir: *tapmaq – tappaq, anlamaq – annamaq, qızlar – qızdar* və s.

Bu misallarda əvvəl gələn *p, n, z* seslerinin təsiri ilə sonra gələn *m* səsi *p* səsi ilə, *l* səsi *n* səsi ilə, *l* səsi *d* səsi ilə evez olunmuşdur.

Geri uyuşmada sözdeki müəyyən səsin mexreci sonra gələn yanaşı sesin təsiri ilə deyisib, sonrakı sesin mexreci ilə həmcinsləşir *yazsa – yassa, getsə – gessa, rusca – rucca* və s.

Buradakı birinci və ikinci misalda sonra gələn *s* səsi əvvəl gələn *z* və *t* səslerinə, üçüncü misalda isə sonra gələn *c* səsi əvvəl gələn *s* səsine təsir etmişdir. Beleliklə de, əvvəlki ses özündən sonrakı yanaşı sesle həmcinsləşmişdir.

Müasir Azərbaycan dilinin şivələrində hem irəli, hem de geri uyuşma geniş yayılmış bir hadisədir, lakin ədəbi teleffüz normaları çərçivəsində istifadə edilir.

Beləliklə, aydın olur ki, Azərbaycan dilində müxtəlif çalarlıqda təzahür edən uyuşmalar vardır, lakin bunların hamısı berabər dərəcəli, təsirli uyuşmalar deyildir. Bunların bir qismi təsadüfi, məhdud məhiyyətlidir, bir qismi isə artıq qanunileşmiş quvvəye malikdir və şivelərdə ədəbi dilin həm yazılı hem de şifahi qollarında qanun halında tətbiq olunur. Mehəz beş uyuşmalar sırasında ahəng qanunu və cingiltilşeme qanunu adları ilə tanınan uyuşmalar xüsusi yer tutur.

61. Ahəng qanunu. Ümumiyyətə, iltisəqi dillerde, xüsusen türk dillerində ve o cümlədən Azərbaycan dilində ahəng qanunu adlanan bir qanun vardır ki, bu qanuna görə sözün terkibində olan sesler, xüsusen sait səsler, hemahəngləşir. Ele buna görə də son zamanlara qedərki dilçilik ədəbiyyatında *sinharmonuzm* istilahı ilə bu hadisə ancaq "saitlər ahəngi" (rus dilində yazılmış ədəbiyyatda qarmoniya qlasnix) kimi izah edilmiş və beləliklə də, "ahəng qanunu" tekce sait səslerin hemcinsləşməsi, hemahəngləşməsi kimi birtərəfli anlaşılmışdır.

Öslində isə türk dillerində başlangıçdan, hətta, söz köklərində səslerin uyuşması – hemcinsləşməsi hadisəsi tekce saitlərde deyil, samitlərin də bir çoxunda, elecə də sait ve samitlərin münasibətində müeyyən şəkildə təzahür etmişdir və bunların izi indi də türk dillərində, o cümlədən Azərbaycan dilində qalmaqdadır.

Bütün bunların nümunələrini Orxon-Yenisey kitabələrində, uyğur dilində yazılmış ilk mənbələrde müşahide etmək mümkün olduğu kimi, indiki türk dillerinin bir çoxunun orfoqrafiya qaydalarında da görmek mümkündür. Bele bir cəhəti də qeyd etməliyik ki, XI əsrin böyük türkoloq-dilçisi Mahmud Kaşgari bu hadisəni müşahide etmiş və ahəng qanununun həm samitlərə, həm də saitlərə samitlər eləqəsinə aid olduğunu təsbit edən misallarla yanaşı bu qanun haqqında ağlabatan izahat da vermişdir. Hətta M.Kaşgari bu qanunla əlaqədar olaraq kəlmələri, şəkilçiləri qaflı və kaflı (yeni tərkibində q olanlar və tərkibində k olanlar) deyə iki qrupa bölmüş, məsələn şəkilçisinin *qaflı* kəlmələrde -*maq* , *kaflı* kəlmələrde isə -*mək*  olduğunu xüsusi qeyd etmişdir.

Bütün bunları nəzərə alıqda ahəng qanununu dar mənada, yəni tekco saitler ahəngi menasında deyil, geniş mənada, həm saitler ahəngi, həm samitler ahəngi, həm də saitlərə samitlər ahəngi kimi başlıca üç növdə təzahür edən geniş dairəli bir qanun kimi başa düşmək lazımdır.

Burada belə bir cəhəti də yada salaq ki, Azərbaycan dilinin müxtəlif şivelərində bu və ya digər şəkildə ahəng qanunu pozulmasına

baxmayaraq, ədəbi dilde bu qanun müəyyən dərəcədə yaşayır və öz hökmünü saxlayır Azərbaycan ədəbi dilində ahəng qanunu yalnız söz köklərində deyil, daha çox sözlərə bitişən şəkilçilərde özünü göstərir.

Ahəng qanunu, hər zaman sonra gələn hecadakı sesin, ondan evvel gələn hecadakı seslər cinsinə görə uyğunlaşması şəklinde təzahür edir. Burada dilarxası səslerindən sonra dilarxası səslerin, dilönü səslerindən sonra dilönü səslerinin, elecə də karlardan sonra kar, cingiltilərden sonra cingiltili səslerin sıralanması bu qanunun esasını təşkil edir. Buna görə de ahəng qanunu əsasən ireli uyuşmanın qanuniyətlişmiş bir növüdür.

Beləliklə, demek olar ki, ahəng qanunu sözdəki səslerin hemcinsləşmə, hemahəngləşmə yolu ilə uyuşmasıdır.

Müasir Azərbaycan ədəbi dilində ahəng qanununun başlıca üç növü vardır.

1 Saitlər ahəngi (uyuşması)

- 2 Saitlərə samitlərin ahəngi (uyuşması)
3. Samitlər ahəngi (uyuşması).

62. Saitlər ahəngi (uyuşması). Saitlərin təsnifi bəhsindən bize məlumdur ki, fəal uzvlərin iştirakına görə saitlər, əsasən dilarxası, dilönü qruplarına bölünür və bunların hər biri də dodaqlanmayıb, dodaqlanan olmaq üzrə dəha iki növə ayrılır. Həmin təsnife müvafiq halda saitler ahəngi də dile və dodağa görə iki növ olur:

- 1) Dil ahəngi – dilə görə fərqlienən saitlərin uyuşması.
 - 2) Dodaq ahəngi – dodağa görə fərqlienən saitlərin uyuşması.
- Dilə görə fərqlienən saitlərin ahəngi də iki cur olur
- 1) Arxa səra ahəngi (qalın saitlər ahəngi)
 - 2) Ön səra ahəngi (ince saitlər ahəngi)

Arxa səra ahənginə görə, əvvəlki hecada dilarxası saitlərindən (*a*, *i*, *o*, *u*) biri varsa, sonra gələn hecada da həmin cinsdən olan saitlərindən (*a*, *i*, [*o*'], *u*) biri olmalıdır; məsələn; *qarğā*, *qalın*, *qiraq*, *qırğı*, [*alov*], *qonaq*, [*oxlov*], *odun*, *uşaq*, [*buzov*], *quru*, *quzu* və s

Ön səra ahənginə görə əvvəlki hecada dilönü və ya dilortası saitlərindən (*a*, *e*, *ö*, *i*, *ü*) biri olarsa, sonra gələn hecada da həmin saitlərindən (*a*, [*e*], [*ö*], *i*, *ü*) biri gelmelidir; məsələn, *ələk*, *esik*, *özül*, *inci*, *uzum*, *inək*, *çörək*, *köndələn*, *özək*, [*kösəv*], *ürək*, [*bütöv*], *küliing* və s

¹ Burada müstəsna halda ikinci və ya sonrakı hecalarda golo bilən sos [] arasında alınmış və sonrakı hecalarda belə səsi olan sözler de müstəsna sözler kimi [] arasında verilmişdir.

Her iki halda yuxarıda gösterilen növdən olan sözlərə bitişdirilən şəkilçilərin sait səsləri, şəkilçinin bitişdiyi hecanın sait səsi ilə uyğunlaşır; məsələn:

Arxa sira ahəngində. qarğı-lar-in, qalın-liq-dan, alov-lu-luq, qıraq-lar-in-da, qonaq-liq-da, ox-lov-lar, kolxoz-çu-lar-da-dir ve s.

Ön sira ahəngində: çıçək-liq-dən, əmək-dən, də-ri-lər-dən, dilim-lə-mək, çörək-çi-lər, kösöv-süz, kösöv-dən, özül-süz-luk-dən, ürək-li-liq, tütün-çü-lər ve s.

Dodağa görə fərqlənen saitlerin ahengini de iki cür olur:

1) Dodaqlanmayan saitlerin ahəngi.

2) Dodaqlanan saitlerin ahəngi.

Dodaqlanmayan saitlerin ahengine görə əvvəlki hecada dodaqlanmayan saitlerden (*a, i, ə, e, ī*) biri olduqda sonra gələn hecada da, xüsusən söze bitişdirilən şəkilçilərde dodaqlanmayan saitlərdən biri (*a, i, ə, [e], ī*) gəlməlidir; məsələn:

Arxa sira ahəngində. qarğı, qalın, qıraq, qırğı, qarğı-lar, qalın-liq, qıraq-dan, qırğı-lar ve s.

Ön sira ahəngində: ələk, dəri, dilim, əmək, çı-çək, ələk-çi, dəri-lər, əmək-da, dilim-lə-mək, çı-çək-liq ve s.

Dodaqlanan saitlerin ahengine görə əvvəlki hecada dodaqlanan saitlerden (*o, u, ö, ü*) biri olduqda, sonra gələn hecada da, xüsusən söze bitişdirilən şəkilçilərde dodaqlanan saitlərdən ([*o*], *u*, [*ö*], *ü*) biri gəlməlidir; məsələn:

Arxa sira ahəngində: odun, [buzov], quru, [alov]-un, odun-luq, [buzov]-suz, quru-luq ve s.

Ön sira ahəngində: [kösov], özül, [bütvə], külüng, [kösov]-ün, özül-süz, [bütvə]-lük, üzüm-çü-lük ve s.

Müasir Azərbaycan dilində dodaqlanmayan saitler üzrə uyuşma, yeni damaq ahengi daha ümumi və daha sabitdir. Dodaqlanan saitler üzrə uyuşma – dodaq ahengi nisbətən məhduddur. Məhz buna görə də tərkibində dodaqlanmayan saitlərdən *a*, *ə* kimi açıq saiti olan şəkilçilər her cür söz köküne (mənaya və təlebə görə) bitişdirilə bilədiyi halda, tərkibində *u*, *ü* olan şəkilçilər ancaq dodaqlanan saitli hecalara bitişdirilə bilər: *bülbül-lər-dən, bülbül-ün, çıçək-lər-dən, qələm-in, ot-lar, ağac-lar* ve s.

Burada belə bir cəhəti de qeyd etməliyik ki, müasir Azərbaycan dilində, xüsusən eədəbi dilde işlənən sözlərin və şəkilçilərin bezi-ləri saitler ahengi qanununa tabe olmur ki, bunların da çoxunu başqa

dillerden alınma söz və şəkilçilər təşkil edir: *kitab, məktub, müzakirə, progressiv, aktiv, radio, iqtisadi* və s.

Beleliklə, aydın olur ki, Azərbaycan dilindəki söz və şəkilçilər saitler ahenginə görə üç növə ayrılır:

1) Ancaq dil ahenginə təbe olanlar: *adam, qələm, adam-lar, qələm-lar* ve s.

2) Dil və dodaq ahenginə təbe olanlar: *anla-di, din-lə-di, oxu-du, düşün-dü, yaxşı-liq, incə-lik, doğru-luq, dürüst-luk* və s.

3) Saitler ahenginə təbe olmayanlar: *xalam-gil, əmim-gil, dayum-gil, inqilab-i, tarix-i, vətən-dəş, yol-dəş, sir-dəş* və s.

Əger birinci və ikinci qrupa daxil olan sözlərin və şəkilçilərin saitler ahengini daha dəqiq nezərdən keçirmiş olsaq, belə bir neticəyə gele bilerik ki, saitler ahenginə natamam uyuşma daha çox yer tutur. Bu isə sonra gələn hecadakı saitin öz eslənindən ancaq müəyyən derecedə uzaqlaşa bilmesi ilə, daha doğrusu, öz mənalılıq esləni mühafizə etməyə daha çox meyilli olması ilə elaqədardır.

Məsələn, cəm şəkilçisinin saiti her cür hecaya, yeni saitlərin hamisi ilə duzəlmüş hecaya bitişəndə, həmin saitlərlə ancaq qalınlığı və ya inceliyə görə uyuşur. Beleliklə, bu şəkilçi *a* və *ə* saiti ilə *-lar, -lər* halında iki variantda formalılmış olur. Ayndır ki, bu şəkilçi *a* və *ə* saiti olan hecaya bitişdikdə, uyuşma tam olur. *adam-lar, çıçək-lər*. Başqa saitlərdən her hansı biri ilə formalılmış hecalara bitişdikdə, uyuşma natamam olur: *ot-lar, odun-lar, qız-lar, göl-lər, gül-lər, il-lar, el-lar* və s.

Bundan başqa, bezi saitlerin ancaq birinci hecada işlənə bilmesi və şəkilçilərdə olmaması da tam uyuşma əvəzinə natamam uyuşmanın çoxalmasına imkan yaradır. Məsələn, Azərbaycan eədəbi dili təleffüz və orfoqrafiya normasına görə *o*, *ö*, *e* saitleri birinci hecada işlənə bilər, sonrakı hecalarda işlənməz. Tek-tek sözlərdə bu səslerin ikinci, üçüncü və sonrakı hecalarda olması müstəsnəliq sayılır. Buna görə də *o*, *ə*, *ö* sesleri ilə formalılmış hecalardan sonra gələn hecanın saiti başqa növ sait olmalıdır. Yeni tərkibində *o* saiti olan hecadan sonra ya *a*, ya da *u* saiti gele bilər. Tərkibində *ö* saiti olan hecadan sonrakı hecada isə ya *ə*, ya da *ü* saiti gele bilər, beləcə də tərkibində *e* saiti olan hecadan sonrakı hecada ya *a*, ya da *i* saiti gele bilər.

Buradan bir daha aydın olur ki, Azərbaycan dilində saitler ahengi istiqamətinə görə irəli uyuşmadır, derecəsinə görə az qismi tam, çox qismi natamam uyuşmadır. Şəraitinə görə sözlərdə daimi,

şekilçilerde təsadüfi uyuşmadır. Nehayet, dilin ve dodaqların veziyeti ilə əlaqədar olaraq formalan uyuşmadır.

Saitler ahəngində saitlərin bir-biri ilə nece uyuşduğunu və saitler ahənginin nə kimi növleri olduğunu aşağıdakı cədvəlde görmək olar.

Bu cədvəldəki nümuneleri diqqətən nəzərdən keçirdikdə belə bir nəticəyə gelmək olur ki, Azərbaycan dilində dodaqlanan saitlərden dodaqlanmayan saitləre keçmək (yəni $a \rightarrow a$, $u \rightarrow a$, $\ddot{o} \rightarrow a$, $\ddot{u} \rightarrow a$) mümkün olduğu halda, dodaqlanmayan saitlərdən dodaqlanan saitlərə keçmək (yəni $a \rightarrow o$, $a \rightarrow u$, $\ddot{o} \rightarrow \ddot{o}$, $\ddot{u} \rightarrow \ddot{u}$, $i \rightarrow e$, $i \rightarrow \ddot{u}$) mümkün deyildir. Müstəsna hallar, elbəttə, mövcuddur.

Buradan belə bir nəticə də çıxara bilərk ki, Azərbaycan dilində dodaq ahəngi getdikcə zeifləşməkdədir.

Saitlər ahəngi növlərini göstərən cədvəl

Saitlərin növü	Dil ahəngi	Dodaq ahəngi	Damaq ahəngi	Uyuşma dərəcəsi
	Həmcins saitlərin bir-biri izləməsi	Dodaqlanan saitlərin bir-biri izləməsi	Dodaqlanmayan saitlərin bir-biri izləməsi	
Arxa sira saitləri (qalın saitlər)	$a \rightarrow a$, $i \rightarrow i$ $[o \rightarrow o]^1$, $u \rightarrow u$ $\boxed{o \rightarrow a}$ $\boxed{u \rightarrow a}$ $\boxed{i \rightarrow a}$ $\boxed{[u \rightarrow o]}$	$[o \rightarrow o]$, $u \rightarrow u$ $\boxed{o \rightarrow u}$ $\boxed{u \rightarrow o}$	$a \rightarrow a$, $i \rightarrow i$ $\boxed{o \rightarrow a}$ $\boxed{u \rightarrow a}$	tam
			$a \rightarrow i$ $i \rightarrow a$	natamam
Ön sira saitləri (ince saitlər)	$e \rightarrow e$, $\ddot{o} \rightarrow \ddot{o}$ $i \rightarrow i$ $\ddot{u} \rightarrow \ddot{u}$	$[o \rightarrow \ddot{o}]$ $\ddot{u} \rightarrow \ddot{u}$	$e \rightarrow e$ $i \rightarrow i$	tam
	$i \rightarrow e$, $e \rightarrow i$ $\ddot{o} \rightarrow e$ $\ddot{u} \rightarrow e$ $e \rightarrow i$ $\ddot{u} \rightarrow e$	$\ddot{o} \rightarrow i$ $\ddot{u} \rightarrow e$ $\boxed{o \rightarrow \ddot{u}}$ $\boxed{\ddot{u} \rightarrow e}$	$e \rightarrow i$ $e \rightarrow i$ $e \rightarrow i$ $i \rightarrow e$	natamam

¹ Cədvəldə [] arasına alınmış saitler uyuşması ədəbi dilde ümumi hal deyildir. Tek-tek söz köklərində belə ahəng nümunəsinə rast gələ bilək də, şəkilçilərde belə ahəng olmur.

² Çərçiveyə alınmış saitlərə dodaqlanan saitlı heccalardan dodaqlanmayan saitlı heccalara keçid göstərilir: *odun-lar*, *sön-mək*, *gül-mək* və s.

§63. Saitlərlə samitlərin ahəngi (uyuşması). Müasir Azərbaycan ədəbi dilində saitlərə samitlərin ahəngi iki növdür:

1) Dilin veziyyetinə görə həmcins saitlərə samitlərin ahəngi.

2) Ses tellərinin veziyyetinə görə həmcins saitlərə samitlərin ahəngi.

Dilin veziyyetinə görə həmcins saitlərə samitlərin ahəngi eslinde arxa sira seslərinin uyuşmasından və ön sira seslərinin uyuşmasından ibarətdir. Bu isə hem saitlərde, hem də samitlərde bu növ fonem qoşşığının varlığı ilə əlaqədardır. Belə ki, Azərbaycan dilindəki dil samitlərinin bir qismi de saitler kimi arxa sira və ön sira olmaq üzrə iki qarşılıqlı növə ayrıılır və saitlərdə a/\ddot{a} , i/\ddot{i} , o/\ddot{o} , u/\ddot{u} müvaziliyi olduğu kimi, belə samitlərde de x , \dot{x} , $q [k]/\dot{k}$, $[x]$ müvaziliyi vardır. Deməli, a , i , o , u saitleri ile \dot{x} , $q [k]/\dot{k}$ samitləri dilarxası – dildibi mexrəcli olmalarına görə arxa sira sesləri kimi, a , i , e , \ddot{o} , \ddot{u} saitləri ilə de g , $k [x]/\dot{x}$ samitləri dilortası – dilönü mexrəcli olmalarına görə ön sira sesləri kimi həmcins seslərdir.

Mehz söz daxilində belə seslərin, yeni ön sira saitləri ilə ön sira samitlərinin, arxa sira saitləri ilə arxa sira samitlərinin bir-birini uyuşma halında izləmesi neticesində de saitlərə samitlərin ahəngi qanunu formalasır.

Bu qanun Azərbaycan ədəbi dilindəki esil Azərbaycan sözlərində və şəkilçilərində olan saitlərin hamısı ilə, samitlərin isə ancaq bir qismi ilə, yeni dilarxası – dildibi ve dilortası samitləri ilə əlaqədardır. Bu qanun, başlıca olaraq, aşağıdakı möqamlarda öz əsirini göstərir:

a) Sözdə əvvəlcə arxa sira samitlərindən her hansı biri olduqda, ondan sonra arxa sira saiti gələ bilər: *qaş*, *qış*, *quş*, *qol*, *xır-xır*, *xorultu* və s.

b) Sözdə əvvəlcə ön sira samitlərindən her hansı biri olduqda, ondan sonra ön sira saiti gələ bilər: *kəs*, *keç*, *kishi*, *köç*, *kıl*, *gəl*, *get*, *gir*, *göz*, *guc* və s.

c) Sözdə əvvəlcə arxa sira saitlərindən her hansı biri olduqda, ondan sonra arxa sira samiti gələ bilər: *ağ*, *ox*, *toqqa (tok'qa)*, *cığır*, *yuxu*, *uğur* və s.

ç) Sözdə əvvəlcə ön sira saitlərindən her hansı biri olduqda, ondan sonra ön sira samiti gələ bilər: *əkin*, *yekə*, *iki*, *tükənməz*, *əngin*, *igid*, *özgə*, *yüngül*, *çıçək (çanax)*, *kəklik (kəxlilik)* və s.

Bu qanun sözə bitişen şəkilçilərdə dərincil və davamlı olur. Belə bir cəhəti xüsusi qeyd etməliyik ki, bir sıra alınma sözlərin

sonunda arxa sıra samitleri ön sıra saitleri ile formalaşan heca terkibinde ve ya ön sıra samitleri arxa sıra saitleri esasında formalaşan heca terkibinde ola bilir. Buna göre de, ümmüyyetle, sözlere bitişen şekilçilərdeki saitler ve arxa sıra, ön sıra samitleri bitişdiyi hecanı formalaşdırın saitle uyuşur. Əger hemin sait arxa sıra saitdirse, şekilçide de arxa sıra saiti ve arxa sıra samiti olur; məs.: *oxu-maq, açıq-liq, şikar-liq, nikah-liq, sağ-liq, daş-qın, qız-ğün* və s. Əger şekilçinin bitişdiyi hecadakı sait ön sıra saitidirse (hemin hecadə arxa sıra samiti varsa) şekilçide de ön sıra saiti ve ön sıra samiti olacaqdır: *mütəfiq-liq, çiçək-liq, igid-liq, söz-ğün, öt-ğün* və s.

Dilin veziyetine görə həmcins saitlərə samitlərin ahengini göstərən cədvəl

Seslerin mexrece görə qohumluğu	Misallar	Sait ve samitlərin uzlaşma növü	
Arxa sıra saitleri ve samitleri	dodaqlanmayan saitler	<i>papağa</i> <i>papağı</i> <i>almaq</i> <i>aırıq</i> <i>akademiya</i> <i>axar</i> <i>qırx</i>	$A \left\{ \begin{array}{l} \hat{g} \\ q // k' \\ x \end{array} \right. , I \left\{ \begin{array}{l} \hat{g} \\ q \\ x \end{array} \right. $
	dodaqlanan saitler	<i>doğru</i> <i>yorğun</i> <i>toqqa (tok'qa)</i> <i>oktyabr</i> <i>kalkulyator</i> <i>toxum</i> <i>yoluxucu</i>	$O \left\{ \begin{array}{l} \hat{g} \\ q/k \\ x \end{array} \right. , U \left\{ \begin{array}{l} \hat{g} \\ q/k \\ x \end{array} \right. $
Ön sıra saitleri ve samitleri	dodaqlanmayan saitler	<i>əkmək</i> <i>ikilik</i> <i>əzgin</i> <i>əlcəyi</i> <i>içki, vergi,</i> <i>yekə, biliyi</i>	$\partial \left\{ \begin{array}{l} k \\ g \\ y \end{array} \right. , I \left\{ \begin{array}{l} k \\ g \\ y \end{array} \right. , E \left\{ \begin{array}{l} k \\ g \\ y \end{array} \right. $
	dodaqlanan saitler	<i>üçlük, sökük,</i> <i>ülgü, bölgü</i> <i>üyütmek</i> <i>öynümk</i>	$O \left\{ \begin{array}{l} k \\ g \\ y \end{array} \right. , O \left\{ \begin{array}{l} k \\ g \\ y \end{array} \right. $

Bu qanun alınma sözləre ve alınma şekilçiləre aid deyildir. Lakin bəzi alınma sözlərdə *k* hərfi ön sıra saitleri yanında *ke* mexrecində, arxa sıra saitleri yanında *ka* mexrecində oxunur. Bu qanundan rus dilində ve bir sıra Avropa dillerində istifadə olunur: *kino, kiosk, kolxoz, komмуна* və s.

Ses tellerinin veziyetine görə həmcins saitlərə samitlərin ahengini esasən bu ve ya digər şəraitdə saitlərə yanaşı düşən kar samitlərin cingiltılışması prosesi ilə elaqədar fonetik hadisədir. Bu isə, ümmüyyetle seslerin ünlü və ünsüz növleri ilə bağlıdır. Melum olduğu üzrə ses tellerinin gerginleşib kipleşməsi və hava axınının teziyi ile aralanıb titremesi neticesində ünlü sesler, ses tellerinin sakit veziyetində aradakı çıxardan keçərkən rəqslenən hava axından ise ünsüz sesler emelelər. Saitler və cingiltili samitler ünlülük baxımından həmcins seslerdir. Kar samitler isə ünsüz olmaqla hem saitlerden, hem de cingiltili samitlərdən forqlənen seslərdir. Buna görə kar samitlərdən bəzisi, xüsusen ünlü qarşılığı olan ünsüz sesler iki ünlü ses arasına, xüsusen sait ses halında formalaşan ünlü sesler arasına düşündürdə mühtilə uyğunlaşır, yeni ünlüləşir, daha doğrusu, cingiltili qarşılığına çevrilir. Başqa cür desək, söz sonundakı şəraitində asılı olaraq, karlaşmış samitler müvafiq şəraite düşərek öz eslini bərpa edir, yeni cingiltileşir. Məhz buna görə de, dilçilik edəbiyyatında bu hadise cingiltileşmə de adlanır. Əslində burada da seslerin həmcinsləşməsi hadisəsi olduğu üçün, bu hadisəni qanunilaşmış uyuşma hadisəsinin, yeni aheng qanununun bir növü kimi tanınan saitlərə samitlərin ahengini qanununun xüsusi bir tipi hesab etmək daha doğru olar.

Lakin bu hadise o qədər de ümumi deyildir, yeni dilimizdə işlənen kar və cingiltili samitlərin hamısına, hem de her yerde eyni dərəcədə şamil deyildir. Əger bizi yazılışı yox, ümmüyyetle, tələffüzü nezərə almış olsaq, bu hadisənin esasən coxhecalı sözlərin, elecə de bəzi tekhecalı sözlərin ancaq sonundakı küylü samitlərə (kar və cingiltili samitlərə) aid olduğunu söyleye bilərik. Bu cəhətdən söz kökləri sonunda *k, q, b, c, d, z* herfləri ilə yazılın sesləri və elecə de şekilçilərin sonunda *t, k, q, z, c* herfləri ilə yazılın sesləri xüsusi olaraq qeyd etmək lazımdır.

Bele düşünmək olar ki, söz sonunda xüsusi tipli elə samitler var ki, bunlar esasən tam mənası ilə cingiltilik keyfiyyətinə malik

samtılardır. Lakin heca bölümü qaydasına göre, hecadüzelden sait-den sonra geldikde bu samitler zeifleşir, hətta sözün sonunda olduqda belə samitlerde zeifleşme derecəsi bir az da artmış olur. Cingiltili samitin zeifleşmesi isə onun karlaşmasına səbəb olur; lakin biz belə samitləri, sonra karlaşmasına baxmayaraq, əsasən cingiltili sesləri bildirən herflərle de yazılıraq, belə yazılımasını da tamamile duzgün sayıraq. Çünkü belə seslər müsaid şəraitə düşdükde, yene öz keyfiyyətinə bərpə edə bilir, məsələn: *papaq, dörd, ağac, qutab, xoruz* sözlərinin sonundakı *q, d, c, b, z* sesləri karlaşmış halda, yeni *x, d, ç, b, z* kimi tələffüz olunur. Lakin söz sonunda karlaşmış bu sesler müsaid şəraitde, yeni özündən sonra (ister ona bitişdirilən şəkilçidə olsun, istərsə də ona yanaşan her hansı bir sözde olsun) sait geldikde yenə cingiltililəşir; məsələn *dörd-üncü, dörd adam, ağacın, ağac ək, qutab-ı, qutab al, xoruz-um, xoruz al* və s.

Misallardan da aydın olduğu kimi, buradakı *q, d, c, z, b* samitləri heca tərkibinde zeifleşən samitler veziyetində olduqda karlaşır (*a-ğac*). Lakin güclənen samit veziyetinə duşdükde cingiltılılığını bərpə etmiş olur (*a-ğ-a-ca*).

Bir çox sözlərin sonunda *k* herfi ilə yazılan ses yuxarıda nəzərdən keçirdiyimiz samitlərdən fərqlənir. Çünkü belə sözlərin sonundakı *k* hərfi həqiqətən *k* sesi keyfiyyetində tələffüz olunmur. Söz sonunda, heca sonunda *k* hərfi ilə yazılan sesin tələffüzüni diqqətə yoxladıqda aydın olur ki, bu ses əslində y samitinin kar qarşılığıdır. Əlifbamızda bu səsi bildirən xüsusi bir hərf olmadığından, bu sesi bildirmək üçün mexrəcə daha çox yaxın *k* sesinin hərfi işarəsindən istifadə olunur. Lakin bu səsi deqiq ifade etmek üçün *x'* işarəsindən istifadə edirik. Deməli, heca və söz sonunda *k* hərfi ilə yazılan ses əslində *k* deyil, y sesinin kar qarşılığı olan *x'* səsidir. Ele buna görə də həmin karlaşmış *y*-nin əvəzine yazılan *k* müsaid şəraitde hecanın güclənen samit cərgesine keçərək öz cingiltili əslini bərpə edir, yani *k* hərfi ilə yazılan *x'* səsi *y* səsinə keçir; məsələn: *çıçək - çıçəyi, çıçək al - ci-çə-y al*.

Eyni əsasda *t* sesi *d* sesinə, *s* sesi *z* sesinə, *p* sesi *b* sesinə, *ç* sesi *c* sesinə, *q (x')* sesi *ğ* sesinə çevirilir; məsələn: *öyrat - öy-ra-dir, ayaq (x') - a-ya-ğa, qutab (p) - qu-ta-bi, almas - al-ma-zı* və s.

Buradan belə bir neticə çıxarmaq olur ki, Azərbaycan dilində saitlərle samitlərin ahənginin bir növü olaraq kar samitlərin cingil-

tileşmesi halında təzahür edən belə bir qanun da vardır ki, iki və ikidən çox hecəli Azərbaycan sözlərinin sonunda sait sesden sonra gelərek kar ve karlaşmış halda tələffüz olunan samitler, ona bitişen şəkilçinin ve ya ona yanaşan sözün başında sait olduqda, iki sait arasına duşərək saitlərle hemcinsləşir, yeni saitler ünlü seslərdə olduğu üçün, bunların arasına düşən kar samitlər de ünlüləşir – cingiltililəşir. Beləliklə də, özündən sonra yanaşı sait ses olma-dıqda kar ve karlaşmuş halda tələffüz olunan her hansı samit ses yeni şəraitde, yeni özündən sonra yanaşı sait bir ses geldikde, onu araya alan saitlərin tesiri ile cingiltilemiş olur. Bunun nəticəsində də geri uyuşma yolu ilə ses tellerinin veziyetinə görə hemcins saitlərle samitlərin ahəngi formallaşır.

Müsəir Azərbaycan ədəbi dilində ses tellerinin veziyetinə görə hemcins saitlərle samitlərin ahəngi samitlərin hamisini əhatə etmir və ancaq aşağıdakı samitlərle formallaşır *t→d, (d→d), k (x')→y, (q→g), (b→b), (c→c), (z→z), (g→g)*

Burada belə bir cəhəti də qeyd edək ki, bu samitlərdən əsasən üçünün, yeni *t, k (x'), q (k')* samitlərinin cingiltileşməsi (*t→d, k→y, q→g*) daimi mahiyyətli uyuşma halında, hətta orfoqrafik qanun kimi yazıda sabitləşmişdir. Diger samitlərin, yeni *b, c, z, k, d* samitlərinin cingiltileşməsi daha çox bərpə olunma halında təzahür edən uyuşmadır və orfoqrafik qanun halında yazıda sabitləşməmişdir də, orfoepik normalar baxımından qanuni sayılır.

Aşağıdakı cədvəldə göstərilənlərdən başqa cingiltileşmə hadisəsi ilə əlaqədar olaraq ədəbi dildə bəzi istisnalar da vardır ki, başlıcası bunlardır:

a) *Qılinc, dinc, kulung, dörd, hərb* kimi sözlərdə karlaşmış *c, g, d, b* sesləri, belə sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə iki sait arasına duşdyüyə üçün deyil, sonor *n, r* və sait ses arasına duşdyüyə üçün karlaşmış veziyetini dəyişib cingiltileşir: *dincə, kulüngü, dördü, hərbi* və s.

b) Orfoqrafiya qaydalarına görə çoxhecalı sözlərin sonunda *s, p, ç* hərfleri yazılmır. Sonu karlaşmış halda *z (s), b (p), ç (ç)* seslərin kimi tələffüz olunan belə sözlərdə son ses bir qayda olaraq *z, b, c* hərfi ilə yazılır. Buna görə də tələffüzdə olan belə cingiltililəşmələr yazıda nəzerə çarpır.

Ses tellerinin vəziyyətinə görə həmcins saitlərə samitlərin ahəngi cədvəli (cingiltilişmə cədvəli)

Özündən sonra sait olmadıqda	Kar samit	Karlaşmış samit	Özündən sonra sait getirildikdə	Cingiltileşir
fəsad, sərhəd, səyüd	—	d (t)	fəsadi, sərhədi, səyüdüñ	d
qutab, kütəb, məktəb	—	b(p)	qutabi, kütəbi, məktəbi	b
öyrət, titrəm, get	t	—	öyrədir, titrədir, gedir	d
ağac, umac, qılınc	—	c(c)	ağacın, umacın, qılıncın	c
bəkməz, almaz, xoruz	—	z(s)	bəkməzi, almazı, xoruzu	z
çıçak, ipək, ələk	k(x)	(-)	çıçayın, ipəyin, ələyin	y
çiling, külüng, ding	—	g(k)	çilingi, külüngün, dingə	g
otaq, qılıq, usaq	—	q(x)	otağa, qılığı, usağıñ	ğ

c) Bu qanun *get*, *et* sözlərindən başqa heç bir təkhecalı sözün sonundan kar saislərə şamil deyildir: *as* – *asır*, *qaç* – *qaçıır*, *at* – *atır*, *öt* – *ötüs* və s.

ç) Başqa dillərdən alınaraq dilimizdə işlənilen sözlerin axırındakı *t*, *k*, *q* saisləri bu qanuna tabe deyil; mesələn: *kombinat* – *kombinatın*, *haşərat* – *haşərata*, *əmlak* – *əmlakan*, *əxlaq* – *əxlaqın* və s.

d) Dilimizə çoxdan daxil olmuş bəzi sözlerin sonundakı *k* iki sait arasında y sessine çevrilir və bele de yazılır; mesələn: *mələk* – *mələyə*, *çaynik* – *çayniyin* və s

§64. Samitlər ahəngi (uyuşması). Azərbaycan dilindəki ahəng qanununun bir növü de samitler ahəngi qanunu adlanır. Bu qanun ses tellerinə görə fərqlienən samitlərin yanışma məqamında həmcinsləşməsi neticəsində geri uyuşma halında formalasılır. Bele ki, sonrakı samit özündən evvelki yanışı samit ile kar ve ya cingiltili olmasına görə uyuşur. Bele uyuşma isə əsil Azərbaycan sözlerində qanuna uyğunluq halında aşağıdakı variantlarda öz əksini tapmışdır.

1) Kar ve cingiltili karşılığı olan samitlər söz daxilində ancaq öz həmcinsləri ilə yanışı ola bilir.

a) kar samitler kar samitlərlə: *üst*, *üstə*, *göstər*, *tapşır*, *yaxşı* və s.;

b) cingiltili samitler cingiltili samitlərle: *özgə*, *güzgu*, *quzğun* və s
2) Kar karşılığı olmayan cingiltili samitlər, o cumledən sonorlar söz daxilində her cür samit sesle yanışı ola bilir: *alt*, *altı*, *dörd*, *ört*, *indi*, *qırx*, *torpaq* (*topraq*), *aydın*, *ayrı*, *ulduz*, *yetmiş* və s

Bu qanun ümumən türk dillerində, o cumledən Azərbaycan dilinde de ilk dövrlərdə möhkəm, daimi mahiyyətli bir qanun kimi hem söz daxilində, hem sözlərə bitişən şəkilçilərde geniş dairədə öz təsirini göstərməsi olsa da, sonralar zeifləşmiş və məhdudlaşmışdır. Buna görə de müasir Azərbaycan dili şivelərində samitlər ahəng qanununun ilkin numunələri bu və ya digər variantlarda qalmışsa da, müasir ədəbi dilde, xususen yazıda – orfoqrafiyada son derece məhdudlaşmışdır. Buna görə de samitlər ahəngi qanununa müasir yazılı ədəbi dilde orfoqrafik qanun halında, esasen, aşağıdakı şəkilçilərin yazılışında riayət olunur:

a) Kar samitlər bitən sözlərə bitişdirildikdə aşağıdakı şəkilçilərin baş samitləri arxa səra saitli hecalarda *q* ilə, ön səra saitli hecalarda *k* ilə yazılır; məs.: *q* ilə – *yapış-qan*, *sat-qın*, *pus-qu* və s; *k* ilə – *döyüş-kən*, *kəs-kin*, *seç-ki* və s.

b) Cingiltili samitlər (o cumledən sonor samitlər) bitən sözlərə bitişdirildikdə aşağıdakı şəkilçilərin baş samiti arxa səra saitli hecalarda *ğ* ilə, ön səra saitli hecalarda *g* ilə yazılır; mesələn:

ğ ilə – *qudur-ğan*, *qız-ğın*, *çal-ğı* və s.

g ilə – *deyin-ğan*, *əz-ğın*, *sev-ğı* və s

Burada bele bir cəhəti yada salmaliyq ki, bu cür şəkilçilərde kar samit kimi qeyd olunan *k* samiti bir qədər cingiltilişmiş halda təleffüz olunur, *q* isə həmin hərfə işarə olunan cingiltili samit çalarlığında təleffüz olunur. Bu növ faktları, eləcə də qədim türk dillerində *-d//t-*, *-da//ta-*, *-ca//ça* kimi iki variantda işlənilmiş bəzi şəkilçilərin müasir Azərbaycan dilində artıq cingiltili samitli olmaq üzrə ancaq bir variantda işlənilmesini nəzəre aldıqda, bele bir neticəyə gelmək olur ki, samitlər ahəngində cingiltilişmə artır, karşılıqla ise azalır, məhdudlaşır.

§65. Səsartımı (proteza). Azərbaycan dilinin eləmətdar xüsusiyyətlərindən biri de budur ki, söz daxilində saitler, sözün başında və sonunda ise samitlər yanışı gelmez¹. Buna görə de grammatik dəyişmedə və ya alınma sözlərdə bele səs yanışmaları olduqda yanına

¹ Alınma sözler bu hesaba daxil deyildir, əsil Azərbaycan sözlərindən *alt* *ust* *dörd* kimi bir neçə söz isə müstəsnəliq təşkil edir

həmcins səsləri (yanaşı saitleri və ya yanaşı samitləri) bitişdirmek üçün vasiteçi lazımlı olur və belə məqamlarda müəyyən səsden vasiteçi halında istifadə edilir, yeni yanaşı gelən səsler arasına müəyyən səs elave olunur. Beləliklə de, dilin fonetik sisteminde səsartımı adlanan hadisə yaranır.

Səsartımı adlanan bu hadisə müxtəlif məqamda, müxtəlif şəkilde təzahür edir. Hətta, belə hadiselerin bir qismi tədricen ümumişdir, sabitleşir və qanunişir, bir qismi isə məhdud dairədə qalır, təsədufi mahyyətə daşıyır.

Səsartımı hadisəsi məqamına ve vasitesinə görə samitartımı ve saitartımı olmaqla üzrə əsasən iki cür formalasılır.

§66. Samitartımı. Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmek üçün vasiteçi halında saitler arasına müəyyən samit eləvəsi ile formalasın səsartımına samitartımı deyilir.

Samitartımı da məqamına və sabitleşme dərəcesinə görə iki cürdür: yazıda sabitleşən, yazıda sabitleşməyən.

Yazında sabitleşən samitartımı əsasən saitle bitən sözə saitle başlanan şəkilçinin bitişdirilməsi üçün orfoqrafik qanun halında istifadə olunan səsartımıdır. Bu qanuna görə sözə şəkilçini bitişdirmek üçün araya müəyyən samitler artırılır və belə samitler ümumişdir halda bitişdirici samitler adlanır.

Səsartımının bu növü tam qanunişmiş olduğuna görə, yeni həm yazıda, hem təleffüzdə bitişdirici samitlərin artırılması vacib bir qayda sayıldığına görə, bu hadisəni samitartımı qanunu da adlandırmaq olar.

Müasir Azərbaycan ədəbi dilində yazında sabitleşmiş samitartımı qanununun formalasmasında, əsasən aşağıdakı üç bitişdirici samitdən istifadə olunur.

N^o Bitişdirici n aşağıdakı məqamlarda işlənir.

1) Saitle bitən sözlərə təsirlik və yiyelik hal şəkilçiləri bitişdiriləndə *ata-n-i, ata-n-in, güzgü-n-u, güz-gü-n-ün* və s.

2) Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə:

*onun qardaşı-n-a,
onun qardaşı-n-i
onun qardaşı-n-in
onun qardaşı-n-da
onun qardaşı-n-dan*¹

¹ Yerlik və çıxışq hal şəkilçiləri samit sesle başlanan şəkilçilərdir. Lakin mənsubiyyət şəkilçisindən sonra bitişdirici n ilə söze bitişərək müstəsnalıq təşkil edir.

3) bu, o əvezliklərinə her cur şəkilçi bitişdirildikdə: *bu-n-a, bu-n-u, bu-n-un, bu-n-da, bu-n-dan, bu-n-lar, bu-n-suz, o-n-a, o-n-u, o-n-un, o-n-da, o-n-dan, o-n-lar, o-n-suz, o-n-un-cun* və s.

S: Bitişdirici s saitle bitən sözlərə üçüncü şəxsin tekini bildirən mənsubiyyət şəkilçisi bitişdirildikdə işlenir: *onun baba-s-i, evin qapı-s-i, otağın pəncərə-s-i, sözün doğru-s-u* və s.

Y Bitişdirici y saitle bitən sözə saitle başlanan şəkilçi bitişdirildikdə, əsasən, aşağıdakı məqamlarda işlenir

1) Saitle bitən isimlərə yönük hal şəkilçisi bitişdiriləndə: *ana-y-a, Bakı-y-a, Şəki-y-a, ordı-y-a, süngü-y-a* və s.

2) Saitle bitən fellərə saitle başlanan şəkilçiləri bitişdirildikdə *anla-y-ır, dinlə-y-ər, oxu-y-ur, söylə-y-in, işla-y-acak* və s

3) Su, nə sözlərinə saitle bitən isim isə əvezliklərdən ferqli olaraq, saitle başlanan hal şəkilçiləri bitişdiriləndə: *su-y-u, su-y-un, su-y-a, nə-y-i, nə-y-in, na-y-a* və s

Yazında sabitleşmeyən samitartımı əsasən tərkibində müxtəlif yanaşı sait olan sözən təleffüz edərək müəyyən bitişdirici samit yanaşı saitler arasına artırılması halında formalasın səsartımı hadisəsidir.

Müasir Azərbaycan ədəbi dilində təleffüz norması baxımından qanuni sayılan samitartımı müəyyən sözən daxilində yanaşı olan müxtəlif samitler arasına y samitinin artırılması ile formalasılır: *ailə - ailə, aid - ayid, şair - şayir, teatr - teyatr, bioloq - biyoloq* və s.

Müasir Azərbaycan ədəbi dilində tərkibində belə yanaşı müxtəlif saitlər olan bir sira alınma sözərə də var ki, bunların təleffüzündə saitler arasına heç bir samit artırılmış: *müasir, muavin, mualica, müəllim, müəyyən* və s.

§67. Saitartımı. Bir sira alınma sözlərin başındakı, ya da sonundakı samit evvelinə müəyyən bir saitin eləvə edilməsi ilə formalasın səsartımı ümumişdir halda saitartımı adlanır. Saitartımı ədəbi dilde ümumişdir halı sayılır və daha çox şivələrde, canlı danışqda müxtəlif məqamlarda olur ki, bunlardan aşağıdakılardan isabetən ümumişdir halda işlənir.

1. Söz başında.

a) Yanaşı samitlər kardırsa, sözün başında sadə dənisiqdə və şivələrde i artırılır: *şkaf - işkaf, stəkan - istəkan* və s.

b) Yanaşı samitdən biri və ya her ikisi cingiltlidirse, birinci samitdən sonra ahəng qanunu əsasında sonrakı saitle uyusan bir sait artırılır və bu hal orfoepik norma sayılır *qram - qiram, qrup - qurup, qrip - qirip, klub - kulub, xlor - xilor* və s

c) Sözün başında *r* samiti olduqda, sade danışında ve şivelerde sözün əvvəline *i* saiti artırılır: *rəhm* – *ırəhm*, *rahət* – *ırahət*, *razi* – *ırazi*, *Rza* – *ırza*, *Kəsəl* – *ırsəl* ve s.

2. Söz sonunda:

Yanaşı samitle biten sözlerin axırıcı samiti *r* olduqda, təleffuz prosesinde *r*-dən əvvəl qısa hemaheng bir sait artırılır: *cəbr* – *cəbir*, *dövr* – *dövür*, *sədr* – *sədir*, *teatr* – *tyatır* ve s.

Qeyd Əslən bele yanaşı samitle biten bir sıra tekhecalı alınma sözler müyyəyen sait artırılması neticesində ikihecalı söze çevrilmiş ve bele de yazılır *fikir*, *qədir*, *sətir*, *şəkil* ve s

Beleliklə, aydın olur ki, sesartımı hadisi əslində Azerbaycan dilinin təbətəne uyğunlaşma tələbatı ilə üzvi suretdə elaqədar fonetik bir hadisədir ve məhz buna görə də, bu hadisənin bur qismi qanunilaşmış, hətta yazında sabitleşmişdir.

Şəhəzadə Səsdüşümü (eleziya). Bir neçə sözün qovuşması, qoşulması və elece de sözə şəkilcilerin bitişdirilməsi neticesində eməle gəlen çoxhecallığı azaltmaq üçün, yeni çoxhecalı sözə azhecalı söz halına salıb təleffüzü asanlaşdırmaq üçün sözün, yaxud şəkilçinin terkibindən müyyəyen hecanın əsasını teşkil edən bu ve ya digər sait səs, bezen saitle qovmuş olan samit səs de ixtisar olunur ki, buna ses-düşümü hadisəsi deyilir.

Müasir Azerbaycan ədəbi dilində səsdüşümü əsasen sait səsin ixtisara düşməsi nəticəsində formalasdığına görə, bu hadisəni konkret halda saitdüşümü de adlandırmaq olar. Saitdüşümü hadisəsi də dilde sabitləşmə və işlənilmə dərəcəsinə görə iki cürdür: a) yazıda sabitləşən, b) yazında sabitləşmeyən.

Yazında sabitləşən saitdüşümü iki meqamda, yeni hem sözlerde, hem de şəkilcilerde ola bilir ki, bunlar əsasən aşağıdakılardan ibaretdir:

1. İkinci hecası cingiltili samit – sait-cingiltili samit birləşməsindən formalasılmış bir qrup Azerbaycan sözlərinə saitle başlanan müyyəyen şəkilciler bitişdirildikdə ikinci hecanı formalasdırıran sait ixtisara düşür, yazılırlar və təleffuz olunmur; məsələn: *oğul* – *onun oğlu*, *alın* – *onun al-nında*, *ağız* – *sənin ağ-zıñ*, *könül* – *mənim kön-lumda*, *boyun* – *boy-nu*, *burun* – *bur-nundan* və s.

2. Saitartımı əsasında ikihecalı söz halında formalasılmış bir sıra alınma sözləre saitle başlanan şəkilçi bitişdirildikdə sözün ikinci hecasını teşkil edən (daha doğrusu, artırılan) sait ixtisara düşür: *şəkil* – *şək-lim*, *fikir* – *fik-rin*, *isim* – *is-mə*, *ömür* – *öm-rumüz* və s.

3. Məkan-istiqamət anlayışı ifadə etmək üçün düzəldilmiş *ora*, *bura*, *hara* sözlərinə yerlik və çıxışlıq hal şəkilcileri bitişdirildikdə sondakı *a* saitini ixtisar etmek olur: *ora* – *ora-da*, *or-da*, *ora-dan*, *or-dan*, *bura* – *bura-da*, *bur-da*, *bura-dan*, *bur-dan*, *hara* – *hara-da*, *har-da*, *hara-dan*, *har-dan* və s.

4. Saitle biten sözle saitle başlanan söz birleşmesindən düzəldilen mürekkeb sözlerde birinci tərefin sonundakı sait eksəren ixtisara düşür, təleffuz olunmur və yazılırlar: *Əli-Əkbər* – *Ələkbər*, *Əli-Əş-rəf* – *Ələşraf*, *Əli-Abbas* – *Əlabbas*, *xala-oğlu* – *xaloğlu*¹ və s

5. İnkər şəkilcisi qəbul etmiş sözlərə indiki ve müzare zaman şəkilcileri bitişdirildikdə inkər şəkilcisinin saiti (*a*, *a'*) ixtisara düşür, məsələn: *yaz* – *yaz-ır*, *yazma* – *yaz-m-ır*, *gör* – *gör-ər-əm*, *gör-mə* – *gör-m-tür-əm* və s.

6. Sıra sayı düzəldən *-inci*, *-inci* .. şəkilcileri saitle biten miqdardı sayı köküne bitişdirildikdə şəkilçinin başındakı sait ixtisara düşür; məsələn *bir-inci*, *iki-nci*, *qırx-inci*, *altı-ncı* və s.

7. İkinci cəm şəxs sonluğunun, yeni *-simiz*, *-siniz*. şəkilcisinin ortasından bir saitle birge *n* samiti də ixtisar olunur və bu şəkilçi dənə çox şıfahi nitqde, bezen de yazında *-siz*, *-siz*. variantında da işlənir: *gedirsınız* – *gedərsiz*, *galibsiniz* – *gəlibsziz* və s.

8. Aşağıdakı köməkçi sözlərin əvvəlindəki sait ixtisara düşür. Hemin köməkçi sözler şəkilcileşmiş halda müstəqil sözlərə bitişik yazılırlar və bele de təleffuz olunur: *üçün* – *çün* (sizinçün), *ilə* – *la* (qələmən, sizinlə ..), *isə* – *sə* (getmişsə), *idi* – *di*. (getmişdi), *imiş* – *miş* (bilimiş), *ikən* – *kən* (deyərken, getmişken).

9. Xəber şəkilcisinin sonundakı *r* ümumən danışında, bezen də yazında ixtisar olunur, yeni *-dir*, *-dir* .. şəkilcisi *-di*, *-di* halında işlənir: *getməlidir* (*r*), *gedibdi* (*r*) və s.

10. Eyni samit qoşlığı ilə biten sözlərin sonuna samitle başlanan şəkilçi bitişdirildikdə, qoşa samitin biri ixtisara düşür: *sirr* – *sir-li*, *fənn* – *fənlər*, *xətt* – *xət-siz* və s.

Qeyd *Hiss* sözünün sonuna samitle başlanan şəkilçi bitişdirildikdə, xüsusən yazında qoşa ss saxlanılır, çünki bir *s* ixtisar edilse, mənə deyişir. *hiss*, *his*

¹ Bele meqamda düşən saitler bozon təleffuz olunmur, lakin yazında saxlanılır *əlaçığ* (əliaçıq), *üzəğ* (üzüağ), *ıstat* (istiqt) və s

11 Bezeñ söz sonundan, şəkilçidəki səsle eyniyet teşkil eden bir samit, tələffuzu ağırlaşdırılmamaq üçün ixtisara duşur; məsələn, *kiçikcik* əvəzine *kiçicik* işlenir. Lakin bele hadisə samitlərin düşümü üçün xarakter və ümumi hadisə deyildir.

Ümumiyyetlə, səsdüşümü hadisəsinə canlı danışqda, xüsusən şivelərdə daha çox yol verilir və bele hallar ekserən alınma sözlərinin ve mürekkeb sözlərin tələffüzündə olur.

§69. Səs fərqləşməsi (dissimiliyasiya). Bir çox dillerde olduğu kimi, Azərbaycan dilində de bele bir fonetik hadisə vardır ki, sözün tərkibində olan həmcins sesler nitq axıñında ayrı cinsləşir; məsələn: *qararmaq* əvəzine *qaralmaq* işlenir, yeni sözün ikinci -*rar* hecasında olan iki *r* sesindən biri (ikinci *r*) başqa məxrecədə olan bir səse (*l* sesinə) çevrilmiş və beşəliklə de, *r* - *r* kimi tam eynicins sesler *r* - *l* kimi ayrı cins seslər olmuşdur. Əlbette, bu seslərin her ikisi (yeni *r*, *l*) sonor olmaq nöqtəyi-nezərindən həmcinsdir; lakin (*r*) - dilucu, titrək; (*l*) isə dilyani, novlu sonordur. Buna görə de bunlar bir-birindən məxrəcələr ferqli olan ayricins sonorlardır. Dilçilikdə bele fonetik hadisə, yeni sözdəki eynicins (həmcins) seslərin ayrı-cinsləşməsi hadisəsi ses fərqləşməsi (dissimiliyasiya) adlanır.

Ses fərqləşməsi hadisəsi xüsusən canlı danışqda, şivelərdə baş verən və çox rəngarəng tezahürleri olan bir fonetik hadisədir və bele hadisəye uğramış sözlərin ancaq çox ümumileşmiş nümunələri yazılı ədəbi dile köçürüllür.

Müsəir Azərbaycan yazılı ədəbi dilində ses fərqləşməsinə uğramış halda artıq qanuni yer alaraq işlənilməkdə olan sözləre aşağıdakılardı misal göstərmək olar:

1 *Qararmaq* yox, *qaralmaq* (və bundan düzələnlər).

2. *Sararmaq* yox, *saralmaq* (və bundan düzələnlər).

3 *Hammal* yox, *hambal* işlenir (bəzi şivelərdə *hanbal* da deyilir).

Ses fərqləşməsi hadisəsi yalnız yanaşı və ya bir hecada olan, həm de tam eyni məxrəcli seslərdə deyil, yanaşı olmayan, sözün müxtəlif heccalarında olan və ümumiyyetlə, həmcins seslərdə de özünü göstərən bir hadisədir. Məsələn, *hammal* əvəzine *hambal* tələffüz etmek, yanaşı tam eyni məxrəcli iki sesden (*mm*-dən) bürünün, həm de sonrakının öz məxrəcini deyişmesi, yeni burun məxrecindən ağız məxrecinə keçməsi neticesidir. Lakin *fantan* əvəzine *fantal*, yaxud *tramvay* əvəzine *tranvay* demək ses fərqləşməsi neticesi olsa da, burada birinci misalda (*n* - *l*) halında fərqləşən (*n* - *n*) seslərinin eynicins

olmalarına baxmayaraq, yerləri müxtəlifdir. Yeni bu səslərdən birincisi birinci hecanın sonunda (*fan*), ikincisi isə ikinci hecanın (-*tan*) sonundadır, həm de birincidən iki səs sonra yerleşmişdir.

İkinci misalda ise ferqləşib *n* ile əvəzlenən *m* səsi fərqləndiyi və səsi ile yanaşdır, lakin onunla tam həmcins deyildir. Birinci səs (*m*) qoşadodaq, burun samitidir, ikinci səs (*v*) isə qoşadodaq, ağız samitidir, həm de sonor deyildir, lakin ferqləşmə neticəsində bu səslərdən birincisi (*n*) sesine çevrilmişdir. Beleliklə de iki yanaşı səsi (*m*, *v* səslərini) həmcinsləşdirən qoşa dodaqlılıq əlaməti aradan qaldırılmış, birincisi (*n*) dil-dış məxreci sonor səs olmuş, ikinci səs (*v*) isə əvvəlki məxrecində qalmışdır.

Burada diqqəti cəlb edən cəhətlərdən biri de budur ki, əvvəlki misallarda sonra gelen ses öz məxrecini deyişdiyi halda, bu misalda öz məxrecini əvvəl gelen ses deyişmişdir.

Deməli, ses ferqləşməsi hadisəsi de həm yanaşı səslərdə, həm uzaq səslərdə, həm tam, həm natamam, həm iрli, həm de gen ola bilər.

Bütün bunlara bərabər, qeyd etməliyik ki, ses fərqləşməsi hadisə şivelərdən qədər çoxdur, yazılı ədəbi dilde bù o qədər azdır.

§70. Yerdəyişmə (metateza). Söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelerini deyişmesi hadisəsi, ümumiyyetlə, yerdeyişmə adlanır. Azərbaycan dilində yerdeyişmə əsasən söz daxilindəki yanaşı samitlərdən sonrakının əvvələ keçməsi halında formalasır. Məsələn, *məshur* əvəzine *məhşur*, *yanlış* əvəzine *yalnız* deyilir.

Bu sözləri diqqətli nézərdən keçirdikdə aydın olur ki, birinci sözün tərkibindəki yanaşı (*sh*) samitlərindən (*h*) əvvələ keçməklə (*h, sh*) samitlər yanaşması yarandığı kimi, ikinci sözün tərkibində yanaşı (*nl*) samitlərindən sonrakı (*l*) əvvələ keçməklə de (*ln*) samitlər yanaşması yaranmışdır.

Müsəir Azərbaycan dilindəki sözlərin tərkibində olan bele yanaşı səslərin yerdeyişməsi hadisəsinə loru danışqda, xüsusən şivelərdə yol verilir və bir sira sözler müxtəlif çalarlıqda yerdeyişmə hadisəsinə uyğun tələffüz olunur; məsələn:

doğra - *dorğa* (*gr* - *rg*), *qeyrat* - *qiryat* (*yr* - *ry*), *süfrə* - *surfə* (*fr* - *rf*), *igran* - *irğan* (*gr* - *rg*), *pəhriz* - *pərhiz* (*hr* - *rh*) və s.

Bu sözləri diqqətli nézərdən keçirdikdə bele bir neticəyə gelmək olur ki, yerdeyişmə hadisəsi dilin təbəətnə uyğunluq tələbatı ilə əlaqədar ola bilir. Məlum olduğu üzrə, umumən türk dillərində, o cümlədən Azərbaycan dilində *r* samiti söz başında (və elece de hecə

başında) işlenmir. Yuxarıdakı sözlerin hamısında isə ikinci heca *r* ile başlanır. Deməli, bu sözlərde *r* sesinin öz mövqeyini deyişmesine Azerbaycan dilinin bu xüsusiyyəti de tesir etmişdir. Məhz buna görə də müasir Azerbaycan edəbi dilinde işlenilen aşağıdakı sözler son zamanlarda yerdeyişmə esasında öz eslindən fərqlənərək yazıda ve təleffuzda sabitleşmişdir: *kırpik* (kiprik), *körper* (köprü), *torpaq* (topraq), *yarpaq* (yapraq) və s.

NITQ PARÇALARININ MƏNALI SƏSLƏNMƏ (FONO-SEMANTİK) ƏLAMƏTLƏRİ

§ 71. Mənalı səslənmə. Biz danışarken nitqimizi ifade etdiyimiz mezmunka bağlı olan hissələrə bölgürük və bu bölmünlər fonetik qabığına görə de nitq axınının nisbi menada bütövleşmiş parçalarını teşkil edir. Biz belə hissələrin və ya nitq parçalarının arasında müəyyən dərəcədə fasile edirik və belelikle de, bunların bitkinleşməsini temin etmisi olur. Əlbette, her fasile bitkinleşməni temin edə bilməz, burada fasile ilə ayrılan nitq parçasının mezmunka da, fonetik boyasına görə de az-çox bitkinliyi tələb olunan esas şərtləndərdir.

Her bir ibarenin (ibareye beraber cümlənin) mezmunkunu və onunla üzvi suretdə bağlı olan fonetik boyaları fasilenin xarakterini müəyyənəşdirib onunla da bitkinleşdiyi kimi, hər bir qite (qiteye beraber cümə, ifade və söz) de mezmunka, fonetik boyalarla fərqlənir və bunların esasında xarakteri müəyyənəşmiş olan fəsile ilə de bitkinləşib tam halda formalaşır.

Əlbette, nitq axınının daha kiçik parçaları olan heca və səsler üçün de bu əlametlərin vəhdəti mənə, fonetik boyası və bunlara görə xarakteri müəyyənəşen fasile vacibdir. Lakin bunu da unutmaq olmaz ki, nitq axınının kiçik parçaları olan hecaların və səslerin menalılığı, fonetik rəngi söz, ifade və cümə terkibində təzahür edə bilər və bu muhitdə de nisbi fasile ilə ayrırlaraq bitkinləşə bilər.

Bele görünür ki, bitkinliyi formalasdırıan fasile ilə ayrılan her bir nitq parçasındaki menaya görə xüsusi fonetik boyası olur və bunlar da öz növbəsində fasilenin kəmiyyətini müəyyənəşdirir.

Fonetik boyası dedikdə, əsasən, bu və ya digər nitq parçasında oian bir ifadənin, bir sözün, bir hecanın, bir səsin digərlərindən fərqli təleffuz çalarlığı nezərdə tutulur. Deməli, mezmunka tələbündən asılı olaraq bir ifadənin, bir sözün, bir hecanın, bir səsin digərlərinə

nisbetən güclü ya zeif, uzadıllaraq ya qısalıqlaraq, alçaqdandan ya uca-dan, kesik-kesik, qırıq-qırıq ya calaşiq, aramlı ya tez-tez, bağırtı ilə ya piçilti ilə və s. kimi müxtəlif notda, müxtəlif tonda təleffuzu nitq parçasının məhz fonetik boyasını teşkil edir. Buradan isə belə bir nəticəyə gelmək olur ki, fonetik boyası nitq parçası daxilində sesin menaya uyğun suretdə necə qurulmuş olduğunu göstərən əlamətdir.

Belelikle, aydınlaşır ki, nitq axını parçalarının mezmunka üzərində formalaşması əlamətləri esasən nitqin fonetik qabığı ilə üzvi suretdə bağlıdır.

Nitq parçalarının mezmunka ilə – menası ilə üzvi suretdə bağlı olaraq nitq axınının ses qabığında təzahür edən belə fonetik boyalar isə nitq parçalarının menali səslənmə (fonosemantik) əlamətləri adlanır.

Nitq parçalarının menali səslənmə əlamətləri esasən iki şekilde təzahür edir: ses qurğusu, ses durğusu.

Ses qurğusu nitq axınının her bir parçasında menadan asılı olaraq, səslənmənin necə, hansı çalarlıqda qurulması deməkdir ki, bunun da iki əsas növü vardır: 1) Vurğu 2) Avazlanması (intonasiya).

VURĞU

§ 72. Vurğu haqqında. Danışaq prosesində nitq axını parçaları müxtəlif fonetik çalarlıqda təleffuz olunur və buna görə de nitq axını dalgalı axına bənzeyir. Ümumiyyətə, bir hecanın tərkibində o qeder də güclü və aydın təleffuz olunmayan, hecadüzəltməyən səslərə nisbetən, hecadüzəldən bir ses aydın və güclü təleffuz olunaraq fərqləndiyi kimi, çoxhecalı ayrı-ayrı sözlerde bir heca, cümlədə isə bir söz digərlərindən uca və ya güclü bir tərzdə təleffuz olunması ilə de fərqlənir. Diger hecalar və ya sözler isə ucadan və güclü təleffuz olunan heca və yaxud söz ətrafına toplanır; məsələn:

Hecalarda: *gal-mə, söy-lə-mə, a-gac-lar* və s.

Sözlərde: *Bu kitabı kim yazdı? Mən yazdım. Bu gün məktəbə getdim, kitab oxudum, yazı yazdım*

Sözlərdeki hecalardan və cümlələrdəki sözlərdən birinin daha güclü və daha ucadan təleffuz edilməsinə vurğu deyilir

Nitq axınınındaki müxtəlif fonetik boyaların məqamından, istiqamətdən, məqsəd və şəraitindən asılı olaraq vurğunun müxtəlif növləri yaranır ki, bunlardan xüsusən aşağıdakı növləri ədəbi dildə daha geniş dairədə işlenir. heca vurğusu, məntiqi vurğu, həyecanlı vurğu

§73. Heca vurğusu. Tonun artması ve ya gücünün çoxalması ile sözde heca duzələn hissənin fonetik boyasındaki deyişiklik heca vurğusu adlanır. Heca vurğusu ilə təleffüz olunan hecaya isə vurgulu heca deyilir.

Heca vurğusu əsasən sözün de ölçüsündür, çünkü hər bir sözde ancaq bir əsas heca vurğusu olur. Buna görə de nitq axınında neçə əsas heca vurğusu varsa, o qədər də əsas nitq hissəsi halında işlənilən söz vardır demek olar¹.

Vurgulu hecanı müxtəlif çalarlıqda təleffüz etmək olur. Ele buna görə de heca vurğusu müxtəlif tezahürləre malikdir.

Bəzən bir hecanı təşkil edən sait digər hecaları təşkil edən saitlərdən daha güclü və daha gərgin mərxəcəd təleffüz edildiyine görə həmin sait ilə formalasən heca da bütövlükde güclü təleffüz olunur ki, belə vurğu güclü vurğu (dinamik vurğu) adlanır.

Bəzən isə avazın – tonun yuxarı derəcəye qaldırılması neticəsində bir heca digerine nisbetən yüksək avazla təleffüz olunur ki, belə vurğu avazlı vurğu (tonik vurğu) adlanır.

Azərbaycan dilində en çox güclü vurğu işlenir. Lakin bezi hallarda, xüsusən hiss-heyecan ifadesi üçün avazlı vurgudan da istifadə olunur.

Ümumiyyətə, vurgulu hecanın yerine və mənalılıq xüsusiyyətinə görə dunya dillerinin əksəriyyətində heca vurğularının iki əsas növü olduğu müəyyənəşdirilmişdir: sərbəst vurğu, sabit vurğu.

§74. Sərbəst vurğu. Sərbəst vurğu dildə olan çoxhecalı sözlərin tərkibində müxtəlif mövqədəki bu və ya digər heca üzərinə düşən vurguya deyilir. Bu baxımdan rus dili nümunəvi bir dil sayılır².

“Rus dilində vurğu müxtəlif menali, yaxud sərbəstdir, yeni vurğunun yeri sabitləşdirilməmiş, sözün müəyyən bir hecasına (baş və ya son hecasına), yaxud sözün müəyyən hissəsinə (əsasa və ya şəkilçiye) təhkim olunmamışdır; o sözün hər hansı bir hecasına və ya müxtəlif morfoloji hissəsi üzərinə düşə bilər. Bunu aşağıdakı misallarda müşahida etmek olar:

Столик, дёвочка, вёвл, мороженное, берёза, спалá, делáми, беловáтый, молокó...”³

¹ Dilçilik ədəbiyyatında heca vurğusu ovozino söz vurğusu termininin işlənilməsi de məhz heca vurğusunun söz ölçüsü olması ilə əlaqədardır

² М И Матусевич. Введение в общую фонетику. Л., 1948, стр. 72

³ Р И Аванесов. Фонетика современного русского языка. М., 1958, стр. 69

Rus dilində vurğunun müxtəlif məkanlı olması mühüm fono-səmantik və morfoloji vasitedir. Buna görə de vurğu sözlerin söti qabığına görə, menaca, formaca fərqləndirməyə xidmet edir: зáмок – замо́к, мýка – мукá, хлопóк – хлопóк, нáры – нары́, пláчу – плачú, мóю – мо́й ve s

Bir neçə söz, xüsusən alınma sözler, müstesna olmaq şərti ilə, demək olar ki, Azərbaycan dilində bele sərbəst vurğu yoxdur

§75. Sabit vurğu. Dildeki sözlərin tərkibində müəyyən mövqədə olan hecalara daimi təhkim edilmiş vurguya sabit vurğu deyilir. Belə vurğu dunya dillerinin çoxunda vardır. Bezisində vurğu sözlerin baş hecasında olur (fin, eston, latış dillerində), bezisində vurğu sözlerin sonuncu hecasından əvvəlk yanaşı hecada olur (gürçü, polyak dilində), bezisində isə vurğu sözlerin son hecasında olur (fransız dilində, türk dilleri ailəsinə mənsub dillerdə).

Türk dilleri ailəsindən olan Azərbaycan dilində de heca vurğusu sabitdir, çünkü heca vurğusunun əsas mövqeyi, yeni təhkim olunduğu məqam sözün sonuncu hecasıdır. Bunu aşağıdakı misallarda müşahida etmek olar: atá, oğúl, yaşayış, táləb, kolxoçoğulár, táləbələrin ve s

Azərbaycan dilindəki sabit vurğu sözün tərkibindəki hecalın məkanına, yeni sonuncu heca məkanına təhkim olunan vurgudur və buna görə de keçici sabit vurgudur. Bu isə Azərbaycan dilinin təbieti ilə, quruluş sistemi ilə əlaqədar bir xüsusiyyətdir. Məlum olduğu üzrə, Azərbaycan dili iltisaqi quruluşlu dillərdəndir, buna görə de sözlərin morfoloji deyişməsində şəkilçilər sözlerin sonuna bitişdirilir, beləliklə de, sözlerin sonunda hecalar artmış olur. Belə deyişmənin neticesində sözün kökündəki sonuncu heca öz mövqeyini deyişir, sözün orta hecası olur. Belə halda vurğu da öz mövqeyini deyişir, sözün sonundakı hecaya keçir. Buna görə de Azərbaycan dilindəki heca vurğusu son hecaya təhkim olunması baxımdan sabit, sözün şəkilçiləşmə yolu ilə deyişməsi neticesində öz əvvəlki mövqeyindən sonrakı hecaya keçməsi baxımdan keçici vurğu sayılır.

Heca vurğusunun keçiciliyini aşağıdakı numunələrde yoxlayaqla: atá – atalár – ataların, salám – salamláş – salamlaşmág və s

Misallardan göründüyü kimi, ikihecalı ata sözünün sonuncu (ta) hecasındaki vurğu atalar sözündə həmin söze bitişdirilmiş -lar şəkilçisi ilə formalasən hecaya keçmiş, ataların sözündə isə heca vurğusu bu sözün sonunda formalasən -rin hecasına keçmişdir. Eyni qaydada salam sözünün son -lam hecasında olan vurğu salamlaş sözünün

sonundakı *-laş* hecasına, *salamlaşmaq* sözündə isə sondakı *-maq* hecasına keçmişdir

Burada belə bir cəhəti də nezərə alımaq lazımdır ki, Azərbaycan dilində bir sıra şəkilçilər de vardır ki, vurgu qəbul etmeyən belə şəkilçilər söza bitişdirildikdə sözün heca vurgusu öz yerində sabit qalır, şəkilçi ile formalasın sonrakı hecaya keçmir: *atá - atádir - atásan, qalám - qalámla, söylé - söyléma* və s.

Misallardan göründüyü kimi ikinci hecasi vurgulu olan *ata* sözüne *-dir, -san, qalém* sözüne *-la, söylé* sözüne *-mə* şəkilçisi bitişdirilmişə də, vurgu öz evvelki yerində oynamamış, bitişdirilmiş şəkilçilərdən heç birinin üzerine keçməmiş ve evvelki yerinde söze bağlanıb qalmışdır Belə hallarda vurgunun evvelki yerində qalmasına səbəb şəkilçi olsa da, yeni şəkilçinin vurgu qəbul etmemesi olsa da, vurgu yerini dəyişmir və ya dəyişə bilmir, öz yerində bağlanmış kimi qalır. Buna görə de belə sözlərdəki vurgu bağlı və sabit olur

Buradan aydın olur ki, Azərbaycan dilində heca vurgusunun elamətləri tekce söz kökü və söz əsası ilə deyil, həm də onlara bitişdirilən şəkilçilərin de vurgu xüsusiyyəti ilə bağlıdır. Buna görə de Azərbaycan dilindəki heca vurgusunun xüsusiyyətlərini dürüst təyin etmək üçün, həm şəkilçilərin, həm də sözlərin vurguya görə ne kimi əsas xüsusiyyətlərlə qruplaşdığını müəyyənleşdirmək lazımdır

Ş76. Şəkilçilərdə vurgú Ümmüyyetle, vurgu sözlerin elamətidir, şəkilçilər isə vurgusuz olur. Lakin sözün terkib hissəsinə daxil edildikdə bəzi şəkilçilər vurgulu vahide çevirilir, bəzi şəkilçilərdə isə vurgu baxımından heç bir dəyişiklik olmur

Buradan aydın olur ki, Azərbaycan dilindəki şəkilçilər vurguya görə iki növdür: vurgu qəbul edən şəkilçilər, vurgu qəbul etmeyən şəkilçilər

Azərbaycan dilindəki şəkilçilərin çoxu vurgu qəbul edən şəkilçilərdir. Vurgu qəbul edən şəkilçilər sözə bitişdirildikdə, sözdəki vurgu şəkilçinin üzerine keçir: *söylé - söyləyir, oxút - oxutmág, eşt - eştisin, ciçák - ciçaklık* və s.

Azərbaycan dilində bir sıra şəkilçilər de vardır ki, heç bir vurgu qəbul etmir, söze bitişdirildikdə sözün vurgusu öz yerində qalır, yeni şəkilçinin üzerine keçmir. *gál - gálma, söylé - söyléma, oxút - oxútma, qalám - qalámla* və s.

Müasir Azərbaycan ədəbi dilindəki vurgu qəbul etmeyən şəkilçilər, əsasən, aşağıdakılardır:

1) İnkıar şəkilçiləri *-m, -mə, -ma¹*; məsələn: *síl-mə, oxutdúrma, çalís-mır* və s.

2) Sual şəkilçiləri *-mí, -mu, -mi, -mü*; məsələn: *alacág-mí, işləyəcák-mi, gördün-mu* və s.

3) Birgəlik bildiren *-la, -la* şəkilçiləri; məsələn: *qardaşím-la, atám-la, gül-lə* və s.

4) Zaman şəkilçilərindən sonra bitişdirilən şərt şəkli şəkilçisi *-sa, -sə*; məsələn: *almís-sa, galár-sa, bilacák-sə, görür-sə* və s.

5) Seçimle bildiren zərflən eməle getirən *-ca, -cə* şəkilçisi; məsələn: *məzmún-ca, ağıl-ca, mán-ca, siz-ca, fikrím-cə* və s.

6) Tərkibində inkıar şəkilçisi olan feli bağlama şəkilçiləri:

a) *-madan, -mədan*, məsələn *oxú-madan* (danışmazlar), *bil-mədan* (söyləmə) və s.;

b) *-mamış, -məmış*; məsələn: *salamlás-mamış* (keçmə). *Məni gör-mamış* (getməz) və s.

7) Feli bağlama düzəldən *-kən* şəkilçisi, məsələn *olár-kən, gedár-kən, bilmış-kən* və s.

8) İndiki, gelecek ve müzare zaman şəkilçilərindən sonra gəlen *-di, -di, -du, -dú* şəkilçiləri; məsələn *oxuyár-di, durúr-du, galacák-di, görür-dü* və s.

9) İndiki, gelecek ve müzare zaman şəkilçilərindən sonra gəlen şəxs sonluqları; məsələn: *górrür-əm, alír-san, oxuyúr-uq, oxuyúr-sunuz* və s.

10) İndiki, müzare ve gelecek, neqli və nisbi keçmiş zaman şəkilçilərindən sonra gəlen və şəxs sonluğu mənasında işlənən *-lar, -lər* şəkilçiləri; məsələn: *alár-lar, söyləyír-lər, deyacák-lər* və s.

11) Xeber şəkilçiləri *-dir, -dir, -dur, -dúr*; məsələn *almış-dir, olmús-dur, bilacák-dir, görüb-dür* və s.

12) Rəvayət şəkilçiləri *-muş, -muş, -mış, -muş*, məsələn: *alár-mış, oxuyúr-muş, bilír-mış, görüb-müş* və s.

13) Əmr şəklinin II şəxs cəm şəkilçiləri *-in, -in, -un, -ün, -iniz, -iniz*; məsələn, *ál-in, qú-run, gó-lín, gó-rún, gatór-in, dínlá-yín, qal-dír-iniz, bil-dír-iniz* və s.

¹ Inkıar şəkilçisi qəbul etmiş sözə müzare zaman şəkilçisi bitişdirildikdə, müstesna hal olaraq, vurgu inkıar və müzare şəkilçiləri birleşməsindən düzəlon hecanın üzornu keçir. Bəzən də ondan sonra bitişdirilən şəkilçi üzornu keçmir *oxumás*: *oxumáram söyləmázsan, dínlámaram* (mütqayıs et *oxumuram, söyləmirsən dínlámuram*)

14) Bir nesle ve ya tayfaya, familiyaya mensubiyeti bildiren -gil şekilçisi; meselen: *anám-gil*, *Əlî-gil*, *bibim-gil* ve s.

15) Adlara (ism, sıfet, say, evəzlilik) bitişerek xəber düzəldən şəkilçilər:

a) I şəxs xəber şəkilçisi -əm, -ıq, -ik; meselen: *müəllim-əm*, *pionér-əm*, *mán-əm*, *belə-yəm*, *əlaçı-ıq*, *sağlám-ıq*, *birincilər-dán-ik* ve s;

b) II şəxs xəber şəkilçisi -ən, -san, -siniz, -siniz, meselen: *zərbəçi-ən*, *yaxşı-san*, *sán-sən*, *ták-sən*, *mühəndis-siniz*, *cavánsınız*, *síz-siniz*, *bés-siniz* ve s.;

c) III şəxs xəber şəkilçisi -dir, -dur, -dirlər... meselen: *gözəl-dir*, *əbədi-dir*, *sáf-dir*, *caván-dırlar*, *bılıklı-dırlar* ve s.

16) Familiya düzəldən -ov, -yev şəkilçisi; meselen: *Hüséyn-ov*, *Məmməd-ov*, *Əlî-yev* ve s.

Bezi şəkilçilərin belə vurğusuzluğu eyni fonetik tərkibde olan şəkilçilərin eyni söze ve ya müxtəlif mənali eyni fonetik tərkibli sözləre bitişməsi neticəsində yaranan eyni fonetik qabıqlı sözlerin (morpholoji omonimleşmiş sözlerin) ferqləndirilməsi üçün əsas vasitə olur. Bu isə sözlerin mənaca ferqlənməsinə Azərbaycan dilindəki sabit vurğunun xidmət etdiyini göstəren konkret faktlardır.

Aşağıdakı cədvələ vurğu ile ferqlənen morfoloji omonimleşmiş sözlərdən və bunları törədən şəkilçilərin en çox işlek və mehsuldar olanlarından nümunələr göstərilmişdir

Morfoloji omonimleşmiş sözlərin vurğu vasitəsi ilə ferqləndiyini göstərən cədvəl

Fellər	İsim, sıfet ve s.
-ma, -mə inkar şəkilçisi ásma, básma, dójma, bóğma, qázma ásma, ázmə, ésmə, kásma, dúzma, suzma, yémə, içmə, dýymə, döymə. dondurma, bağılama, qaralama və s	-ma, -mə felli isim şəkilçisi asmá, basmá, doğmá, boğmá, qazmá asmó, azmá, esmá, kasmá, duzmá, süzmá, yemá, içmá, düymé, döymé, dondurmá, bağlamá, qaralamá və s
-la, -lə fel düzəldici şəkilçi bağlı, dağılı, yağılı, başlı, goplá dişlə, işlə, bizlə, güllə, gözlə torpaqlə, çıçəklə, yarpaqlə və s.	-la, -lə birgəlik, vasitəlik şəkilçisi bağlı, dágla, yáğıla, básla, gopla dişla, işlə, bízla, güllə, gózla torpágla, çıçéklə, yarpágla və s

-sa, -sə şəkilçisi alsá, atsá, acsá, yağsá, yaysá dúzsá, úzsá, kócsá, ítsá, ícsá, dúzdursá, kócdürsá, úzdürsá və s.	-sa, -sə şəkilçisi álsa, átsa, ácsa, yágsa, yáysa dúzsa, úzsa, kócsa, ítsa, ícsa, dúzdursa, kócdürsə, úzdürsə və s.
-dur, -dir felli növ şəkilçisi azdır, qazdır, aldır, dasdır guldür, dúzdür, úzdür, bezdır qarısdır, vuruşdır, yarışdır və s	-dur, -dir xəber şəkilçisi ázdır, qázdır, áláir, dádir gúldür, dúzdür, úzdür, bézdir qárisdır, vuruşdur, yarışdır və s.
-ın, -in, -un, -ün II ş. c. emr şəkilçisi átın, qázın, yázın, ázin, qırın úzün, dúzün, gülün, kóçün, óvun və s.	-ın, -in, -un, -ün yiyəlik və mənsubiyət şəkilçisi atín, qazín, yazín, azín, girín üzün, düzün, gülün, köçün, ovún və s.

Bunlardan başqa, şəkilçi qəbul edərək bezi söz köklərinə omoqraf olmuş sözləri bir-birindən ferqləndirmək üçün Azərbaycan dilindəki vurğudan istifadə olunur: *álın – alín*, *gálín – gélín*, *sárín – särín*, *yáxín – yaxín*, *bíçín – biçín*, *báldır – baldır*, *álma – almá*, *qálín – qalín* və s.

§77. *Sözlərdə vurğunun yeri*. Vurğunun məqamına görə Azərbaycan dilindəki sözlər də iki qrupa ayrılır: vurğusu son hecaya düşən sözlər, vurğusu son hecaya düşməyen sözler

Vurğusu son hecaya düşən sözlər müasir Azərbaycan edəbi dilinin lügət tərkibindəki sözlərin təqribən 90%-ni teşkil edir. Belə sözləri, esasən, aşağıdakı tərzdə qruplaşdırmaq olar:

1) Azərbaycan dilinin öz sözleri: *babá, nənə, atá, aná, oğl, qardáş, bací, ayág, ürək, bilák, barmág, dirsák, qulág, ağız, ağác, dirák, budág, çıçék, yarpág, özək, uçúq, torpág, dərə, təpə, bulág, dəniz, ciğir, qayá* və s.

2) Alınma sözlər. Bunlar da müəyyən xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölündür:

a) Müxtəlif dillerdən müxtəlif yollarla Azərbaycan diline keçib çoxdan işlənən və Azərbaycan dilinin fonetik normalarına az-çox uyğunlaşmış sözler: *əmál, ləhcá, şiddát, müəllim, matbá, məktáb, tələffüz, şərait, tələbə, saát, lampá, suxari, çayník, pambíq, bék-máz, dəsták* və s.

b) Vurğusu son hecada olan alınma sözlər: *havá, bəxtəvár, dəryá, çəmán, zəmín, asimán, azád, kuçó, kağız, vaqón, fayıón, aqronóm,*

aktiv, progressív, monolít, vulkán, avtomát, institút, telefón, partizán ve s.

c) Son zamanlarda alınan bezi sözlerin vurgudan sonrası – axırıncı vurgusuz hecası ixtisar edilerek dilimizde işlenildiyinden, bele sözlerin de vurgusu son hecaya düşür; məsələn: *prógrámma* əvezinə *prógrám*, *probléma* əvezinə *próból*, *qazéta* əvezinə *qazét*, *apléka* əvezinə *aplék* ve s.

Vurgusu son hecaya düşmeyen sözler müasir Azərbaycan eðebi dilinde nisbeten azdır. Demek olar ki, bele sözlerin hamısı alınmadır ve başlıca olaraq aşağıdakı qruplara mensub sözlerdir:

1) Bezi coðrafi adılları: *Avrópa, Ásiya, Amérika, Avstráliya, Áfrika, Rúsiya, Turkiyə, Norvéc, Hollándiya, Fránsa, Almániya, Ingiltərə, Lóndon, Práqa* ve s

2) Rus ve Avropa dillerindən alınma sözlerdir (xüsusən terminlerdir) ki, bunların da çoxu açıq hecalı olur: *poéma, tragédiya, komédiya, avtonómija, morfológiya, estétika, coðráfiya, láva, déltä, dinámo, diktatúra, téxnika* ve s.

3) Æreb ve fars dillerindən keçmiş bezi zerf, bağlayıcı ve edatlardır: *xüsüsən, mésələn, həqiqətən, bəzi, bázən, bólka, ámma, hámış, lákin* ve s.

Əsil Azərbaycan sözlerində de müeyyen fonetik şərait, morfoloji məqam, mena təsiri ile vurgu son hecada yox, evvelki hecalarda da ola bilir: *áncaq, yálnız, yéna, dúnən* ve s.

Yuxarıdakı nümunelerde bele bir cəhet de diqqəti cəlb edir ki, vurgusu son hecaya düşmeyen sözlerin bir qismində vurgu birinci hecada (*Ásiya, átom, ámma, téxnik...*), bezinde ise orta hecalarda (*Almániya, poéma, morfológiya...*) olur.

§78. Vurğunun dərəcəsi. Sözün heca miqdardından ve söze bitişen şəkilçinin hem miqdardından, hem de növündən asılı olaraq sözdeki vurğunun miqdarı, derecesi deyişir ve sözde bezen iki ve ikiden artıq vurgu ola bilir. Lakin bu vurgulardan ancaq biri sözün varlığı üçün əsas olur, digər vurgu və ya vurgular ise sözün varlığı baxımından ikinci dərəcəli vurgu sayılır. Buradan isə bele netice çıxır ki, heca vurgusu qüvvət və güc derecesine görə əsasən iki növ olur:

- 1) Baş (yaxud birinci dərəcəli) vurgu.
- 2) Əlavə (yaxud ikinci dərəcəli) vurgu¹.

¹ Şerti olaraq baş vurğunu hecanın saiti üstüne qoyulan dəqiqlik işaresi (‘) ilə, əlavə vurğunu isə hecanın saiti üstüne qoyulan saniye işaresi (‘‘) ilə qeyd edəcəyik

Azerbaycan dilində elave vurgu iki-üç hecalı sözlerin eksəren baş hecasında, üçden artıq hecalı sözlerin isə bezen baş hecasında, bezen de sonrakı hecallarında olur.

Əlavə vurgular sözün her bir hecasında bezen baş vurgudan qabaq, bezen de baş vurgudan sonra gelən hecalardan birində ola bilər.

Çoxhecalı sözlerde ancaq bir baş vurgu olur. Əlavə vurgu isə birbirinden zeif olmaq şətti ilə, bir neçə (iki, hətta üç) ola bilir. Məsələn, *müəyyənləşdirmək*dərlər sözündə bir baş vurgu (*dá* hecasında) və üç elave vurgu (*yən, dír, lár* hecalarında) vardır.

Ümumun bir neçə vurgusu olan sözlerde baş vurgu ve əlavə vurgular daha çox aşağıdakı xüsusiyetləri olan hecalar üzərinə düşür:

1) Vurgu qəbul etməyen şəkilçi doğrudan-doğruya sözün köküne bitişdirilmişse, həmin şəkilçidən sonra na qəder şəkilçi bitişdirilmiş olsa da, baş vurgu yene evvelki yerində qalacaqdır *álmáyacaqlär, górməyəcəklər, bilişməmişdir, söyləməyiiblər* və s.

2) Söz köküne üçdən artıq vurgu qəbul edən şəkilçi bitişdirilmişse, baş vurgu, ümumi qaydaya uyğun olaraq, son hecada, əlavə vurgular isə evvelki hecalarda yerləşir: *məktəblərimiz, ölkələrdəki, səpalənmış, alqışladılár* və s.

3) Bezen söze vurgu qəbul etməyen iki şəkilçi bitişdirile bilər, bele halda baş vurgu evvelinci vurgu qəbul etməyen şəkilçinin qabağındakı heca üzərinə düşür; məsələn: *islá - islámə, isláyin - islámayın, danış - danışma, danışın - danışmayın, yázin - yázmayın* və s¹

4) İki ve ya üç sözdən düzəlmiş mürəkkəb isimlərde baş vurgu sonuncu sözde və eksəren son hecada olur, evvelki sözlerin vurgusu isə əlavə vurguya çevrilir: *üzündərá, incásənát, rásmxái, sásrustán, bálqabáq, ağcágayín, gilőmeyvó, itburnú, doqqúzdón, əlüzuyán, günsəbxán, paltárasán, Qaráqoyunlú, Qonáqkänd, Məmmədəli, Áybánız, Anáxaním, Xānməmméd* və s.

5) Sifetlə ve ya sayla her hansı bir isim yanaşmasından duzələn söz birləşmelerində baş vurgu birinci sözde – teyində, əlavə vurgu ikinci sözde – teyin edilən sözde olar: *yaxší adám, gözləl asár, yeddi ölká, birinci sınıf* və s.

6) Əsas menanı ifadə edən sözlərlə mənaca üzvi suretdə daha çox bağlanmış qoşmalarda baş vurgu yox, zeif əlavə vurgu olur; məsələn,

¹ Ümumişdirilmiş halda demek olar ki, evvelinci vurgu qəbul etməyen şəkilçi sözün harasında olsa, baş vurgu da həmin şəkilçidən evvelki hecannı üzərinə düşür

Üçün – *oxumáq üçün*, *Vələn üçün*.
 Kimi – *rəhbər kimi*, *ayá kimi*.
 Ötrü – *bizdán ötrü*, *yatmaqdán ötrü*.
 Göre – *işə görə*, *bildiyimə görə*.
 Sonra – *işdən sonrā*, *alandán sonrā*.
 Ayrı – *səndán ayrı*, *bizdán ayrı*
 Əvvəl – *səndón əvvəl*, *yeməkdən əvvəl*.
 İlə – *qalám ilə*, *duyğú ilə*
 Başqa – *məndán başqá*, *dərsdán başqá*.
 Özgə – *səndán özgə*, *bizdán özgə*
 Bəri – *dünəndən bəri*, *gedəndən bəri*.
 Qarşı – *düşmənə qarşı*, *vuruşá garşı*
 Üzrə – *getmək üzrə*, *yollar üzrə*
 Doğru – *evə doğrù*, *bizə doğrù*
 Sarı – *kəndə sarı*, *bizə sarı*
 Təref – *çayá tərəf*, *gıná tərəf*
 Savayı – *səndán savayı*, *anamdán savayı*.
 Qeyri¹ – *məndán qeyri*, *oxumaqdán qeyri*

7) Bezi alınma sözlerdeki ön şəkilciler ve ön qoşmalar da zəif elave vurguya malik olur; məsələn: *bixəbər*, *bəməzə*, *pürrəng*, *nâbəlád*, *änormál*, *äntipártiya*, *äksinqiláb* ve s.

8) Sifetin çıxaltma derecesində *m*, *p*, *s*, *r* ünsürleri ile düzəldilen ön şəkilcili sıfetlərdə baş vurgu şəkilçi üzerine keçir, sözün sonunda isə elave vurgu olur; məsələn: *qápqará*, *gómğöy*, *büsbutún*, *tártəmiz* ve s.

Ş79. Məntiqi vurgu. Fikri müxtəlif məna çalarlıqlarında ifade etmək üçün cümle daxilindəki bu ve ya digər sözün xüsusi vurgu ilə teleffüzündən de istifadə oluna bilir. Məsələn, *Mən bu gün məktəbdən evə getdim* – cümlesini götürək. Bu cümlənin tərkibindəki hər sözü müəyyən güclü vurgu ilə digər sözlərdən ferqləndirərək, mənaca da bir-birindən ferqlənen cümlələr elde etmək mümkündür; məsələn:

1 *Bu gün məktəbdən evə mən getdim*²
 (Yəni başqası deyil, məhz mən getdim)

¹ Qeyri sözü birləşmenin evvelinde işləniləndikdə, baş vurgu qeyri sözünün ilk hecasında olur *qeyri-kafı*, *qeyri-üzv*, *qeyri-adı* ve s.

² Sözün üstündə çəkilən xətt məntiqi vurgu işarəsidir

- 2 *Mən bu gün məktəbdən evə getdim*.
 (Yəni başqa yere deyil, məhz evə getdim)
- 3 *Mən məktəbdən evə bu gün getdim*
 (Yəni başqa gün yox, məhz bu gün getdim).
- 4 *Mən bu gün evə məktəbdən getdim*
 (Yəni başqa yerdən deyil, məhz məktəbdən getdim).
- 5 *Mən bu gün məktəbdən eva getdim*.
 (Yəni mən məktebdən evə her halda getdim).

Cümledə xüsusi məna çalarlığını ifade etmək məqsədi ilə cümle daxilindəki müəyyən sözü başqalarından teleffüzce ferqləndirmək üçün sözə elave olunan tona məntiqi vurgu deyilir.

Məntiqi vurgu ilə teleffüz olunan sözə isə vurgulu söz deyilir. Məntiqi vurgu tamamilə sərbət vurgudur, cümlənin hər yerində olan söz üzərində vurula biler. Lakin, ümumiyyətlə, Azərbaycan dilinin təbietine uyğun olaraq vurgulu söz də çox vaxt xəberin yanında, xəberden evvel yerləşir.

Azərbaycan dilində məntiqi vurgu, başlıca olaraq, aşağıdakı həllardə işlənilir: a) teyin ve teriflərdə, b) bəzən ara sözlərde ve məhdudlaşdırılarda müqayise zamanı, c) bir-birini qüvvətləndiren, tamamlayan və ya bir-biri ilə qarışılan qoşa sözlərə; məsələn:

Mən sizə a-b-hava barəsində deyil, absız hava barəsində danışacağam (Ə.Sadiq).

*Onun açıq alı, açıq qabağı,
 O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü
 Mənim ilhamıma yaxındır, düzü*
 (S.Vurğun)

Qazma dəstələrinin hamısı sürətlə və müvəffəqiyyətlə işə başladı (Y.Şirvan).

*Bu el qızı, el gözəli,
 Öz qəlbinin yüz səsilə,
 Öz eşqılı, həvəsilə
 Gah durulur, gah bulanır*
 (S.Vurğun)

Heca vurgusunda olduğu kimi məntiqi vurguda da birinci və ikinci derecelilik olur. Məsələn, *Mən qapıdan çıxan kimi səni gördüm* – cümlesinə nəzer salaq.

Bu cümledeki *çıxan kəmi* ifadesini ve *səni* sözünü məntiqi momentdə vurgu ile tələffüz edərək *görmək* işinin ne zaman, hansı momentdə ve ilk dəfə hansı obyektle əlaqədar olduğunu bildirmək əsas məqsəddir. Lakin burada momenti ifade etmək birinci derecəli vurgu ile, obyekti ifade etmək ikinci derecəli vurgu ile tələffüz olunur. Beləcə de yuxarıda nezərdən keçirdiyimiz – *O qəmsiz, qüssəsiz, o xoşbaxlı üzü* – mürasında üç söz (*qəmsiz, qüssəsiz, xoşbaxlı*) məntiqi vurgulu sözlerdir. Lakin misranın mənası *xoşbaxlı* sözünün əvvəlküldən daha güclü, xüsusi tonda tələffüzünü tələb edir ki, beləliklə de, birinci derecəli məntiqi vurgu *xoşbaxlı* sözünün üzərindən düşür, digər sözlər isə ikinci derecəli məntiqi vurgu ile tələffüz olunur.

Şəh. Heyecanlı vurgu. Cümledeki fikirle özü suretde əlaqədar olan hiss-heyecanı bildirmək üçün cümle müeyyen sözün ve ya ifadənin qeyri-adı tonda tələffüzüne **heyecanlı vurgu** deyilir.

Qabaqcadan belə bir cəhəti yada salmalyıq ki, məntiqi vurgu ile heyecanlı vurgu arasındaki oxşarlıq her ikisinin cümle daxilindəki müeyyen söz və ya ifade üzərinə düşməsidir. Lakin bunlar əsaslı suretde bir-birindən fərqlənir. Belə ki, məntiqi vurgu həmin vurgu ile tələffüz olunan sözün, ifadənin mənasına dinleyicinin diqqətini cəlb etmək məqsədini daşıyır. Heyecanlı vurgu isə dinleyicini həmin vurgu ile tələffüz olunan sözün, ifadənin hiss-heyecanla dolğunlaşmış tesiri altına salmaq məqsədini daşıyır. Məntiqi vurgu ilə danişan şəxsin əvvəlcədən xüsusileşmiş halda nəzərdə tutduğu məna ifadə olunur, heyecanlı vurgu ilə isə daha çox danişiq prosesində yaranan duyğular, hiss-heyecan ifadə olunur.

Bunu da qeyd etmək lazımdır ki, nida cümlelərində heyecanlı vurgulu ya bir, ya da bir neçə söz mütlöq olmalıdır.

Müasir Azərbaycan dilində heyecanlı vurgu əsasen danişanı heyecanlaşdırın mənanın ifadəçisi olan sözde bir və ya iki sesin gərgin uzadılmış halda tələffüzü ilə formalıdır, belə halda daha çox samit səs, bezen de samitə yaxın sait səs uzadılır. Beleliklə, samit səs dili-mizə keçmiş bəzi *baqqal, qəddar, tibb, xətt, sirr, zidd* kimi ərəb sözlərində olan təşdidli (geminat) samitlərə, saitlər isə uzun-davamlı saitlərə oxşayır. *sussmaq, danış, axtsam, qəşşəng, yaxşı, yavaaaş-yavaaş* və s.

AVAZLANMA (İNTONASIYA)

Şəh. Avazlanması (intonasiya) haqqında. Danışarken cümlənin tekce məzmunu deyil, həm de nə məqsədle söylənilmiş olması cümlədeki sözlərin neçə səslənməsinə təsir edir. Yeni ses bezen ucalır, bezen eksine, daha da alçalar, bezen uzanır, bezen qısalır, bezen nitq axını kesik-kesik tələffüz olunur, bezen isə eksinə, calaşış bir silsile təşkil edir və beleliklə de, ibarə və ya cumle boyu səslənmənin müxtəlif çalarlıqlı və müxtəlif kəmiyyetli dalğaları yaranır. Bununla da, nitqin ritmik və melodik cəreyanı formalıdır ki, buna **a v a z l a n m a** (intonasiya) deyilir.

Ümumiyyətə, avazlanması çox mürekkeb və rəngarəng bir hadisədir. Avazlanması ton, yeni sesin alçalması və ucalması, süret, yeni nitqin sürtələ və ya aramlı cəreyanı, sesin gücü, yeni nəfəsvermenin, tələffüzün güclü və ya zeifliyi, sesin durğularla parçalanması, duyu boyası, yeni qorxu, sevinc və daha başqa belə hissi hallara görə dəyişikliklərə uğraması kimi rəngarəng cəhətlərə malik bir hadisədir. Bu hadisə cümle ilə bağlıdır və əsasen səslənmənin cümlədə hereketidir. Ele buna görə de bu hadisəye avazlanması deyilir. Bu hadisəni bezen fonetistlər cümle və ya ibare (fraza) vurgusu da adlandırırlar.

Şəh. Avazlanması növləri. Her bir dilin öz təbietinə müvafiq avazlanması üsulları və təzahür növləri vardır. Azərbaycan ədəbi dilində avazlanmasıın çox işlek növləri, əsasən, aşağıdakılardır:

1) Eyni söz, ifadə və ya cümlənin ne məqsədle söylənilməsi avazın müxtəlifliyi ilə temin olunur; məsələn:

Arzu və xahiş: *Oxu Siz də gedirsiniz Mən yazım.*

Əmr və hökm: *Oxu! Siz də gedirsiniz! Mən yazım!*

Sual, təccüb: *Oxu? Siz də gedirsiniz? Mən yazım?*

Təsdiq, xəbər: *Eva bu saat gedəcək*

Sual, şübhə: *Eva bu saat gedəcək?*

Şübhə və kinaye: *Eva bu saat gedəcək?*

2) Sadalama, qarşılaşdırma xüsusi avazlanması malikdir və bu avazlanması həm cümlənin tərkibindəki sözlərin, ifadələrin, həm də mürekkeb cümləni təşkil edən cümlələrin müxtəlif məna əlaqəsinin fərqləndirici elaməti ola bilir ki, burada əsasən iki hal nəzərə çarpır

a) Həmcins üzv və cümlələrin sadalanmasında birinci üzvün və ya birinci cümlənin avazı sonrakında da təkrar olunur; məsələn:

Sadalanan sözler:

El bilir ki, sən mənimsan.

Yurdum, yuvam, məskənimsən.

(S.Vurğun)

Sadalanan ifadələr:

Bu şənlik, bu büsat, bu cəlal nədir?

(S.Vurğun)

Ay işığı, bulaq başı, göy çəmən,

Bir dünyamız, bir sən özün, bir də mən.

(S.Vurğun)

Sadalanan cümleler:

Qar əriyir, sular axır, sel olur. Qardaşım gəlmir, bacım məktub yazmır.

Əger biz həmin nümunelerdeki söz, ifade ve cümlelerin hamısını eyni avazla demeyib, müxtəlif avazla desək, səsi getdikcə ucaltsaq və ya alçaltsaq, cümlelerin tesiri ve bezən məramı, məqsədi başqlaşmış olar, yeni ciddi sadalanma deyil, hətta qeyri-ciddi qarşılışdırma, tutuşdurma tesiri ifade edilmiş olar. Bezen sadalanan bərabər-hüquqlu cümleldən biri sebəb, digeri nəticə bildiren cümleye çevirilir. Beleliklə, cümlelər arasında baş, budaq cümlelerin əlaqəsi üçün zəruri olan tabelilik əlaqəsi ifade edilmiş olar: Qar əriyir, sular axır, sel olur

Əger evvelki veziyetdə avazlanma bütün cümlelərdə eyni dərəcədə idisə (Qar əriyir, sular axır, sel olur), sonuncu veziyetdə avazlanma dərəcəsi təqribən bele olacaqdır:

Qar əriyir.

sular axır.

sel olur

b) Cümlelerin qarşılışdırılmasında birinci cümle uca avazlanma ilə, sonrakı cümle isə nisbətən alçaq avazlanma ilə təleffüz olunur; məsələn:

Biz çalışdıq,

o çalışmadi.

Üçü yığıb gətirər,

üçü vurub dağıdar

Gah ucalıb,

gah endikcə, o

pərdə-pərdə.

Bu iqlimdən o iqlimə yol açıb keçir (S.Vurğun).

3) Cümle daxilinde xitablar, nidalar, ara cümlelər, ara sözlər, eləvələr, xüsusişmələr cümlemi təşkil eden üzvlərdən fərqli avazlanması ilə söylenir. Yəni süret bir az artırılır və ya bir az azaldılır. Beleliklə, avazlanmanın adı normal cəreyanı müəyyən dərəcədə öz istiqamətini deyişmiş olur; məsələn:

- Ey dost, bir az məni dirlə!

- Yaxşı, gedək.

- Yox, mən getmirəm.

- Sən, əlbəttə, getmək istəməzsən.

- Mən, doğrusu, başa düşmürəm, sən dostum indi mənə nə üçün belə deyirsən?

Bele bir cehəti də qeyd etmək lazımdır ki, sevinc, kədər, acıqlamaq, yalvarış, neşe və s. müxtəlif hissə halların ifadəsində də avazlanmadan istifadə olunur.

Ümumiyyətə, natiqlikde, aktyorluqda, diktörlük dələlədə müəllimlikdə yerli-yrində vurgudan və avazlanmadan duzgun istifadə edilməsi zəruridir.

DURĞU (FASİLƏ)

§83. Durğunun (fasilənin) mahiyyəti. Bu və ya digər dərəceli mənə bitkinliklərinə müvafiq olaraq nitq axını müxtəlif dərəceli fasilələr arasında parçalara ayrılır. Buradan tamamilə aydın olur ki, mənali səslenmə prosesi, yuxarıda qeyd edildiyi kimi, tekce vurgu və avazlanmadan ibaret deyildir. Müxtəlif dərəceli fasilələr də nitq axını parçalarının bitkinliyini təmin edən mənali səslenmənin bir növüdür ki, buna, yeni mənali səslenmənin fasilələr halında təzahür edən növüne durğu deyilir.

Durğu ifadənin tərkibindəki sözlər arasında, cümlənin üzvləri arasında, mürəkkəb cümləni təşkil eden cümlələr arasında, nehayət, cümlənin sonunda müxtəlif mənə ilə, məqsəd ve psixoloji hal ilə six şurətdə bağlı olan çox mürəkkəb bir prosesdir.

Ş84. Durğu və durğu işaretləri haqqında. Doğrudur, durğu hadisəsinin az bir qismi yazida, xüsusən durğu işaretləri adlandırılın şerti elamətlər ifade olunur. Bu işaretlərdə dərğünun derəcəsi, mənalılıq cəhəti kimi xüsusiyyətlər de az-çox ifade olunur. Məsələn, nöqtə, sual işarəsi, nida işarəsi nitq axınının en böyük parçasının hem menaca, hem de səslənmənən cəhetindən bitmiş olduğunu və deməli, fasilənin çox, yəni davamlı durğu olacağına işaretdir. Əlbətə, bu işaretlərin başqa vezifəsi de vardır, mənalı səslənmənin başqa elamətlərini, xüsusən avazlanmanın da bildirmək üçün bu işaretlərdən istifadə olunur.

Çox nöqtə, üç nöqtə, hətta bir nöqtə fasiləsindən bəzən daha davamlı fasiləni bildirdiyi kimi, eyni zamanda hiss və həyecanla bağlı olaraq nitq axınının məna bitkinliyi olmadan qırıldığı, parçalandığını da ifade edir.

Vergül işaretinin vezifəsi daha çoxdur. Lakin bu müxtəlif məna elamətləri əslinde durğu ile formallaşır və buna görə de vergül nitq axınınunda azaciq fasilənin varlığına işarə olaraq işlənir

Qoşa nöqtə, nöqtəli vergül, tire kimi işaretlərin de durğu işaretisi olaraq əsas vezifələri nitq axınınında mənalı səslənmənin çox böyük elamətlərindən biri olan dərğuların müxtəlif növünü bildirmekdən ibarətdir.

Dərğunun yeri və mahiyyəti haqqındaki təsəvvürü bir az artırmaq üçün aşağıdakı nümunələri nezərdən keçirək:

*O kitabı oxuyur / O, kitabı oxuyur
Yaxşı kitab oxu / Yaxşı, kitab oxu.
Ana vətən çağırır məni / Ana, vətən çağırır məni
Anakan, niyə belə ağlayırsan?
Anakan, niyə belə? Ağlayırsan?
Ana! Can! Niyə belə ağlayırsan?
Evimizə çağırğıñ adamlara nə verəcəksən?
Evimizə, çağırğıñ adamlara nə verəcəksən?
Çalış, sən də atan kimi, tənbəl olma!
Çalış sən də, atan kimi tənbəl olma!
Çalış sən də atan kimi, tənbəl olma!*

Xatircəm ol, get, Mirzə, bəlkə Hacı gəldi, buraya başqa adamın gəlməsi qadağandır

Xatircəm ol, get, Mirzə, bəlkə Hacı gəldi buraya, başqa adamın gəlməsi qadağandır.

Bele misalların miqdarnı artırmaq olardı. Lakin elə bu misallardan aydın olur ki, cümlələrde işlədilən durğu işaretləri əsasen dərğulara xidmet edir və nümunələr üzerinde aparılan əməliyyatdan da göründüyü kimi, dərğün yerini dəyişdikdə məna da dəyişmiş olur. Bu isə bir daha sübut edir ki, durğu mənalı səslənmənin bir növudur və nitq axını parçalarının bitkinliyini təmin edən mühüm vasitədir.

İKİNCİ HİSSƏ

MÜASİR AZƏRBAYCAN DİLİNİN ORFOEPİYASI

TƏLEFFÜZ VƏ ORFOEPİYA

Ş85. Təleffüz. Təleffüz kələmisi əslində ərebce söz menasında olan ləfz لَفْظ (el-ləfżun) kökündən düzəldilərək əsasen "söyəmek" menasında işlənən bir sözdür. Müasir Azərbaycan ədəbi dilində bu söz hem ümumi – əsas menasına müvafiq işlənilən bir kələmdir, hem də "söyleyiş" menası ilə bağlı bir anlayışı bildirən, daha doğrusu, "söyleme" prosesi ilə əlaqədar olaraq dil səslerinin müxtəlif təzahürlerini ümumileşmiş halda ifade edən terminidir. Buna görə də "təleffüz" termini dil səslerinin fonetik sistem, keyfiyyət və şərait ilə əlaqədar olaraq dəyişmə xüsusiyyətləri kimi anlayışları da ifadə edir.

Bele bir baxımdan "təleffüz" ile müəyyən dərəcədə əlaqədar olan aşağıdakı əlamətdar cəhətləri yada sala bilerik:

a) Azərbaycan dilinin fonetik sisteminde samitlerin əsasen kar və cingiltili qarşılığının bir qanunauyğunluq olması qarşılıqlı samitlərdən formalasılmış müstəqil mənalı söz və morfemlərin fərqlənmiş halda işlənilməsi üçün əsas təşkil edir. Məsələn, *gül* – *kül*, *gəl* – *kəl*, *ac* – *aç*, *qaç* – *qac*, *ax* – *ağ*, *bax* – *bağ*, *yax* – *yağ*, *at* – *ad*, *as* – *az* kimi sözlər və -*ça*, -*çə*, -*ca*, -*cə* kimi şəkilçilər bu qəbildəndir.

b) Samit səslerin kar və cingiltili qarşılığğa malik olması təleffüz prosesində bəzi fonetik qanunların yaranması üçün əsas təşkil edir. Bir sira hallarda söz sonundakı cingiltili səs karlaşı; *kitab*-*kitap*, *ağac* – *ağaç*, *darağ* – *darax*, *papaq* – *papax*

Bəzən de bir sira kar samitlər iki sait arasına düşdükdə cingiltili qarşılığı ilə evezlənir: *get* – *gedir*, *ota/x* – *otağa* və s.

c) Danışq prosesində sözlərin dəqiq anlaşılmamasını təminəndici fonetik çalarlıq ilə əlaqədar bəzi hallar düzgün təleffüz norması sayılır. Məsələn, *çiçək* yazılısa da, *çıçəx'*, *ali* yazılısa da *a li* kimi təleffüz

olunan sözlərdə *k* sesinin *x'* çalarlığında, *a* sesinin *a'* çalarlığında təleffüz edilməsi və s.

ç) Sözlerde, əsasən, eyni məzmunu formalasdırıcı morfoloji vahidlerin ekserən iki cür ve ya dörd cür fonetik təzahürünü təmin edən qanunauyğunluqlar müeyyən dərəcədə təleffüzde de bağlıdır. Məsələn, sesartımı, sesdüşümü, xüsusən aheng qanununa görə şəkilçilərin iki, dörd variantda olması və s.

Bu faktlardan belə bir neticeyə gəlmək olur ki, səsler təleffüzün əsas vasitələridir və təleffüz normaları, xüsusiyyətləri səslerin hansı şəraitde, hansı məqamda işlənilməsi ilə üzvi surətdə bağlıdır.

Bunlardan əlavə, vurğu, intonasiya, həttə fasılı, durğu kimi daha çox fonetik təzahürü hadisələr də üzvi surətdə hem təleffüz vasitələri ilə, hem bu vasitələrin şərti ilə bağlıdır və bunlar da, ümumiyyətə, təleffüz anlayışına daxildir.

Təleffüz dilin şəhəri təzahürü olmaqla beraber, hem ümumən bu və ya digər bir dil ilə, hem də dil qolları ilə əlaqədar bir anlayışdır. Yeni "təleffüz" dedikdə hem ümumxalq dilindəki vahidlərin ümumi dil normalarına müvafiq təleffüzünü, hem də ayrı-ayrı dialect və şivə xüsusiyyətlərinə müvafiq təleffüzünü başa düşmək olar. Məhz buna görə də təleffüz anlayışını konkretləşdirmək üçün bu və ya digər müeyyənəndirici sözün eləvesi lazımlı gelir. Bele konkretləşdirmə müeyyənəndirme isə adətən, təleffüzün sahəsi və istiqaməti ilə bağlı olur; məsələn; *məhəlli təleffüz*, *ədəbi təleffüz*, *dialektal təleffüz* və s.

Buna görə də həttə "təleffüz" termini daha çox "ədəbi dil normaları tələbatına uyğun söyleyiş" menasında işlənilməsinə baxmaya-raq, konkretləşmiş halda "ədəbi təleffüz" ifadəsini işlətmək daha məqbul sayılır.

Məlum olduğu üzrə, ədəbi dil ümumiləşdirici normalar əsasında formalasılmış bir dildir. Bu dil şəhəri və yazılı qollara ayrıldığı kimi, onun normaları da fonetik sistemde təzahür edən bütün vahidləri hem yazıda, hem də təleffüzde ehata edir. Məsələn, *gedəcək* sözünü müeyyən herfi işaretlərle yazmaq orfoqrafik norma sayılır. Lakin bu sözün təleffüzündə müxtəliflik vardır. Bu söz şivələrde *ke çax*, *ke:cix'*, *geycax'*, *gedəcək* və s. kimi müxtəlif variantlarda təleffuz olunur. Ədəbi təleffüz normasına görə isə *gedəcəx'* tərzində təleffüzü daha doğru sayılır.

Buna görə də ümumileşmiş halda bele demək olar ki, herflərin dəqiq yazılıb-yazılmaması, bir-birinə duzgun bitişdirilib-bitisdiril-

məməsi, xəttin aydınlığı və eybəcərliyi, sözlerin ayrı ve bitişik yazılıması kimi hallar yazı üçün nədirse, sözün, ifadənin tərkibindəki fonetik vahidlərin ümumiləşdirilmiş normalara müvafiq tələffüz edilib-edilməməsi de şifahi nitq üçün eyni mahiyətli bir haldür.

Buradan belə bir nəticə çıxmaq olur ki, ədəbi dilin yazılı qolu dilin fonetik sistemini yazida ümumiləşdirilmiş halda sabitləşdirən orfoqrafik normalarla tezahür etdiyi kimi, ədəbi dilin şifahi qolu da dilin fonetik sistemini tələffüzde ümumiləşdirilmiş halda sabitləşdirən tələffüz normaları ile tezahür edir ki, buna daha konkret halda orfoepiya qaydaları – *normaları* deyilir.

§86. Orfoepiya. Orfoepiya¹ ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalasdırı, yeni fonetik cəhətdən ümumi-ləşdirici normaları tezahür etdirən tələffüz qayda-qanunlarının sistemli məcmusudur. Orfoepiya anlayışını bezen çox dar, bezen de çox geniş mənənədə başa düşmək olar. Bu isə tələffüz anlayışı ilə (hətta "fonetik sistem" anlayışı ilə) üzvi surətdə bağlıdır.

Orfoepiya anlayışını geniş mənənədə qəbul etmek məqsədə daha çox uyğundur. Çünkü ədəbi tələffüzün əsas cəhətləri, xüsusən bu ve ya digər səsin müyyəyen fonetik şəraitdə, yeni ayrılıqda, digər hemcins və ya ayriçins səsle yanaşı olduqda, sözün əvvəlinde, ortasında, sonunda olduqda, qrammatik formalarda və söz birləşmələrində yanaşı geldikdə necə tələffüz edilməsi qayda-qanunları, eleca də vurğu, intonasiya normaları geniş mənənədə orfoepiya anlayışı ilə üzvi surətdə bağlı məsələlərdür.

Doğrudur, Azerbaycan dilində əsasən sabit vurğu var, sərbəst vurğu isə mehdud dərəcədədir. Lakin şivelərdə sərbəst vurğu nezəre çarpacaq dərəcədə olduğu kimi, son zamanlar ədəbi dilin geniş dairədə işlənilən alınma sözlerin bir qismində də vurgunun söz əvvəlinde, söz ortasında işlənilmesi halları artmışdır. Buna benzer vəziyyət son zamanlarda düzəldilən bir sıra mürekkeb sözlərdə de nezəre çarpir. Buna görə də Azerbaycan dili orfoepiyası mövzuları sırasında vurğu məsələsindən de behs etmək lazımlı gelir.

Orfoepiya ilə nitq sürəti məsəlesinin de müyyəyen dərəcədə əlaqəsi vardır. Hətta orfoepik üslub növlərini müyyəyenləşdirici əlamətlər sırasında surətin də nezəre alınması zəruri sayılır.

¹ Orfoepiya – yunanca “düzgün”, “dürüst” mənasında olan *orhos* sözü ilə “danışq”, “nitq” mənasında olan *epos* sözünün birləşməsindən düzəldilmiş bir termindir.

Nehayət, belə bir cəhəti de yada salmalıyıq ki, orfoepiya, umumiyyət, şifahi ədəbi dilin normalar sistemi anlayışı ilə bağlı olduğundan, şifahi ədəbi dilin müxtəlif usulubları ilə əlaqədar bir sira əlamətdar cəhətləri de ehəte edir.

Yeri gəlmüşkən bunu da qeyd etmeliyik ki, nitq nöqsanlılığı (loqopediya²) ilə bağlı olan hallar orfoepiya anlayışına daxil deyildir. Buna görə də uşaqların nitq nöqsanlılığını orfoepiya məsələləri sırasına daxil edən bəzi metodistlər elmi səhəvə yol vermiş olurlar.

§87. Tələffüz üslubları. Dil insanların anlaşılma və ənsiyyət vəsi-təsidi. İnsanlar arasında ənsiyyət isə çox müxtəlif şəraitdə, müxtəlif tərzdə və müxtəlif məzmunda olur. Buna görə danışq da, nitq de müxtəlif çalarlıqda tezahür edir. Danışq iki şexs arasındamı olur, yoxsa bir şexs yüksənqadamlı nitq söyleyir, auditoriyadımı mühazire oxuyur, sinifdəmi dərs deyir; yaxud bir şexs radiodamı, televiziya-damı çıxış edir? Danışan kimdir və kime müraciət edərək danışır? Danışan qocadırı, cavadırı, uşaqdırı? Danışanın həmsöhbəti kimdir? Yaşlıdırı, cavadırı, uşaqdırı? Müsahibler tanışdırı, yoxsa tanış deyiller? Danışanların savad və təhsilləri necədir, ixtisasları nedir, ne haqda danışırlar? Elmi məsələlərdən səhəbet gedir, məisət məsələlərindən mi danışq aparılır? Danışq hansı istiqamətdədir: danışan müyyəyen məsələni, fikri subut etmək üçünmə danışır, yoxsa gördüklerini, eşitdiklərini, bildiklərini sadəcə nağlı edir?

Məhz ənsiyyətin belə müxtəlif çalarlıqda olması ənsiyyət vəsi-təsi olan dilin vahidlərinin də müxtəlif çalarlıqda formalasmasına istiqamətverici təsir göstərir.

Nitqin məqsəd və şəraitdə əlaqədar olaraq müxtəlif çalarlıqda formalasmuş qol və budaqları isə ümumiləşmiş halda dilin üslub-ları adlanır.

Üslub dedikdə, biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkanların məqsədə uyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük. Belə vahidlər sistemi isə, ümumiyyətə, ədəbi dilin üslubları anlayışı ilə bağlıdır.

Buna görə də tələffüz üslubları² geniş mənənədə, dilin fonetik vasite və imkanlarının tələffuzundə məqsədə uyğun çalarlıqları sistemi, yəni

¹ Bu haqda məlumat almaq üçün M Abbasovun “Təlim-terbiye işində nitq nöqsanlarının işləhi” (Bakı, 1948) adlı kitabını oxumaq məsləhədir

² Bezen “nitq üslubları” ifadəsi de belə bir mənənədə işlənir

şifahi edebi dil üslublarının fonetik imkanlar sistemi demekdir. Telef-füz üslubları, dənənada isə fonetik imkanların ancaq orfoepik normalar dairesində meqsədə uyğunluq əsasında təzahürü ilə formalas-an təleffüz variantları demekdir.

Deməli, buradan belə bir nəticəyə gəlmək olur ki, dilin fonetik imkanlarının her növü, her cür təzahürü, hətta səslerin məxracları üzrə təleffüzü, vurğu, intonasiya, sürət kimi məsələlər, eləcə də natiqlik, sehənə dili kimi spesifik məsələlər de geniş dənənada təleffüz üslubları anlayışına, ya tam və ya qismen daxildir.

Dənənada təleffüz üslubları anlayışında isə əsasən səslerin məxraçə uyğun və ümumiləşmiş edebi dil normaları təleblerinə müvafiq təleffüzü və qismən de vurğu, ton nezərdə tutulur. Buna görə de dəlaşıqlıq olmasın deyə, "telef-füz üslubları" ifadəsinini "geniş dənənada təleffüz üslubları" anlayışını bilduren bir termin kimi, "orfoepik üslublar" ifadəsinini ise "dar dənənada təleffüz üslubları" anlayışını bilduren bir termin kimi işlətmək məslehet görülür. Mehə buna görə de fonetika ilə üzvi suretdə bağlı olaraq təleffüz üslublarından bəhs açan alımlar bu məsələni dar anlayış dairesində nezərdən keçirməyi lazımlı bilmüşlər və demək olar ki, əsasən orfoepik üslublardan danişmışlar. Məşhur fonetist L V.Şerba təleffüz üslublarından danişarken daha çox orfoepik normalar dairesində üslublar məsələsini aydınlaşdırılmış və əsasən "tam uslub", "danişq üslubu" deyə iki üslubdan bəhs etməyi lazımlı bilmışdır.¹

Professor R İ. Avanesov isə "Rus edebi təleffüzü" adlı kitabında təleffüz üslubları məsələsindən bir az geniş dənənada bəhs açmağın lazımlığını zəruri saysa da, bu sahədə kifayət qədər tedqiqat işinin aparılmadığını, buna görə də, geniş dənənada təleffüz üslublarından ətraflı danişmağın hələlik mümkün olmadığını qeyd etmiş və əsasən aşağıdakı üç uslub haqqında müxtəsər məlumat vermişdir:

1. Kitab üslubu.
2. Danişq üslubu.
3. Sade nitq uslubu²

Bunu da deməliyik ki, kitab uslubu adı altında poetik, akademik və natiqlik üslubları birleşməsini nezərdə tutan müəllif

¹ Л В Шерба Избранные работы по русскому языку М , 1957, стр 21-22, Фонстика французского языка. Л , 1939, стр 18, И П Сунцова Вводный курс фонетики немецкого языка М , 1958, стр 13-14

² Р И Аванесов Русское литературное произношение М , 1958, стр 14-19

eyni zamanda danişq üslubunun da ciddi uslub (строгий) və sərbəst, yaxud ixtiyari üslub (свободный) kimi iki növü olduğunu göstərmüşdür.

Qeyd etmek lazımdır ki, R İ. Avanesovun verdiyi bir neçə nümunədən belə nəticəyə gəlmək olur ki, o, sade nitq üslubu (просторечный) dedikdə, daha çox loru danişığı nezərdə tutmuşdur

"Rus edebi təleffüzü və vurğusu" adlı luğətin sonunda verilmiş "Təleffüz və vurğu haqqında məlumat" adlanan behsde isə təleffüzde bezi üslubi çalarlıqların olmasına işare edilse də, əsasən k it a b üslubu və sade nitq uslubu kimi iki üslubun daha çox fərqləndiyi qeyd olunmuşdur³.

Beleliklə, aydın olur ki, doğrudan da təleffüz üslubları məsəlesi hələlik hərtərəfi öyrənilmemişdir və burada bir çox əlamətdar cəhətlərin aydınlaşdırılması zərurdur.

Bizim mövzumuz, ümumiyyətə, təleffüz üslubları deyildir, daha doğrusu, biz burada ancaq orfoepik üslublardan müxtəsər məlumat verməliyik, buna görə də hələlik ancaq iki uslubdan bəhs etməyi lazımlı bıhrık.

§88. Tam üslub. Tam üslubun əlamətdar cəhətləri aşağıdakılardan ibarətdür:

Sözlerin fonetik qabığını teşkil edən səsler məxraclarına görə çox aydın, bu səslerden formalasmış heclar isə, adəten, üzvlənmiş halda, nitq zəncirinin dürüst-aydın seçilə bilən halqları kimi təleffüz olunur. Sözün formalasmasında zəruri sayılan vurğular dəqiq, öz yerində vurulur. Aypı-ayrı sözleri, söz birləşmələrini və ifadələri ayırici durğu və vurğu aramla təleffüzü təminəcidi keyfiyyət və kəmiyyətdə olur. Cümlekələr arasında fasile cümle üzvləri arasındaki fasilələndən çox olur. Ümumiyyətə, orfoepik normalara tam riayət olunur

Tam üslubdan təlim-tədris prosesində, yeni dərs deyərken, muhazirə oxuyarkən, müəyyən məsələni dinləyiciyə başa salmaq məqsədi ilə danişarkən, yeni bir sözu, termini, ifadəni dinləyiciminin aydın eşitmesi üçün, müəyyən elmi məshhümü ifadə edən yiğcam tərifin, formulun bütün sözlərini dinləyiciyə durust eşitdirmək üçün istifadə olunur. Ele buna görə de L V.Şerba tam uslubun mahiyyətini aydınlaşdırmaq üçün "...bu və ya digər səbəbə görə biz nitqimizi

³ Русское литературное ударение и произношение М , 1965, стр 535-536

xüsusi olaraq aydın qurmağa çalışırıq, bunun üçün de biz her bir sözün heçalarını aydın mexreclə söyleyirik” deyərək (*a-zı-ka-əní-e a-có-beñ-no-cmu*) ifadesinin heçalara ayrılmış halda belə söyleyişini de tam üsluba bir nümunə göstərmüşdür¹.

Buna bənzər bir nümunə olaraq aşağıdakı ifadəni nezərdən keçirək *el-mí – təd-qi-qáñ – iñ-la-ri*.

Burada heçalar aydın teleffüz olunur və nisbetən daha güclü vurğulu heca (*gáñ*) digərlərindən fərqlənir.

Tam üslubda sözün tərkibindəki heçaların belə ayrı-ayrı teleffüzü bezen sünü teleffüz kimi təsis bağışlaya bilər, lakin nəzərə almaq lazımdır ki, heç bir danişq evvəldən axıra qədər tam üslubda qurulmur. Əksinə, hər bir danişq, əsasən iki üslubun qovuşması ilə təzahür edir. Belə olduqda isə tam üslubda sözün, ifadənin, cümplenin söyleyişi sünilik təsiri bağışlamır.

Tam üslubda heçaların aydın və ayn-ayrı teleffüzü üstünlük təşkil etdiyindən, bəzi mütəxessisler bu üslubu hecayı (sillabık) üslub da adlandırmışlar². Lakin bu üslub tekçə heçaların aydın mexreclə söylenilmesi ilə eləmətlənir. Yuxarıda qeyd etdiyimiz kimi, bu üslubun başqa eləmətdar cəhətləri də vardır. Buna görə də bu üslubu “tam üslub” adlandırmaq daha münasib sayılır.

Yeri gəlmışkən, belə bir cəhəti de qeyd edek ki, yazıda da bezen bu və ya digər sözün, ifadənin, cümplenin fərqli (*seyrək, qara* və s.) yazılması halları olur ki, bunları da əslində tam üslubun yazında göstərilməsi deməkdir. Doğrudur, L V Şerbanin dediyi kimi, “bizim yazımız əsasən tam üsluba istinadən qurulur”³, lakin yazının başdan axıra qədər tam üslubda oxunması heç də tələb olunmır.

Beleliklə, aydın olur ki, tam üslub ciddi, rəsmi, dürüst, deqiq, celbedici, təsirli üslubdur. Ele buna görə də bəzi tədqiqatçılar bu üslubu gah “kitab üslubu”, gah “akademik üslub”, gah “ciddi üslub” adlandırmışlar, gah da bütün belə çalarlıqları həmin adlardan biri ilə adlandırdıqları üslubda birləşdirmişlər⁴. Biz də mehz “tam üslub” adı altında teleffüzdəki belə çalarlıqların ümumiləşmiş eləmətlərini nezərdə tuturuq.

¹ Л. В. Шерба Фонетика французского языка. Л., 1939, стр. 19

² Yene orada, seh 19

³ Yene orada

⁴ Р.И Аванесов Русское литературное произношение. М., 1958, стр. 15-17

§89. Sərbəst üslub. Serbest üslubun eləmətdar cəhətləri, əsasən aşağıdakılardır:

a) cümplenin evvelində olan sözün başındaki seslərin mexreclərinə görə aydın teleffüzü zəruridir: *K[i]tab aldım* *Şad xəbər [e]şidim*;

b) vurgulu seslərin de mexrecləri aydın teleffuz olunmalıdır: *q[ele]mín [u]cú Yazmaǵá call[ı]ş Çalis*;

c) sözün tərkibində olan, lakin başda yox, ortada və sonda yerleşen vurgusuz seslərin teleffüzündə mexrec aydınlığı zəruri deyildir: *yadi.yar /yadigar* və s.;

d) sözün tərkibində olan seslərdən beziləri, xususən saitlər ya çox qısa, ya da çox uzun teleffuz olunur: *yazı ci, yazı r, sayı lır, ayı.lır, yava:ş-yavaş* və s.;

e) sözün tərkibindəki seslərdən bezilərinin qısa teleffüzü və ya ixtisara düşməsi neticesində sözün heçaların ayrılmış halda deyil, qovuşaq halda teleffuz olunur: *qar[ı]şar, qo[v]uşar, yen[j]lik* və s.;

f) cümplenin təşkil edən sözler arasında fasile son derece az olur, bezen evvelki sözün son səsi ilə sonrakı sözün ilk səsi bir hecannın tərkib hissəsi kimi qovuşaq teleffuz olunur: *Bir-sahifə-yaz Bir-adam-əl-acdı*.

g) söz birleşmələrini təşkil edən sözlər, elecə də cümle üzvləri azacıq qovuşaq teleffuz olunur, daha doğrusu, evvelki sözün son hecasi sonrakı sözün ilk hecasi ilə qovuşur. Belə qovuşmalarda ya evvelki sözün sonundan, ya da sonrakı sözün başından müeyyen ses ixtisara düşür, bezen də belə qonşu seslərdən biri digerinə mexrecinə uyğunlaşır. Beleliklə, iki səs qovuşması bir az uzadılaq bir mexrecli ses kimi təleffuz olunur. Ümumiyyətə, sözlərin tərkibindəki seslərin yaxın mexrecli seslərlə orfoepik çalarlıq mahiyətyində evezlənerek teleffuz olunmasına bu üslubda daha çox yol verilir: *əllaltı* (elli altı), *gülliyyid* (güllü idi), *ağlıyağlıya* (ağlaya-aglaya), *qoçadam* (qoçu adam), *qocadam* (qoca adam) və s.;

g) seslərin ümumi orfoepik normalarına əsasən riayet olunur, danişq aramlı deyil, suretlidir. Buna görə də durğu, fasile əksər halda ixtisar olunur, yalnız intonasion mahiyəti durğulara yol verilir.

g) teleffuz normalarına uyğun olmayan bir sıra çalarlıqlara, xüsusən şivəçilik, köhnəlik, ecnəbilik çalarlıqlarına sərbəst üslubda az-çox yol verilir:

1) **Şıvəcilik**; mesələn: *mana* (mənə), *sə'n* (senin), *qapıyrı* (kapını), *popaq* (papaq), *qəpək* (qəpik), *qərdəş* (qardaş) və s.

2) **Köhnəlik** (yeni bir zaman ədəbi tələffüz normaları baxımından qanuni, məcburi sayılan, lakin müasir dövrde köhnəlmış kimi seslenen tələffüz; mesələn: *qaídə* (qayda), *faídə* (fayda), *cəvən* (cavan), *adəm* (adam), *kibi* (kimi), *yüzük* (üzük), *səlam* (salam) və s.)

Misallardan göründüyü kimi, köhnəliyin bir qismi alınma sözlerle əlaqədardır. Lakin bunlar bir zaman Azərbaycan ədəbi tələffüzün norma sayılmışdır. Buna görə de belə nümunələr "əcnəbilik" qrupuna deyil, məhz "köhnəlik" qrupuna daxildir.

3) **Əcnəbilik** (yeni başqa dillərə xas olan çalarlıqlar – tələffuz); mesələn: *qazéta*, *maşına*, *stakán*, *çáynik*, *fólklor* və s.

Bələliklə, bu üslubların her birinin mexsusı elamətdar cəhətləri vardır. Lakin burada yada salmalyıq ki, ümumiyyətə, ədəbi dilin üslubları kimi orfoepik üslublar da tam təcrid olunmuş haldə işlənilmir. Yeni danışq heç bir zaman 100 faiz tam üslub vahidləri – xüsusiyyətləri əsasında qurulmadığı kimi, ancaq sərbəst üslub normaları əsasında da qurulmur. Məqsəddən asılı olaraq danışqda her iki üslub normallarından müxtəlif dərəcədə istifadə olunur. Buna görə də, demək olar ki, üslublar, adətən, qovuşq haldə işlənir. Bu haqda daha aydın təsəvvürə malik olmaq üçün sehne dilini yada salaq. Sehne dilinin en elamətdar cəhətlərindən biri de məhz üslublar çalarlıqlarını özündə cəmləməsidir. Əlbette, başqa sahələrlə əlaqədar danışqlarda da her iki üslubun xüsusiyyətlərindən bu və ya digər dərəcədə istifadə olunur. Mesələn, kütlevi nitqde, mühazirlərde, dərs deyərken, rəsmi danışqlarda əsasən tam üslub tələblərinə riyat olunur, lakin burada sərbəst üslub imkanlarından da istifadə edilir. Eləcə də adı danışqlarda, ailə və mösiət söhbetlərində iştirak edən şəxslər özlerini sərbəst hiss edirlər və öz danışqlarını da əsasən sərbəst üslubda qururlar, lakin bezen tam üslub imkanlarından da istifadə edirlər.

Bununla belə, hər bir üslubun daxilində digər üslub ünsürləri olsa da, bu ünsürlər sistem təşkil etmir və nitqin əsas üslub məhiyyətini müəyyənəşdirmir.

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, dilin fonetik sistemi və fonetik qanunları hər bir üslub üçün ümumi və əsasdır. Buna görə

də ədəbi tələffüz normalarını mənimsemə və onun əsaslarını öyrənmə baxımından orfoepik normaların əsasını təşkil edən bu qanun-qaydalar haqqında ümumi təsəvvür və qaydalara uyğun da nitq vərdişi hər bir mədəni vətəndaşda olmalıdır. Belə təsəvvür, vərdişi isə tələffüz vahidlərinin, yeni seslərin məqam və şəraite görə nece tələffuz edilməsi qanun-qaydalarının öyrənilmesi ilə, daha doğrusu, orfoepik normaların öyrənilmesi və mənimsenilmesi ilə üzvi suretdə bağlıdır.

ƏDƏBI TƏLƏFFÜZÜN MƏNBƏLƏRİ HAQQINDA

§90. Mənbələr haqqında. Ədəbi tələffüz şifahi ədəbi dilin təzahür vasitesidir. Buradan isə belə bir nəticəyə gelmək olur ki, ədəbi dil seçmə və evezetmə yolu ilə formalasdırıldığı kimi, onun təzahür vasitələrinin, xüsusen şifahi ədəbi dilin təzahür vasitesi olan tələffüzün normaları, qayda-qanunları da məhz seçmə və evezetmə yolu ilə müəyyənəşdirilir.

Belə tələffüz normalarının müəyyənəşdirilmesi üçün seçmə və evezetmə eməliyyatında hansı mənbələrdən istifadə olunur?

Ədəbi dilin formalasması və inkişafı tarixində bize məlumdur ki, belə eməliyyatın əsas mənbəyi ümumxalq dili və onun şivə qolları olmuşdur. Lakin xalqın ictimai, iqtisadi, mədəni inkişafı dilin de inkişafına təsir göstərir, xüsusen ədəbi dilin müxtəlif qollar üzrə daha da tekniləşdirilməsini tələb edir. Belə tələbat isə ədəbi dilin istifadə mənbələrini de müxtəlifləşdirir. Buna görə də bir neçə əsrlik ədəbi dil ərsinə malik olan müasir ədəbi dillerin normalarının müasir tələbat əsasında müəyyənəşdirilmesində, daşıqlılaşdırılmasında seçmə, evezetmə eməliyyatı üçün birçə mənbə ilə, yəni canlı danışq və onun şivə qolları ilə mehdudlaşmaq olmur. Uzun tarixi inkişaf yolu keçmiş olan müasir ədəbi dil normalarının müəyyənəşdirilmesində seçmə, evezetmə eməliyyatı mənbələri kimi indi ədəbi dilin irsi zəminindən də, yazılı ədəbi dilin vasitesi olan yazı sisteminəndə də, qohum, qonşu və əcnebi dillerden də istifadə olunur.

Ele buna görə də müasir Azərbaycan ədəbi dilinin təzahür vasitesi olan Azərbaycan ədəbi tələffüz normaları aşağıdakı üç mənbə üzərində aparılan seçmə və evezetmə eməliyyatı əsasında müəyyənəşdirilir:

§91. Şivələr. Ədəbi təleffüz normalarının müəyyenləşdirilməsində istifadə olunan en mühüm menbə şivələrdir. Buna görə də bəzən belə sual da verilir. Ədəbi dil baxımından hansı şive düzgündür və ədəbi təleffüz normaları üçün nümunəvi menbedir?

Bu suala ümumileşmiş halda belə cavab vermək olar ki, ədəbi dil normaları baxımından her bir şivedə düzgün cəhətlər olduğu kimi, düzgün sayılmayan cəhətlər de vardır. Buna görə də teklikdə heç bir şive ədəbi təleffüzün normalarını müəyyenləşdirmək üçün yeganə, nümunəvi menbə deyildir. Hətta bir sira şive qrupları üçün əlamətdar olan *udun*, *üz-güzüm*, *galətdü*, *nös*, *nödü*, *papaq*, *diyan*, *galərsüz*, *gedsün*, *gedax*, *galax*, *ge'cux*, *ateyin*, *qapıyi*, *murdə*, *bajı*, *gedəjam*, *dayna* və s. kimi bir sira xüsusiyyətlər ədəbi təleffüz baxımından normal və məqbul nümunələr sayılır.

Lakin ədəbi təleffüz normalarının müəyyenləşdirilməsində müxtəlif dil vahidləri ilə elaqədar olaraq bu və ya digər dərəcədə şivələrin hamisindən istifadə olunur.

Bes şivələrdən hansı yollarla istifadə olunur?

Əlbette, seçmə və evezetmə eməliyyatı burada da əsasdır, həm də bu eməliyyat dilden şürrü surətdə istifadə edənlər tərefindən aparılır. Belə eməliyyatda isə mərkəzlesdirmə prosesinin xüsusi ehemiyəti və rolu vardır.

Mərkəzlesdirilme dedikdə, ədəbi dil baxımından ictimai-siyasi, medeni merkez ilə elaqədar şərait nəzərdə tutulur. Belə mərkəzlesdirilme de əsasən iki pille üzrə olur:

Birinci pille bu və ya digər rayon mərkəzi olan şəherin, qəsəbenin ətrafındakı kənd şivələrinin rayon mərkəzində qovuşma və ümumileşmə pilləsidir. Bu pilledə xüsusən Naxçıvan, Şuşa, Gence, Qazax, Şəki, Şamaxı, Bakı, Lenkeran kimi şəhərlərin rolunu qeyd etmək lazımdır.

İkinci pille isə əsasən şive qruplarının ümumi mərkəzdə – paytaxtda qovuşma və ümumileşmə pilləsidir. Bu baxımdan, demək olar ki, ümumxalq Azərbaycan dilin şivələrinin heqiqi mənada mərkəzlesdirilməsi ikinci pilledə olur.

Buna görə də ədəbi təleffüz normalarının müəyyenləşdirilməsində məhz mərkəzlesdirilme yolu ilə formalasən paytaxt təleffüzü əsas menbələrdən sayılır. Burada belə bir cəhəti də qeyd edək ki, Bakı şəhərində formalasən paytaxt təleffüzü üçün məhəlli Bakı şivesi əsas olmamışdır və paytaxt təleffüzü bir sira əlamətdar cəhətərinə görə məhəlli Bakı şive təleffuzundan əsaslı surətdə fərqlənir.

Paytaxt təleffizi əsasən qurultaylarda, konfranslarda, mekteblərde Azərbaycan xalqının qabaqcıl ziyanları tərefindən hem birinci pilledə, həm də xüsusən ikinci pilledə aparılan seçmə, evezetmə eməliyyatı neticəsində respublikanın paytaxtı olan Bakı şəhərində qovuşdurulan, ümumileşdirilən ve mərkəzlesdirilən təleffuzdır.

Mərkəzlesdirilmenin mahiyətinin və əlamətlərini aydınlaşdırmaq üçün bir neçə faktı nəzərdən keçirək

Azərbaycan dili şivələrinin eksenyiyətində belə bir fonetik əlamət vardır ki, əsasən iki və ikiden artıq hecəli sözlerin sonunda ancaq kar samitlər işlənir. Buna görə də sözlerin sonuna bitişən bir sira şəkilçilərin de axırında kar samit olur. Bu xüsusiyyət hətta müasir orfoqrafiya qaydalarına görə cingiltili samitın herfi işarələri ilə yazılın söz və şəkilçilərin karlaşmış halda təleffizi üçün ədəbi təleffüz norması kimi qəbul olunmuş və ümumileşdirilmişdir. Buna görə də müasir ədəbi təleffüz normasına əsasən bir sira sözlerin və şəkilçilərin sonundakı *q* öz mexrecində deyil, karlaşmış halda, daha doğrusu *x* mexrecində təleffüz olunur: *papaq* – *papax*, *otaq* – *otax*, *aldıq* – *aldıx*, *olacaq* – *olacax* və s.

Eyni əsasda *c*, *z*, *g* samitləri də bir sira sözlerin sonunda karlaşmış halda təleffüz olunur: *ağac* – *ağaç*, *bəkməz* – *bəkməs*, *qəşəng* – *qəşənk* və s.

Burada belə bir məsələni də yada salmaliyiq ki, mərkəzlesdirilmedə seçmə və evezetmə eməliyyatı müəyyən prinsiplər əsasında aparılır. Bu prinsiplər isə diliin funksiyası, vahidləri və qanunları ilə üzvi surətdə bağlıdır.

§92. Yazı. Yazılı qolu olan ədəbi dilin təleffüz normalarının müəyyenləşdirilməsində istifadə olunan menbələrdən biri də yazdır. Ümumiyətə, yazı dedikdə, həm yazılı ədəbi dil materialları, həm də əlifba sistemi və orfoqrafiya qaydaları nəzərdə tutulur. Buna görə də bəzən bu və ya digər bir sözün təleffüz normasını müəyyenləşdirərkən yazılı ədəbi dil materiallarının necə, hansı əlifba əsasında və hansı orfoqrafik prinsipe görə yazılmasını da nəzərə almaq lazımdır.

Mesələn, eger biz müasir Azərbaycan ədəbi dilinde işlənən *adam*, *ömrə*, *qayda*, *fayda*, *cüt*, *toxum* kimi sözlərin nə zamandan Azərbaycan dilində, əslindən fərqli halda, indi təleffüz etdiyimiz normaya müvafiq təleffüz olundığını yalnız şivələre əsasən deyil, yazıya da əsaslanaraq müəyyenləşdirmək isteyirikse, yazılı menbələrə müraciət etməliyik. Bu məqsədə M F Axundzadənin əsər-

lərni nəzərdən keçirdikdə, belə bir faktla qarşılaşırıq ki, o, yazı məsələlərindən danişarkən bir sira alınma sözlerin, o cümlədən *adam*, *toxum*, *cüt*, *qayda* kimi sözlerin artıq o zaman belə azerbaiyancalaşmış halda təleffüz olunduğunu qeyd edir ve belə de yazılımasını lazımlı bilir.

Bir qədər əvvəlki mənbələrə de nəzer saldıqda, Vidiadi, Vaqif şeirlərində *heyif*, *ömür*, *fayda*, *adam* sözlerinin indi təleffüz etdiyimiz çalarlıqda işləndiyini təsdiqədici faktlara rast gelirik; məsələn:

Heyif oldı, ömür geldi badlara (M.V. Vidiadi).

Heç sövdagər fayda bulmaz bu yerda (M.P. Vaqif).

Adamlıq adası heyif ki, yoxdur (M.P. Vaqif) və s.

Dəməli, bu sözlerin hele XVIII esrden azerbaiyancalaşmış halda təleffüz olunduğunu təsdiq və tesbitədici belə faktlardan həmin sözlerin müasir ədəbi dilde də bu cür təleffüz edilməsini müəyyənleşdirərkən istifadə etmək lazımdır. Xüsusen əvvəlki dövrlərdə yazılımış əsərləri həm düzgün oxumaq, həm de belə əsərlərdəki sözlerin, ifadələrin təleffüz normalarını müəyyənleşdirərkən belə mənbələrə daha çox əsaslanmaq zəruridir. Lakin müasir ədəbi təleffüz normalarını müəyyənleşdirərkən daha çox müasir yazı və orfoqrafiyadan bir mənbe kimi istifadə olunur.

Bu baxımdan müasir Azerbaycan yazı sistemi, orfoqrafiya qaydaları təleffüz normalarının müəyyənleşdirilməsində olduqca əlverişli bir mənbədir. Məlum olduğu kimi, müasir Azerbaycan yazı qaydaları, xüsusen sözlerin və şəkilcilerin orfoqrafiya qaydaları yazı ilə təleffüz arasında ciddi fərqlərin aradan qaldırılması prinsipi əsasında qurulmuşdur. Buna görə de indi təleffüz normalarını müəyyənleşdirərkən, hətta demek olar ki, bir çox söz və şəkilciler yazıldığını kimi də təleffüz edilməlidir. Bunu təsdiq etmək üçün aşağıdakı sözləri nümunə göstərmək olar; məsələn. *mən*, *sən*, *o*, *biz*, *siz*, *bu*, *bela*, *bir*, *üç*, *beş*, *on*, *yüz*, *min*, *qara*, *göy*, *sarı*, *dağ*, *dərə*, *təpə*, *baş*, *əl*, *qol*, *üz*, *göz*, *al*, *qal*, *sal*, *bil*, *gəl*, *get*, *gör*, *sil*, *öz*, *daniş*, *vuruş*, *görüş* və s. kimi yuzlərcə söz yazıldığı kimi de təleffüz olunur. Bu baxımdan, bəzi tekhecalı sözlerin son sesleri istisna edilərsə, demek olar ki, ümumiyyətə Azerbaycan ədəbi dilindəki tekhecalı sözler, xüsusen luğəvi şəraitde, yazılışı kimi de təleffüz edilir.

Bunlardan başqa, müasir Azerbaycan ədəbi dili lügət tərkibində olan bəzi alınma sözlerin de, xüsusen yazı vasitəsi ilə danışığa köçürülmən sözlerin, o cümlədən terminlərin və qisaltma sözlerin de təle-

fuzu eksəren yazı ilə əlaqədar olur və daha çox yazılışlarına müvafiq çalarlıqda təleffüz edilir.

Müasir Azerbaycan dilində bir sira adlar, xüsusen yer və tayfa – xalq adları da var ki, bunların yazılışı dilin daxili qanunlarına qədər de uyğun gelmir. Lakin buna baxmayaq, belə sözlərin əsasen yazılışına uyğun çalarlıqda təleffüzü mesləhətdir: *Azərnəfi*, *Azərbaycan* və s.

§93. Ənənəvi və əcnəbi mənbələr. Ədəbi təleffüz normalarının müəyyənleşdirilməsində istifadə olunan mənbələrdən biri de ənənəvi və əcnəbi təleffüz normalarıdır. Bu cəhətdən müasir Azerbaycan ədəbi dilində işlənilən aşağıdakı sözlərin təleffüzünum nümunə göstərmək olar. Məsələn, *sovet*, *kolxoz*, *komsomol* sözlərində [*so*], [*kol*], [*kom*] hecələrindəki *o*-num *a* çalarlığında təleffüz edilməsi rus dilinin ədəbi təleffüz norması ilə əlaqədardır.

Belece de bir sira alınma sözlərdə k hərfinin *k'* məxrəcində təleffüz edilməsi de mehz həmin sözlərin menşəcə mensub olduğu dilde və umumən Avropa dillərində, rus dilində məqbul sayılılan təleffüz norması ilə əlaqədardır. Buna görə de müasir Azerbaycan ədəbi təleffüz normasını müəyyənleşdirərkən həmin mənbe nəzəre alınmış və belə sözlərin yazılışında k hərfinin müəyyən şəraitde q samitinin kar qarşılığı məxrəcine müvafiq, yəni *k'* çalarlığında oxunması və təleffüz edilmesi normal sayılır *lek'sik'a*, *fonetik'a*, *k'ollektiv*, *k'osmos*, *subyek't*, *ak'tiv* və s.

XIX esrden Azerbaycan ədəbi dilində işlənilmiş bir sira sözlərin təleffüz normalarının müəyyənleşdirilməsində bu mənbədən istifadə olunur. Bezen klassik ədəbi dilde işlənilmiş müəyyən sözü, ifadəni bu və ya digər məqsədə müasir dilde danışanlar, yazarlar işlədirirlər ki, belə sözlərin təleffuzunda ənənəvi və ya əcnəbi çalarlıq nəzəre alınır. Məsələn, məqamına görə eyni söz iki cür təleffüz olunur: *əba* – *aba*, *avam* – *əvam* və s.

TƏLƏFFÜZ VASİTƏLƏRİ

§94. Əsas vasitələr. Təleffüz mənali səslənmə prosesidir, mənali səslənmə ise təleffüz vahidlərinin fonetik qabılıqda nitq vahidləri halında formalşaraq təzahürü deməkdir.

Buna görə de dil səslərinin iki əsas növü – saitler və samitlər mənali səslənmə üçün, yeni təleffüz üçün de əsas vasitələrdir və

teleffuzun elamətdar xüsusiyyətləri, normaları mehz həmin vəsiti tərəfən bu və ya digər məqamda necə, hansı çalarlıqda mənalı səslənməsi ile müəyyənmişdir.

§95. Saitlər. Azerbaycan ədəbi teleffuzünün əsasları baxımından sait seslerin orfoepik normalarının müəyyenləşdirilməsi birinci dərəcəli şərtlərdəndir. Saitlər dilin lügət və qrammatik vahidlərini formalasdırıb təzahür etdiren en müümən fonetik ünsürləridir. Buna görə də eyni saitin müxtəlif samitlər burleşməsindən və ya müxtəlif saitin eyni samitlər burleşməsindən fərqli mənalı ifadə edən sözlərin, qrammatik vahidlərin teleffüzü də esasən saitlərin köməyi ilə formalıdır. Bu baxımdan aşağıdakı sözləri nəzərdən keçirək: *al, ol, el, əl, il, öl, ad, od, öd, ud, at, ot, et; ət, it, öt; az, iz, öz, üz; an, on, un, en, ən, ön, ün, kal, kol, gəl, gül, dan, don, dön, dən, dün* və s.

Əsasən saitlerle bağlı olan bir sıra qanunların, o cumuledən hele də idareedici quvvəsinə saxlayan saitler ahəngi və saitlerle samitler ahəngi qanunlarının məna və ahengdarlıq baxımdan, xüsusen şəkilçilərin hem yazılışında, hem də teleffüzündə çox muhum rol vardır. Bu qanunlar bir sıra şəkilçilərde, nəinki saitlərin, hətta samitlərin müxtəlifleşməsinə və şəkilçilərin bir neçə variantlı olmasına, eləcə də bir sıra sözlərdə bu və ya digər samitin hansı çalarlıqda teleffuz olunmasına istiqamətverici təsir göstərir; məsələn: *-maq, -mək, -lıq, -lik, -luq, -lük, -acaq, (-yacaq), -zəcək, (-yəcək)* və s. kimi şəkilçilərin belə variantları, yaxud söz sonunda *q* və *k* samitlərinin müəyyen məqamda *ğ*, *y* samitləri ilə eveyəzlenməsi, hətta bir sıra alınma sözlərdə *k* hərfini bezen *k'* kimi (*kolxoz, akademiya*), bezen ise *k* kimi (*kino, jaker*) teleffüz olunması məhz saitlerin təsiri tələbatı neticəsidir.

Belə bir faktı dada salmaşıq ki, ədəbi teleffüz ancaq ayrı-ayrı sözlərin düzgün teleffüzü ilə mehdudlaşır, burada ayrı-ayrı ifadələrin və cümlələrin də teleffüzü nəzərdə tutulur.

Məhz bu baxımdan yanaşdıqda yene saitlərin rolu xüsusi qeyd edilməlidir. Çünkü burada vurğu və intonasiya ilə əlaqədar olaraq, saitlərin vurğulu, vurgusuz, ucadan, alçaqdan, uzadılaraq, qısalılaraq, cütavazlı, təkavazlı teleffüzü zəruri olur.

Bütün belə cəhətləri nəzəre aldıqda tamamilə aydın olur ki, ədəbi teleffuzdə saitlərin xüsusi nəzəre alınması zəruridir. Məhz buna görə də saitlərin teleffüz normalarından ümumişdirilmiş halda deyil, ayrı-ayrılıqlı bəhs etmək lazımdır.

§96. Samitlər. Orfoepik normalar baxımdan samitlərin teleffuzunun dəqiqləşdirilməsi də çox vacibdir. Samitlər, demək olar ki,

dilin maddi əsasını təşkil edən ünsurlarıdır. Buna görə də samitlərin deyişməsi dilin əsas vahidləri hesab olunan sözlərin deyişməsinə, bu isə sözlər ifadə olunan mənalıların deyişməsinə səbəb olur *at, ad, al, az, aq, as, ac, ac, an, ar, ağı; əl, əçəl, şal, sal, nal, zal, qal, hal, yal, fal, kal, and, alt, ard, art, qal, qar, gan, qaz, qaç, qac* və s.

Bu numunelerden aydınca görünür ki, eyni məqamda işlənilən ayrı-ayrı samitler və ya müxtəlif məqam və şəraitde işlənilən eyni samit müxtəlif mənalı sözlərin maddi əsasını təşkil etmiş və bu maddi əsaslar üzrə sözler saitlər vasitəsi ilə formalasmışdır. Məhz buna görə də samitləri dilin maddi vəsaiti, saitləri isə dilin formalasdırıcı vəsaiti adlandırmışdır.

Somitlərin keyfiyyəti, kəmiyyəti sözlərin və morfoloji vahidlərin hansı mənada işlənilməsi üçün əsas olduğu kimi, samitlərin teleffüzü də sözlərin və morfoloji vahidlərin hansı mənada anlaşılması üçün əsasdır.

Belə bir elamətdar hali qeyd edək ki, samitlərin hamısı sözlər və morfoloji vahidlərde eyni məqamda, eyni şəraitde və eyni dərəcəde işlənilmər. Məsələn, Azerbaycan dilində *ğ* samit sözün başında işlənilmir; lakin bir sıra şəkilçinin əvvəlində işlənir: *-ğı, -ğu, -ğın, -ğın* (*çalğı, sorğu, qızığın, yorğun*) və s.

Eləcə də esil Azerbaycan sözlərində, demək olar ki, *k, g* samitləri əsasən ince saitlər, *q, x, ğ* samitləri isə əsasən qalın saitlərə yanaşı ola bilir.

Məhz buna görə də bezi sözlərde *k, g* samitləri ilə yanaşı gələn qalın saitlərin teleffüzüne həmin saitler az-çox təsir edir. Məhz buna görə də *Baki* yazılısa da, eksəriyyət *Baki* teleffüz edir.

Xüsüsən söz başında və söz sonunda samitlərin yanaşı gelməsi Azerbaycan dilinin təbətotına uyğun hal deyildir. Buna görə də bir sıra alınma sözlərde belə məqamlarda olan yanaşı samitlərin teleffüzündə müəyyən çalarlıqlara yol vermək lazımdır. Bezen də söz daxilində yanaşı, qoşa samitlərin bir-birinə təsiri neticəsində belə samitlərdən biri zeifləşir və ya başqa bir çalarlıqla teleffüz olunur. Samitlərin teleffüzündə belə hallar çoxdur və ədəbi teleffuzdə bunların bir qisminin nəzəre alınması zəruridir. Məhz buna görə də samitlərin her cür məqam və şəraitde necə teleffüz edilməli olduğunu dəqiq aydınlaşdırmaq üçün onları da ayrı-ayrılıqlıda nəzərdən keçirmək lazımdır.

TƏLƏFFÜZ ŞƏRAİTİ

§97. Başlıca şərait haqqında. Ümumiyyətlə; orfoepiya müxtəlif məqam və şəraitdə işlənilen sözlerin qabığını təşkil edən seslərin yerinə görə necə, hansı məxrcədə, hansı çalarlıqla teleffüz normaları sistemidir. Buna görə de bu normaların xüsusiyyətlərini, əlamətdar cəhətlərini dəqiqləşdirmək üçün, her şeyden əvvəl, diildəki sözlerin əsas növlerini, işlənmə məqam və şəraitini, fonetik tərkibini nəzəre almaliyiq.

Söz dedikdə, bəzək köklərini, düzəltmə sözleri, müxtəlif şəkilçilər qəbul edərək qrammatik esasda deyişilmiş sözleri, mürəkkəb sözləri, elecə də söz birleşmələrini təşkil edən sözlerin baş hərfli və ya ilk hissələri tərkibindən düzəldilmiş qisaltma sözləri bu ad altında tanıyırıq. Belə sözler isə söz birleşmələrində, ifadələrdə, cümlələrdə müxtəlif məqam və şəraitdə işlənir.

Buradan belə bir nəticəye gelmək olur ki, orfoepik normaları müəyyənleştirmek üçün dil vahidlərinin teleffüzü lügəvi, qrafik və qrammatik olmaq üzrə xüsusən üç şərait əsasında nəzərdən keçirmek vacibdir.

Lügəvi şərait dedikdə, əsasən seslərin söz daxilindəki yeri və məqamı ilə əlaqədar olaraq necə teleffüz edilmə qayda-qanunları nəzərdə tutulur.

Qrafik şərait dedikdə, müxtəlif idarə, təşkilat adlarını bildiren söz birleşmələrini, mürəkkəb adları, ifadələri təşkil edən sözlerin baş hərfli, bəzən də ilk hissələri əsasında yazıda sabitləşdikdən sonra şəfahi ədəbi dile köçürülmüş qisaltma sözlerin teleffüz qaydaları nəzərdə tutulur.

Qrammatik şərait dedikdə, sözlerin morfoloji vasitələrlə deyişilmesi, sintaktik qaydalarla formallaşan müxtəlif tərkiblərin, birleşmələrin bir vahidi kimi işlənilen sözlərin, morfemlərin xüsusən əvvəlindəki və ya sonundakı seslərin nece teleffüz edilmə qayda-qanunları nəzərdə tutulur.

Burada belə bir cəhəti nəzəre almaq lazımdır ki, qrammatik şəraitdən asılı olaraq sözün hətta kökündəki bu və ya digər sesin teleffüzü deyişilirsə, belə teleffüz lügəvi şərait teleffüzü hesab olunmur. Elecə müəyyən şəkilçi qəbul edərək, yaxud müəyyən sözə yanaşraq qrammatik şəraitdə işlənilen sözün teleffüzündə heç bir deyişlik olmursa, həmin sözün teleffüzü lügəvi şərait əsaslı teleffüz

sayılır. Bu əziyyəti aydınlaşdırmaq üçün *kitab* sözünü nəzərdən keçirek. Lügəvi şəraite görə *kitab* sözünün sonundakı *b* bir qəder karlaşmış halda *b*, yəni *p* çalarlığında teleffüz olunur. Həmin sözə samit sesle başlayan şəkilçi bitişdirildikdə və ya söz yanaşdırıldıqda, sondakı *b* yəni *p* çalarlığında teleffüz olunur. Deməli, qrammatik şərait teleffüzü deyişdirmir: *kitabsız*, *kitabda*, *kitab var*, *kitab satır*. Lakin *kitab* sözüne saitle başlayan şəkilçi bitişdirildikdə və ya söz yanaşdırıldıqda, qrammatik şəraitin təsiri ilə sondakı *b* sesi lügəvi şəraitde olduğu kimi karlaşmış halda deyil, esil məxrcəcə müvafiq, yəni cingiltili bə səs kimi teleffüz olunur: *kitabı*, *kitaba*, *kitabın*, *kitab aldım*, *kitab azdır* və s.

Beləliklə, aydın olur ki, eyni sözün müəyyən qrammatik şəraitdəki teleffüzü ilə lügəvi şəraitdəki teleffüzü eyniyet təşkil edirə, deməli, qrammatik şəraitdən asılı olaraq deyişiklik baş vermir və söz lügəvi şərait teleffüzündə sabit qalır. Bəzək isə qrammatik şəraitdən asılı olaraq sözün teleffüzündə müəyyən fərqli əmələ gəlir və beləliklə, söz lügəvi şərait əsasında deyil, qrammatik şərait əsasında teleffüz olunur.

Burada nəzəre alınmalıdır ki, qrammatik şərait əsasında olan teleffüz sözün sonu, sözə bitişən şəkilçi və sözün əvvəli ilə əlaqədar teleffüzdür. Sözün orta hissəsinin teleffüzü qrammatik şəraite görə əsasən deyişilmir və lügəvi şərait əsasında olan normalara müvafiq qalır.

LÜGƏVI ŞƏRAİTDƏ TƏLƏFFÜZ

§98. Səslərin lügəvi şəraiti. Dilin en kiçik vahidləri hesab olunan seslər əsasən sözün terkib hissəsi halında işləndikdə mənalı vahidlərə çevrilir. Buna görə de teleffüz, birinci növbədə, seslərin söz qabığı keyfiyyətini kəsb etməsi ilə, yəni sözün üzvi-maddi hissələri kimi işlənilməsi ilə bağlıdır, seslərin belə lügəvi şəraitdə işlənilməsi isə teleffüzün lügəvi şəraiteni təşkil edir.

Müasir Azərbaycan ədəbi dilində olan sözlərin fonetik tərkibini nəzərdən keçirdikdə çox rəngarəng fonetik çalarlıqlarla karşılaşırıq. Müasir ədəbi dilde saat və samit seslərə başlayan və bitən sözələr vardır. Lakin diqqətən yoxladıqda aydın olur ki, Azərbaycan dilində olan saatların və samitlerin hamısı sözün tərkibində, xüsusən sözün başında və sözün sonunda eyni dərəcədə işlənilmər. Bəzi saatlar,

samtler sözün her yerinde geniş dairede işlenilir. Bezi saitlerin, saitlerin işlenilmə imkanı ise mehduddur, hətta elə sait, sait var ki, söz başında işlenilmir (*i* saiti, *ğ* samiti), bezi saitler de var ki, xüsusen esil Azərbaycan sözlərində, ancaq ilk hecada işlenilir, sonrakı hecalarda ve sözlerin sonunda işlenilmir (*o*, *ö*, *e*). Bele saitler alınma sözlerin her yerinde işlenir.

Azərbaycan dilinin elamətdar cəhətlərindən biri de budur ki, söz başında ve ya söz sonunda iki, üç yanaşı sait ola bilmez. Hətta XI əsrin məşhur turkoloqu Mahmud Kaşgari bu xüsusiyətin umumən türk dillerinə aid olduğunu ayrıca qeyd etmişdir (*alt*, *üst*, *alp* kimi bir neçə söz mustesnadır). Buna görə de başqa dillerdə alınma sözlərin başında ve ya sonunda yanaşı gələn saitlerin təleffüzündə şəraitden və saitlerin növündən asılı olaraq az-çox deyişiklik etmək lazımlı gəlir. Hətta sonuncu saitler bəzən ixtisar olunur: *dost* sözü *dos*, *kommunist* sözü *communis* kimi təleffuz olunur.

Azərbaycan dilinin elamətdar cəhətlərindən biri de söz daxilində yanaşı saitlerin işlenilməməsidir. Lakin müasir Azərbaycan ədəbi dilində bezi alınma sözlərde yanaşı saitler işlenilir ki, bele sözlərin yanaşı saitlərə yazılımasına baxmayaraq təleffüzündə deyişiklik edilir.

Sözün daxilində işlenilen saitlerin mexreclərindən asılı olaraq hansı saitlərə yanaşı gele bilmesi, eləcə de söz ortasında yanaşı saitlerin cyni mexrecli yaxın ve uzaq mexrecli olması da bele fonetik tərkibli sözlərin təleffüzünə az-çox təsir göstərir. Yanaşı saitlerdən birinən mexreci deyişdirilir, bəzən hətta yanaşı saitlərdən biri təleffuz olunmur, ixtisara düşür. Bəzən isə, xüsusen alınma sözlərdə, eyni hərfi işare onunla yanaşı geden saite görə başqa bir sait mexrecində təleffuz olunur (*kino*, *kolxoz*). Beləliklə, bir daha aydın olur ki, sözlerin rəngarəng fonetik tərkibinə müvafiq halda sözlərin təleffüzündə de rəngarəng çalarlıqlara yol vermək lazımlı gelir.

Burada bele bir cəhəti de qeyd etmək lazımdır ki, bir sıra sözlərin sonundakı və əvvəlindəki səslerin təleffüzü qrammatik şəraitdən asılı olaraq, yeni sözün şəkilçi qəbul etmesi ilə və ya başqa bir söze yanaşması, yaxud qoşulması ilə eləqədar olaraq deyişile biler: *papaq* (*x*), *papağın*, *papağ al*. Lakin sözlərin orta hissesini teşkil edən səslerin təleffüzü ancaq luğəvi şəraitə esasında müəyyenleşir və başqa şəraitdə de luğəvi şəraitdə olduğu kimi təleffuz edilir. Buna görə, əməmiiyyətə, sözlerin nece təleffüz edilməsini müəyyenləşdirərkən, birinci növbədə, sözlerin fonetik qabığı ilə üzvi suretdə bağlı olan şəraiti, yəni luğəvi şəraiti nəzərə almaq zəruridir.

Sözlerin fonetik qabığını formalasdırıran sait və sait seslərin söz daxilində hansı məqamda işlenilməsi ilə bağlı olaraq nece təleffuz edilməsi mehz lügəvi şəraitə esasında müəyyenləşdirilir. Bu şərait isə sözün tərkibində saitlərin, saitlerin her hansı məqamda, yeni söz başında, söz ortasında, söz sonunda işlenilmesi ilə, hem de eyni mexrecli, yaxın mexrecli və ya uzaq mexrecli seslərle yanaşı olmasi ilə bağlıdır. Mehz buna görə de lügəvi şəraitdə təleffüzü müəyyenləşdirərkən sözlərin tərkibindəki saitlerin və saitlerin bele məqamları esas meyar kimi diqqət merkezində olmalıdır. Mehz bunu nəzərə alaraq lügəvi şəraitdə təleffuz behsini saitlərin təleffüzü, saitlerin təleffüzü kimi iki esas bölmədə nəzərdən keçirməyi daha müvafiq bildik.

SAITLƏRİN TƏLEFFÜZÜ. SAMİTLƏRLƏ YANAŞI SAITLƏRİN TƏLEFFÜZÜ

§99. A saiti. Müasir Azərbaycan ədəbi dilində en çox işlenən saitlerden biri *a* saiti dir. Buna görə de *a* saitinin təleffuz çalarlığı çoxdur. Ümumiyyətə, müasir ədəbi dilde işlenen sözlərin bir qismindən esli ile eləqədar fonetik təbietindən, bir qismində ise fonetik şəraitindən, bəzən de intonasiyon çalarlıqdan asılı olaraq müəyyen hecalardakı *a* saiti ya uzun (*a'*), ya qısa (*a*), ya adi (*a*), ya vurğulu (*á*), ya uzadılmış vurğulu (*ā*), ya da diftonqlaşmış *ou* kimi müxtəlif çalarlıqla təleffuz olunur.

A saiti aşağıdakı məqam və şəraitdə uzun təleffüz olunur:

1. Əsasən əreb və fars dillerində alınma sözlərin tərkibində aşağıdakı məqamlarda olan *a* saiti bir qədər uzadılaraq təleffuz olunur.

a) Birinci, bəzən de ikinci hecadan sonrakı hecada ince saitlər dən, xüsusen *a*, *e*, *i* saitlerindən biri gələrsə, ondan qabaqkı hecada olan *a* azacıq uzun təleffuz olunur: *a di*, *a lim*, *a lam*, *ka tib*, *sa kit*, *qa bil*, *sa hil*, *ma təm*, *ma ne*, *bərə bər*, *tərə na*, *ləyə qət*, *müha ribə*, *müda fiə*, *müqa:vimət* və *s*.

Qeyd: Bele alınma sözlərdən bəziləri ahəng qanunu osasında azərbaycancalaşa da hələlik esline uyğun olaraq *a* saitinin azacıq uzadılması ilə təleffuz olunur: *za lim qa zi* və *s*. Bele sözler sərbəst usulda adı *a* ilə təleffuz olunur: *qazi*, *zalim* və *s*.

b) Fars ve əreb dillerində alınma sözlerin bezisində esline uyğun olaraq birinci hecadakı *a* saiti azacıq uzun təleffüz olunur: *a gah, a ram, a:sudə, qa:nun, qa:mus, ma:hur, na:mus* və s.

Qeyd Bele sözler tədricən öz eslinden uzaqlaşır, dilimizin əsas fonetik sistemine – təbietinə uyğunlaşaraq buradakı uzun *a* bu sözlerin bezisində adı *a* kimi təleffüz olunur. Lakin heçlik bu hal ümumi orfoepik normaya görə meqbul sayılmır, müstəsna hallarda ancaq sərbəst üslubda bele təleffüze yol verilir: *agah, aram, namus, dava ve s*

c) Fars dilindən alınma bezi sözlerde *ba-, na-* ön şəkilçilərindeki *a* saiti bir az uzun təleffüz olunur: *ba:həm, ba:hava, ba:məzə, na:dan, na:saz, na:gah, na:dinc, na:tamam, na:xələf* və s.

Qeyd Bele şəkilçilərlər düzəlmüş bezi sözlerde *a* saiti azerbaycancalaşmış halda, yeni adı *a* ile təleffüz olunur: *nahaq, naxoş* və s.

ç) Bezi alınma sözlerde vurgu sözün son hecasına deyil, əvvəlki hecalara, xüsusən baş hecaya düşərse, həmin hecamın vurgulu saiti, o cümlədən vurgulu *a* azacıq uzadılaraq təleffüz olunur: *bāza, fāza, kābel* və s.

d) Əreb dilindən alınma sözlerin bir qisminin eslinde olan ayn (ሂ) sesi onunla yanaşı gələn saitin, o cümlədən *a* sesinin uzadılması ilə əvəzlənir ki, bele sözlerde uzun təleffüz olunan *a* orfoqrafiya qaydasına görə qoşa *a* ilə yazılır: *saat, maaṣ, maarif, iñṣaat, camaat* və s.

Orfoepik qaydalara görə bele sözlerde iki adı *a* kəmiyyətində – uzunluğunda deyil, bir *a* sesinin azacıq uzadılmış kəmiyyətində təleffüz olunur: *sa:t, ma:s, ta:m, ma:rif, iñṣa:t, cama:t* və s. Bununla bele, bu cür sözlərin heca bölgüsündə her *a* bir hecanın əsası kimi tanınır və hətta sözün bir hissesini ikinci setər keçirmek lazımlı gelidikde, birinci *a* əvvəlinci setirde, ikinci *a* ise sonrakı setirdə yazılır: *maaṣ – ma:aṣ* və s.

2. Vurgulu *a* saiti aşağıdakı hallarda azacıq uzadılaraq təleffüz olunur.

a) Tekidə sadalanan sözlərin son hecasındaki *a* saiti bir az uzadılaraq təleffüz olunur: *atā, anā, qardāṣ, yoldāṣ, vətəndāṣ, sirdāṣ* və s.

Qeyd. Belə hallarda saitin uzadılması, əsəson tam üslubun əlamətdar cəhetidir, sərbəst üslubda uzadılma vacib deyil

b) Sual sözü və sual şəkilçisi olmayan sual cümlelərində xəbərin son hecasındaki *a* saiti sual intonasiyası çalarlığı ilə qovuşaraq azacıq uzun təleffüz olunur *Belə ola.r? Kişi də ağlaya.r? Sən oxuyursa.n?* *Oxumara m?*

3. Əger sözün ikinci hecasını teşkil edən *a* saitindən sonra üçüncü hecanı teşkil edən *o* və ya *u* saitindən evvel *v* samiti olarsa, təleffüz zamanı və samiti duşur. *A* saiti ise sonrakı *o* və *ya* *u* saiti ilə qovuşmuş halda ölü diftonqu çalarlığında azacıq uzadılaraq təleffüz olunur: *yasavul – yasōūl, qaravul – qarōūl* və s.

II *A* saiti aşağıdakı hallarda qısa təleffuz olunur:

1. Vurgusuz və vurgulu *a* saitları ilə düzəlmış cüthecəli sözlərin ilk örtülü hecasındaki vurgusuz *a* azacıq qısa təleffüz olunur: *qa:r-dāṣ, qa:rá, ba:bá, xa:lá, ta:lá, ta:lán, qa:yá, qa:zán, qa:rğá* və s

2. İkiden artıq hecali sözlərdə vurgulu hecadan əvvəlki hecada olan *a* sesi azacıq qısa təleffüz olunur: *qara:cí, qara:nqúš, aza:cíq, dağ:a:cíq, kama:nqá, tapa:nqá* və s.

Qeyd Əger *a* saiti olan hecadan əvvəlki hecadakı *sait* qısa təleffüz olunursa, vurgusuz *a* saiti adı halda təleffüz olunmalıdır *ki tabça, si lahdəs* və s

Başqa şərait və məqamlarda *a* saiti əsəson adı kəmiyyətde təleffüz olunur

Ümumiyyətlə, dilimizin təbietinə və əsas qanununa uyğun olaraq sözlərin son hecasındaki *a* saiti vurgulu, əvvəlki hecalardakı *a* saiti ise vurgusuz təleffüz olunur.

§100. I saiti. Azərbaycan ədəbi dilində *i* saiti nisbəton az işlenilen saitlərdəndir. Bu saitin əlamətdar cəhetlərinən biri de budur ki, o əsəson Azərbaycan sözlərində işlenir və söz köklərinin başında olmur. Elə buna görə de *i* saitinin təleffüz çalarlığı da məhduddur. Müasir Azərbaycan ədəbi dilinin orfoepik qaydalarına görə *i* saiti əsəson adı kəmiyyətde, vurgulu və ya vurgusuz, bəzən azacıq uzadılaraq, bəzən isə daha qapalı, yeni *i* çalarlığında təleffüz olunur. Bu baxımdan *i* saitinin xüsusən aşağıdakı məqam və şəraitde təleffüzünü nezəre almaq lazımdır:

I. I saiti aşağıdaki hallarda azacıq uzadılaraq tələffüz olunur:

1. Tekidəle sadalanan sözlerin son hecasındaki i saiti azacıq uzadılaraq tələffüz olunur: *qı:r*, *yı:ğ*, *qırmızı:*, *sarı:*, *yaşı l* və s.

2. Sual şəkilçisi ve sual sözü olmayan sual cümlelerinde xəberin son hecasındaki i saiti azacıq uzadılaraq tələffüz olunur: *O bir şey yazi:r?* *Heç yazmı:r?* *Axtardığın kitabı tapdi:n?* *Nəyi, kitabı?*

II. I saiti aşağıdaki hallarda az ve ya çox qısa tələffüz olunur.

Vurğulu saitlə başlayan şəkilçi bitişdirərən birinci hecası a ile bitən bir qrup ikihecalı sözün ümumən cingiltili, xüsusən sonor samitlərdən bu və ya digəri ilə örtülen və qapalılaşan ikinci hecasındaki vurğulu i saiti ya çox qısalıb düşür, ya da azacıq qısa tələffüz olunur:

a) i saiti düşen sözler: *alın – alıñı*, *qarın – qarnı*, *qayın – qayıñı*, *bağır – bağırı*, *ağız – ağzı* və s.

b) i saiti qısalan sözler: *bayıl – bayı.la*, *baliq – bali.ğa*, *çadır – çadı.ra – çadı.rı* – *çadı.rı* və s.

III. Fonetik şəraita görə i saiti bezen daha qapalı, eksərən ise adı kəmiyyetdə tələffüz olunur:

a) sözün sonundakı i-dan evvel dilönü və dil-diş samitlərindən, xüsusən ş, ç, k samitlərindən biri olarsa, i saiti daha qapalı, dilönü məxrecində i çalarlığında tələffüz olunur: *Baki, naşı, kaşı, yaxşı, qayçı* və s.;

b) başqa hallarda i saiti, ümumiyyətə, son hecada vurğulu, baş və orta hecalarda ise vurğusuz, adı kəmiyyetdə tələffüz olunur: *qızıl, qıfil, artıq, sırtıq, ciğır* və s.

§101. O saiti. Müasir Azərbaycan ədəbi dilində o saiti esil Azərbaycan sözlərinde əsasən birinci hecada, alınma sözlərde ise bütün hecalarda işlənilir. Buna görə de o saiti eksərən adı kəmiyyetdə vurğusuz, bezen ise vurğulu olur. Sözlərin əslindən, fonetik tərkibindən, bezen de intonasiya və məna çalarlığından asılı olaraq o saiti uzadılmış və ya diftonqlaşmış halda da tələffüz olunur.

I. Aşağıdakı hallarda o saiti azacıq uzadılaraq tələffüz olunur:

1. Sözün ov fonetik tərkibi ile bitən birinci örtülü hecasındaki və samiti düşür, o saiti ise uzun tələffüz olunur: *do.şan* (dovşan), *do.ğa* (dovğa), *lo.ğa* (lovğa), *ço.dar* (çovdar), *so.qat* (sovqat) və s.

Qeyd Burada uzanan o sesini sona doğru azacıq u çalarlığında, daha doğrusu, bir qeder o.ü diftonqu çalarlığında tələffüz etmek məslehetdir *ço.udar*, *do.uşan* və s.

2. Azərbaycan ədəbi dilində ov fonetik tərkibi ilə bitən bir neçə sóz var ki, bunların da tələffüzündə hərfi düşür, o saiti o.ü çalarlığında azacıq uzadılır: *plōñ*, *alōñ*, *buzōñ*, *qıroñ* və s.

3. Alınma beynəlxalq terminlərin bir qismində, xüsusən *loq* hecası ilə bitən sözlərde hemin hecadan evvel gelen vurğulu o saiti azacıq uzun tələffüz olunur: *filōlog*, *texnolog*, *leksikoloq* və s.

Qeyd Əger bele sözlerin sonundakı *loq* morfemindən *logiya* morfemi düzəldilərsə, evvelki o adı halda, *logiya* morfemindəki o saiti vurğulu və azacıq uzadılaraq tələffüz olunur *filolögiya*, *fonolögiya* və s.

4. Tekidəle sadalanan sözlərdəki vurğulu o saiti azacıq uzadılaraq tələffüz olunur: *o.t*, *o.x*, *o.d*, *yo.l*, *go.l*, *so.l* və s.

II. Başqa hallarda o saiti adı kəmiyyetdə ya vurğulu, ya da vurğusuz tələffüz olunur: *on*, *don*, *odun*, *otaq*, *soba*, *çoban*, *oyun*, *qoyun* və s.

Qeyd Burada bele bir hali yada salmaq lazımdır ki, dilimizə rus dili vasitəsilə keçən bir sıra sözlerin tələffüzündə rus dili tələffüz normasına uyğun olaraq o saiti ilə evezlənir: *kalxoz*, *savxoz*, *savet*, *kallektiv*, *kommunist*, *kamsamol* və s.

Bele sözlərde vurğusuz o saitinin tam a halında deyil, daha açıq o kimi, yeni azacıq a çalarlığında tələffüzü məslehetdir¹

§102. U saiti. Müasir Azərbaycan ədəbi dilində u saiti hər məqamlarda işlənilən saitlərdəndir və Azərbaycan dilindəki sözlərin çoxunda adı kəmiyyetdə həm vurğulu, həm də vurğusuz tələffüz olunur. Çox məhdud miqdarda sözün tərkibində u saiti azacıq uzun və ya azacıq qısa tələffüz olunur ki, bu da əsasən aşağıdakı şərait və məqamlarla əlaqədardır:

¹ Р.И. Аванесов. Русское литературное произношение. М., 1958, стр. 32, 139

I. Uzun tələffuz olunur:

1. Əreb ve fars dillerində alınmış bəzi sözlərdə ince saitle formalasın hecalardan əvvəlki hecada olan *u* saiti azacıq uzun tələffuz olunur: *ümǖmi*, *xüsǖsi*, *asūdə*, *nümūnə*, *Füzūli* və s.

2. Tekidə sadalanan sözlərdəki vurgulu *u* saiti azacıq uzadılaraq tələffuz olunur: *düz*, *büz*, *qoyūn*, *quzū*, *toyūv* və s.

3. Sual şəkilçisi ve sual sözü olmayan sual cümlələrinin xəberindəki sonuncu hecada olan *u* saiti də azacıq uzun tələffuz olunur: *Bela olu r?* *Kitabi sən də oxudu.n?* və s.

4. Əslində vurgulu və ya vurgusuz uzun *u* ilə tələffuz olunan bəzi sözlərdə esline uyğunluq mühafizə olunur: *tu.san*, *Tu la*, *du.ma* və s.

II. Qısa tələffuz olunur:

1. Söz başında olan vurgusuz *u* saiti ikinci hecadakı vurgulu qalın saitin təsiri ilə azacıq qısaltılmış halda tələffuz olunur: *u.cá*, *u.sáq*, *u cüz*, *u zág*, *u tán*, *u zán* və s.

2. Birinci hecasi *o* və ya *u* ilə biten, ikinci hecisi cingiltili və xüsusən sonor samitlə örtülen və qapalılaşan bir qrup ikihecalı söze vurgulu saitle başlanan şəkilçi bitişdirildikdə şəkilçi bitişen ikinci hecadakı *u* saiti ya tamam qısalıb düşür, ya da azacıq qısa tələffuz olunur: *burun* – *onun burnu*, *boyun* – *onun boynu*, *boynuna bax*, *oğul* – *oğlu*, *oğu la*, *qoyun* – *qoynunga bax*, *oyun* – *oyu nun əvvəli* və s.

§103. Ə saiti. I. Müasir Azərbaycan ədəbi dilində *ə* saiti de sözün hər yerində işlənen səsləndərdir. Ümumiyyətə, *a* saiti Azərbaycan ədəbi dilindəki sözlərin və şəkilçilərin ekseriyətində adi kəmiyyətde, vurgulu və vurgusuz tələffuz olunur: *əl*, *əlák*, *əlcák*, *gél*, *dér*, *dérá*, *çəmən*, *kallá*, *yasəmán*, *çicák*, *kəpənák*, *təpá*, *təpál*, *gələcák*, *kəndlərdá* və s.

II. Ə saiti aşağıdakı hallarda azacıq uzun tələffuz olunur:

1. Xüsusən əreb dilindən alınma bir sıra sözlərin eslinde olan *və* *ayn* (ئ), *hemzo* (ء) adlı hərfi işaretlərle yazılın boğaz səsi düşdüründən, ondan əvvəlki çalarlıqli sait səsler azərbaycanca ekserən uzadılmış *ə* kimi tələffuz olunur. *ə la*, *ə zí*, *və də*, *ma lum* və s.

2. Sual şəkilçisi, sual sözü olmayan sual cümlələrinin xəberlərində ve sual intonasiyalı sözlərdə sonuncu hecadakı *ə* saiti azacıq uzun tələffuz olunur *Mən gərək tək gedə.m?* *Eva?* *İkimiz bərabə r?*

3. Tekidə sadalanan sözlərin son hecasındaki *ə* saiti azacıq uzadılaraq tələffuz olunur: *qələ:m*, *dəftə:r*, *kimlə:r?* *Həsə:n*, *Azə:r*, *mə:n*, *sə n* və s.

§104. E saiti. I. Müasir Azərbaycan dilində *e* saiti ən az işlənen saitləndərdir. Ümumiyyətə, *e* saiti sözlərin ilk hecasında, bəzi alınma sözlərdə isə sonrakı hecalarda da işlənir.

Sözlerin terkibində *e* saiti, əsasən, adi kəmiyyətde ya vurgulu, ya da vurgusuz tələffuz olunur *el*, *bel*, *tel*, *get*, *keç*, *elə*, *belə* və s.

Bir neçə alınma sözde ikinci hecada olan vurgusuz *e* səsi son derecə qisaldılmış halda tələffuz olunur. Buna görə də bəle sözlərdə, xüsusən sərbəst üslubda, qisaldılmış *e* saiti ixtisar olunur. Məsələn, *telefon*, *telegraf* sözləri *telfon*, *telgraf* kimi tələffuz olunur. *Teleskop*, *televizor* sözlərində isə ikinci *e* qisaldılmış halda *i* çalarlığında tələffuz olunur: *teli skop*, *teli vizor* və s.

II. E saiti aşağıdakı hallarda azacıq uzun tələffuz olunur:

1. Əreb dilindən alınma bəzi sözlərin eslinde olan *və* (ئ), (<ء>) kimi hərfi işaretlərle yazılın boğaz səsi düşdüründən, ondan əvvəlki yarımaçıq *e*, *i* və bezen qapalı *a* əvezinə azərbaycancada azacıq uzadılmış *e* tələffuz olunur. *e.lan*, *e.mal*, *e zam*, *e tiraz*, *e tiqad*, *e tiraf*, *e caz*, *me yar*, *ne.mət*, *me mar* və s.

2. Bezi alınma sözlərdə olan güclü vurgulu *e* azacıq uzadılaraq *ē* kimi tələffuz olunur *ēra*, *ēтика*, *ēpos*, *esfētika* və s.

3. Sual şəkilçisi, sual sözü olmayan sual cümlələrinin xəberlərində və ya sual intonasiyalı sözlərdə sonuncu hecadakı *e* azacıq uzun tələffuz olunur: *Mağazadan nə aldın*, *jake?*

4. Tekidə sadalanan sözlərin son hecasındaki *e* saiti azacıq uzadılaraq tələffuz olunur: *e l*, *te l*, *ye l*, *se l*, *be l* və s.

§105. İ saiti. Müasir Azərbaycan dilində *i* saiti sözlərin hər yerində işlənilən şərait və məqamlı əlaqədar surətdə ya vurgusuz, ya da vurgulu tələffuz olunan saitləndərdir. Vurgulu iki və ikidən artıq hecalı sözlərin ekserən son hecasında olur. Təkhecalı sözlərdə isə vurgusuz *i* olmur.

Müasir Azərbaycan ədəbi dilindəki sözlərin ekseriyətində *i* saiti adi kəmiyyətde, bəzi sözlərdə isə ya azacıq uzun, ya da azacıq qısa tələffuz olunur.

I. İ saiti aşağıdakı hallarda azacıq uzun tələffuz olunur:

1. Fars dilindən alınma *bi-* ön şəkilçisi ilə düzəlmış sözlərdə həmin şəkilçinin *i* saiti azacıq uzun tələffuz olunur: *bi taraf*, *bi savad*, *bi huş*, *bi xəbər*, *bi çara*, *bi xətar*, *bi şəraf* və s.

2. Bir sıra alınma sözlerin ilk ve ya orta hecalarında *i* saiti əsl-
nəuyğunluq çalarlığından azacıq uzun təleffüz olunur: *şı, və, ni zə,*
əqi də, qası də, si ma ve s.

3. Azərbaycan dilində bəzi köməkçi sözlerin başında *i* saiti azacıq uzun təleffüz olunur: *i di, i miş, i kan, i sa, i la* ve s.

Qeyd Bu sözlerdeki *i* saitinin uzun təleffüzü daha çox tam əslubla bağlıdır, serbest əslubda isə adı kəmiyyetde təleffüz olunur.

4. Tekidələ sadalanan sözlerde ve sual şəkilçisi, sual sözü olmayan sual cümlelerinin xəberlərində ve ya sual intonasiyalı sözlerde sonuncu hecadakı *i* saiti azacıq uzadılaraq təleffüz olunur: *bi r, iki, yeddi, səkkiz, si z, bi z, Əli, Vəli* ve s.

II *I* saiti aşağıdakı hecalarda azacıq qısa təleffüz olunur:

1. İki ve ikidən çox hecali sözlerin başında gələn vurgusuz i azacıq qısa təleffüz olunur: *i ki, i.nək, i pək, i sti* ve s.

2. Bəzi alınma sözlerin son hecasında vurgulu qalın sait olarsa, ondan evvel gələn hecadakı *i* saiti azacıq qısa təleffüz olunur: *ki tab, xi tab, iştı rak, inqi lab, inti zam, inti bah* ve s.

Qeyd Bele sözlerin başlangıcında olan *i* adı kəmiyyetde təleffüz olunur. Serbest əslubda qısa da təleffüz etmək olar.

Bəzi alınma sözler var ki, bunlar əslinə uyğun olaraq birhecali yazılır: *əmr, sədr* ve s. Lakin belə yazılımlarına baxmayaraq bu sözlerin təleffüzündə sonuncu *r* samitindən evvel qısa *i* saiti artırılır, yəni *əmi r, sədi r* kimi təleffüz olunur ki, belə təleffüz de normal sayılır.

3. Bəzi alınma ve əslən təkhecalı sözler azərbaycancalaşdırıla-raq ikihecalı edilmişdir. Buna görə de bele sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə, sözün ikinci hecasını teşkil edən *i* saiti düşür: *ətir – ətri, qəbir – qəbri, fikir – fikri, isim – ismi, şəkil – şəkli* ve s.

Bele sözler təklikdə ve ya samitlə başlanan şəkilçi qəbul edərək işlənərkən ikinci hecadakı *i* saiti azacıq qısa ve ya adı kəmiyyetde təleffüz olunur ki, her iki hal normal sayılır.

§106. *Ö* saiti. Azərbaycan dilinin təbəti ilə uzvi suretdə bağlı olan seslerden biri de *ö* saitidir. Lakin ədəbi dilde *ö* saitının istifadə dairəsi mehduddur. Bir neçə sözü nəzərə almasaq, demək olar ki, *ö* saiti sözün ancaq birinci hecasında işlənir, şəkilçilərdə isə işlənilmir.

Buna görə de orfoepik norma baxımından *ö* sesinin təleffüzündə çox da rəngarəng çalarlıq yoxdur.

Müsəir Azərbaycan ədəbi dilindəki *ö* sesi sözün menşeyindən və sözdəki məqamından asılı olaraq ya adı kəmiyyetde, ya da azacıq uzadılmış halda, həm vurgulu, həm de vurgusuz təleffüz olunur.

I. *Ö* saiti aşağıdakı hallarda azacıq uzun təleffüz olunur:

1. Əreb dilindən alınma bəzi sözlerde açıq dodaq saitlarından sonra gələn boğaz səsi düdüyündə bunun evezine açıq dodaq saiti *ö* azacıq uzun təleffüz olunur: *şö lə, şö.bə, mö.təbər, mö.tədil, mö.cuz, mö.cüza, mö.tərizə, mö.min, rö.ya* ve s.

2. Müsəir Azərbaycan ədəbi dilində birinci hecası öv sesləri ilə, ikinci hecası isə ince saitlerden biri ilə, xüsusən *a* saiti ilə forma-laşan bəzi alınma sözlerin ilk hecasının sonundakı *v* samiti təleffüzde düşür. Bunun evezinde isə *ö* saiti azacıq uzun ve sona doğru qapalı, yəni e nişli diftonq (*ö:ü*) çalarlığında təleffüz olunur: *tö übə (tövbə), nö:übə (növbə), kö:üşən (kövşən), kó:ürək (kövrek), tö:usiya (tövsiyə), kó:üsər (kövsər)*. *Şö.ükət* (*Şövkət*), *Şö:üqி* (*Şövqi*) ve s.

3. Azərbaycan dilində öv sesleri ilə biten bir neçə söz de var ki, bunların təleffüzündə sondakı *v* düşür ve *ö* saiti azacıq uzun ve sona doğru diftonq, yəni *ö:ü* çalarlığında təleffüz olunur: *bütö.ü (bütvə), bütö.ü (bulöv), kösö.ü (kösvə)* ve s.

4. Tekidələ sadalanan sözlerde, sual şəkilçisi, sual sözü olmayan sual cümlelerinin xəberlərində, ya da sual intonasiyalı sözlerde vurgulu hecadakı *ö* azacıq uzun təleffüz olunur. *ö.z, sö.z, gö.z, kö.z, dö.z, bir sö.z? o göy gö.z?* ve s.

II Başqa hallarda *ö* saiti adı kəmiyyetde ya vurgulu, ya da vurgusuz təleffüz olunur: *ördək, höcət, ölçü, özgə, cövr, sövg, sövg, sök* ve s.

§107. *Ü* saiti. Müsəir Azərbaycan ədəbi dilində *ü* saiti sözlerin tekce ilk hecalarında deyil, sonrakı hecalarda ve şəkilçilərdə de işlənilir.

Müsəir Azərbaycan ədəbi dilindəki sözlerde *ü* saiti eksəren adı kəmiyyetde, bəzi intonasiya mahiyyətli hallarda azacıq uzadılr. Bəzi sözlerin ilk hecasında isə azacıq qisaldılmış halda təleffüz olunur.

I. *Ü* saiti aşağıdakı hallarda azacıq uzun təleffüz olunur:

1. Tekidələ sadalanan sözlerde *ölçü., bölgü, ülgu* ve s.
2. Sual cümlelerində: *Sənin gözün görü r? Sağ gözü n?*

II. Ü saiti aşağıdakı hallarda vurgusuz, azıcık qısa teleffuz olunur:

- 1 İlk örtüsüz-açıq hecada: *ü.tü, ü.zük, ü.rək, ü.sul, ü.çün, ü.tük* ve s.
- 2 İlk örtülü-açıq hecada: *bü.tün, bü.kük, bu.löv, bü.töv, qù.sur* ve s.

Qeyd Aşağıdakı sözlere saitle başlanan şəkilçi elave edildikde ikinci hecadakı ü saiti yazida da, teleffüzde de düşür. *ömür – ömrü, üfűq – üfqı* Lakin üfűq sözünə saitle başlanan ayrı şəkilçilər elave edildikde, ikinci hecadakı ü saiti yazida saxlanılır, teleffüzde düşür *üfűqə, üfqün* sözleri *üfqə, üfqün* kimi teleffüz olunur.

YANAŞI SAITLƏRİN TƏLEFFÜZÜ

§108. Yanaşı saitlilik haqqında. Azərbaycan dilinin təbieti ilə əlaqədar əlamətlərdən biri de budur ki, onun esas vahidlerindən olan kök və şəkilçilərde iki sait yanaşı gelməz. Saitlər arasında mütləq samit olmalıdır. Elə buna görə də müasir Azərbaycan dilində belə bir qanun var ki, saitle bitən söze saitle başlanan şəkilçi bitişdirildikde araya müəyyen bir samit artırılır və artırılan samit, ümumiyyətə, "bitişdirici samit" adlanır: *ata – ata + in, ata + s + i, ata + y + a* ve s.

Bu nümunələrdə *ata* sözü ile ona bitişdirilən *-in, -i, -a* şəkilçiləri arasına artırılmış *n, s, y* məhz belə bitişdirici samitlərdir.

Lakin müasir Azərbaycan dilinin lüğət tərkibində bir sıra alınma sözlər var ki, orfoqrafik qaydalara görə bunların tərkibində sait qoşağına yol verilir.

Belə sözlərdəki sait qoşağı müxtəlif çalarlıqlıdır, yəni ya iki eyni saitdən, ya da iki müxtəlif saitdən ibarət olur və söz tərkibində müxtəlif məqamda yerləşir. Belə vəziyyət isə sözlərdəki yanaşı saitlərin müxtəlif çalarlıqla teleffüzüne müəyyən dərcədə tesir göstərir. Məhz buna görə də sözlərin orfoepik normalarından behs edərək belə yanaşı saitlərin eyni və ya müxtəlif olmasını, sözün əvvəlinde, ortasında və ya sonunda yerleşməsini, sözün sait qoşağı ilə başlamasını, bitməsini nəzəre almaq zəruridir.

§109. Eyni sait qoşağı Eyni sait qoşağı müasir Azərbaycan dilindəki sözlərin əksərin ortasında, bezen de sonunda olur. Hətta bezi sözlər eyni sait qoşağı ilə bitir, lakin eyni sait qoşağı ilə başlanan heç bir söz yoxdur. Belə sait qoşağı sözün tərkibindəki məqamından asılı olaraq müxtəlif çalarlıqla teleffüz edilir.

Müasir Azərbaycan dilinde, başlıca olaraq, dörd sait esasında formalaşan eyni sait qoşağıının aşağıdakı növləri vardır:

1. AA: Belə sait qoşağı sözün hər yerində bir uzun a kəmiyyətində teleffüz olunmalıdır: *maaq – ma·q, maarif – ma rif, saat – sa t, camaat – cama t* ve s.

2. ƏB: Belə sait qoşağı hər yerde bir uzun a kəmiyyətində teleffüz olunmalıdır.

Söz ortasında *təaccüb – tə ccüb, təssüs – tə ssüs, təahhid – tə hhid* ve s.

Söz sonunda: *əmtəə – əmtə, mətbəə – mətba*, və s.

3. İİ: Ancaq bir neçə sözin sonunda yazılın ii saitləri araya artırılan y ile qovuşmuş halda iki qısa i çalarlığında teleffüz olunur: *bədii – bədi yi, təbii – təbi yi* və s.

4. OO: Son zamanlarda ədəbi dile daxil olmuş bir sıra sözlərdə, xüsusən terminlərdə qoşa o işlənir ki, bunlar, əsasən, iki çalarlıqla teleffüz olunur:

a) Əger qoşa o-nun son hissəsi vurğuludursa, o zaman belə qoşa o bir uzun vurğulu o kimi teleffüz olunur: *zoolog – zōloq* və s.

b) Əger qoşa yazılın o vurğusuzdursa, uzadılmış a çalarlığında teleffüz olunur: *kooperativ – ka perativ, koordinator – ka rdinator* və s.

Qeyd: Əger qoşa vurğusuz o-dan sonra heca vurğulu o saiti ilə formalaşmışdırsa, qoşa o distonq a o, yəni uzadılmış a ilə qısa o qovuşğu çalarlığında teleffüz olunmalıdır: *zoologiya – za ologiya* və s

§110. Müxtəlif sait qoşağı Müasir Azərbaycan dilindəki bir sıra sözlərin əvvəlinde, ortasında, bezen de sonunda müxtəlif saitlər yanaşı gelir və yanaşı da yazılır. Lakin yanaşı yazılın belə müxtəlif saitlərin teleffüzü ilə yazılışı tam eyniyət təşkil etmir və orfoepik normaya görə, əsasən iki çalarlıqla teleffüz olunur.

I. Aşağıdakı növ qoşaklıqları təşkil edən yanaşı saitlər aralarına artırılan y samiti ilə qovuşmuş halda müxtəlif kəmiyyət çalarlığında teleffüz olunurlar

Qeyd: Burada qabaqcadan belə bir məsələni qeyd etməliyik ki, qoşa sait arasına artırılan y dedikde, y çalarlıqlı bir samitin teleffüzde arthilması nəzerdə tutulur və bu ses tam y deyil, burada adəton birinci saitdən sonra azıcık y mexrocində bir samit sesin teleffüzü başlanır və bu ses tam halda formalşamamış sonrakı sait teleffüz olunur. Deməli, teleffüzde qoşa sait arasına artırılan y dedikde, və səsinin başlangıç tonu nəzerdə tutulur və belə də anlaşılmalıdır.

1. Aİ. Tərkibində *ai* qoşalığı olan sözlərin təleffüzündə bu saitlerin arasına *y* samiti artırılır və *y*-dan evvelki *a* azacıq uzun, *y*-dan sonrakı *i* saiti isə azacıq qısa təleffüz olunur: *a:yid* (aid), *a:yılə* (aile), *da:yırə* (daire), *xa:yın* (xain), *sa:yıt* (sait) ve s.

2. AE. Tərkibində *ae* qoşalığı olan bir neçə düzəltmə söz müasir Azərbaycan dilində işlənilir ki, bunların təleffüzündə *e* saiti düşmə dərəcəsində qısalır, buna görə də belə sözlərdə *ae* qoşalığı *ay* hecası kimi təleffüz olunur: *ayrostat* (aerostat), *ayroport* (aeroport), *ayrologiya* (aerologiya) və s.

3. Əİ. Tərkibində *əi* qoşalığı olan sözlərdə bu saitlərin arasına *y* samiti artırılaraq təleffüz olunur: *zəyif* (zeif), *məyişət* (məişət) və s.

4. İA. Tərkibində *ia* qoşalığı olan sözlərdə evvelki *i* qısalıdır və bu saitlerin arasına *y* samiti artırılaraq təleffüz olunur: *di:yalekt* (dialect), *di:yagram* (diagram), *di:yametr* (diametr), *bi:yabır* (biabır) və s.

- Qeyd**
- 1) bezen evvelki *i* tamamile düşür; məsələn *sosyalist* (sosialist) və s.,
 - 2) *avia* sözündə *ia* qoşalığının ilk sesi *i* qısa, *a* sesi isə adi kemiyetdə, lakin *yo* çalarlığında təleffüz olunur: *avi yomodel* (aviomodel), *avi yovağzal* (aviovağzal) və s.;
 - 3) *iddia*, *biar* sözlərində *y* samiti artırılmışdır;
 - 4) *ia* qoşalığından sonrakı hecadə *a* saiti olduqda, araya *y* samiti artırılmış və *a* bir qədər uzun təleffüz olunur: *ria yət* (riyət), *ia şə* (iaşə), *ia nə* (iane) və s.

5. İO. Tərkibində *io* qoşalığı olan sözlərdə həmin saitlərin arasına *y* samiti artırılaraq *iyə* çalarlığında təleffüz olunur: *piya.ner* (pioneer), *biya.logiya* (biologiya) və s.

- Qeyd** *Radio* sözünün təleffüzündə *i* qısa, *o* isə *y* ilə birləkde adi kemiyetdə təleffüz olunur: *radi yo* və s.

6. İU. Tərkibində *iu* qoşalığı olan sözlərdə həmin qoşalıq *i.yu* çalarlığında təleffüz olunur: *radi.yus* (radius), *radi.yum* (radium) və s.

7. İƏ. Tərkibində *ie* qoşalığı olan sözlərdə həmin qoşalıq *i.yə* çalarlığında təleffüz olunur: *təbi.yət* (təbiət), *səri.yət* (şəriət), *müdafiə.yə* (müdafiə), *vaqi.yə* (vaciqə), *faci.yə* (facie) və s.

8. Eİ. Tərkibində *ei* qoşalığı olan sözlərdə həmin qoşalıq *eyi* çalarlığında təleffüz olunur: *ateyist* (ateist), *kodeyin* (kodein) və s.

9. EA. Tərkibində *ea* qoşalığı olan sözlərdə həmin qoşalıq qısa *i* saiti ilə *i.ya* çalarlığında təleffüz olunur: *ti:yatr* (teatr), *ri.yal* (real), *ri.yaksiya* (reaksiya), *ri.yaktor* (reaktor) və s.

10. EO. Tərkibində *eo* qoşalığı olan sözlərdə həmin qoşalıq qısa və daha dar mexrəclü *e* ilə *e.yo* çalarlığında təleffüz olunur: *te.yorem* (teoreem), *fe.yodal* (feodal), *te.yodolit* (teodolit) və s.

11. OE. Belə qoşalıq sözün ilk hecası ilə bağlı olarsa, qoşalığı təşkil edən seslərdən birincisi (yenisi *o*) az qısa, lakin öz mexrəcində *e* saiti ilə adı kemiyetdə, *ye* çalarlığında təleffüz olunur; məsələn *poyeziya* (poeziya), *poyema* (poema), *poyetika* (poetika) və s.

Qeyd *Əger* belə qoşalıq sözün ilk hecası ilə bağlı olmasa, qoşalığı təşkil edən seslərdən birincisi (yenisi *o*) çok qısa, *o* saiti isə adı kemiyetdə, lakin *eo* diftonqunun sonu kimi təleffüz olunur: *orfo.epiya* (orfoepiya) və s.

12. Oİ. Tərkibində *oi* qoşalığı olan sözlərdə həmin qoşalıq *ayi* çalarlığında təleffüz olunur: *eqayist* (eqoist) və s.

Qeyd *Əger* evvelki hecadə *o* olarsa, qoşalıq *oyi* çalarlığında təleffüz olunur: *kolloyid* (kolloid)

13. UE. Tərkibində *ue* qoşalığı olan sözlərdə həmin qoşalıq *uye* çalarlığında təleffüz olunur: *duyel* (duel), *duyet* (due) və s.

II. Aşağıdakı növ qoşalıqları təşkil edən saitlər, əsasən qovuşaq halda diftonq çalarlığında təleffüz olunur.

1. UA. Tərkibində *ua* qoşalığı olan sözlərdə, adetən bürünci sait *u* azacıq qısa və *a* mexrəcine hazırlıq çalarlığında, *a* isə vurğulu olduqda daha aydın mexrəcəde, vurğusuz olduqda *u* ilə dəha çox qovuşaq çalarlıqdə təleffüz olunur: *suál*, *aktuál*, *dúa*, *dúalist* və s.

2. AU. Tərkibində *au* qoşalığı olan sözlərdə belə qoşalıq *a* sesinin azacıq qısalması ilə *au* diftonq çalarlığında da təleffüz olunur: məsələn *fa:una*, *ka:uçuk*, *ra:und*, *la:uriyat* və s.

3. AO. Tərkibində *ao* qoşalığı olan sözlərdə belə yanaşı saitlər dodaqlanmış diftonq çalarlığında belə təleffüz olunur: *kakao* – *kakou* və s.

4. AƏ. Tərkibində *əa* qoşalığı olan sözlərdə belə qoşalıq emişli diftonq çalarlığında, yeni ilk saitin (*a* sesinin) azacıq uzanması, ikinci saitin (*ə* sesinin) azacıq qısalılması ilə (*a.ə* kimi) təleffüz olunur: *ita:ət*, *qəna:ət*, *şüca:ət*, *bəra:ət* və s.

5. **ƏA.** Tərkibində *aa* qoşalığı olan sözlərdə belə qoşalıq yoxuşlu diftonq çalarlığında, yeni ilk saitin – *a* sesinin azacıq qisaldılması ikinci saitin – *a* sesinin azacıq uzadılması ilə (*a.a:* kimi) tələffüz olunur: *fə.əliyyət*, *sə.adət* ve s.

Qeyd Əger belə qoşalıq sözün son hecası ilə elaqədar olarsa, qoşalığın ikinci səsi, (*a* səsi) adı kəmiyyetdə tələffüz olunur: *fə.al*, *müddə.ə* ve s.

6. **ÜU.** Tərkibində *uu* qoşalığı olan bir neçə söz işlenir ki, bunların tərkibindəki *uu* qoşalığı adətən diftonq çalarlığında tələffüz olunur: *şuur* ve s.

7. **ÜA.** Tərkibində *ua* qoşalığı olan sözlərdə *a* saiti qısa *ü* saitinin müsayiəti ilə *ü.a* diftonq çalarlığında tələffüz olunur və belə sözlərin çoxunda *a* uzadılır: *mü.a.vin* (müavin), *mü.a.sır* (müsəir), *mü.a.licə* (müləicə), *mü.a.yinə* (müayinə), *mü.a.milə* (müamile) ve s.

Qeyd Son zamanlar edebi dildə işlenilen *nüans* sözü müstəsna kimi *nüyans* halında tələffüz olunur.

8. **ÜƏ.** Tərkibində *üə* qoşalığı olan sözlərdə həmin qoşalıq qisaca *ü* ilə adı kəmiyyetli *ə* qovuşuğu, yeni *ü.ə* diftonq kimi tələffüz olunur. *mü.əllim*, *mü.əllif*, *mü.əyyən*, *mü.əzzin*, *mü.əmma* ve s.

Qeyd Edebi dildə işlenilen *şüra* sözündə *üə* qoşalığı adı kəmiyyetli *üə* sait birləşməsi halında yazılışı kimi tələffüz olunur.

SAMİTLƏRİN TƏLƏFFÜZÜ. MÜXTƏLİF ÇALARLIQLARDA TƏLƏFFÜZ OLUNAN CİNGİLTİLİ SAMİTLƏR

Ş111. B samiti. I. Aşağıdakı məqam və şəraitdə *b* samiti adı halda, yeni mexrecinə uyğun suretdə aydın tələffüz olunmalıdır:

a) söz əvvelində: *bal*, *bala*, *bir*, *buz*, *bucaq*, *boz*, *boran*, *böl*, *böcək*, *beş*, *belə*, *bülbül*, *bərə*, *bəzək*, *blok*, *briqadir* ve s.

Qeyd. İkinci hecası *t*, *f*, *k*, *x*, *c*, *ş* kimi kar samitlerle başlanan bir sıra sözün əvvelində gələn *b* samitinin azacıq karlaşmış halda – *p* çalarlığında (*b* kimi) tələffüzü de normal sayılır *bütün*, *bütöv*, *büfət*, *büküm*, *büküş*, *buxar*, *buxov*, *bıçın*, *bıçaq*, *bışirmək* ve s.

b) təkhecalı sözlərin sonunda saitle yanaşı olarsa: *ab*, *tab*, *qab*, *dib*, *cib* və s.;

c) söz ortasında iki sait arasında: *baba*, *bibi*, *xəbər*, *bəbir*, *abad*, *bəbək*, *qaba*, *oba*, *əbədi*, *təbabət*, *qabıq*, *qubar*, *tələba*, *tələbat* ve s.

Qeyd Bezi sözlərin ikinci hecasında belə şəraitdə olan *b* samitinin və çalarlığında tələffüzüne serbest üslubda yol verilir: *gavıq* (qabiq), *ova* (oba), *bava* (baba) ve s.

c) söz ortasında və ya söz sonunda olan hecanın başında: *anbar*, *sünbül*, *qənbər*, *dəbbə*, *domba*, *təşəbbüs*, *təkabbür* və s.;

d) söz ortasında, söz sonunda cingiltili və ya sonor samitden əvvəl yanaşı gələrsə: *qəbz*, *səbzi*, *səbir*, *ibrət*, *iblis*, *təbliğ*, *gübə* və s.

II *B* samiti aşağıdakı məqam və şəraitdə azacıq karlaşmış halda *b* kimi, yeni *p* çalarlığında tələffüz olunmalıdır:

a) coxhecalı sözlərin sonunda: *kitaþ*, *qutap*, *əzab*, *şərab*, *məktəb*, *məktub*, *inqilab*, *münasib*, *məvacib*, *məglub*, *mühəsib* və s.;

b) təkhecalı sözlərin sonunda samitle yanaşı olarsa: *kəşb*, *qəşb*, *qərb*, *qəlb* və s.;

c) söz ortasında kar samitle başlanan hecadan əvvəlkı hecanın sonunda: *mübtəda*, *mübhəm*, *iqtida*, *mübtəla*, *cəbhə* və s.;

c) söz ortasında və söz sonunda kar samitden əvvəl onunla yanaşı gələndə: *abstrakt*, *absis*, *həbs*, *sübh* və s.;

d) söz ortasında olan qoşa *b*-dən birincisi: *dəbbə*, *tibbi*, *təkabbür*, *təşəbbüs*, *abbasi* və s.

Qeyd. Tərkibində qoşa *b* olan şəxs adlarında hər iki *b* adı halda tələffüz olunur *Cabbar*, *Abbas* və s.

Ş112. C samiti. I. C samiti aşağıdakı məqam və şəraitdə öz mexrecinə müvafiq aydın tələffüz olunmalıdır:

a) söz başında: *cavab*, *cəm*, *ceyrən*, *cənab*, *cib*, *civə*, *cidir*, *cod*, *corab*, *cür*, *cümə* və s.;

b) söz ortasında:

1. Samitler arasında: *aci, aciz, əcaib, gecə, necə, becərmə, acıq, qoca, böçək, bucaq, cüca* ve s.

2. Samitle sait arasında: *ancaq, sancaq, zəncir, inca, Gəncə, əncam, tərcümə, mütərcim* ve s.

3. Söz ortasındaki qoşa c-nin hər ikisi: *təaccüb, münəccim* ve s.

II. C samiti aşağıdakı məqam ve şəraitde j çalarlığında təleffüz olunmalıdır:

a) söz ortasında c ile biten hecadan sonrakı heca cingiltili samitle başlanarsa. *vijdan* (vicdan), *əjdad* (ecdad), *səjdə* (səcdə), *ijlas* (iclas), *əjnəbi* (əcnəbi) ve s.;

b) tekhecalı sözlerin sonundakı c-dən evvel sait varsa: *aj* (ac), *gij* (gic), *vij* (vic), *gejə* (gece), *uj* (uc), *gүj* (güt) ve s.

II. C samiti aşağıdakı məqam ve şəraitde karlaşmış halda c çalarlığında təleffüz olunmalıdır:

a) çoxhecalı sözlerin sonunda: *ağac* (ağac), *əlaç* (əlac), *məxraç* (məxrec), *çəkiç* (çəkic), *qorxunç* (qorxunc), *gülünç* (gülünc) ve s.;

b) tekhecalı sözlerin sonundakı c-dən evvel samit olarsa: *dinc* (dinc), *linç* (linc), *tunç* (tunc), *künç* (künc) ve s.

§113. D samiti. I. D samiti aşağıdakı məqam ve şəraitde öz mexrecine müvafiq halda aydın təleffüz olunmalıdır:

a) söz başında:

1. Saitden evvel: *dağ, damar, dekan, dən, dil, diri, dırnaq, don, doğru, dövr, döşək, duz, durna, düymə* ve s.

2. Samitden evvel: *dvoryan, dram, drap* ve s.

Qeyd. Söz başında: d-dən sonra qapalı sait ve onun ardınca kar samit olarsa, başdakı d samitini, xüsusi serbest üslubda, bir qədər karlaşmış çalarlıqda təleffüz etmək olar *dukan, diksinmək, dus-taq, düşmək* ve s.

b) söz ortasında:

1. Saitler arasında: *adam, adət, edam, adil, edib, dodaq, odun, udum, hüdud, gedən* ve s.

2. Saitle samit arasında: *badyan, tədris, vedrə, hidro, qüdrət* ve s.

3. Samitle sait arasında: *sandal, sevda, əndam, əqdəm, dimdik, ordu, buğda, aydın, findiq, ulduz, gündüz, ördək* ve s.

c) tekhecalı sözlerin axırında saitden sonra: *ad, dad, yad, od, öd, güd, yod* ve s.

Qeyd Süd sözünün sonunda d samiti müstəsna olaraq t çalarlığında təleffüz olunur

II. D samiti aşağıdakı məqam ve şəraitde azacıq karlaşmış halda -d çalarlığında təleffüz olunur:

a) tekhecalı sözlerin axırında samitden sonra gelərsə: *anđ, dörđ, qənd, əqđ, kənd, fənd* ve s.;

b) çoxhecalı sözlerin sonunda: *polad, savad, övlađ, soyüđ, azad, igid* ve s.;

c) sözün daxilində qoşa d olduqda birinci d *terəddüd, şiddət, müddət* ve s.

§114. G samiti I. G samiti aşağıdakı məqam ve şəraitde adı halda öz mexrecine uyğun, aydın təleffüz olunmalıdır.

a) söz başında: *gah, gavalı, gen, geca, gənc, gəmi, gil, gonbul, göz, gödək, gur, guşə, gül, gınaş* ve s.;

b) söz ortasında samitden sonra: *səngər, əngəl, süngü, ülgüç, zəngin, nərgiz, çəngəl, məngənə, zəngin, üzəngi, güzgü* ve s.;

c) bir qrup sözün sonunda *gah* hecasındaki g' *agah, segah, nagah, çargah* ve s.

II. Əsil Azərbaycan sözlerinin və azerbaycanlaşmış alınma sözlerin ortasındaki iki sait (ya biri, ya da hər ikisi ince sait olmalı) arasında yerləşən g samiti y çalarlığında təleffüz olunmalıdır: *iyid* (igid), *ayər* (əgər), *məyər* (məger), *şayird* (şagird), *Niyar* (Nigar) ve s.

Qeyd 1) Bele sözlerden bezisində g-dən evvelki sait xüsusen serbest üslubda təleffüz zamanı döşür, bele halda sonrakı g öz mexrecine uyğun təleffüz olunmalıdır *ruzigar* evzəninə *ruzgar*, *yadigar* evezinə *yadgar* ve s.

2) Avropa dillərinə mensub alınma sözlerde g her cür məqam ve şəraitde öz mexrecine müvafiq təleffüz olunur. *geoloq, agent, gigiyena* ve s.

III. Sözlerin sonunda g samiti karlaşmış halda, yeni t çalarlığında təleffüz olunmalıdır: *ahənk* (aheng), *nəhənk* (neheng), *cənk* (ceng), *zənk* (zeng), *rənk* (rəng), *qəşənk* (qəşəng), *külünk* (külüng), *link* (ling) ve s.

§115. Q samiti. I. *Q* samiti aşağıdaki məqam ve şeraitde adı halda, mexrecine müvafiq, aydın təleffüz olunmalıdır:

a) söz başında:

1. Saitdən evvel: *qal*, *qazan*, *qeyd*, *qeyrət*, *qelb*, *qəşəng*, *qiyam*, *qiymət*, *qırımızı*, *qol*, *qonaq*, *qönçə*, *qus*, *qucaq*, *qıtib*, *qüvvə* və s.

2. Samitdən evvel: *gram*, *qrip*, *grup*, *qvardiya* və s.

b) söz ortasında:

1. Saitler arasında: *xaqan*, *laqeyd*, *əlaqə*, *naqis*, *vaqon*, *hüquq*, *həqiqət*, *füqəra*, *intiqam*, *məqam* və s

2. Saitlə cingiltili samit arasında: *iqlim*, *miqdar*, *nəqliyyat*, *təqdim*, *əqrəb*, *əqrəba* və s.

3. Cingiltili sonor samitlə sait arasında: *manqal*, *tonqal*, *ılıqar*, *yonqar*, *inqilab*, *manga*, *çinqıl* və s.

4. Kar samitlə sait arasında: *çaşqın*, *sısqa*, *asqırmaq*, *hiçqırmaq*, *aşqar*, *dehgan*, *tahqir*, *tahqiq* və s.

5. Qoşa *q*-dən ikincisi: *hoqqa*, *toqqa*, *saqqal*, *baqqal* və s.

II. *Q* samiti bir sıra sözlərdə məqam ve şeraitdə asılı olaraq aşağıdakı çalarlıqda təleffüz olunmalıdır:

a) karlaşmış halda -*q* çalarlığında təleffüz olunmalıdır:

1. Söz ortasında kar samitdən evvel yanaşı gelərse: *nöqtə*, *nəqs*, *iqribas*, *iqtisad*, *nöqsan*, *rəqs*, *iqtidar*, *məqsəd* və s.

2. Söz ortasında qoşa *q*-dən birincisi: *toqqa*, *çaqqal*, *baqqal* və s

3. Tekhecalı sözlərin sonunda: *ırq*, *şərq*, *fərq*, *zövq*, *şövq*, *məşq*, *fövq*, *dinq*, *dəng* və s.

4. Çoxhecalı alınma sözlərin sonunda: *məntiq*, *ittifaq*, *natiq*, *aşıq*, *şəfqəq*, *məxlug*, *tədqiq*, *istintaq*, *filolog* və s.

b) çoxhecalı esil Azərbaycan sözlərinin, elecə de çoxdan azərbaycancalaşmış bir sıra alınma sözlərin sonundakı *q* sesi x çalarlığında təleffüz olunmalıdır: *qabax* (qabaq), *uraz* (uzaq), *papax* (papaq), *otax* (otaq), *torpax* (torpaq), *çirax* (çiraq), *çanax* (çanaq), *aşix* (aşiq), *çomax* (çomaq).

Qeyd 1) Sonundakı *q* samiti karlaşmış halda təleffüz olunan sözləre samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qosulduğunda *q*-nin təleffüzü eynən qalır, lakin saitlə başlanan şəkilçi bitişdirildikdə, söz qosulduğunda sondakı *q* sesi esline uyğun cingiltili təleffüz olunur, məsələn: *ittifaq* – *ittifaqdan*, *ittifaqda*, *ittifaqın*, *dəqiq* – *dəqiq* deyil, *dəqiq* olmalı və s

2) Sonundakı *q* samiti x çalarlığında təleffüz olunan sözləre samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qosulduğunda *q* sesi yənə x çalarlığında təleffüz olunur. Lakin beş sözləre saitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qosulduğunda *q* evezine *q* təleffüz olunur; məsələn *papaq* – *papax* – *papaxçı*, *pa-paxsatan*, *papax* – *papağın* dərisi, *papağ* *aldım* və s

§116. V samiti. I. *V* samiti aşağıdaki məqam ve şeraitde adı halda, yeni mexrecine müvafiq aydın təleffüz olunmalıdır.

a) söz başında *var*, *ver*, *vur*, *vətan*, *vücud*, *vilayət* və s;

b) söz ortasında:

1. Saitler arasında: *divar*, *hava*, *dəvə*, *civə* və s.

2. Saitlə cingiltili samit arasında: *dövr*, *cövr*, *mövcud*, *dövlət*, *şövg*, *meyva*, *halva*, *sivri* və s.

3. Kar samitdən sonra, saitdən evvel gelərse: *rüyvət*, *mehvər*, *rüssəvət*, *ışvər*, *əhval* və s.

4. Qoşa *v* samiti olarsa *müqəvvə*, *əvvəl* və s;

c) söz sonunda:

1. Tekhecalı sözlərin sonunda cingiltili samitdən sonra gelərse: *ləğv*, *üzv*, *həcv* və s.

2. Tekhecalı sözlərin sonunda saitdən sonra gelərse: *av*, *ev*, *sev*, *dev*, *növ*, *nov*, *plov* və s.

3. İkihecalı sözlərin sonunda saitdən sonra gelərse: *buzov*, *buxov*, *murov*, *alov* və s.

II. Bir sıra sözlərdə məqam ve şeraitdə asılı olaraq *v* samiti aşağıdakı çalarlıqlarda təleffüz edilməlidir.

a) karlaşmış halda, yəni f çalarlığında:

1. Söz ortasında yanaşı kar samitdən evvel gelərse: *aytobus*, *aytomat*, *Australiya*, *eysemizm*, *tayıtologiya* və s.

2. Tekhecalı sözlərdə sondakı kar samitdən evvel yanaşı gelərse *söyt*, *məhy*, *səhy* və s.

3. Familiya bildirmek üçün adların axırına bitişdirilen -ov, -yev şəkilçilərinin sonundakı *v Həsənəy*, *Mehdiyey* və s.

4. İki ve ikidən artıq hecalı alınma sözlərin sonundakı -tiv morfemində olan v: *aktiy*, *motiy*, *kollektiy*, *subjektiy*, *obyektiy* və s.;

b) diftong çalarlıqlarında:

1. Sözün terkibində v sesinden evvel o, sonra u gelərse, ovu birleşmesi öü çalarlığında təleffüz olunmalıdır: *öuc* (ovuc), *öüs-*

durmaq (ovuşdurmaq), *qoun* (qovun), *qousma* (qovuşma), *qourma* (qovurma), *sourmaq* (sovurmaq), *cous* (çovuş) ve s.

2. Sözün türkibinde *v*-den evvel *o*, sonra hər hansı bir samit gələrsə, *ov* birləşmesi bir adı *o* ile qısa *u* ve anı *v* türkibinden ibarət *ou* [v] diftonq çalarlığında təleffüz olunmalıdır: *ou.[v]xalamaq* (ovxalamaq), *dou.[v]şan* (dovşan), *cou.[v]ğun* (çovğun), *cou.[v]dar* (çovdar), *tou.[v]lamaq* (tovlamaq), *sou [v]qat* (sovqat), *dou [v]qa* (dovgə), *nou [v]ruz* (novruz) ve s.

Qeyd Serbest üslubda belə sözlərdəki *ov* birləşməsini *ou* diftonq çalarlığında da təleffüz etmek olar: *oumaq* (ovmaq), *oulaq* (ovlaq), *nöruz* (novruz) ve s.

3. Söz ortasında *v* sesindən evvel *ö*, sonra ise kar samitlə başlanan heca gələrsə, *öv* birləşmesi *öü*. diftonq çalarlığında təleffüz olunmalıdır: *kööş şak* (kövsek), *cööş har* (cövhər), *rööş şən*, (rövşən), *kööş sar* (kövser), *tööş siyə* (tövsiye), *bənööşə* (benövşə), *gülööşə* (gülövşə), *mööş süm* (mövsüm) ve s.

4. Söz ortasında *v* sesindən evvel *ö*, sonra ise cingiltili samitlə başlanan heca gələrsə, *öv* birləşmesi bir adı *ö* ile qısa *ü* ve anı [v] türkibinden ibarət diftonq çalarlığında təleffüz olunmalıdır: *nööv [v]ba* (növbə), *nööv.[v]raq* (növraq), *lööv.[v]bar* (lövbər), *kööv.[v]rək* (kövrək), *tööv.[v]nəq* (tövneq), *tööv.[v]ba* (tövbə) ve s.

Qeyd Serbest üslubda belə sözlərdəki *öv* birləşməsini *öü* diftonq çalarlığında da təleffüz etmek olar: *nöövbə* (növbə), *röövnəq* (rövneq), *töövbə* (tövbə) ve s.

§117. Z samiti. I. Z samiti aşağıdakı məqam və şəraitde adı halda öz mexrecinə uyğun, aydın təleffüz olunmalıdır:

a) söz başında: *zanbaq*, *zeytun*, *zədə*, *zəy*, *zil*, *zirvə*, *ziğ*, *zor*, *zolaq*, *zövq*, *zökəm*, *zümrüd* və s.;

b) söz ortasında:

1. Saitlər arasında: *yazı*, *qazan*, *tezis*, *təzə*, *aziz*, *izah*, *fizik*, *qızarmaq*, *gözəl*, *uzun*, *üzük* və s.;

2. Saitle samit arasında: *mizrab*, *cəzb*, *əzbər*, *üzv*, *muzzd*, *yeznə* və s.;

3. Samitlə sait arasında: *mənzil*, *inzibat*, *tənzim*, *zəlzələ*, *zirzəmi*, *mənzumə* və s.;

4. Qoşa z-dən hər ikisi: *izzət*, *ləzzət* və s.;

c) söz sonunda:

1. Təkhecalı sözlerin axırında saitdən sonra: *az*, *yaz*, *tez*, *gəz*, *iz*, *köz*, *duz*, *üz*, *suz* və s.

2. Təkhecalı sözlerin axırında cingiltili samitdən sonra: *nəbz*, *qəbz*, *ərz*, *məgz* və s.

II. Z samiti aşağıdakı məqam və şəraitde bir qədər karlaşmış çalarlıqda təleffüz olunmalıdır:

a) təkhecalı sözlerin sonundakı z-dən evvel yanaşı kar samit olarsa: *məhz* (məhz), *ləfz* (lefz) və s.;

b) çoxhecalı sözlerin sonunda *almaz* (almaz), *bəkməz* (bekmez), *mərzə* (mərez), *narkoz* (narkoz), *saqqız* (saqqız), *doqquz* (doqquz), *möcüz* (möcüz), *nüfuz* (nufuz) və s.

ƏSASƏN ÖZ MƏXRƏCİNƏ MÜVAFİQ TƏLƏFFÜZ OLUNAN CİNGİLTİLİ SAMİTLƏR

§118. L samiti. L samiti aşağıdakı məqam və şəraitde öz mexrecinə müvafiq təleffüz olunur

a) söz başında: *lay*, *lək*, *lil*, *lığ*, *lov*, *lül*, *lavaş*, *legal*, *ləkə*, *liman* və s.;

b) söz ortasında

1. Saitlər arasında: *ala*, *elə*, *belə*, *ila*, *qılıq*, *dolu*, *ulu* və s.;

2. Saitle samit arasında: *qaldır*, *aldat*, *bəlkə*, *bildirçin*, *qılıcqıq*, *dolça*, *quldur*, *tülkü* və s.

3. Samitlə sait arasında: *anla*, *dinlə*, *tənlik*, *inla*, *nəslə*, *tuflı* və s.;

4. Qoşa l olanda: *yolla*, *tulla*, *güllə*, *pilla*, *sillə*, *kallə*, *bəlli* və s.;

c) söz sonunda: *al*, *gəl*, *el*, *bil*, *ol*, *qul*, *gül*, *görl*, *futbol*, *gözəl*, *qızıl*, *ideal* və s.

§119. M samiti. M samiti aşağıdakı məqam və şəraitde öz mexrecinə müvafiq, aydın təleffüz olunur

a) söz başında: *mal*, *mən*, *min*, *moruq*, *mövzu*, *muzdur*, *mulk* və s.;

b) söz ortasında: *kömür*, *hökumət* və s.

1. Saitlər arasında: *aman*, *əmanət*, *imarət*, *koma* və s.

2. Samit-sait arasında: *damağ*, *alma*, *kəlmə*, *yetmiş*, *termos*, *qurmizi* və s.

3. Sait-samit arasında: *imla*, *damla*, *əmlak*, *temp*, *plomb* və s.;

c) söz sonunda *şam*, *yem*, *kəm*, *kim*, *qum*, *adam*, *qələm*, *dilim*, *məlum*, *salam* və s.

- Qeyd** 1) Söz daxilinde qoşa *m* serbest üslubda aşağıdakı çalarlıqlarda təleffüz olunur:
- əger ikinci *m* vurgu-u heca tərkibindədirse, tam halda ve aydın, birinci *m* isə yanmışq təleffüz olunmalıdır: *müəmmə* (müemma), *komuna* (komuna) və s.;
 - başqa şərait və məqamda söz daxilindəki *mm*-den birincisi tam halda təleffüz olunur, ikinci *m* və ondan sonra gelen sait isə ixtisara düşür, təleffüz olunmur: *kom[mu]nist* (komünist), *kom[mu]asiya* (komutasıya), *kom[mu]ator* (komutator) və s.
- 2) Söz daxilinde *m*-den sonra diş-dodaq samitlerindən *f*, *v*, *p* və xüsusi *b* yanaşı geldikdə, serbest üslubda assimiliyasiya neticesinə uyğun olaraq *m* əvezinə təleffüz olunmalıdır *sünbə* (sümbe), *zənbil* (zəmbil), *bonba* (bomba), *lanpa* (lampa), *linfozit* (limfosit), *anper* (amper), *ansiteatr* (amfiteatr).

§120. N samiti. *N* samiti aşağıdakı məqam və şəraitde öz mexrecinə müvafiq təleffüz olunur:

- söz başında: *nar*, *ney*, *nəm*, *nitq*, *nov*, *növ*, *nur*, *nüsxə*, *naxış* və s.;
- sözün ortasında:
 - Saitler arasında: *ana*, *enerji*, *ənənə*, *inilti*, *sınıq* və s.
 - Saitle samit arasında: *anla*, *hansi*, *mənzum*, *höñkür*, *yonqar*, *bəndə*, *tənha*, *kənd*, *lent*, *sevinc* və s.
 - Samitlə sait arasında: *səhnə*, *meynə*, *örnək*, *dırnaq*, *durna*, *çaxnas*, *dan* və s.;
 - söz sonunda: *sən*, *don*, *yön*, *yun*, *gün*, *qalxan*, *aydın*, *sərin*, *oyun* və s.

§121. R samiti. *R* samiti aşağıdakı məqam və şəraitde öz mexrecinə müvafiq təleffüz olunur.

- söz başında: *rast*, *reys*, *rəf*, *ritm*, *rol*, *ruh*, *rüb*, *razi*, *rektor*, *rədif* və s.;
- söz ortasında:
 - Saitler arasında: *aran*, *geri*, *bəri*, *iri*, *qırıq*, *qora*, *körük*, *quru*, *qürur* və s.;
 - Saitle samit arasında: *termin*, *bərk*, *xırda*, *körpü*, *arzu* və s.
 - Samitlə sait arasında: *qatran*, *sonra*, *qətrə*, *tədris*, *qırırm*, *metro*, *doğru*, *zümrüd* və s.;
 - Qoşa *r* olanda: *cərrah*, *mücərrad*, *sərrast*, *sərraf*, *terror* və s.;
 - söz sonunda: *var*, *ver*, *şir*, *gör*, *dur*, *qatar*, *bəşər*, *aktyor*, *taşəkkür*, *cəbr*, *səbir*, *metr*, *litr* və s.

Qeyd. Sonda qoşa *r* ile yazılın *sırr* sözü ancaq bir *r* ilə təleffüz olunur. Bu sözə saatle başlanan şəkilçi elave edildikdə və ya saatle başlanan söz qoşulduğda hər iki *r* söz ortasında olan qoşa *r* kimi adı halda təleffüz edilmelidir. *sırr* - *sırrın*, *sırr açıldı* ve s.

§122. Ğ samiti. *Ğ* samiti aşağıdakı məqam və şəraitde öz mexrecinə müvafiq təleffüz olunur:

- söz ortasında: *siğorta*, *luğət*, *müğənni*
- Saitler arasında: *ağac*, *ağır*, *cığal*, *cığır*, *oğul*, *uğur*, *zoğal* və s.
- Saitle samit arasında: *ağrı*, *aqla*, *nəğmə*, *mığmığa* və s.
- Samitlə sait arasında: *damğa*, *çalğı*, *darğın*, *çovğun*, *çılğın*, *dovğa* və s.;
- söz sonunda: *ağ*, *dağ*, *yağ*, *diğ*, *lağ* və s.

Qeyd Söz ortasında kar samitden evvel gelen *ğ* karşılığında təleffüz olunmalıdır *baxça* (bağça), *boxça* (boğça), *saxsağan* (sağsağan) və s.

§123. Y samiti. *Y* samiti aşağıdakı məqam və şəraitde öz mexrecinə müvafiq təleffüz olunur.

- söz başında: *yay*, *yel*, *yəhər*, *yiyə*, *yığcam*, *yovşan*, *yol*, *yön*, *yuva* və s.;
- söz ortasında:
 - Saitler arasında: *qaya*, *ayaq*, *ayiq*, *iyirmi*, *soyuq*, *söyüd*, *yuyun*, *iyüitmək* və s.
 - Saitle samit arasında: *aydın*, *heykəl*, *dəymış*, *ıyrənc*, *qıyqac*, *meyvə*, *söylə*, *diymə* və s.
 - Samitlə sait arasında: *adyal*, *əşya*, *lobya*, *miqyas*, *adyutant*, *xülyə*, *nisyə* və s.;
 - Qoşa *y* olanda: *mahiyyət*, *nəşriyyat*, *niyyət*, *səhiyyə*, *əbədiyyat*, *əbədiyyat* və s.;
 - söz sonunda: *ay*, *iy*, *qiy*, *meh*, *zəy*, *toy*, *küy*, *göy*, *subay*, *alay*, *qalay*, *haray* və s.

§124. J samiti. *J* samiti aşağıdakı məqam və şəraitde öz mexrecinə müvafiq təleffüz olunur:

- söz başında: *janr*, *jalə*, *jaket*, *jilet*, *jurnal*, *jüri*, *jmix* və s.;
- söz ortasında: *əjdaha*, *qızılı*, *müjdə*, *pedagoji* və s.;

MÜXTƏLİF ÇALARLIQLARDA TƏLƏFFÜZ OLUNAN KAR SAMİTLƏR

§125. P samiti. I. P samiti aşağıdakı məqam ve şeraitde adı halda, yeni mexrecinə uyğun suretdə aydın təleffüz olunmalıdır:

a) saitler arasında: *apar, qipiç, təpik, qəpik, qapı, ipək, köpük, küpə* və s.;

b) saitle samit arasında: *arpa, spirt, qarpız, kərpic, körpü, kirpi, aprel, kuptet, teploxod, teplovoz* və s.

Qeyd Əgər p-dən sonra t, d, s, z, ʃ, ç kimi dil samitlerindən her hansı biri olsara, xüsusen serbest ıslubda, p sesini azacıq f-çalarlığında da təleffüz etmək olar *təfdiq* (tapdıq), *taşırıq* (tapşırıq) və s

II. P samiti aşağıdakı məqam ve şeraitde ani-natamam mexreclə təleffüz olunmalıdır:

a) sözün başında:

1. Saitdən evvel: *papaq, pul* və s.

2. Samitdən evvel: *plov, plan, program, psixoloq* və s.;

b) söz sonunda:

1. Saitdən sonra: *sa^p, to^p, qri^p, ti^p, se^p* və s.

2. Samitdən sonra: *al^p, qar^p, tur^p, qui^p, qui^p* və s.

Qeyd Söz başında saitdən evvel gelen və eləcə de söz sonunda saitdən sonra gelen p sesini bir qeder nefesli təleffüz etmeli: *phul, phərt, iph, saph* və s

III. Sözün daxilində qoşa p olduqda, evvelinçi p adı halda, ikinci p cingiltilemiş çalarlıqdə – p kimi təleffüz olunmalıdır: *tappilti, guppultu, hoppanmaq, şappiltu, düppadüz, hoppanmaq* və s.

§126. F' samiti. F' samiti sözün her yerində, her cür məqam ve şeraitde adı halda, yeni öz mexrecinə müvafiq, aydın təleffüz olunmalıdır:

a) sözün başında: *fal, fayda, fəda, fərq, fil, fikir, sırfə* və s

1. Saitdən evvel: *foto, futbol, fürsət, füsunkar* və s.

2. Samitdən evvel: *fleyta, flor, fleksiya, fransızca, frazeoloji* və s.;

b) sözün ortasında:

1. Saitler arasında: *əfaq, afət, üfuq, zəfər, səfər, iltifat, tüsəng, cəfa, kafedra* və s.

2. Saitle samit arasında: *əstab, qəflət, ifşa, əfsus, ifuqi* və s.

3. Samitlə sait arasında: *qəranfil, delfin, alfa, morfem* və s.

4. Qoşa olduqda: *tələffüz, tənəffüs, şəffaf, müvəffəq* və s

Qeyd. Ümumi qaydaya görə iki kar samit yanaşı olanda ikincisi bir qeder cingiltili çalarlıqdə təleffüz olunmalıdır. Buna görə de söz ortasında qoşa f və ya f-dən evvel yanaşı kar samit olduqda sonrakı f samitini bir qeder cingiltili çalarlıqdə da təleffüz etmək olar *şəffaf, kəfiyyat, maxfi* və s

c) sözün sonunda:

1. Saitdən sonra: *saf, tərif, şəraf, kef* və s.

2. Samitdən sonra: *sərf, vəsf, kaşf, vəqf, amorf* və s.

Qeyd. Söz sonunda samitdən sonra gelen f samiti bir qeder qısa – yarımkünyetde, həm de özündə evvelki samitlə qovuşmuş halda təleffüz olunur *kəşf, sərf, vəsf* və s

§127. K' samiti. Rus dilindən alınma bir sıra söz və terminlərdə k hərfi ile yazılın samit ses aşağıdakı məqam ve şeraitde q samitinin kar qarşılığı kimi, yeni ka mexrecinde k' kimi təleffüz olunmalıdır.

a) söz başında:

1. Qalın saitlerdən evvel: *k'abel, k'abina, k'adr, k'alka, k'alori, k'amera, k'amfora, k'ansler, k'apella, k'apital, k'arnaval, k'ataloq, k'afe, k'odeks, k'ollektiv, k'olxozi, k'ombayn, k'ombinat, k'ommunist, k'ommutator, k'ompleks, k'onqres, k'onsert, k'operativ, k'osmos, k'ub, k'ultivator, k'urort, k'ursiv* və s.

2. Samitlerdən evvel: *k'vadrat, k'vant, k'vars, k'vas, k'laviatura, k'lassizm, k'lerikal, k'limatolog, k'linika, k'lise, k'nopka, k'reyser, k'rem, k'rep, k'reslo, k'ron* və s.;

b) söz ortasında:

1. Qalın saitlerden evvel: *ak'ademiya, alk'aloid, alk'aqol, ak'k'ord, ak'k'umulyator, dek'abr, dek'an, dek'orativ, mik'roskop* və s

2. Samitlərdən evvel: *traktor, demok'rat, dezinfek'siya, ek'rən, ek'stra, ek'spedisiya, elek'trik, mikrosk'op, dik'tant, dik'tor, dialek't, k'uk'la* və s.;

c) söz sonunda:

1. Qalın saitlerden sonra: *konyak'*, *blok'*, *kubok'* ve s.
2. Samitle yanaşı: *park'*, *oçerk'*, *k'iosk'* ve s.

Qeyd. Tərkibində *ka* olan və indi *k* herfi ile de yazılılan bir sıra sözler daha evveller dilimizə keçdiyindən və evveller metbuatda əreb elifbasındaki (ق) *qaf* herfi ile yazıldığından, ümumi dənişiqdə belə de menimsenilməmişdir. Buna görə de belə sözlərdə *k* (*ka*) evezinə, xüsusen sərbəst ıslubda, *q* de tələffüz etmek olar *qarandaş* (karandaş), *gazarma* (kazarma), *qlub* (klub), *qnyaz* (knayz), *qraxmal* (kraxmal), *qartof* (kartof) və s.

§128. T samiti. I. *T* samiti aşağıdakı məqam ve şəraitdə adı halda, mexrecine uyğun, aydın tələffüz olunmalıdır:

a) söz başında *tam*, *tabaq*, *tar*, *teatr*, *tez*, *texnik*, *tələba*, *təbib*, *tikan*, *toz*, *tuğ*, *tum*, *tüstü*, *traktor*, *tramvay*, *trest*, *tribuna*, *trikotaj*, *trolleybus*, *tropik* ve s.;

b) söz ortasında:

1. Saitler arasında: *ata*, *qatar*, *qatiq*, *otur*, *ötür*, *qutu*, *ütü*, *fətir* və s.

2. Cingiltili samitlə sait arasında: *altı*, *artıq*, *ortaq*, *örtük*, *təntəna*, *şırılı*, *tırtıl*, *yumurta* və s.

3. Saitlə samit arasında: *yetmiş*, *teatr*, *titrək*, *ötkün*, *lütf*, *metro*, *litr* və s.

4. Sözlerin axırında saitdən sonra gelirse: *ot*, *öt*, *tut*, *saat*, *adət*, *zenit*, *unut*, *üyüt*, *avtomat*, *dövlət*, *minnət*, *zəhmət*, *əziyyət*, *səadət* və s.

II *T* samiti aşağıdakı məqam ve şəraitdə bir qədər cingiltileşmiş halda *d* çalarlığında (*t* kimi) tələffüz olunmalıdır:

a) esil Azərbaycan sözlərinin, eləcə de çoxdan azərbaycancalaşmış alınma sözlərin daxilində kar samitdən sonra yanaşı gələn *t* *yaşlı*, *ışlı*, *axıtar*, *taxta*, *astar*, *usṭa*, *haştə*, *xəştə*, *məktəb*, *dəfətər*, *mütəşəər* və s.

Qeyd Yeni alınma sözlərde belə məqamda olan *t* öz mexrecine uyğun, adı halda tələffüz olunur *aktiv*, *traktor* və s.

b) söz ortasında olan qoşa *t*-dən ikincisi: *hətta*, *ittifaq*, *ittihəm*, *əlbəttə*, *mütəfiq*, *mütəhəim*, *Sətər* və s.

III. Söz axırında: *st*, *şt*, *ft*, *pt* ses birləşmelerindəki *t* öz mexrecində deyil, qisaldılmış halda, özündən əvvəlki yanaşı samitin mexrecine uyğun bir çalarlıqda onunla qovuşaq tələffüz olunmalıdır:

st: *doss* (dost), *rass* (rast), *şikəss* (şikəst), *sərbəss* (serbest), *dəss* (dest), *üss* (ust), *manifess* (manifest), *ateiss* (ateist) və s.

şt: *güzəşş* (güzeşt), *behış* (behışt), *püşş* (puşt) və s.

ft: *liff* (lift), *şriff* (şrift), *landşaff* (landşaft), *neff* (neft) və s.

pt: *resepp* (resept) və s.

§129. S samiti. I *S* samiti sözün hər yerində, hər cür məqam və şəraitdə əsas mexrecine müvafiq, adı halda tələffüz olunmalıdır:

a) söz başında: *saz*, *sel*, *sən*, *siz*, *six*, *sol*, *söz*, *su*, *sud*, *sulh* və s.;

b) söz ortasında: *desant*, *əsər*, *isti*, *qısqanc*, *dost*, *kösöv*, *usta*, *üsul*, *tüstü*, *musiqi*, *təsallı* və s.;

c) söz sonunda: *mars*, *his*, *irs*, *səs*, *sus*, *süs*, *kurs*, *küs*, *əfsus*, *kosmos* və s.

Qeyd 1) Söz başında *s* ilə her hansı bir samit ses yanaşı olduqda başdağı *s* sesini ani halda, yeni sonrakı yanaşı samitin başlangıç hissəsinə qovuşmuş halda tələffüz edilmesi məslehhətdir *skamyaya*, *smeta*, *staj*, *stol* və s.

2) Son zamanlar alınmış bezi sözlərin daxilindəki qoşa *s*, adəten, bir *s* halında tələffüz olunmalıdır *rejisör* (rejissor), *komisar* (komissar) və s.

§130. Ke samiti. I *Ke* samiti aşağıdakı məqam və şəraitdə adı halda öz mexrecine müvafiq, yeni *k* samitinin kar qarşılığı kimi tələffuz olunmalıdır:

a) esil Azərbaycan sözlərində və çoxdan azərbaycancalaşmış alınma sözlərde.

1. Söz başında *i*-dan başqa her cür saitdən əvvəl: *kal*, *katib*, *keş*, *kəs*, *kaləm*, *kim*, *kitab*, *kol*, *kotan*, *köz*, *köpük*, *kuzə*, *kul* və s.

2. Söz ortasında saitlər arasında: *çəkic*, *iki*, *öküz*, *hekayə*, *hökumət*, *zəka* və s.

3. Söz ortasında cingiltili samitdən sonra saitdən əvvəl: *inkar*, *nankor*, *erkən*, *tulkü* və s.

4. Söz ortasında saitdən sonra, cingiltili samitdən əvvəl: *hikmət*, *çəkmə*, *tökəmə*, *hökəmən*, *hönküür* və s.

5. Təkhecalı sözlərin sonunda *pak*, *tək*, *tik*, *tuk*, *milək*, *müşk*, *kürk*, *bərk* və s.;

b) son zamanlarda rus dilindən alınma sözlərde:

1. Söz başında ve ya sözün ortasında ince saitlerden evvel gelirse: *jaket*, *bankir*, *anket* ve s.

2. Söz axırında ince saitlerden sonra gelirse: *elastik*, *dramatik* ve s.

III. *Əsil Azerbaycan* sözlerində ve çoxdan *azerbaycanlaşmış* alınma sözlerde *ke* samiti məqam ve şəraitdə asılı olaraq aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır:

a) söz ortasında kar samitlə bitən hecadan sonra gələn heca başındaki *ke* samiti azacıq cingiltileşdirilərək tələffüz olunmalıdır: *təşkil*, *muşkül*, *ölkün*, *kaşkin*, *yetkin*, *əskik*, *küsükün*, *düşkün* və s.

Qeyd Söz ortasında *f*, *h* samitləri ile bitən hecadan sonrakı hecanın başındaki *ke* öz mexrecinə uyğun tələffüz olunur: *əfkar*, *məhkum*, *möhkəm*, *məfkurə* və s.

b) söz ortasında yanaşı gələn *kk*-dən ikincisi azacıq cingiltili tələffüz olunmalıdır: *hikkə*, *Məkkə*, *mütəkkə*, *sikkə* və s.

III. *Ke* samiti aşağıdakı məqam ve şəraitdə *y* samitinin kar qarşılığı sayılan *x*' səsi çalarlığında azacıq nefəslə tələffüz olunmalıdır:

a) çoxhecalı sözlerin sonunda: *çiçəx* (çiçek), *ərux* (erik), *çürüx* (çürük), *biləx* (bilek) və s.

b) söz ortasında örtülü hecadan əvvəlki, qapalı hecanın sonundakı *ke*. *kəxlü*(keklik), *təxli*(teklif), *əxlil*(eklil), *Əkbər* (Əkbər) və s.

ƏSASƏN ÖZ MƏXRƏCLƏRİNƏ UYĞUN TƏLƏFFÜZ OLUNAN KAR SAMİTLƏR

§131. Ç samiti. Ç samiti aşağıdakı məqam ve şəraitdə öz mexrecinə uyğun tələffüz olunur:

a) söz başında: *çal*, *cöl*, *çək*, *cilla*, *çadır*, *çürük*, *çovdar* və s.;

b) söz ortasında: *açıq*, *alçaq*, *alça*, *qaçaq*, *açar*, *üçün*, *içəri*, *küçə*, *külçə* və s.;

c) söz sonunda: *aç*, *qaç*, *iç*, *keç*, *üç*, *heç*, *biç*, *qıç*, *ölç* və s.

Qeyd Söz ortasında samitlə başlanan hecadan əvvəlki hecanın sonundakı ç samitini xüsusen serbest işlubda, azacıq ş çalarlığında da tələffüz etmək olar: *keşmiş* (keçmiş), *qazqın* (qaçqın) və s.

§132. H samiti. H samiti aşağıdakı məqam ve şəraitdə öz mexrecinə müvafiq tələffüz olunur:

a) söz başında: *hal*, *hec*, *hava*, *hesab*, *həb*, *həvəs*, *hikkə*, *hıqqırıq*, *hogqa*, *hökəm*, *höruk*, *huş*, *humanizm*, *hindur* və s.;

b) söz ortasında: *ahəng*, *şahid*, *zehin*, *möhür*, *muhəndis*, *mühit*, *mühüm*, *sahman*, *ehtiyac*, *töhmət*, *möhlət*, *köhnə*, *səhnə*, *izhar*, *təhnə*, *məzhabə*, *məhrum*, *məşhur*, *məlhəm* və s.;

c) söz sonunda *ah*, *gah*, *agah*, *segah*, *səth*, *mədh*, *səth* və s.

Qeyd. Söz sonunda samitlən sonra yanaşı gələn *h* zəifləşir, tələffüz olunmur. Lakin belə sözlərə saatlı başlanan şəkilçi bitişindirdikdə, söz qoşulduğda *h* yarımcıq mexrecə tələffüz olunmalıdır

§133. X samiti. X samiti aşağıdakı məqam ve şəraitdə öz mexrecinə müvafiq tələffüz olunmalıdır:

a) söz başında *xal*, *xala*, *xeyr*, *xeylim*, *xəz*, *xəlvət*, *xıyar*, *xına*, *xoş*, *xumar*, *xüsusi*, *xlor* və s.;

b) söz ortasında: *yaxa*, *axan*, *manənik*, *məxaric*, *mixak*, *sixıntı*, *toxum*, *çuxa*, *çuxur*, *yuxu*, *arxa*, *tarxun*, *yaxşı*, *saxsı*, *məxsus*, *məxmər* və s.;

c) söz sonunda: *ax*, *qax*, *yox*, *çox*, *çix*, *qırx*, *tox* və s.

§134. Ş samiti. Ş samiti aşağıdakı şəraitdə öz mexrecinə uyğun tələffuz olunur:

a) söz başında: *sad*, *şəriyyət*, *şərq*, *şəhər*, *şir*, *şitil*, *şövq*, *şöla*, *şur*, *suluq*, *şıur*, *şrift*, *şkaf* və s.;

b) söz ortasında: *maşa*, *maşın*, *meşə*, *nəşə*, *nişan*, *fişəng*, *ışığ*, *asıq*, *qoşun*, *döşək*, *qurğuşun*, *axşam*, *tapşırıq*, *mənşə*, *qarşı*, *yaxşı*, *arşın*, *turşu*, *asıqar*, *daşqın*, *məşhur*, *coşqun*, *muşkül*, *nəşriyyat*, *təşkil* və s.;

c) söz sonunda: *aş*, *gardaş*, *zəhmətkəş*, *ataş*, *ış*, *keçmiş*, *xos*, *sərxos*, *quş*, *gümüş*, *bəxş*, *nəqş*, *fərş* və s.

QRAFİK ŞƏRAİTDƏ TƏLƏFFÜZ

§135. Qrafik əsasda düzəldilən qisaltma sözlər haqqında Müəsir Azerbaycan ədəbi dilinin luqət tərkibində ele sözlər var ki, bunları ümumiləşmiş halda "yazı əsasında formalılmış sözlər" adlandırmış olar. Belə sözlərin tələffüzündə də onların yazılıması, yəni hansı hərflərlə formalması, yazılımış sözlərin hansı hissələrinin

esasında qurulması ve yazılmış vahidlərin heca təşkil edib-etməsi nəzəre alınır. Buna görə də belə sözlərin təleffüzü yazı vahidləri ilə bağlı olur ve təleffüz qaydaları – normaları qrafik şərait əsasında müeyyənlenir.

Qrafik əsasda formallaşmış belə sözler son zamanlarda Azərbaycan edebi dilində çoxalmış və geniş dairədə yayılmışdır. Hetta belə sözlərin bir qismi ümumi danişq dilinə keçərək çox işlek sözlərdən olmuşdur. Məsələn, BMT (Birleşmiş Milleter Teşkilatı) sözünü tūmumileşmiş halda işlədir və cümle, ifade daxilində tələbata uyğun olaraq bunlara müxtəlif şəkilçilər de bitişdirirlər: BMT-de, BMT-nin, BMT-ya və s.

Elezə də MM, APU, ADU, AMEA kimi qisaltmalar da son zamanlar danişqda çox işlənən sözler sırasına daxil olmaqdadır. Dilçilik edebiyyatında belə sözlərin xüsusi adı da yaradılmışdır. Yeni belə sözler “qisaltma sözler” adlanır.

Bu cür sözləri diqqətən nəzərdən keçirdikdə aydın olur ki, bunların hamısı eyni əsasda formallaşmayış və eyni qaydada da təleffüz olunmur. *Milli Məclis* ifadesini təşkil edən sözlərin ilk seslərinin birləşməsindən düzəلن *MM* qisaltması *m* hərfinin adından, yeni *em* hərfi adlardan' düzəlen bir vahid halında *emem* sözü kimi təleffüz edilir. Buna görə də belə təleffüz “hərfi təleffüz” adlanır.

APU qisaltması da eyni qayda əsasında (yəni “Azərbaycan Pedaqoji Universiteti” adını təşkil edən sözlərin ilk sesləri əsasında) düzəldilmişdir. Lakin bu qisaltmanın təleffüzündə başqa prinsipdən istifadə olunur. Belə ki, bu qisaltmanın təşkil edən hərfələrdən birincisi *a* və sonuncusu *u* sait sesləri, ortadakı isə *p* samit sesi bildirən hərfələrdir. Belə seslər birləşməsi isə iki heca kimi təzahür edir, bu hecaları birləşmiş halda təleffüz edəndə ikihecalı bir sözə oxşar vahid yaranır. Buna görə də belə qisaltmanın təşkil edən hərfələr birləşməsi hərfi adlarla *APEU* kimi deyil, hecə vahidlər birləşməsindən düzəlen bir söz halında *APU* (A-PU) kimi təleffüz olunur. Belə təleffüz isə hecə təleffüz adlanır.

¹ “Hərfi adlar” dedikdə belə bir faktı nəzəre almaq lazımdır ki, müasir Azərbaycan olıfbasında *k* hərfi əsasen iki sesin işaretidir. Buna görə də qisaltma sözlərdə *k* hərfinin təleffüzündə hansı sözün baş hərfi olması, yeni hansı sesin hərfi işaretisi olması nəzəre alınmalıdır və bir məqamda *ka*, başqa məqamda *ke* kimi təleffüz olunmalıdır. Məsələn, *Milli Komitə* – *MK-eMKA*, *Kənd Təsərrüfatı Nazirliyi* – *KTN-KeTeN* (yaxud *KeTeeN*) və s.

Herflər birləşməsindən düzəldilən qisaltma sözlerin tərkibindəki hərfələr bəzisi müxtəlif məqam və şəraitdə hərfi adı ilə və ya heca vahidi kimi deyil, sadəcə fonetik bir vahid halında – bir ses kimi öz mexrecine müvafiq halda təleffüz olunur ki, belə təleffüz sövti təleffüz adlanır. Məsələn, ATN (Azerbaycan Tehsil Nazirliyi), AYB (Azerbaycan Yazarçılar Birliyi) kimi qisaltma sözleri təşkil edən hərfələrdən sonuncuları (*N, B*) öz mexreclərne uyğun sosler kimi, evvəlikə hərfələr isə hərfi əsasda təleffüz olunur: *A-Te-eN, A-Ye-Be* və s.

Buradaca belə bir xüsusiyyəti qeyd etməliyik ki, qisaltma sözlərin bir qismi ya lügəvi əsasda, ya hecə əsasda, ya da hərfi əsasda təleffüz olunur. Bütövlükle tekce sövti əsasda təleffüz olunan qisaltma söz yoxdur; sövti əsasdan ancaq bu və ya digər əsasda təleffüz olunan sözlərin tərkibində istifadə olunur.

Qisaltma sözlərin bir qismının təleffüzündə ise tekce bir əsasdan deyil, bir neçə əsasdan istifadə olunur. Məsələn, ÜDKT (Ümumdünya Kosmos Teşkilatı) qisaltmasının təleffüzü sövti *Ü*, hecə *de*, hərfi *ka*, hecə *te* olmaq üzrə üç əsasa müvafiq normalar birikməsi üzrə qurulur. Buna görə də belə təleffüz “müxtəlif normalar birikməsi əsasında təleffüz” adlanır.

Buradan belə bir nəticəyə gelmək olur ki, qisaltma sözlərin formallaşma yolları, qaydaları, fonetik tərkibi müxtəlif olduğu kimi, təleffüz əsaslarında da müxtəliflik vardır. Buna görə də qisaltma sözlərin hansı əsasda təleffüz edilməsini dəqiqləşdirərkən xususən ifadələri, mürəkkəb adları təşkil edən sözlərin ilk hərfələrinin birləşməsindən düzəlen qisaltmaların fonetik tərkibinin aşağıdakı əlamətlər üzrə nəzəre alınması vacib şərtlərindən.

a) Ancaq samit seslərin hərfi işaretlərindən ibarət olan qisaltmalar ancaq hərfi əsasda da təleffüz olunmalıdır: *MM* – *eMeM*, *BMT* – *BeeMTe* və s.

b) Hərfi ad ilə səs eyniyət təşkil etdiyi üçün sait seslərin hərfi işaretlərindən ibarət olan qisaltmalar hərfi-hecə əsasda heca vahidləri kimi, yeni sait sesləri bildirən hərfələr birləşməsi heca birləşməsi halında söz vahidləri kimi təleffüz olunur: *MEA* – *Milli Elmlər Akademiyası* və s.

c) Hem samit, hem də sait sesləri bildirən hərfi işaretlərindən ibarət olan qisaltmalar saitləri bildirən hərfələrin məqam və şəraitindən asılı olaraq ya bütövlükle hecə əsasda, ya bütövlükle hərfi əsasda, ya

da qısmen hecə, qısmen herfi esasda tələffüz olunur: *MƏR*, *VVAQ* (*VeVAQ*), *ÜDKT* (*ÜDeKaTe*) və s.

Mehz bele xüsusiyetleri nezəre alınaraq müasir Azerbaycan dilindəki qısaltma sözler formalşma elamətlərinə ve fonetik tərkiblərinə görə aşağıdakı esaslıda tələffüz olunur.

§136. *Əsl əsasda tələffüz olunan qısaltma sözlər.* a) ifadəni teşkil edən sözlerin ilk hisselerinin qovuşdurulmasından düzəlen qısaltma sözler: *raykom*, *Baksell* və s.;

b) ifadəni teşkil edən sözlərdən birincisinin ilk hissəsi ilə ikinci sözün əsasının birləşdirilməsindən düzəlen qısaltma sözler: *Azərnəşr*, *Azərkətb*, *Azərñeş* və s.;

c) ifadəni teşkil edən sözlərdən birincisinin ilk hissəsi ilə digər sözlerin baş herfləri əsasında düzəlen qısaltma sözlərdə ilk sözün ilk hissəsi: *Azər TAC*, *Nax MR* və s.

§137. *Hecai əsasda tələffüz olunan qısaltma sözlər.* a) sait və samit seslərin herfi işaretləri birləşməsindən tek heca halında formalşan qısaltmalar təkhecalı söz kimi tələffüz olunmalıdır:

MƏR (Misir Ərəb Respublikası), *BİF* (Beynelxalq İstehsalat Federasiyası), *BUM* (Baki Universal Mağazası), *BOK* (Beynelxalq Olimpiya Komitəsi), *TEC* (Telebə Elmi Cəmiyyəti), *SES* (Su Elektrik Stansiyası).

Qeyd Əgər qısaltmanı teşkil edən herflər birləşməsində saitdən sonra evvelincisi cüngültili, ikincisi kar iki samit olarsa, bele samitler sövü əsasda, qısaltma isə bütövlükde bir heca kimi tələffüz olunmalıdır. *ABS* (Amerika Birleşmiş Ştatları), *İLP* (İngiltərə Leyboristlər Partiyası), *İRP* (İtaliya Respublika Partiyası) və s.,

b) sait ve samit seslərin herfi işaretləri birləşmələrindən iki heca halında formalşan qısaltmalar təkhecalı söz kimi tələffüz olunmalıdır: *BDU* (Baki Dövlət Universiteti)

APU (Azərbaycan Pedaqoji Universiteti)

ATU (Azərbaycan Tibb Universiteti)

ADU (Azərbaycan Dillər Universiteti)

AHİB (Almaniya Həmkarlar İttifaqları Birliyi)

BER (Beynelxalq Elektrik Rabitosi İttifaqı)

ÜDƏF (Umumdünya Əmək Federasiyası)

HƏEK (Hekim Əmək Eksper特 Komissiyası) və s.;

c) herflər əsasında düzəldilmiş qısaltmaların sonundakı sait sesin herfi işaretisi özündən əvvəlki samitin herfi işaretisi ilə birgə sövü

əsasda vahid bir heca kimi tələffüz olunmalıdır: *APDİ*, *DETPI*, *MDU*, *JMA*, *BRTTİ* və s.

Bele qısaltma sözlərin evvelindəki herflər məqam ve şəraite görə müxtəlif esaslıarda, sonundakı *Dİ*, *Pİ*, *DU*, *MA*, *Tİ* isə həmin seslər birleşməsindən ibaret hecələr kimi tələffüz olunur.

§138. *Herfi əsasda tələffüz olunan qısaltma sözlər.* a) ancaq sait sesləri bildiren herflərdən ibaret qısaltmalar: *EA* (Elmlər Akademiyası), *AAÖ* (Asiya-Afrika Ölkələri) və s.

Qeyd. Bele qısaltmaların tələffüzündə, xüsusen serbest üslubda, sonuncu saitdən evvel bitirdiyi y çələrginə yol verilir: *EYA* (*EA*), *OİYA* (*OIA*),

b) samitleri bildiren herflərdən ibaret olan qısaltmalar.

MM – *eMeM* (Milli Meclis), *MK* – *eMKa* (Milli Komite),

BMT – *BeemTe* (Birleşmiş Millətlər Teşkilatı), *BVF* – *BeVeFe* (Beynelxalq Valyuta Fondu), *BŞZ* – *BeŞeZ* (Baki Shin Zavodu), *VDR* – *VeDeeR* (Vietnam Demokratik Respublikası), *GTK* – *GeTeKa* (Gənclər Teşkilatı Komitəsi), *RNS* – *eReNŞe* (Redaksiya-Neşriyyat Şurası), *STS* – *ŞeTeŞe* (Şəhər Telefon Şəbəkəsi), *HDD* – *HeDeDe* (Hərbi Deniz Donanması) və s

Qeyd 1) Bele qısaltmalarda *m*, *n*, *r*, *l* kimi sonor samitlərdən evvel gələn başqa samit sesləri bildiren herflərin adlarındakı xüsusen serbest üslubda qısalıdır, ya da ixtisara düşür *BeemTe*, *VeDeeR* kimi qısaltmaları *BeMT*, *VeDeR* çələrgindən da tələffüz etmək olar.

2) Bele qısaltmalarda qeyri-sonor samitlərdən sonra gelen axırıcı samitlər, xüsusen serbest üslubda, herfi əsasda yox, sövü əsasda da tələffüz etmək olar. *ŞTS* – *ŞeTeŞ*, *BŞZ* – *BeŞeZ* və s

§139. *Müxtəlif normalar birikməsi əsasında tələffüz olunan qısaltma sözlər.* a) Qısaltmanın evvelində iki, ikiden çox yanaşı sait, sonra isə bir və ya bir neçə samit olduqda, saitlə yanaşı gələn samit birleşməsi bir heca halında, başda və ortada olan digər herflər adlarına müvafiq, sonda yerləşən samit isə sövü əsasda¹ tələffüz olunmalıdır:

¹ Sonda olan k herfi əlaqədar olduğu sözə görə ya *ka*, ya da ke kimi tələffüz olunmalıdır

AAİÖT-A-A-İ-ÖT (Asiya-Afrika İqtisadi Əməkdaşlıq Teşkilatı), *OİK - O-İK*, (Ordubad İdman Klubu), *İİŞ - İ-İŞ* (İqtisadi ve İctimai Şura), *AAUMHP - A-A-UM-HeP* (Angola Azadlığı Üğrunda Milli Hərəkat Partiyası), *AAXHT - A-AX-HeT* (Asiya ve Afrika Xalqları Həmreylik Teşkilatı), *İİNS - İ-İNS* (İngiltərə-İran Neft Şirkəti) və s.

b) Qısaltmanın sonunda bir neçə yanaşı sait, onlardan evvel ise bir ve ya bir neçə samit olduqda, samitlə yanaşı duran sait vahid heca halında, diger hərfler ise adlarına müvafiq təleffüz olunmalıdır:

CAİ - CA-İ (Cənubi Afrika İttifaqı), *BAİ - BA-İ* (Beynəlxalq Astronomiya İttifaqı), *BAEA - BA-E-A* (Beynəlxalq Atom Enerjisi Agentliyi), *BDİİ - BE-Dİ-İ* (Beynəlxalq Demiryolcular İdman İttifaqı) və s.

c) Başa saitlərdən sonra gelen samitlər yanaşı sait olduqda, başdakı sait hərfi əsasda, sonrakı sait-samit, samit-sait ve ya samit-sait-samit birləşmələri heca halında təleffüz olunmalıdır:

AETMİ - A-ET-Mİ (Azerbaycan Elmi-Tədqiqat Məlumat İnstitutu), *ÜAHİF - Ü-A-HİF* (Ümum Afrika Həmkarlar İttifaqları Federasiyası) və s.

ç) Başa sait, sonra samitlər olduqda qısaltmalar sonrakı samitin növünə görə aşağıdakı cələrlərdə təleffüz olunmalıdır:

1. Sonda qeyri-sonor samit olduqda həmin samit sövti əsasda, tərkibi teşkil edən əvvəlki hərfler ise hərfi əsasda təleffüz olunmalıdır:

ALDP - AeLDeP (Almaniya Liberal Demokratik Partiyası), *AMDP - AeMDeP* (Almaniya Milli Demokratik Partiyası), *ADKP - AdeKeP* (Almaniya Demokratik Kendli Partiyası), *ADT - AdeT* (Amerika Dövlətləri Teşkilatı), *ATS - ATeS* (Avtomat Telefon Stansiyası), *ETS - ETeŞ* (Elmi Texniki Şura), *ETC - ETeC* (Elmi Texniki Cəmiyyət), *ƏDC - ƏDeC* (Əreb Dövlətləri Cəmiyyəti), *İMNS - İMeNŞ* (İran Milli Neft Şirkəti), *İSFP - İSFeP* (İspaniya Sosialist Fehlə Partiyası) və s

2. Bele qısaltmanın sonunda sonor samit olduqda hərfi adına müvafiq təleffüz olunmalıdır:

AXR - AXeeR (Albaniya Xalq Respublikası), *ÜDGM - ÜDGeeM* (Ümumdünya Gençler Məclisi) və s.

3. Bele qısaltmanın sonunda eyni sonor qoşa olarsa əvvəlki sövti, sonrakı hərfi əsasda təleffüz olunmalıdır:

ANN - ANeN (Avtomobil Neqliyyatı Nazirliyi), *ADYMM - ADeYMeM* (Avropa Demir Yolları Məlumat Mərkəzi), *AŞMM - AŞMeM* (Avropa Şurasının Məslehet Məclisi) və s.

d) Ortada yerləşən bir sait ilə bir neçə samit birləşməsindən düzələn qısaltmalar aşağıdakı cələrlərdə təleffuz olunur:

1 Qısaltma söz evvel samit-sait, sonra isə bir neçə samit birləşməsindən düzəlmüş, ilk üç hərf birləşməsi örtülü-qapalı heca kimi, sonrakı hərfler isə hərfi adlarına müvafiq təleffuz olunmalıdır.

BÖÇK - BÖÇKa (Beynəlxalq Ölçü və Çeki Komitesi), *BEMZ - BEMZe* (Bakı Elektrik Maşınqayırmalar Zavodu), *MESN - MESeN* (Meşe Emali Senayesi Nazirliyi), *ŞATS - ŞATŞe* (Şəhər Avtomat Telefon Stansiyası), *ŞATŞ - ŞATŞe* (Şəhər Avtomat Telefon Şəbəkəsi).

Qeyd. Əger hecadan sonra iki, üç hərf olarsa, sonuncu hərf sövti əsasda təleffüz edilmelidir. *ÇOMŞF - ÇOMŞeF* (Çili Orta Məktəb Şagirdləri Federasiyası) və s

2. Qısaltma söz evvelde bir və ya iki samit, sonda isə samit-sait-samit birləşməsindən düzəlmüş, sait etrafındaki samitlər birləşməsi örtülü-qapalı heca kimi, qalan əvvəlki samit (və ya samitlər) isə hərfi əsasda təleffüz olunmalıdır:

BBOK - BeBOK (Beynəlxalq Balina Ovu Komitəsi), *BSEC - BeSEC* (Beynəlxalq Siyasi Elmlər Cəmiyyəti), *VVAQ - VeVAAQ* (Vetəndaşlıq Vəziviyəti Aktlarının Qeydiyyatı), *VHİM - VeHİM* (Vahid Həmkarlar İttifaqları Mərkəzi), *DYÖT - DeYÖT* (Dəmir Yolları Əməkdaşlıq Teşkilatı), *SHİF - SeHİF* (Seylon Həmkarlar İttifaqları Federasiyası), *FHİŞ - FeHİŞ* (Filippin Həmkarlar İttifaqları Şurası), *CVMAC - CeVeMAC* (Cənubi Vyettan Milli Azadlıq Cəbhəsi), *ÇVHİM - ÇVeHİM* (Çili Vahid Həmkarlar İttifaqları Mərkəzi)

d) Saitlə bitən qısaltmalarda saitdən əvvəlki - yanaşı samit sondağı sait ilə bir heca kimi, əvvəlki samitlər isə hərfi əsasda təleffüz olunmalıdır:

BTMİ - BeTeMİ (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı), *VMA - VeMa* (Vyettan Milli Məlumat Agentliyi), *SME - SeME* (Sohiyyə Maarif Evi), *MXİ - eMXİ* (Meşət Xidməti İdaresi), *FGİ - FeGi* (Fehlə Genclər İttifaqı) və s.

QRAMMATİK ŞƏRAİTDƏ TƏLƏFFÜZ

§140. Qrammatik şərait haqqında. Qrammatikada morfolojiya ve sintaksis olmaq üzre iki esas sahə ehətə edildiyi kimi, "qrammatik şəraitde tələffüz" de əsasən iki şəraitle əlaqədar tələffüz normalarını ehətə edir:

1. Morfoloji şəraitde tələffüz.
2. Sintaktik şəraitde tələffüz.

Morfoloji şərait sözlərə morfoloji vahidlərin – şəkilçilərin bitişdirilməsi şəraitidir. Burada isə bir sira əlamətdar cəhətlərin nezərə alınması zəruridir.

Melum olduğu üzrə, şəkilçilər həm söz köklərinə, həm de şəkilçilər qəbul edərək düzəlmİŞ ve ya dəyişilmiş sözlər bitişdirilir. Deməli, birinci halda söz kökünün sonuncu sesi ile şəkilçinin ilk sesi yanashır ve bitişir: *baci-si, çıçak-lık, uç-du*. İkinci halda isə şəkilçi vasitesi ile düzəldilmiş, dəyişilmiş sözün sonundakı səse, yəni sözə bitişdirilmiş şəkilçinin axırıncı səsine başqa bir şəkilçinin ilk sesi yanashır ve bitişir: *baci-si-nin, çıçak-lık-lər, zərbə-çı-lər, uç-du-lar* ve s.

Hər iki hal morfoloji prosesdir və bu proses şəkilçini bitişdiyi sözün, xüsusən sonuncu səsin tələffüzüne, bəzən de bu və ya digər şəkilçinin, umumiyyətə fonetik tərkibinə və tələffüzüne təsir edir. Beləliklə de morfoloji şəraitə əlaqədar olan tələffüz normaları formalasır. Mehəz buna görə de morfoloji şəraitə əlaqədar olan tələffüz normalarını, əsasən, aşağıdakı iki istiqamətdə nezərdən keçirmək məqsədə uyğundur. I. Şəkilçi bitişdirilən sözlərin sonuncu səslerinin tələffüzü. II. Sözlərə bitişdirilən şəkilçilərin tələffuzu.

Sintaktik şərait sözlərin sözlərə yanışması, qoşulması və bitişdirilməsi şəraitidir. Belə şəraitdə də tələffüzə təsir edən bir sira halların nezərə alınması zəruridir.

Ümumiyyətə, sintaksisin əsası sözlərin birləşməsi-yanışması prosesi ilə bağlıdır. Lakin bu proses nəticəsində ancaq sintaktik vahidler – söz birləşmələri, ifadələr, cümələlər deyil, lügəvi vahidlər, xüsusən mürekkeb sözlər də yaradılır. Həm sintaktik vahidlərin, həm de mürekkeb lügəvi vahidlərin formalasdırılma şəraiti həmin vahidlərin ümumiyyətə tələffüz normalarının da formalasmasına təsir edir. Belə vahidlərdə xüsusən yanışan, bitişen birinci sözün sonundakı ses (bəzən səsler) və ya ikinci sözün əvvəlindeki ses (bəzən

səsler) müxtəlif çalarlıqda tələffüz olunur, hətta bəzən ixtisara düşür: *kitab al, kitab tap, Əliyar - Əlyar, Əliheydər - Əleydər*

Mehəz buna görə de sintaktik şəraitə əlaqədar olan tələffüz normalarını əsasən iki istiqamətdə nezərdən keçirmək lazımdır:

- I. Yanaşı müsteqil sözlərin son və ilk səslerinin tələffüzü
- II. Mürekkeb sözlərin və ifadələrin vahidlərini bitişdirən səslerin tələffüzü

MORFOLOJİ ŞƏRAİTDƏ TƏLƏFFÜZ

§141. Saitlə bitən sözlərə Saitlə bitən sözlər şəkilçi bitişdirildikdə sözlərin və şəkilçilərin quruluşundan, fonetik tərkibindən asılı olaraq tələffüzde bir sira çalarlıqlara yol verilir

a) Saitlə bitən sözə saitlə başlanan şəkilçi bitişdirildikdə, umumi fonetik qanun üzrə əlavə edilən bitişdirici samitdən əvvəlki heca aşağıdakı çalarlıqlarda tələffüz olunur:

1. Çoxhecalı sözlərdə bitişdirici y-dən əvvəlki hecada olan açıq sait öz qarşılığı qapalı sait çalarlığında (xüsusən serbest üslubda) tələffüz olunur:

a - i: *ana-y-a - aniya, alma-y-a - almiya, qayna-y-ir - qaynıyor* və s.

ə - i: *nənə-y-ə - nəniyə, tələbə-y-ə - tələbiyə, din-lə-y-ir - dinliyir* və s.

Qeyd İkicəhəli bele sözlərin birinci hecası dodaqlanan saitli olduqda, bitişdirici y-dən əvvəlki hecamın dodaqlanmayan açıq saitini birinci hecadakı dodaqlanan saite müvafiq qapalı sait çalarlığında da tələffüz etmək olar

o - a - u: *doğra-y-ir - doğruyur, oğra-y-an - oğruyan* və s.

u - a - u: *buğda-y-a - buğduya, tulla-y-ar - tulluyar* və s.

ö - e - ü: *söylə-y-ir - söylüyür, ölkə-y-ə - ölkəyə* və s.

ü - e - ü: *kıçə-y-ə - küçuya, küpa-y-ə - küpüyə* və s.

2. Bitişdirici s ya n samiti olduqda, sözlərin tələffüzündə qrammatik şəraitə əlaqədar heç bir deyişiklik edilmir:

-n: *atanın, nənənin, almanın, tələbənin, ölkənin* və s.

-s: *anasi*, *dədəsi*, *təpəsi*, *təntənəsi*, *kölgəsi*, *sürüşü*, *qoxusu*, *yuxusu* və s.

3 İki açıq hecadan formalasmış ve qapalı saitle biten sözlərə III şəxsin tekinin nisbet şəkilçisi bitişdirildikdə, sözün sonundakı qapalı sait bir qədər qisaldılmış halda təleffüz olunur: *baci-s-i* – *baci si*, *dayi-s-i* – *dayi si*, *əmi-s-i* – *əmi si*, *quzu-s-u* – *quzu su*, *düyu-s-u* – *düyu si* və s

Qeyd Belə sözlərdə birinci sait uzun təleffüz olunursa, nisbet şəkilçisi qəbul ederken, ikinci hecadaki sait adı halda təleffüz edilməlidir *ahu-s-u* – *a husu*, *dahi-s-i* – *da hisi* və s.

b) Saitlə bitən söze samitlə başlanan şəkilçi bitişdirildikdə, söz lügəvi şəraitdə olduğu kimi təleffüz edilir: *atadan*, *dünyanın*, *orduda*, *altıncı*, *dinləsin*, *sürücülər*, *yeddiidir* və s.

§142. Samit səsə samit səs bitişdirilməsi şəraitində Samitlə bitən söze samitlə başlanan şəkilçi bitişdirildikdə yanaşan samitler esasən aşağıdakı çalarlıqlarda təleffüz olunmalıdır.

a) Sözün sonundakı cingiltili samit lügəvi şəraitdə olduğu kimi, yeni karlaşmış halda, şəkilçinin başındakı samit ise öz mexrecində təleffüz olunmalıdır:

1) Coxhecalı sözlərin sonundakı *b*, *d*, *g*, *c* samitleri:

b – **b**: *kitabda*, *məktəbli*, *kitabça*, *coraqsız*, *səbabkar* və s.

d – **d**: *azaqliq*, *qanaqsız*, *cəllaqsan*, *buludlu* və s.

g – **g**: *ahəngdar*, *ahəngsiz*, *paləngdir*, *çələngdir* və s.

c – **c**: *ağacsız*, *turaçlar*, *yamaçdan*, *qılıncdan*, *qışqançlıq* və s.

2) Təkhecalı sözlərin axırında sonorlardan, elece də y-dən sonra yanaşı gəlen *d*, *c*, *g*, *b* samitleri:

d – **d**: *kəndli*, *cəldlik*, *kürdlər*, *qəndsiz*, *qeydlər* və s.

c – **c**: *gənclik*, *dinçdir*, *xərcsiz*, *künçdən* və s.

g – **g**: *rəngsiz*, *ləngdir*, *zəngdən* və s.

b – **b**: *hərbçi*, *qətblər*, *qərbəlilər*, *eyibsziz* və s.

3) Familiya bildirmək üçün adların axırına bitişdirilen -ov, -yev şəkilçilərinin sonundakı v karlaşmış halda təleffüz olunduğu kimi, belə familiyaların sonuna samitlə başlanan şəkilçi bitişdirildikdə v yene karlaşmış halda təleffüz olunur: *Həsənov* – *Həsənoydan*, *Əliyev* – *Əliyeydən* və s

4) İki və ikiden artıq hecalı alınma sözlərin sonundakı (-tiv) morfemində olan v karlaşmış halda təleffüz olunur: *aktiy* – *aktiylik*, *kollektiy* – *kollektiydən*, *obyektiy* – *obyektiylik* və s.

5) Bezi alınma sözlərin sonundakı q samiti:

q – **q**: *ittifaq* – *ittifaqdan*, *maraq* – *maraqlı*, *dəqiq* – *dəqiqlik*, *məninq* – *məninqsiz*, *mütəffiq* – *mütəffiglər*, *xalq* – *xalqçılıq* və s

6) Kar samitlə başlanan şəkilçi bitişdirildikdə sözlərin sonundakı z samiti:

z – **z**: *qotazsız*, *donuzçuluq*, *almazsan*, *dəniçilər*, *yazsa*, *əzsin*, *izçi* və s.

b) Öz mexrecinə uyğun təleffuz olunur

1. Tekhecalı sözlərin sonunda saitdən sonra, yanaşı gəlen *b*, *d* qablar, *qabsız*, *dibdən*, *cibsziz*, *dəbdən*, *təbdən*, *tabsız*, *dadlı*, *adlar*, *sədlər*, *yaddır*, *yaddas*, *odsuz* və s.

2. Cingiltili samitlə başlanan şəkilçi bitişdirildikdə sözlərin sonundakı z samiti: *almazdan*, *dənizdə*, *səkkizdən*, *azdır*, *yazmış*, *qazdır*, *sazdan*, *gözlük*, *özgə*, *düzgün* və s.

3. Sözlerin sonunda olan aşağıdakı samitler.

v: *alovlu*, *alovsuz*, *kösövdə*, *novda*, *divlər*, *növlu*, *ovçu*, *evdən*, *sevmiş* və s.

ğ: *çağlar*, *buglu*, *sağdır*, *bağlı*, *yağsız* və s.

y: *alaydan*, *haraysız*, *harayı*, *aylıq*, *göydə*, *meysiz*, *kuylu* və s.

h: *allahsız*, *gunahkar*, *fərəqli*, *cərrahdan*, *gümrahsan*, *ahlar* və s

j: *tirajlı*, *tirajsız*, *tirajdan* və s.

n: *amansız*, *dərmandır*, *qurbanıdır*, *canlı*, *əkinçi*, *odunluq*, *günsüz* və s

l: *zogallı*, *oğulsuz*, *gözəldir*, *qəzellər*, *almiş*, *gəlsa* və s

m: *aləmdə*, *alımlar*, *qələmsiz*, *salamlaş*, *elmlı*, *qəmsiz* və s.

r: *qatarда*, *acarsız*, *kömürlü*, *dəmirci*, *yerdə*, *birlik*, *görəmk* və s.

s: *həvəsdən*, *taləsmir*, *iclassız*, *iclasdan*, *asdı*, *kussün*, *susmur* və s.

t: *ehtiyatlı*, *minnətsiz*, *muğamatdan*, *atlı*, *şərtlə*, *otluq* və s.

p: *qrupda*, *qulpsuz*, *turpdur*, *çirpsin*, *sapdan*, *saplamaq*, *topsuz*, *gopçu*, *səpgi* və s

f: *ətrafdan*, *tərəfdə*, *tərəflər*, *insafsız*, *kıflı*, *saflıq*, *tərifləmək* və s

x: *tarixdən*, *tarixçi*, *toxluq*, *yoxluq*, *çoxşın*, *axşın*, *sixmaq*, *qırxlar* və s.

c) Başqa mexrecdə təleffuz olunur

1. Sözlerin sonundakı k samiti y sesinin kar qarşılığı çalarlığında (x mexrecində).

k – **ķ**: *çığək* – *çığəx li*, *çığəx siz*, *kılək* – *kuləx dən*, *ək* – *əx mis* və s

2. Coxhecalı sözlərin sonundakı q samiti x mexrecində:

q – **q**: *otaq* – *otaxda*, *ocaq* – *ocaxlı*, *artıq* – *artıxdır*, *qulluq* – *qulluxçu* və s.

3 Sərbəst üslubda təkhecalı sözlerin axırında saitlerden sonra yanaşı olan *ç* samiti *ş* mexrecində, *c* samiti *j* mexrecində, *p* samiti *f* mexrecində:

ç - ş: aç - aşdı, saç - saşlı, uç - uşdum, qaç - qaşşın ve s.

c - j: ac - ajasın, gec - gejdir, gic - güjlü, uc - ujdan ve s.

p - f: sap - saflamaq, tap - taşdırıq, kör - köfmüs, çöp - çösfən ve s.

Ş143. Samit səsə sait səs bitişdirilmiş şəraitində. Samitlə biten sözə saitlə başlanan şəkilçi bitişdirildikdə axırındaki samitlər aşağıdakı cələrlinqələrdə təleffüz olunmalıdır:

a) öz mexrecine uyğun təleffüz olunur:

Azerbaycan dilindəki samitlərin hamısı (çoxhecalı sözlerin sonundakı *k*, *q* samitlərindən başqa), o cümlədən lügəvi şəraitde karlaşmış halda təleffüz olunan *b*, *d*, *z*, *c* samitləri de öz mexrecine uyğun təleffüz olunur.

b: *kitabın, məktəbimizin, səbəbi, hərbi* və s.

c: *ağaca, yamacı, əlaci, acib, güclənir, dincəlir* və s.

ç: *açır, qaçar, saçına, uçar, keçər* və s.

d: *poladin, qanadı, buluda, uduş, güdər* və s.

f: *insafı, ətrafa, tərifə, müəllifin, sələfimiz* və s.

g: *ahangi, tüssəngin, zəngi, rəngi, pələngə* və s.

ğ: *dağın, bağı, yığır, sağıcı* və s.

h: *günahı, günahını, ahı* və s

x: *tarixi, jmixin, çıxır, axar, qırxinci, axıntı* və s.

j: *tür aji, tiraja, montajın* və s.

k: *əkir, çəkir, tikər, tökünlür, yükün* və s.

l: *marala, gözəlin, çalır, gülər, gələcək* və s.

m: *salamı, alimin, qələmə, umur, yumar* və s.

n: *oğlanın, ceyrana, utanır, dönüs, yanır* və s.

p: *sapın, turpu, qrupun, çırpır, sapır, qopar* və s.

r: *açarı, damara, kömürün, surər, görür, dərəcək* və s.

s: *iclesin, təşəbbüsü, həvəsimiz, səsini, kəsir* və s.

ş: *şabasın, marşımız, güləşir, bişər, düşürlər* və s.

t: *saatin, zəmanətə, kainata, satır, ötən, şərti* və s.

v: *alovu, buzovun, evə, ova, sevir* və s.

y: *yarayı, harayına, göyər, doyunca, aya* və s.

z: *avazın, dənizə, nərgizi, yazar, düzəcək* və s.;

b) başqa mexrecde təleffüz olunur:

1 Çoxhecalı esil Azerbaycan sözlerinin ve azərbaycancalaşmış alınma sözlerin sonundakı *k* samiti *k* mexrecində:

k - y: *çiçək - çiçəyin, dirək - dirəyə, sümük - sümüyü, özak - özəyə, mələk - mələyin, fələk - fələyə* və s.

2 Çoxhecalı esil Azerbaycan sözlerinin sonundakı *q* samiti *ğ* mexrecində:

q - ġ: *otaq - otağın, bayraq - bayrağa, yiğincaq - yiğincağın* və s.

3 Bir sıra alınma sözlerin sonunda *q* ile yazılıb *ka* mexrecində təleffüz olunan *q* tam cingiltileşmiş halda təleffüz olunmalıdır: *ittifaq - ittişaqın, şərq - şərqə, xalq - xalqın* və s.

Qeyd Yuxarıda izah olunduğu kimi, şəkilçi bitişdirilen sözlərin sonuncu seslərinin təleffüzü, təkəcə söz kökünün son sesini deyil, həm də bir neçə şəkilçi bitişdirilmiş sözlerde evvelki şəkilçilərin son sesini de ehətə edir. Buna görə de yuxarıda təleffüz normaları eyni ilə evvelki şəkilçilərin son seslərde aiddir və münasib möqamlarda şəkilçilərdekı sonuncu sesler de eyni normalarda müvafiq təleffüz olunmalıdır. *al - aldiq - aldiğimiz, çıçax - çıçəyin - çıçax lik - çıçax liyə* və s.

Ş144. Sözlərə bitişdirilən şəkilçilərin təleffüzü. a) ismin çıxışlıq hal şəkilçisi *-dan*, *-dən* sonu *m*, *n* samitləri ile biten sözlərə bitişdirildikdə, xüsusən sərbəst üslubda *-nan*, *-nən* fonetik tərkibində təleffüz olunur: *şəmdan - şəmnən, atəmdan - atəmnən, qələmdən - qələmənən, qəmdan - qəmnən, cəndan - cənnən, anəndan - anənnən, vətəndən - vətənnən* və s.;

b) ikinci şəxs cəmi bildirən xəber şəkilçisi *-siniz* və *-siz* olmaq üzrə ikinci variantda işlenir:

1. Birinci variantda *-siniz*, *-siniz*, *-sunuz*, *-sunuz* şəkilçisinin tərkibində olan *n* samiti ile etrafındaki saitlər birleşməsini azacıq uzadılmış burun saiti – sonorlaşmış sait çalarlığında təleffüz etməli alırsınız – *alırsız*; *bilərsiniz* – *bilərsi*; *z*, *görübəniz* – *görübə* və s.

2. İkinci variantda *-siz*, *-siz*, *-suz*, *-suz* esasən sərbəst üslubda istifadə edilir, həm də şəkilçinin sonundakı *z* samiti karlaşmış çalarlığda təleffüz olunur: *alırsız*, *olursuz*, *deyirsiz*, *gülərsiz*, *gəlmisiz* və s.;

c) fellərdə gelecek zaman şəkilçisine I şəxs tek və cəm şəkilçiləri bitişdirildikdə gelecek zaman şəkilçisinin sonundakı *q*, *k* samitləri ixtisara düşür, bəzən yaxın mexreci bir ses ilə əvəzlenir. Buna görə de belə fellər tam və sərbəst üslubda aşağıdakı çalarlıqlarda təleffüz olunur

1. Qalın saitli sözlerde ixtisara duşən *q-dən* sonrakı *a* və ya *i* saiti tam üslubda bir qədər boğaza yaxın mexrecidə, yəni *ğ* mexreci-

nin son pillesi ile *a* ve ya *i* qovuşuğu çalarlığında ('*a*, '*i* kimi) tələffüz olunur: *alacağam* – *alaca'am*, *yazacağam* – *yazaca'am*, *oxuyacağıq* – *oxuyaca'ıq* ve s.

2 Sərbəst üslubda fellərə bitişdirilən gelecek zaman şəkilçisinin sonundakı *q*, *k* və I şəxsin təkinin şəkilçisinin əvvəlindeki *a*, *ə* ixtisara duşur, tələffüz olunmur. I şəxş cəm şəkilçisi bitişdirildikdə isə gelecek zaman şəkilçisinin sonundakı *q*, *k* samiti *y* samiti ilə əvəz olunaraq tələffüz edilir: *yazacağam* – *yazacam*, *alacağam* – *alacam*, *danişacağıq* – *danişacayıq* ve s.

Qeyd Belə məqamda gelecek zaman şəkilçisinin saiti *a*, *ə* bezi sözün tərkibində olan əvvəlki saitlə azəciq uyuşdurularaq qapalı saitlər çalarlığında da tələffüz olunur ki, belə tələffüz sərbəst üslub baxımından meqbul sayılır. *yazacağam* – *yaza-cam* – *yazicam*, *alacağam* – *alacam* – *alicam*, *vuracağam* – *vuracam* – *vurucam*, *gedəcəyəm* – *gedəcəm* – *gedicəm*, *görəcəyəm* – *görəcəm* – *görucəm* ve s.,

ç) II şəxsin tek və cəminə bildirən nisbet şəkilçilərindeki *n* samiti sağır *n*, çalarlığında tələffüz olunmalıdır: *sənin atan* – *atan*, *əlin* – *əlin*, *kitabın* – *kitabin*, *dəftərin* – *dəftərin*, *sizin atanız* – *atanız*, *əliniz* – *əliniz*, *dəftəriniz* – *dəftəriniz*, *kitabınız* – *kitabiniz* və s.;

d) tek samitlə bitən çoxhecalı sözlərin sonuna bitişdirilmiş nisbet şəkilçisindən sonra saitlə başlanan şəkilçi bitişdirildikdə nisbet şəkilçiləri aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır

1. I şəxsin tek və cəminə bildirən nisbet şəkilçilərinin baş saiti qısa tələffüz olunmalıdır. *qardaşı ma*, *qardaşı.mızın*, *kitabı.mi*, *yoldaşları.mızın* və s.

2. II şəxsin təkinə bildirən nisbet şəkilçisinin başındaki sait qısalılmış halda, sonundakı *n* samitine bitişən şəkilçinin baş saiti isə *n* samiti ilə qovşdurularaq sonorlu – burun saiti çalarlığında tələffüz olunur: *sənin qardaşın a* – *qardaşı.ə*, *qardaşım-in* – *qardaşı īn* və s.

3. II şəxsin cəminə bildirən nisbet şəkilçisinin baş saiti və ondan sonra yanaşı gələn *n* samiti adı halda, *n* samitindən sonrakı yanaşı sait isə son derece qısalılmış halda tələffüz olunur *sizin kitabınız-i* – *kitabını zi*, *müəlliminiz-a* – *muəlliminizi.ə* və s.

4. III şəxsin tek və cəminə bildirən nisbet şəkilçiləri və ona bitişdirilən, saitlə başlanan şəkilçiləri adı halda tələffüz olunur. *onun yoldaşına*, *müəlliminin*, *onların müəlliminə*, *dərslərinə* və s.

5. Sözə neqli keçmiş zaman şəkilçisindən sonra II şəxş xəber şəkilçisi bitişdirildikdə keçmiş zaman şəkilçisinin sonundakı *ş* samiti ixtisara salmaq və tələffüz etməmək, hər iki üslub üçün normal sayılır: *atmışsan* – *atmışan*, *demişsan* – *demişən*, *danişmışsan* – *danişmisan*, *almışsınız* – *almısınız* – *almısız*, *görmüşsunuz* – *görmüşünüz* – *görmüsüz* və s.;

e) indiki zamanın inkarını ifadə etmək üçün inkar şəkilçisinin saitsiz variantı hər iki üslub üçün normal sayılır *al-m-ır*, *gəl-m-ır*, *oxu-m-ur*, *çürü-m-ür*, *söylə-m-ır*, *ye-m-ır*, *iç-m-ır* və s.

Qeyd Tam üslubda esasən *-ma*, *-mə* şəkilçisindən istifadə olunur. Lakin indiki zaman şəkilçisinin saitlərə uyğunlaşdırılırla *-ma*, *-mə* şəkilçisindəki açıq saitlər bir qədər qapalı çalarlıqda tələffüz olunur *almayır* – *almıyr*, *dolmayır* – *dolmıyır*, *dinmayır* – *dinmıyır* və s.,

ə) inkarlıq bildiren *-ma*, *-mə* şəkilçisine gelecek zaman, nisbi keçmiş zaman, arzu və əmr formasının şəkilçiləri bitişdirildikdə *-ma*, *-mə* şəkilçisi sözlərin tərkibində saitlərə müvafiq olaraq müxtəlif qapalı saitlərə, xüsusən *i*, *i* saitləri ilə tələffüz olunur

almayacaq – *almiyacaq*, *gəlməyəcək* – *gəlməyəcək*, *olmayacaq* – *olmuyacaq*, *görəyəcək* – *görəyəcək*, *surməyəcək* – *surməyəcək* və s.
almayıb – *almıyb*, *görəyib* – *görəyüb*, *qurmayıb* – *qurmuyüb*, *olmayıb* – *olmuyüb*, *bilməyib* – *bilməyib*, *üzüməyib* – *üzümüyib* və s.

almayam – *almiyam*, *gəlməyəsan* – *gəlməyəsan*, *yazmayaq* – *yazmayaq*, *görəyək* – *görəyək*, *solmayaśınız* – *solmayaśınız*, *bilməyələr* – *bilməyələr* və s.

yazmayım – *yazmıyım*, *getməyək* – *getməyək*, *tutmayın* – *tutmuyun* və s.

Qeyd Samitlə başlanan şəkilçilər (əmr formasında III şəxş şəkilçiləri) bitişdirildikdə inkarlı şəkilçisi ancaq *-ma*, *-mə* hələndə tələffüz olunur *almasın*, *gölməsin*, *görməsin* və s.

6. Zaman və məkanca əlamət anlayışlarını ifadə etmək üçün işlənilen sıfətdüzəldici *-ki*, *-kı*, *-ku*, *-kü* şəkilçiləri ancaq *i* saiti ilə ki çalarlığında tələffüz olunmalıdır: *axşamkı* – *axşamki*, *onunkı* – *onunkı*, *özününkü* – *özününkü*, *baxçadaki* – *baxçadaki*, *tovdakı* – *tovdakı*, *evdəki*, *kuçədəki* və s.

SİNTAKTİK ŞERAİTDƏ TƏLƏFFÜZ

§145. Saitlər yanaşı şəraitdə. Saitle biten sözə saitle başlanan söz yanaşdırıldıqda, qoşulduqda, bitişdirildikdə yanaşı saitler aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır:

a) Bele sözlərdən qurulmuş yanaşı cümlə üzvlərindəki və serbest söz birləşmələrinin təreflərindəki yanaşı saitler tam əslubda öz mexreclərində müstəqil sözlərin vahidləri halında, serbest əslubda isə evvelinci sözün sonundakı sait bir qədər qısalılıb sonrakı sözün başındaki sait çalarlığında onunla qovuşmuş halda tələffüz olunmalıdır:

Cümle üzvləri	Tam əslubda	Serbest əslubda
mübtəda-xəber	ata alır, tizi itib	ata alır, izi itib
tamamlıq-xəber	topu atır, südü içir	topı.atır, süti.ichern
zərflik-xəber	yaxşı işleyir, göyə uçur	yaxşı. işleyir, göyə.uçur
təyin-xəber	yaxşı işdir, sari otdur	yaxşı.işdir, sari.otdur
təyin-tamamlıq	iki əsərini oxudum	ika.əsərini oxudum
təyin-mübtəda	yeni əsərim budur	yena.əsərim budur

Birleşme tərefləri	Tam əslubda	Serbest əslubda
isim-isim	alma ağacı, qapı açarı	alma.ağacı (almaağacı)
sifet-isim	qırmızı alma, yağılı ət	qırmızı.alma, yağıla.ət
say-isim	altı adam, yeddi il	altı adam (altadam), yeddi il (yedidl)
evezlik-isim	bu ağaç, o adam, elə iş	bu ağaç, o adam, ele iş
evezlik-fel	nə olar, niyə alır	nə olar (nolar), niyə alır ele.dir (eledir)

Qeyd. 1) Birleşmedeki təreflərin yanaşı gelen saitleri yaxın və ya eyni mexrecli olarsa, serbest əslubda birinci tərefin son saitini ixtisas edib, birinci sözü ikinci söz ilə bitişdirerek bir vahid söz halında da (mötərizəde göstərilən nümuneler kimi) tələffüz etmək olar

2) Cümplenin və birleşmenin tərkibindəki həmin yanaşı sözlərdən bir mentiqi vurgulu və xüsusi intonasiyalı olduqda, serbest əslubda da saitler vurgu və intonasiya tələbatına uyğun çalarlıqla, sözler isə ayrılıqla, yeni tam əslubda kimi tələffüz edilməlidir *Suyu yox, südü içir Yağlı ət?*

b) Bele sözlərin qoşulması və ya bitişdirilmesi ilə düzəldilen tərkiblərin və mürəkkəb sözlərin təreflərindəki yanaşı saitler tam əslubda öz mexreclərinə müvafiq, ya da yanaşı saitlərdən birincisi ikinci saitin mexrecinə azacıq müvafiq çalarlıqla, bir sözün daxili hissəsi halında tələffüz olunmalıdır. Bunu da nezəre almaq lazımdır ki, bele meqamda yanaşı saitlərdən biri qısalıb yanaşı saite qovuşur.*

1. Köməkçi sözlərin qoşulmasından düzəldən tərkiblərdə yanaşı saitlərdən ikinci qısalır.

idi: ala idı – alı. idı, dayı idı – dayı. idı, surı idı – surı. idı, nə idı – nəi. idı və s.;

imış: qardaşı imış – qardaşı. imış, dostu imış – dostumış və s; üçün: yoldaşı üçün – yoldaşı. üçün, ana üçün – ana. üçün, oğlu üçün – oğlu. üçün, nə üçün – nə. üçün və s;

ilə: oğlu ilə – oğlı ilə, hava ilə – havı. ilə, özu ilə – özü ilə, nə ilə – nəi. ilə və s.;

ise: dostları isə – dostları. isə, güclü isə – güclü. isə, dünya isə – dünya. isə, belə isə – belə. isə və s.;

ikən: dağda ikən – dağdı. ikən, küçədə ikən – küçəde. ikən, küsülü ikən – küsüli. ikən və s.

2. Söz qoşağından düzəldən tərkiblərdə yanaşı saitlərdən evvelinci qısalır: *ata ana, ayrı ayrı, uca. uca, ayri. ayri, iki iki, altı. altı, asta. asta, iri. iri, iti. iti, izi. əlaməti, ala. əla, incə. incə, ağlaya. ağlaya, uça uça, aza. aza, üzə üzə, oxuya. oxuya, izləyə. izləyə və s.*

Qeyd Bele tərkiblərdə yanaşı gelen iki eynicinsli sait evezinə bir uzun sait tələffüz etmək olar *ata na, iki ki, aza za və s.*

3. Sabit söz birləşmələrinde və mürəkkəb sözlərdə yanaşı saitlərdən evvelincisi qısalır: *hava. almaq, nəzərə almaq, zəhlə. aparmaq, özünü itirmək, asılı olmaq, ağız. açıq, əli açıq, əli. ayri, qanuna. uyğun, dili. uzun, üstü açıq, su. llanı, su. iti, isti. ot, beşdə. uç, allı. iki, allı. uç və s.*

4. Titul, qohumluq bildiren sözlərin qoşulması ilə düzəldən tərkiblərdə de yanaşı saitlərdən evvelincisi qısalır: *dayı. oğlu, xala. oğlu, əmi. oğlu, Əli. əmi, Abdulla. əmi, Hacı. Əhməd, Abdulla. ağa, Mirza. Abdulla, Molla. Abbas, Məşədi. İbad, Ağa. İsmayıll və s.*

c) Serbest əslubda yanaşı saitler tərkiblərin növlerindən asılı olaraq aşağıdakı çalarlıqlarda tələffüz edilməlidir.

* Saitlərin üstüne bele işaro ~ saitlər qovuşmasını bildirmək üçün qoyulmuşdur

I. Müsteqil söz ile köməkçi sözün qoşulmasından düzələn tərkiblərde ya ikinci tərefi təşkil edən köməkçi sözün başındakı sait ixtisar edilir, birinci tərefi təşkil edən müsteqil sözün sonundakı sait isə ya iki sözü qovuşdurucu uzun sait kimi tələffüz olunur, ya da köməkçi sözün başındakı sait y ilə evez edilir, müsteqil sözün axırındakı sait isə iki sözü qovuşdurucu bir sait kimi e yaxud i çalarlığında tələffüz olunur:

əmisi ilə - əmisi, tə / əmisiylə, oğlu ilə - oğlı, tə / oğliylə, əri ilə - əri, tə / əriylə, qardaşı üçün - qardaşı, çin / qardaşıyçın, yerda ikən - yerdə, kən / yerdeyikən, dağda ikən - dağdı, kən / dağdiyikən, gedə idi - gedə, di / gedeydi, oxuya idi - oxuye, di / oxuyeydi və s

Qeyd Şəkilçi halında işlənen -çün, -di, -miş ünsürlerini aheng qanununa uyğun variantlarda da tələffüz etmək olar

2. Saitle biten ve saitle başlanan müsteqil sözlerin yanaşdırılması və ya bitişdirilmesi ilə düzəldilmiş tərkiblərin və mürekkeb sözlərin əksərin birinci tərefinin son saiti ixtisar olunaraq, hər iki təref adəten bir vurgu ilə qovuşmuş halda bir sóz kimi tələffüz edilmelidir

hava almaq - haválmäq, ata-ana - atána, asta-asta - astásta, ata-ata - atáta, Abdulla ağa - Abdullága, Molla Abbas - Mollábas, başı açıq - başáçıq, altı ay - altáy, Hacı Abbas - Hacábbas, ayri-ayrı - ayráyri, baha oldu - bahóldu, oğlu oldu - oğlöldu, qızı öldü - qızöldü, nəzərə almaq - nəzərlämaq, əla almaq - əlálmäq, Əli ağa - Əläga, xala oğlu - xalóglu, əmi oğlu - əmöglü, istiot - istót, əlli iki - əllíki, əlli üç - əllüç, Mirzə Əhməd - Mirzähməd, iki-üç - ikúç, onda üç - ondiç, yeddi il - yeddil, səbirli ol - səbirlös, əylənə-əylənə - əylənáylənə, acı-acı - acáci, elə oldu - elöldu, belə elədi - belélədi, necə oldu - necoldu, özu-özünə - özözünə və s

Qeyd 1) Bele sözlerin tələffüzündə birinci tərefin vurgusu II dəreccəli vurgu halında, ikinci sözün vurgusu isə I dəreccəli vurgu halında vurulur Əli ağa - Əläga birləşməsini xüsusi isim Əläga ilə müqayisə et.
2) Bele tərkiblərin birinci tərefi saitle biten tokhecalı sóz olduqda, onun saiti ixtisar edilmir və birleşme esline uyğun tələffüz olunur, *suiti, suilanı* və s. Lakin nə evezliyi müstəsnadır nə olar - nólár, nə eylər - néylər və s.

§146. Saitla samit yanaşması şəraitində. Saitle biten söze samitle başlanan sóz yanaşdırıldıqda, qoşulduqda, bitişdirildikdə yanaşı olan sait - samit öz məxreclərinə müvafiq tələffüz olunmalıdır *ana-bala, ora-bura, qara saç, dəyirmi stol, altı yuz, dilə tutmaq, qeyri-məqbul, Əli dayı, Zərifə xala, Mirzə Səməndər* və s.

Qeyd. 1) *Hacı* sózü ilə düzələn tərkiblərdə *haci* sózünün sonundakı i, xüsusen serbest üslubda, ixtisara düşür. *Hacı Mürsəl - Hacmürsəl, hacileylik - hacleylik* və s.

2) Bele tərkiblərdə ikinci tərefi təşkil edən sózun başında h samiti olarsa, xüsusen serbest üslubda, ixtisar edilir, birinci tərefin sonuncu saiti ikinci tərefin başında olan h-dən sonrakı sait çalarlığında hem de onunla qovuşmuş halda tələffüz olunur *Əliheydər - Əleydər, hərbi hissə - harbissə, ikihecalılıq - ikecalılıq, Mirzə Həsən - Mirzəsən* və s

§147. Samitla sait yanaşması şəraitində. Samitle biten söze saitle başlanan sóz yanaşdırıldıqda, qoşulduqda, bitişdirildikdə yanaşı olan samit - sait, xüsusen serbest üslubda, bir heca vahidləri kimi bitişdirilir, təreflər sóz vurgusunu əsasən saxlamaq şərtlə qovuşmuş halda, iki vurgulu bir sóz kimi, birinci tərefin sonundakı samitlər isə aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır

a) lügəvi şəraitdə deyişdirilmeden tələffüz olunan hər bir samit bu məqamda da öz məxrecine müvafiq tələffüz edilir: *top atmaq - tópatmäq, teləf etmək - teláfetmäk, üç il - üçil, tox olmaq - tóxolmäq, mutaxassis olmaq - mütxässis olsmäq, ağ alma - ağálämä, mal alır - mälalír, stol arxası - stólaxası, duz otur - dûzotür, üz-üzə - úzizə, əl-əla - álála, bas ağırsı - báşağrisı, səndən ötru - səndánötru, zahmat ilə - zahmätilə* və s.;

b) lügəvi şəraitdə sózlerin sonunda karlaşmış halda tələffüz edilən b, q, d, c, z bele tərkiblərdə esline uyğun, yəni cingiltili halda tələffüz olunmalıdır. *kitab - kitabaldım, ittifaq - ittifaquzrə, müttəfiq - müttəfiqölkə, ağac - ağacaltında, gulunc - giluncoldu, azad - azadolmaq, otuz - otuzuç* və s.;

c) tərkiblərin birinci tərefində olan çoxhecalı sózlerin sonundakı lügəvi şəraitdə x' çalarlığında tələffüz edilən k bele məqamda y çalarlığında, lügəvi şəraitdə x çalarlığında tələffüz edilən q isə bele məqamda g çalarlığında tələffüz olunmalıdır *döşək ağı - döşay-ağı, çıçak akır - çıçayakır, otaq alçaqdır - otağalçaqdır, biçaq itidir - biçağıtidır, qoçaq adamsan - qoçağadamsan* və s.;

c) tərkiblərin ikinci tərəfinde *ilə*, *üçün*, *imiş*, *idi*, *isə* qoşmaları olduqda, məqamına görə bu qoşmaları *-lə*, *-çün*, *-miş*, *-di*, *-sa* şəkilçiləri halında da təleffüz etmək olar: *könül ilə* – *könüllə*, *mənim üçün* – *mənimcün*, *gözəl imiş* – *gözəlmış*, *eybacər idi* – *eybacərdi*, *müəllim isə* – *müəllimsə*, *getmiş isə* – *getmişə* və s.;

d) tərkiblərin birinci tərəfinde yanaşı samitlərle bitən sözlərin lügəvi şəraitdə ixtisara düşən sonuncu samiti belə tərkiblərin təleffüzündə bərpə olunur: *dost olmaq* – *dostolmaq*, *sərbast olmaq* – *sərbəstolmaq*, *şrif almaq* – *şrifalmaq* və s.

Ş148. Samitlər yanaşması şəraitində. Samitlə bitən sözə samitlə başlanan söz yanaşdırıldıqda, qoşulduda, ya bitişdirildikdə yanaşı gelən samitlər lügəvi şəraitdə olduğu kimi təleffüz edilir.

a) Belə tərkiblərin tərefləri müstəqil cümle üzvləridirsə, sade söz birləşməsinin tərefləridirsə, belə təreflər qovuşmuş halda deyil, yanaşı – müstəqil sözler halında təleffüz olunmalıdır: *mən danışdım*, *məktəb qapısı*, *gümüş qasıx*, *çıçək'dər* və s.

b) Əger tərkiblərin təreflərindən biri köməkçi sözdürse və ya təreflər esas vurgulu mürekkeb sözün hisselerinden ibarətdirsə, belə tərkiblərin tərefləri qovuşqۇ halda təleffüz olunmalıdır: *hərkəs*, *heçkim*, *onbaşı*, *uzunboğaz*, *həmrəy*, *əlbir*, *canbir* və s.

Ş149. Qısaltma sözlərin grammatik şəraitdə təleffüzü. Qısaltma sözlərin təleffüzündə bəhs edərən onların müstəqil sözler kimi grammatik şəraitdə işlənilmesini də yada salmaq zəruridir ki, bunlar əsasən aşağıdakılardan ibarətdir:

a) qısaltma sözlər cümle daxilində, ifadə daxilində məqamından asılı olaraq bu və ya digər şəkilçini qəbul edir və ümumi qaydalara müvafiq halda bitişik təleffüz olunur: *AZƏRNƏŞR+a* – *AZƏRNƏŞRDə*;

b) qısaltma sözlərdən düzəldilən birleşmələrde her bir qısaltma söz müstəqil təleffüz olunur. Lakin burada da sözlərin sintaktik şəraitdə təleffüz normalarına riayət edilməlidir;

c) ifadə və cümle üzvləri kimi müxtəlif şəkilçilər qəbul edərək hem qısaltma sözlərdə, hem də digər sözlərlə əlaqələnib işləniləndikdə əsasən sintaktik şərait normalarına uyğun təleffüz olunmalıdır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin binası.

APU-da TEC-in fəaliyyəti bayənildi

ABŞ ilə ÇXR nümayəndələri danışqlara başlamışlar

ƏDƏBİ TƏLEFFÜZÜN POZULMA MƏNBƏLƏRİ

Ş150. Mənbələrdən düzgün istifadə haqqında. Orfoepik normaların sabitləşməsi, ümmükləşməsi onun mənbələri, əsasları və vasitələri ilə üzvi suretdə bağlıdır. Burada mənbələrdən düzgün istifadə mühüm şərtidənədir; çünki mənbələrdən, vasitələrdən düzgün istifadə edilmədikdə, bu mənbələr və vasitələr təleffüzün pozulma mənbələrə çevrilmiş olur. Mehbət baxımdan Azərbaycan ədəbi dilinin orfoepik normalarının müyyənəşdirilməsində istifadə olunan mənbələr eyni zamanda ədəbi təleffüzün pozulmasına təsir edən mənbələrdən sayılır. Buna görə də ədəbi təleffüz normalarını öyrənərən onun sabitləşməsinə, menumsənilməsinə mane olan mənbe və sebəbləri bilmək, nezərə almaq zəruridir.

Ş151. Şivelər. Bildiyimiz üzrə, Azərbaycan danışq dili şivelər sistemündən ibarətdir və bu şivelərə hem fonetik və qrammatik cəhətdən, hem də lügət tərkibi baxımından ümumxalq dili əsasında formallaşmış ədəbi dilden ferqli bir sıra xüsusiyyətlər vardır. Buna görə də belə xüsusiyyətlər özünü yazida nisbətən az, təleffüzdə isə daha çox bürüze verir. Hətta əsasən ədəbi təleffüz normalarına riayət edərək danışmağı bacaran şəxslərin təleffüzündə də bəzən şivəçalarlığı eşidilir.

Azərbaycan şivelərinin bir qismində – Quba, Bakı, Şamaxı, Salyan şivelərində müyyəyen sözlerdə, şəkilçilərdə dodaq saitliliyi – dodaqlanma və dodaq ahəngi həmin şivelərin eləmətdər xüsusiyyətlərindənədir. Buna görə də həmin şivelərde danışmağı vərdiş etmiş şəxslər hətta orfoepik normalara müvafiq suretdə danışarkən *hova* (*hava*), *zuğal* (*zoğal*), *yurğa* (*yorğa*), *dövə* (*dəvə*), *alsun* (*alsın*), *gəlsün* (*gəlsin*), *gedün* (*gedin*), *bilirsəz* (*bilirsiz*) kimi şive xüsusiyyətlərinə də yol verirlər.

Məlum olduğu üzrə, Azərbaycan dilinin bir çox şivelərində, xüsusen Quba, Şəki, Ordubad, Culfa və Təbriz şivelərində bəzi şəkilçilər ahəng qanununa tabe edilmədən ancaq qalın damaq saiti əsasında bir cur işlənir: *gedax* (*gedək*), *getmiyax* (*getməyək*), *verax* (*verək*), *gəzmax* (*gəzmək*), *səpməx* (*səpmək*), *əkrıx* (*əkrirk*), *getmişix* (*getmişik*) və s.

Beləcə də şivelərin eksəriyyətində sözlərin sonunda cingiltili samitlər karlaşır, lakin bunlardan ferqli olaraq Bakı və Quba şivelərində söz sonunda olan cingiltili samitlər nəinki karlaşır, hətta

bir sıra kar samitler cingiltilileşir: *yarpağ* (*yarpaq*), *çöreg* (*çörək*), *gedmir* (*getmir*) ve s.

Bunlardan başka bir sıra şivelerde bezi sözlerin evvelindeki saatlerden evvel *h* artırılır: *hindî* – *indi*, *hasan* – *asan* ve s.

Şivelerde çok mehdud xüsusiyyetlerle yanaşı daha bir sıra bele nisbeten ümmüleşmiş olametdar cehetler de vardır ve bunlar edəbi tələffüz baxımından məqbul sayılmır. Buna görə də edəbi tələffüz uğrunda mübarizə aparırken, neinki bu və ya digər şivedə mehdud halda işlənilen xüsusiyyetlərə qarşı, hətta nisbeten geniş dairədə, yeni bir sıra şivelerde işlənilen, lakin edəbi tələffüz normalarına müvafiq olmayan xüsusiyyetlərə qarşı da mübarizə aparmaq lazımdır. Çünkü bele xüsusiyyetlərə az-çox yol vermək ümumi edəbi tələffüz normalarının sabitleşmesine menfi təsir edir.

§152. Yazı. Edəbi tələffuze hem müsbət, hem də menfi təsir göstərən mənbələrdən biri de *yazıçıdır*.

Ümumiyyətə, yazı edəbi dilin ümmüleşmesi ve sabitleşmesi baxımından çox vacib vasitedir, hətta yazıda – orfoqrafiya qaydalarında sabitlik, vahidlik olmayanda tələffüzdə de vahidlik deyil, məhz müxtəliflik olur. Bu baxımdan bezi alınma sözlerin müxtəlif variantda tələffüzünün məhz yazı ilə əlaqədar olması diqqəti cəlb edir.

Məlum olduğu üzrə, müasir şivelerümüzdə *qəpik* sözü *qəpik*, *kəpik*, *kopik* variantlarında da işlənilir. Beləliklə, esasen *qəpək*, *kəpik*, *köpik* olmaq üzrə üç variantda bu sözün sabitleşməsinin mənbəyini axtardıqda bele neticəye gelmek olur ki, bu variantlar məhz bu sözün ilk dəfə yazıda bir cür yazılmaması və əreb elifbasında olan bezi xüsusiyyetlərlə əlaqədardır XIX və XX əsrlərdə əreb elifbası ilə yazılmış mənbələri nəzərdən keçirdikdə bele məlum olur ki, ruscadan alınma *kopek* sözü əreb elifbası ilə bezen *ق* ilə *قېپىك* şeklinde, bezen ise *ك* hərfi ilə *كېپىك*, *کوبیك* şeklinde yazılmışdır. Məhz buna görə də müxtəlif şəkildə yazılan bu sözü gah *köpik*, *kəpik*, gah da *qəpik*, *qəpək* oxuyaraq bele də menimsemışlar.

Əreb, fars dillerindən keçən bezi sözlerin də tələffüzündə müxtəlif variantların yaranması, güman ki, məhz yazının neticəsidir. Əreb elifbası əsasında yazılmış bir sıra sözlerdə sait səsi bildiren xususlu işarə (hərf, hərəkə) yazılmadığını görə bele sözlerde saitler müxtəlif variantlarda oxunmuş və tələffüzdə de məhz bele variantlar tədricən sabitleşmişdir; mesələn: *mharbə*, *mbarza*

مبارزه، *məharibə*, *məharibə*, *məharabə*, *məharabə*, *məbarəzə*, *məbarəzə*, *məktəb*, *məktəb* variantlarında oxumuşlar və beletliklə de bu sözlərin tələffüzündə bir neçə variant yaramılsıdır.

Bele faktların sayını artırmaq mümkündür. Lakin yazının tələffüzə neçə təsir etdiyini və yazı ilə tələffüzün əlaqəsini aydınlaşdırmaq üçün bu nümunələr ile kifayətlənmək olar. Buradan isə bele bir neticəyə gele bilerik ki, orfoqrafiyada vahidlik olmayanda, tələffüzde vahidlik pozulduğu kimi, yazılışı düzgün oxumayanda da onu düzgün də tələffüz etmək olmaz. Lakin bu, heç də o demək deyil ki, orfoepiya ilə orfoqrafiya eyniyət təşkil edir. Ümumiyyətə, yazı ilə tələffüz arasında ortaqlı cəhətler olduğu kimi, fərqli cəhətler də vardır. Dünya xalqlarının yazıları ilə tələffuzları arasında bele ortaqlı və fərqli cəhətler ise müxtəlid nisbətdədir. Bu baxımdan müasir Azerbaycan orfoqrafiyası başqa dillərin orfoqrafiyasından xeyli fərqlənir. Bele ki, müasir Azerbaycan orfoqrafiyası ilə orfoepiyası arasında ciddi fərqlər çox azdır, ortaqlı cəhətler isə çoxdur.

Azerbaycan dilindəki bir çox sözler və şəkilçilər, demək olar ki, esasen tələffüz olunduğu kimi yazılır və yazılışı kimi də tələffüz olunur. Lakin ele sözler, ifadələr və şəkilçilər də var ki, bunların tələffüzü yazılışından az-çox fərqli olur, yeni onların tərkibində olan seslərin tələffüzü yazılışı herflərin ifadə etdiyi seslərle uyğun gəlmir, ya da yazıda bu və ya digər hərf ilə ifadə edilən ses tələffüzdə ixtisara düşür. Bu baxımdan aşağıdakı nümunələri nəzərdən keçirək:

1. Orfoqrafik qaydaya görə bir sıra sözlerin evvəlində, ortasında və sonunda yazılılan *q* dörd mexrecdə tələffüz olunur:

- a) söz başında adı halda: *qaz*, *qoz*, *qış*, *quzu*, *qırğı* və s;
- b) söz ortasında qoşa yazılın *qq*-dən birincisi karlaşmış halda, yeni *ka* mexrecində: *hökqə*, *sakqal*, *bakqal* və s.;

c) sözlerin və şəkilçilərin sonunda yazılın *q* eksərən *x* mexrecində tələffüz olunur: *papax*, *otax*, *ocax*, *oxumax*, *oxudux*, *aldix* və s.,

c) əger *q* ilə biten söze saitle başlanan bir söz yanaşdırılırsa, qoşularsa, *q* əvezinə *ğ* tələffüz olunur: *Qaçağ Abbas*, *papağ al*, *qulağ as* və s.

2. Orfoqrafik qaydaya görə sözlerin və şəkilçilərin tərkibində yazılın *k* sözdən və məqamından asılı olaraq beş mexrecdə tələffüz olunur:

- a) adı halda öz mexrecində: *kar*, *kol*, *küll*, *əkin*, *təkər*, *öküz* və s.,

- b) y samitinin kar qarşılığı olan x' mexrecinde: *çicəx'*, *ələx'*, *əzməx'*, *gülmxəx'* ve s.;
- c) y mexrecinde: *çicəy üzdüm*, *çöray aldım* ve s.;
- ç) qoşa k-dən ikincisi g mexrecinde: *hikgə*, *mütəkəgə*, *mürəkəgəb* ve s.;
- d) bezi alınma sözlerde ka mexrecinde: *koka-kola*, *fonetika*, *redaktor*, *traktor*, *direktor* ve s.

3 Müasir Azərbaycan dilində işlənen bir sıra sözlerin sonunda samit ses bildiren iki, bezen hetta üç herf yanaşı yazılır. Lakin bele sözlerin təleffüzündə müəyyən məqamdan asılı olaraq bu herflərdən biri ya ixtisar olunur, ya da başqa bir seslə evezlenir:

- a) *sədd*, *hədd*, *dost*, *rası* kimi sözlerde, bir qayda olaraq, sonuncu samit – herf təleffüz zamanı ixtisara düşür;
- b) *tüfəng*, *səhəng*, *ahəng*, *sevinc*, *qılinc*, *qısqanc* kimi sözlerin sonundakı g, c təleffüzde karlaşır.

Bu nümunələrdən aydın olur ki, her yazıları eynen təleffüz etmək olmaz. Buna görə de sözün yazılışında istifadə olunan herflerin şərait və məqamdan asılı olaraq nece təleffüz edilməsini bilmək zəruridir.

Bezen yazılış ile təleffüz arasındaki fərq hetta ebedi təleffüzde de variantların yaranmasına sebəb olur. Meselen, *-dan*, *-dən* şəkilçisi *n*, *m* samutları ile bitən sözlərə bitişdirildikdə *-nan*, *-nən* halında təleffüz olunur (*sən-nən*, *atam-nan* ve s.), lakin başqa seslərlə bitən sözlərə bitişdirildikdə əsasən əslinə uyğun təleffüz olunur (*atadan*, *bizdən*, *işdən*, *dağdan*, *göldən*, *çaydan* ve s.)

Əlbətə, bu ve ya digər fonetik məqamdan asılı olaraq təleffüzde bele variantlar qanuni sayılmalıdır. Lakin variantların həddindən artıq çoxalmasına yol vermək olmaz; çünki variantların çoxalması təleffüz vahidiyinin pozulmasına, nəticə etibarilə isə orfoepik normaların pozulmasına səbəb olur.

§153. Başqa dillər. Ebedi təleffüzün pozulma menbelerindən biri de başqa – qonşu dildir. Bezen yaşayış şəraitində asılı olaraq bir şəxs hem ana dilində oxuyur, yazar, danışır, hem də qonşu – ikinci bir dilde yazüb-oxuyur, danışır, ya da ikinci dilde ancaq danışır. Bele şərait neticesində isə bir sıra sözlerin, xüsusən her iki dilə de işlənilən sözlerin təleffüzündə variantlar yaranır. Bezen bele şəxslər bu ve ya digər sözü qonşu dilin orfoepik qaydasına müvafiq təleffuz edir, bezen isə her iki dili xas olan təleffüz çalarlıqlarını qarışdıraraq danışır. Əlbətə, bele verdış edərək danışanların təleffüzü

eybecer olur, buna görə de bele təsire qarşı mübarizədə danışan şəxsin şüurlu münasibeti zəruridir.

Beleliklə, aydın olur ki, ebedi təleffüz məsesesində diqqət, nezər və şüurlu munasibət əsas şərtlərdəndir. Burada ata və ananın, təriyecilərin, xüsusən müəllimlərin rolü çox muhümdür. Məktəbə gələn şagirdlər müəllimləri nümunəvi bir şəxs kimi tanıyırlar və hetta danışında da müəllimlərini təqlid edirlər. Buna görə de müəllimlər ebedi təleffüz baxımından düzgün, selis danışmaqla orfoepiya normalarını aşılmalıdır və eyni zamanda hər yerde düzgün təleffüzün nezaretciləri və təlimatçıları kimi hər cür imkandan istifadə edərək ebedi təleffüz normalarının pozulmasına qarşı mübarizə aparmalıdırular.

ÜÇ ÜNCÜ HİSSƏ

MÜASİR AZƏRBAYCAN DİLİNİN ORFOQRAFIYASI

YAZI VƏ ORFOQRAFIYA

§154. Yazının ictimai mahiyəti. İnsanların ünsiyyet vasitələndən biri de yazıdır. Yazı dil ilə ifade olunan fikirleri, duyğuları başqasına bildirmek üçün insanlar arasında işlenen en mühüm bir ictimai alətdir. Yazının insan cəmiyyətində ne dərəcədə mühüm bir rola malik olduğunu bəşəriyyət tarixinin her bir pillesində müşahidə etmək mümkündür.

Ümumiyyətlə, yazının insan cəmiyyətindəki xidmət və rolü aşağıdakılardan ibarətdir:

a) İnsanın obyektiv varlıqla bağlı olaraq doğan düşüncelerini, fikir və təcrübələrini, biliklərini cəmiyyətin başqa üzvüne etraflı, müfəssel və aydın bir suretdə anlatmanın en yaxşı vasitesi yazı olmuşdur və indi de yazıdır.

Doğrudur, fikir, duyu və bilişləri başqasına bildirmek üçən özən vasitələr de vardır. Bedən hərəketləri (jest), üz, qas, göz, ağız və sairə kimi bir sıra vasitələr de fikir və duyğuların ifadəsinə xidmət etmiş və indi de xidmət etməkdədir. Lakin bunların heç biri yazını evez edəcək dərəcədə imkanlara malik deyildir.

b) Demək olar ki, yazı bəşəriyyət üçən tərəqqiye, inkişafa açılmış geniş bir qapı olmuşdur. Mədəniyyətin suretlə inkişaf etməsi, yayılması yazı ilə birgə başlanmışdır. Mədəniyyətin, insanların təcrübə və fikirlərinin artması və bütün dünyadakı insanlar arasında yayılması üçən yazının yaradılması irəliyə doğru atılmış en böyük və ilk addım olmuşdur.

c) İnsanların mədəniləşməsində yazının ne qədər mühüm rola malik olduğunu bu gün belə müşahidə edə bilərik. Bu gün yazısız xalq savadsız, elmsiz və mədəniyyətsiz hesab olunur. Yazısız və ya yazının ümumiləşmədiyi bir xalqda fikri inkişafın son dərəcə zəif

olduğunu, mədəni genliyi açıq və aydın suretdə müşahide etmek mümkündür. Heç təsadüfi deyil ki, M.F Axundzadə "terbiyeti-millet suhület ilə müyəssər olmayacaqdır, məger kesbi-savad ilə, kesbi-savad umuminas üçün hüsula gelmeyecekdir, məger xətti-hazırın islah və teğyiri ilə ..." ¹ deyerek yazının mədəniyyətə malik olmaq üçün, xalqın terbiyelənməsi üçün ne qədər mühüm rola malik olduğunu nezəre almış və ömrünün sonuna qədər yazının asanlaşdırılması uğrunda mübarizə aparmışdır.

c) Yazı insanın düşüncə ve fikrlərini, dunyaya və cəmiyyətə olan baxışlarını, kainatı derk etmələrini, xülasə, insanların bütün mənəvi və maddi mədəniyyətini, fikri zənginliklərini, mədəni irlərini mühafizə edərək cəmiyyətin tarixi boyu yaşadır; bunları əvvəlki cəmiyyətlərdən alıb sonrakı cəmiyyətlərə yetirir. Bu nöqtəyi-nezərdən yazı, insan mədəniyyətinin cəmiyyətdən cəmiyyətə yetirən, cəmiyyətlərin inkişafı tarixini özündə eks etdiren qırılmaz bir bağdır. Yazı bəşəriyyətə aləmi mədəniyyəti xəzinəsinin əvəzedilməz açasıdır.

d) Yazının en böyük qiyməti onun ictimailaşdırıcı xarakterindədir. Belə ki, insan cəmiyyətlərinin mədəni əlaqələrini daha da sıxlasdırıb, insanların fikrlərini, mədəni zənginliklərini ortaqlaşdırıb en yaxşı və en munasib vasitə yazıdır. Yazı vasitesi ilə her bir yeni keşf, ixtira, yeni fikir və sair yeniliklər az bir zamanda bütün insanların ortaqlı malı halına düşür. Bu cəhət yazının ne qədər ümumiyyətləri və ictimailaşdırıcı xarakterə malik olduğunu göstərir. Bütün milli təzahür formalarına baxmayaraq yazı beynəlmələr bur xarakter daşıyır və dünyada bütün xalqları, milletləri bir-biri ilə əlaqələndirmək üçən en yaxşı vasitə olaraq ta qədim dövrlərdən bu günə qədər işlənilməkdədir.

Yazı həm keçmiş cəmiyyətləri, həm indiki müxtəlif xalq və milletləri, həm də cəmiyyətin gelecəyi haqqındaki hər cür məlumat və düşüncələri bize yetirən, bildirən əvəzedilməz en yaxşı bir vasitedir.

§155. Dil və yazı. Yazı da danışq kimi insan cəmiyyəti içərisindəki ictimai quruluşların, müxtəlif sınıfların ünsiyyət və mübarizə silahıdır. Yazının tarixi dilin tarixini izleyir və heç bir ümumi inkişaf izində dildən ayrılmır. Dil fiziki əlamətləri ilə deyil, ictimai, iqtisadi və istehsalat əlaqələri esasında qruplaşan ilk insan qruplarından qəbilələrdən, tayfalardan, xalqlardan, milletlərdən umuməşərliyə

¹ M F Axundzadə Əsərləri. 3 cildde, III cild, Bakı, 1988, soh 81

doğru inkişaf etdiyi kimi, yazı da belə xətəle inkişaf edir. Dil kimi, yazı da xətəli-obrazlı tipdən hərfi-fonetik tipe doğru inkişaf etmişdir. Buna görə de bir çox alımlar, haqlı olaraq, yazını qrafik dil adlandırmışlar. Lakin bu heç de dil ile yazı arasında eyniyet işaresi qoymaq və (yazı-dil) demek deyildir. Dil ile yazı arasında bir sırə ferqli cəhətlər, spesifik elamətlər vardır ki, bunlara görə de dil yazından ferqlərin:

- a) yazı gözle görülür, dil isə qulaqla eşidilir;
- b) dilde olan her cür ses yazida eyni ilə eks olunmur;
- c) dilde jest ve əllerin kömeyindən istifadə olunur, yazıda isə jest ve əller iştirak edə bilmir;
- ç) söylenilen söz, ifade, cümle tez yaddan çıxar, müəyyən dövr keçdiğindən sonra unudular, yazılın söz, ifade, cümle isə uzun müddət saxlanıla bilər. Elm və texnikanın ixtiraları indi müəyyən dərəcədə danışığın da saxlanılmasına imkan yaratmışdır, lakin burada yene yazı vardır *gramofon*, *magnitofon* və s.;

d) danışq dili hazırda qarşı-qarşıya duran insanlara xidmet edir, yazı isə həm eyani, həm qiyabi dildir. Elm-texnikanın ixtiraları səslə dili de müəyyən dərəcədə qiyabi dil halına salmışdır: *radio*, *telefon* və s.;

e) yazı üzərində olan insanların arasında en mükemməl mədəni əlaqə vasitesidir; yazının bu xüsusiyyətini nə *radio*, nə de *telefon* evez edə bilir;

ə) dilin iki təzahür forması vardır: **danışq, yazı**. Buna görə de dilin iki növü formalılmışdır: **şifahi dil, yazılı dil**. Şifahi dilin məxsusi qanunları, yeni ümumi dürüst danışq normaları – **orfoepiya** yaşı olduğu kimi, yazılı dilin de məxsusi qayda-qanunları, yeni ümumi – dürüst yazmaq normaları – **orfoqrafiya** yaşı vardır.

Ş156. Müasir Azərbaycan əlifbasi. Müasir Azərbaycan yazılı menəli seslərin şərti-qrafik¹ işaretləri sayılan hərfərə vasitesi ilə formalasdılmış yazıdır.

Dilin fonetik tərkibini təşkil eden fonemlərin yazıda ifadesi üçün istifadə olunan qrafik işaretlərin, yeni hərfərənin müəyyən sıra üzrə tərtib olunmuş sistemi **ə l i f b a** adlanır.

Müasir Azərbaycan əlifbası 32 qrafik işaretlər sistemindən ibarətdir. Deməli, Azərbaycan əlifbasını təşkil edən 32 hərfi işare Azə-

¹ Qrafik işaretlər dedikdə, qrafika sözünün əsasən dilçilikdə işlenilən menəli ilə əlaqədar olaraq yazı üçün ciziqlər vasitesi ilə düzəldilmiş şərti işaretlər nezərdə tutulur

baycan dilindəki seslərin əsas – menəli növlərindən sayılan 32 fone-min qrafik işaretidir.

Müasir Azərbaycan əlifbasındaki hərfi işaretlərin her biri işlənilmə meqəmənə və vasitesinə görə iki cürdür:

Çap hərfəri. Əlyazma hərfəri.

Bunların da her biri quruluşca iki növdür:

Böyük (baş) hərf, kiçik (şətri) hərf.

Azərbaycan əlifbasını təşkil edən hərfərənin her birinin məxsusi adı vardır. Bu adlar hərfin hansı fonemin qrafik işaretini olmasına görə verilmiş adlardır.

Sait fonemlərin hərfi işaretləri bu və ya digər saitin adı kəmiyyətə tələffuzuna uyğun halda adlanır: *A* hərfi, *O* hərfi, *I* hərfi, *U* hərfi, *Ə* hərfi, *E* hərfi, *İ* hərfi, *Ö* hərfi, *Ü* hərfi.

Samit fonemlərin hərfi işaretləri ise hərfin bildirdiyi samit səsə *e* saitinin artırılması ilə dizələn hecalarla adlanır ki, burada da samitlərin növündən asılı olaraq *e* saitinin başa və ya sona artırılması nəticəsində adlar iki cür formalşar:

1) Sonor samitlərin hərfi adları *e* səsinin samit evvelinə qoşulması ilə düzəldilir: *eN*, *eM*, *eL*, *eR*

2) Sonor olmayan samitlərin hərfi adları *e* səsinin samit sonuna qoşulması ilə düzəldilir: *Be*, *Ce*, *Cə*, *Fe*, *Ge*, *Ğe*, *He*, *Xe*, *Je*, *Kel/Ka*, *Qe*, *Pe*, *Se*, *Şe*, *Te*, *Ve*, *Ye*, *Ze*

Danışqda, xüsusen tedris prosesinde hərf adları ilə səs adlarını ferqləndirmək lazımdır. Buna görə de saitləri bildiren hərfərə haqqında danışarkən **hərfi** sözünü, sait seslərden danışarkən **səsi** sözünü ifadəye elave etmək lazımdır; məsələn

A hərfi, *I* hərfi, *E* hərfi, *O* hərfi

A səsi, *I* səsi, *E* səsi, *O* səsi və s.

Lakin samit seslərden ve bunların hərfi işaretlərindən danışarkən hərfərə *e* səsinin qoşulması ilə formalasdılmış adları ilə, sesləri isə sondan *i* səsinin qoşulması ilə formalasdılmış adları ilə adlandırmalı lazımdır. Bele halda **hərfi**, **səsi** sözlərini ifadəye elave etməmək de olar; məsələn: *Be* hərfi – *Be*, *Bi* səsi – *Bi*, *eM* hərfi – *eM*, *Mi* səsi – *Mi*, *eR* hərfi – *eR*, *Ri* səsi – *Ri*, *He* hərfi – *He*, *Hi* səsi – *Hi* və s

Əlifbada hərfərə müəyyən sıra ilə yerləşdirilmişdir ki, buna ümumiyyətli halda **ə l i f b a** sırası deyilir.

Müasir dövrde hərfi işaretlər əsaslı yazidan istifadə edən xalqların əlifbalarının, demək olar ki, hamisində hərfərənin sıralanması

çox oxşardır ve belə elifbalarda *A*, *B* ilk herfleri teşkil edir, bu ise qədim dövrlərle, ilk herfi əsaslı yazıların yaradılması dövrü ilə əlaqədar olaraq ənənəvi halda sabitləşmişdir. Buna görə de ilk herflerin adı ilə *alfa*, *betta* birleşməsindən *əlifba*¹ sözü (rusca *alfavit*, ingiliscə, fransızca, almanca, *alphabet*, ispanca *alfabeto*) düzəldilmişdir.

Muasir Azərbaycan elifbası haqqında daha aydın təsəvvürə malik olmaq üçün buradakı elifba cədvelini diqqətlə nəzərdən keçirmek, hem de cedvelde göstərilən sıra üzrə hərfler sırasını (elifba sırasını) bilmək zəruridir.

Azərbaycan elifbası cədveli

Hərfiərin sırası	Çap hərfi		Əlyazma hərfi		Hərfiənn adları
	böyük	küçük	böyük	küçük	
1	2	3	4	5	6
1	A	a	Ə	ə	A
2	B	b	Ə	ə	Be
3	C	c	C	c	Ce
4	Ç	ç	Ç	ç	Çe
5	D	d	Ə	ə	De
6	E	e	Ə	ə	E
7	Ə	ə	Ə	ə	Ə
8	F	f	F	f	Fe
9	G	g	G	g	Ge
10	Ğ	ğ	Ğ	ğ	Ğe
11	H	h	H	h	He
12	X	x	X	z	Xe
13	I	i	I	i	I
14	İ	i	İ	i	İ
15	J	j	J	j	Je
16	K	k	K	k	Ke//Ka

¹ Əlifba sözü de əreb dilində *alfa* evezinə işlenilen *alif* (الـفـ), *betta* evezinə işlenilen *ba* (بـ) hərfi adalar birleşməsindən düzəldilmişdir; Azərbaycan dilinə de əreb dilindən keçmişdir.

1	2	3	4	5	6
17	Q	q	Q	q	Qc
18	L	l	L	l	El
19	M	m	M	m	Em
20	N	n	N	n	En
21	O	o	O	o	O
22	Ö	ö	Ö	ö	Ö
23	P	p	P	p	Pe
24	R	r	R	r	Er
25	S	s	S	s	Se
26	Ş	ş	Ş	ş	Şe
27	T	t	T	t	Te
28	U	u	U	u	U
29	Ü	ü	Ü	ü	Ü
30	V	v	V	v	Ve
31	Y	y	Y	y	Ye
32	Z	z	Z	z	Ze

§157. Hərflər və seslər. Əger biz “Fonetika” bəhsindəki saitlər, samitlər cedvellerində verilmiş seslərin – fonemlərin miqdarı ilə elifba cədvelinde verilmiş hərflerin miqdarını tutuştursa, belə bir neticəyə gelmiş olarıq ki, neinki ümumiyyətə Azərbaycan dilində olan seslərin hamısı, hətta Azərbaycan ədəbi dilində işlənilen fonemlər və fonem variantlarının hamısı elifbada öz eksini tapmamışdır. Yəni ədəbi dilde 45 fonem və fonem variansi olduğu halda, elifbada ancaq 32 hərf vardır. Bes belə hərfərəsasında qurulan yazı vasitesi ilə biz öz fikirlərimizi necə dürüst, aydın ifadə edə bilərik? Dilde olan seslərin hamısını yazılıda eks etdirmek üçün elifbanın tərkibində hərflerin miqdarını artırmaq zəruri deyilmi?

Əlbette, dildeki seslərə nisbəten hərflerin miqdarı çox mehdud olduqda, mehdud hərfərəsasında qurulan yazı vasitesi ilə anlaşma çətinləşir. Mehə buna görə de əreb elifbasındaki mehdudluq turk dillerində, o cumledən Azərbaycan dilində yazı işinin çətinliyinə səbəb olmuşdur və bu elifbanın ya təkmilləşdirilməsi, ya da başqa bir elifba ilə evez edilməsi dövrün en zəruri tələblərindən birinə çevrilmişdir. Əreb elifbası ilə yazılan bir çox sözlərin düzgün oxunması son derece çətin idi və bəzən düzgün oxumaq da, düzgün başa düşmek

de mümkün olmurdı. Xüsusen Azerbaycan dilinde sözlerin, şəkilçilərin formallaşması baxımından çox mühüm ünsür sayılan saitlerin çoxunu eks etdiren xüsusi herflər olmadığı üçün samitler birleşməsi esasında yazılmış sözler müxtəlif menada anlaşılırdı. Mesələn, əreb elifbasında *kaf* adlanan herf (ك) ilə *lam* adlanan ل herf birleşməsi halında formallaşan ك sözünü *kol*, *kül*, *kal*, *kal*, *gül*, *göl*, *gal*, *gil* kimi müxtəlif sözler mənasında başa düşmək olurdu.

Lakin buradan belə bir netice çıxarmaq da düzgün olmaz ki, dildə olan her fonemi, fonem variantlarını ve digər ses çalarlıqlarını ifadə etmek üçün yazıda da məxsusi herfi işaretər yaradılsın ve elifba 50-60 və daha çox herfi işaretər ehətə etsin. Əger elifbada belə "zənginləşdirmə" əməliyyatı aparılsara, yazmaq, oxumaq işi anlaşılmaz, əksinə, xeyli çətinleşmiş və mürəkkəbleşmiş olar.

Deməli, elifbada herfi işaretərin miqdarnı həddindən artıq çoxaltmaq da, herfi işaretərin miqdarnı mehdudlaşdırmaq kimi bir netice verr, yeni elifba məqsədə uyğun olmur. Buna görə de hansı elifbada herflərin miqdarı əsasən həmin dildəki fonemlərin miqdarına uyğun olarsa, belə elifba əsasında yazıb-oxumaq işi xeyli anlaşılar. Məhz bu baxımdan müasir Azerbaycan elifbasının herfi tərkibini nəzərdən keçirdikdə belə neticeyə gəlmək olur ki, müasir Azerbaycan elifbası dövrümüzün en kamıl elifbalarındandır. Bu haqda daha aydın və dəqiq təsəvvüre malik olmaq üçün müasir Azerbaycan ədəbi dilindəki səslerin elifbamızdakı herflərlə necə ifadə edildiyini nəzərdən keçirək.

§158. Saitların herfi işaretəri. Azerbaycan dilində əsasən 9 sait fonem vardır və bunlar dilin vahidlərində işlənən saitlerin, demək olar ki, 90 faizini təşkil edir. Qalan 10 faizə bu və ya digər alınma sözde, dilin öz sözlerinin tərkibində müxtəlif məqamlarda, bəzi qrammatik vahidlərdə müəyyən dərəcədə işlənilən fonemlər və fonem variantları daxildir. Buna görə de belə mehdud dərəcədə işlənilən fonem və xüsusen fonem variantlarını ifadədici xüsusi herfi işaretəye o qədər de ciddi ehtiyac yoxdur və elifbada saitleri ifadə edən 9 hərf Azerbaycan ədəbi dilin normaları baxımından kafi sayılır. Bununla belə ədəbi dilin orfoepik normaları baxımından sözlerdeki saitlerin bu və ya digər çalarlıqda tələffüzünü təmin etmek üçün yazıda müəyyən qrafik işaretən və orfoqrafik qaydalardan da istifadə olunur ki, bunlar əsasən aşağıdakılardan ibarətdir.

1. Söz daxilində yanaşı hecalardan birincisində qalın, ikincisində ince saitin herfi işarəsi olduqda, əvvəlki sait uzadılmış variantda tələffüz edilir; mesələn: *ali* (*a.li*), *sakit* (*sa.kit*), *mane* (*ma.ne*) və s.

2 Müəyyən sözlərdə yanaşı yazılın *ov*, *öz*, *oyu*, *ovu* herfi tərkibləri sait variansi halında Azerbaycan dilində mehdud dərəcədə işlənilən *ou*, *öü*, diftonqlarını eks etdirir; mesələn: *dovşan* (*douşan*), *dövr* (*döür*), *toyuq* (*toux*), *sovurmaq* (*sourmaq*), *govurmaq* (*gourmaq*) və s.

3. Qısa sait variantları da saitleri bildiren herflərle yazılar və məqamdan asılı olaraq qisaldılmış halda tələffüz edilir (bu haqda əlavə məlumat almaq üçün "Saitlərin tələffüzü" bəhsinə bax).

Buradan belə bir neticeyə gəlmək olur ki, Azerbaycan ədəbi dilindəki sait fonemleri və fonem variantlarını yazıda eks etdirmək üçün 9 herfdən istifadə olunur.

§159. Samitların herfi işaretəri. Müasir Azerbaycan ədəbi dilində əsasən 25 samit fonem olduğu halda, samitləri yazıda eks etdirmək üçün elifbamızda 23 herfi işaretən istifadə edilir ki, birləşmələr bir qismi məqam və şəraitə görə formallaşan fonem variantlarını da bildirir.

Məlum olduğu üzrə Azerbaycan dilində umumiləşmiş halda belə bir qanun vardır ki, küülü-cingiltili samitlərin eksəriyyəti müxtəlif məqam və şəraitdə bir az karlaşmış çalarlıqda tələffüz olunur. Bunun nəticəsində de samitlərin variantları yaranır, lakin yazıda her variant üçün xüsusi herfi işaret yoxdur. Buna görə de belə bir neticeyə gəlmək olar ki, elifbamızda samit səsleri bildiren herflərdən bəzisi iki səsi ifadə edir; mesələn:

b
B \backslash *b.(p)* *d*
D \backslash *d.(t)* *z*
Z \backslash *z.(s)* *v*
V \backslash *v.(f)* *f*
f
F \backslash *f.(x)*

Əlbəttə, bu səslerden biri əsas fonem mahiyyətli, digeri isə variant mahiyyətliidir.

Əlfbamızda samitləri bildirən elə herflər də var ki, iki və ya üç səsi bildirmək üçün işlənir və bu səslerin hamısı fonem mahiyyətli səslerdir. Bu baxımdan xüsusen *q* və *k* herflərini ayrıca qeyd etmək lazımdır. Bu herflərdən *q* ilə yazılın aşağıdakı sözləri nəzərdən keçirək: *qal*, *qol*, *hoqqa*, *toqqa*, *ittifaq*. Bu sözlərin əvvəlinde işlənilən *q* tam cingiltili samitdir. *Hoqqa*, *toqqa* sözlerinin tərkibində qoşa halda yazılmış *q* səslerindən birincisi kar samit kimi tələffüz olunur, ikincisi isə əvvəlki sözlərin başında cingiltili halda tələffuz

edilen *q* səsindən heç də fərqlənmir. *İttifaq* sözünün sonundakı *q* de *hoqqə* sözündəki birinci *q* kimi kar təleffüz olunur. Deməli, bu faktlardan aydın görünür ki, *q* hərfi iki mustəqil fonemin hərfi işaretisi kimi işlənir: 

Əlifbadakı *k* hərfi de üç fonemin hərfi işaretisi hələndə işlənir; məsələn, *kitab*, *kino*, *kul*, *kor*, *kar*, *həkim* sözlerində *k* hərfi *g* samitinin kar qarşılığı olan fonemin işaretisi kimi işlənir; *kolxoz*, *kanal*, *aktiv*, *fonetika*, *iks* kimi sözlərdə yazılın *k* hərfi *q* hərfi ilə ifadə olunan cingiltili samitin (*qol*, *qal*, *qan* sözlərində işlənilən *q* mexrecində) kar qarşılığı olan xüsusi fonemin işaretisi kimi, yeni *ka* (*k*) fonemini bildiren hərf halında işlənmişdir. Eleçə də *cığır*, *xörək*, *yemək* sözlərinin sonunda yazılın *k* herfinin təleffüzüni diqqətən dünledikdə belə aydın olur ki, bu da tamamilə başqa bir fonem mahiyyətli səsdir və dilimizdə olan cingiltili *y* samitinin kar qarşılığı *x*-dir. Ele buna görə de müeyyen məqamda iki sait arasına düşdükdə bu səs öz cingiltili qarşılığı ile evez olunur; məsələn: *cığır* – *cığayı*, *cığayıñ*, *yemək* – *yeməyə*, *yeməyimiz* və s.

Deməli, dülümizdə məhdud derecədə işlənilən *k'* və *x'* fonemlərinin əlifbamızda məxsusi hərfi işaretləri yoxdur. Lakin bəzi fonem və fonem variantları üçün xüsusi hərfi işaretlərin olmaması Azərbaycan ədəbi dili ilə yazılı arasında ciddi fərq yaratmış və dilin yazılıdır istafəsinə de çətinləşdirmir. Cənubi bəsərlərin yazılı və təleffüzde fərqləndirilmesi üçün köməkçi işaretən, müxtəlif qaydalardan istifadə olunur və çətinlik aradan qaldırılır. Belə halları nəzəre aldıqda, demək olar ki, müasir Azərbaycan əlifbası müasir Azərbaycan ədəbi dilinin esas xüsusiyyətini yazılıdır əks etdiirməyə qabil bir əlifbadır.

ORFOQRAFIYA

§160. Orfoqrafiyanın mahiyyəti. Orfoqrafiya yazılı nitqin normalarıdır. Bu normaların konkret dil vahidlərinə görə qanunileşdirilmiş müxtəlif təzahurları isə orfoqrafiyanın qaydalarnı təşkil edir. Buna görə de ümumileşdirilmiş halda orfoqrafiyaya belə tərif vermək olar: Orfoqrafiya – yazılı nitqde dil vahidlərinin yazılışını tənzimedici qaydalardan sistemiidir.

Yazılı nitqin normaları və onun müxtəlif tezahurları yazılın qaydalari isə müeyyen prinsiplər əsasında müeyyenleşdirilir. Bu prinsip-

ler bir çox xalqların yazı – orfoqrafiya normalarının müeyyenleşdirilməsində istifadə olunduğu görə, ümumi prinsiplər kimi nəzərə çarpsa da, hər bir dilin öz daxili qanunları və həmin dilde danışanların ümumileşdirilmiş təleffuz zövqləri ilə uzlaşdırıldığı üçün xüsusileşdirilmiş prinsiplər kimi də tanınır.

Bu prinsiplər dilin daxili inkişaf qanunları ilə ne qədər dürüst və deqiq uzlaşdırılmış olsa, bunlara əsasen verilmiş hər orfoqrafiq qayda da ağlabatın bir qanun kimi asanlıqla dərk edile bilər və tez də öyrənilər. Əslində orfoqrafiya ümumiyətin istifadəsi üçün düzəldilmiş eməli məqsədli qaydalar halında asan və sade olmalıdır. Buna görə də o qədər de ehəmiyyətli təfərrüat fərqləri olmayan dil vahidlərini bir neçə qaydaya paylaşılmayıb bir ümumi qaydada birləşdirmek daha elverişli sayılır. Çünkü, beşəliklə, qaydaların ümumi miqdarı azalmış olur, müstəsna hallar isə xeyli məhdudlaşır.

Orfoqrafiya qaydalari hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır. Buna görə də bu qaydalari ele düzəltmək lazımdır ki, işlədənlər könulsüz, şüursuz məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyarlaq işlətmis olsunlar. Yeni dilin düzgün yazı qaydalarını müeyyenləşdirərkən, həmin dilde danışan millətin ümumileşdirilmiş olduğu ədəbi təleffuz normalarını, daha doğrusu, ədəbi təleffuz zövqünü nəzərə almaq zəruridir. Belə olarsa, verilmiş orfoqrafiya qaydalının hamı tərefindən məqbul sayılıb, böyənilib və asanlıqla mənimseniləb işləniləcəyinə tam əmənlik yaranır. Hem də belə qaydalar tez sabitləşir və uzun müddət yaşaya bilər.

Orfoqrafiya ümumxalq dilinin, vahid məlli dilin, xüsusən bizim dövrümüzdə medənəniyyətümizin en vacib vasitələrindən biri sayılan yazılı nitqin qanunileşmiş normalarıdır.

AZƏRBAYCAN DİLİ ORFOQRAFIYASININ PRİNSİPLƏRİ

§161. Orfoqrafiya prinsipləri haqqında. Orfoqrafiya prinsipləri orfoqrafiya qaydalarnın istiqamətləndirici əsaslardır. Hər bir dilin orfoqrafiya qaydalari dil vahidlərinin orfoqrafiya prinsipləri ilə uzlaşdırılması əsasında müeyyen edilir. Dil vahidləri isə çox müxtəlifdir; xüsusən səs, sesler birləşməsi, heca, şəkilçi, şəkilçilər birləşməsi, sade, düzəltmə və mürekkeb sözler, söz birləşmələr, qisaltma sözler orfoqrafiya qaydalarnın müeyyenləşdirilməsi içinde nəzərə alınması, orfoqrafik prinsiplərənə uzlaşdırılması zəruri olan dil vahidləridir.

Orfoqrafiya qaydalarının müeyyenleştirilmesinde istifade olunan prinsipler esasen aşağıdakılardır:

1. Fonetik prinsip.
2. Morfoloji prinsip
3. Tarixi-ənənevi prinsip
4. Fərqləndirici prinsip.
5. Etimoloji prinsip.

Lakin bu ve ya digər dilin orfoqrafiya qaydalarını müeyyenleştirirken bu prinsiplerin hamisindan eyni dərəcəde istifade olunmadığı kimi, xüsusən esrlər boyu yazılı ədəbi dil tarixi olan dillerin orfoqrafiya qaydalarının müeyyenleştirilmesində təkcə bir prinsiple məhdudlaşmaq da mümkün deyildir. Bele bir cəhəti de yada salmalyıq ki, müəyyən bir dildəki bu ve ya digər vahidin orfoqrafiya qaydasını müeyyenleştirərək ancaq bir prinsipə əsaslanmaq zəruri olsa da, bəzən tek bir prinsiple məhdudlaşmaq olmur, yeni bu ve ya digər dil vahidinin, xüsusən bezi şəkilçilərin, alınma sözlerin ve söz birləşmələrinin yazılı qaydalarını müeyyenleştirərək eyni zamanda bir neçə prinsipdən istifadə etmək lazımlıdır. Mesələn, Azərbaycan dilindəki cəm şəkilçisinin evvelində /sesinin yazılması morfoloji prinsip ilə əlaqədardır. Lakin -lar, -lər halında iki variantda yazılması ahəng qanununun təleffüzdəki təzahürü kimi fonetik prinsip ilə əlaqədardır.

Beleliklə, aydın olur ki, orfoqrafiya qaydalarını təkcə bir prinsip əsasında qurmaq mümkün deyildir. Lakin bunu da nəzəre almaq lazımdır ki, hər bir dilin orfoqrafiya qaydalarını düzəldərkən bir səra prinsiplərdən istifadə olunsa da, bunlardan biri, ikisi ve ya üçü əsas prinsip, digərləri isə yardımçı, ikinci dərəcəli prinsip sayılır.

Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları, esasən üç prinsip üzərində, yəni **fonetik, morfoloji və tarixi-ənənevi** prinsiplər üzərində qurulmuşdur.

§162. Fonetik prinsip. Son zamanlarda **fonetik prinsip** ile yanaşı **fonematik prinsip** termini de işlənilir və bu terminlər iki prinsipi ifade edir. **Fonetik prinsip** təleffuz olunan sesin yazılıdakı herfə ifadəsi prinsipi mənasında, **fonematik prinsip** isə muxtəlif çalarlıqlarda təleffuz olunan seslərin vahid əsası sayılan fonemin yazılıdakı herfə ifadəsi prinsipi mənasında işlənilir. Biz isə burada **fonetik prinsip** terminini hər iki prinsipin birləşməsini ifade edən bir termin kimi işlədirik. Müasir Azərbaycan dili orfoqrafiya

qaydalarının müeyyenleştirilmesində də **fonetik prinsipdən** belə geniş mənada istifadə olunmuşdur.

Ümumiyyətlə, bu ve ya digər sözün tərkibindəki seslərin təleffüz olunduğu kimi herfi işaretlərle yazıda eks olunması yazı ilə təleffüz arasında uyğunluğu təmin etdiyi üçün orfoqrafiya qaydalarının daha çox **fonetik prinsip** əsasında qurulması, əlbette, elverişlidir. Mesələn, Azərbaycan dilində söz köklerinin çoxu bu prinsipe görə yazılır ve buna görə də bir çox söz köklerinin yazılışı çətin olmur: *al, alma, at, as, ağ, ata, ana, ol, ot, il, iş, üz, üç, dağ, daş, dil, diş, bal, baş, var, vur, dur, bil, biz, bir, biş, qaş, ol, gol, diz, su, qar, yağış, çay, sal, mal, xal, xala* və s. Bele söz köklerinin yazılışı hətta ayrı-ayrı şivələrdə danışanların yazısında ciddi bir çətinliyi səbəb olmur. Çünkü bele sözlərin təleffüzü ilə yazılışı arasında, demek olar ki, fərqli yoxdur; hətta bele sözlərin çoxu şivələrin eksəriyyətində bir cür təleffüz olunur.

Burada bele bir cəhəti xüsusi olaraq qeyd etməliyik ki, **fonetik prinsipi** düzgün başa düşməyərək “təleffuz etdiyin kimi yaz” dusturuñu çox geniş mənada izah edib, “hər kəs öz şivəsində yaza bilər” neticəsini çıxarmaq doğru deyildir.

“Sözün təleffüz edildiyi kimi yazılmazı” anlayışı məhdud mənada işlənilən bir anlayışdır. Burada ümumi ədəbi təleffüz nəzerdə tutulur, hem də bu təleffüzdə, hətta müxtəlif çalarlıqla əlaqədar olan seslər – ses variantları yox, məhz bele seslərin vahid əsası sayılan fonemin yazılıması nəzerdə tutulur. Mesələn, müəyyən şəraitdən asılı olaraq bezi saatlır uzun təleffüz olunur (*a li, sa kit, te lim*), bezi cingillilikli samitler karlaşmış çalarlıqla da təleffüz olunur (*ulduz, kitab, azad*). Lakin bele halda çalarlıq mahiyyətli ses variant hesab olunur, əsas fonem isə həmin sözlərdə yazılın herflərin ifadə etdiyi fonemlərdir (*a, a, z, b, d*). Buna görə də **fonetik prinsipin fonematik mənada da işlənildiyini unutmaq olmaz**. Məhz yuxarıdakı nümunelərdə “təleffuz etdiyin kimi yaz” formulunu “təleffuz etdiyin sesin əsası olan fonemin hərfi işaretini ilə yaz” menasında başa düşmek lazımdır.

Fonetik prinsip bu ve ya digər şərait ilə bağlı olaraq sözlərin fonetik tərkibində emələ gələn dəyişikliyin təleffüzdə qanuniləşmiş növlərini de ehəte edir. Mesələn, bəzən kar samitlərin cingillilikləşməsi (*otaq - otağa, çiçək - çiçəyin*), bitişdirci samitlərin artırılması (*ata-n-i, ata-s-i, ata-y-a*), şəkilçi qəbul edərkən bezi sözlərin kökündəki müəyyən saatın düşməsi (*oğul - oğlu, ağız*)

ağzı), xüsusən Azərbaycan dilin üçün daha çox elamətdar sayılan aheng qanunu əsasında şəkilçilərin variantlarla tələffüzü kimi fonetik hadisələrin yazılışı da fonetik principle əlaqədardır. Çünkü bele hallarda sözdə eməle gələn dəyişiklik tələffüzde eks olunur və bu da tələffüzə uyğun surətdə yazıya köçürülür.

Bele faktlar bir daha sübut edir ki, fonetik principdən daha çox istifadə etmək ədəbi dil normalarının sabitləşdirilməsi, ümmüleşdirilməsi, hem düzgün yazı (orfoqrafiya), hem de düzgün tələffuz (orfoeziya) qaydalarını asanlıqla mənimsemək noqtəyinənəzərindən olverişlidir. Bele prinsipə əsaslanan qaydaların təlim işində de böyük asanlığa səbəb olduğu şübhəsizdir. Ele buna görə de şagirdlərin yazılarında buraxılan orfoqrafik səhvlerin içərisində fonetik princip ilə əlaqədar qaydaların pozulduğunu göstəren nümunələr azlığı teşkil edir.

Fonetik principi bir sira üstünlüklerine baxmayaraq, demek lazımdır ki, dil vahidlərinin hamisini yazışımı fonetik princip əsasında qurmaq mümkin deyildir. Çünkü bir sira söz kökləri morfoloji dəyişikliye uğradıqda, yeni müəyyən fonetik şəraite düşdükde tələffüzə de az-çox deyişmiş olur. Bəzən yazıda müəyyən sözün fonetik tərkibini mühafizə etmek eślincə uyğunluq, tarixilik, enənəvilik və s. kimi xüsusiyyətlər baxımından daha olverişli ve məqsədə uyğun sayılır.

Ş163. Morfoloji princip. Məqam ve şəraitle əlaqədar olaraq müxtəlif çalarlıqla tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yeni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmamasına istiqamətverici əsas morfoloji princip adlanır.

Morfoloji prinsipə görə, orfoqrafiya qaydalarının müəyyənleşdirilməsində, əsasən mənali vahidlərin – sözlərin (söz kökləri, şəkilçilərlə düzəldilən, dəyişdirilən sözler və şəkilçilər) orfoqrafiyası nəzərdə tutulur. Bele vahidlərin müxtəlif çalarlıqla tələffüzündə mena dəyişikliyi olmasa da, vahid ədəbi dil normalarının pozulmasına az-çox təsir göstəre bilir. Halbuki dil umumi anlaşma vasitesi olduğuna görə dil vahidlərinin müxtəlif yox, məhz bir cür formallaşması, bir cür tələffuzu və elece de bir cür yazılması diliñ eşil mahiyətin-dən doğan teləbatdır. Buna görə de məhz morfoloji princip dilin esas mənali unsurlarının – sözlərin yazıya vahid şəkilde köçürülməsi qaydalarını istiqamətləndirən en mühüm prinsipdir. Əgər bu prinsip nəzərə alınmazsa, mənali dil vahidləri müxtəlif çalarlıqla tələffüz olunduğu kimi yazıya köçürülsəse, yazı da öz mahiyətini itirə, yəni yazı da həqiqi mənada vahid anlaşma vasitesi ola bilmez.

Bundan eləvə, yazıda bele müxtəliflik nitqin yazıda bir cür ifade olunmasını tənzim edən qaydalar sistemi kimi tanıdığımız orfoqrafiyanın əsas məqsədine, məzmununa uyğun deyildir. Buna görə de cəyin vahidin müxtəlif çalarlıqla tələffüzü yazıya köçürülməlidir.

Eyni vahidin müxtəlif çalarlıqla tələffüzü müxtəlif məqam və şəraitle əlaqədar ola bilir. Adeten sözün və ya şəkilçinin tərkibində fonetik halda təzahür edən bele çalarlıqlar şivə xüsusiyyəti halında, ədəbi tələffuz norması halında müxtəlif fonetik məqamlı əlaqədar olur; məs.: öy, öv, ev, dayıl, degil, döyl, dö l, deyil, badya, badya, bayda, qanşar, qənşər, qeyşər, qəyşər, qö. r, qour, qovur, qayıt, qeyit, qeid, qəyit və s.

Əlbətə, morfoloji princip əsasında bu variantlardanancaq biri (yeni ev, deyil, badya, qənşər, qovur, qayıt) qəbul olunur və yazıda sabitləşir. Buna görə de hər cür morfoloji dəyişiklik və tələffuz çalarlığı bunların vahid yazılışını dəyişdirə bilmir.

Sözlərin orfoepik normalar əsasında tələffüzündə de müəyyən çalarlıqlara yol verilir və bele sözlərə şəkilçi bitişdirildikdə bəzən tələffuzdə de dəyişiklik ola bilir; məs.: uç - uş, uşsun, uçar, uşmas, kənd - kəntdə, kəndi, get - gessin; söylə - söyləyir, söyləmir, başla - başlıyır və s.

Bəzən şəkilçinin ilk səsini bitişdiyi sözün sonundakı səsin təsiri ilə müxtəlif mexrəcdə - başqa səslerle evezləyərək tələffuz etmək qanuni sayılr; məs. ailar evezinə atdar, adamlar evezinə adamnar, anamdan evezinə anaman, ondan evezinə unnan, atlı evezinə atdi, canlı evezinə canni, qarlı evezinə qarri tələffuz olunur

Belece de ses uyuşması, səsdüşümü, səsartımı, yerdeyişmə, fərqleşmə, mexrədəyişmə kimi fonetik hadisələr sözlərin, şəkilçilərin müxtəlif variantlarda tələffüzüne təsir göstərir. Lakin bu variantların hamisini yazıya köçürmək olmaz. Bu variantlardan bəzisi, xüsusən aheng qanunu, müəyyən məqamlarda səsartımı, səsdüşümü ilə əlaqədar variantlar müəyyən dərəcədə qanunileşmiş halda ümumi mahiyət kəsb etmiş olduğundan yazıya köçürürlür. Lakin qanunileşmemiş variantlar ancaq tələffuzda qalır, yazıya köçürülür. Məhz bele veziyətde morfoloji principə əsaslanaraq bu variantlardan biri yazı üçün məqbul sayılır, yazıya köçürürlərək orfoqrafik qanun halında yazıda sabitləşdirilir. Məsələn, yuxarıda nəzərdə keçirdiyimiz söz və şəkilçi variantlarından aşağıdakılardır məqbul sayılır və morfoloji princip əsaslı orfoqrafik qaydaya görə bele de yazılır.

Bele yazılır	Bele tələffüz olunur
Kənd, kənddə, kəndli	Kənt, kəntdə, kəntdi
Getsin, getsə idi	Gessir, gesseydi
Başlayır	Başdırır
Söyləyir	Sölyiyr
Adamlar	Adamnar
Atlar	Atdar
Ondan	Unnan (Onnan)
Candan	Cannan
Qarlı	Qarri
Canlı	Canni

Bu variantlardan hansının meqbul sayılması esasen hemin dil vahidlerinin grammatik, etimoloji ve tarixi xüsusiyyətləri ilə, elease de müasir dildeki veziyeti ile bağlıdır.

Ümumiyyətə, morfoloji princip müxtəlif çalarlıqda tələffüz olunan söz və şəkilçilərin bir cür yazılıması principledir. Lakin buradan bele bir netice çıxarmaq, elbette, doğru olmaz ki, guya müxtəlif çalarlıqda tələffüz olunmayan sözlerin və şəkilçilərin yazılışı ancaq fonetik principle ilə əlaqədardır. Əlbətə, bir cür tələffüz olunan sözlərin və şəkilçilərin orfoqrafiya qaydalarını müeyyənəşdirmek üçün fonetik principlenən əsas olması bele vahidləri morfoloji principlendən uzaqlaşdırır. Çünkü bele vahidləri tek-tek seslərne görə deyil, seslər birləşməsindən düzən mənalı vahidlər olmasına görə fərqlənir və mehz bele vahidlərin bütövlükle yazılıması daha çox morfoloji principle əsaslarıdır. Daha doğrusu, bele vahidləri seslərlə formalasaraq tezahür etdiyi üçün, seslər yazıldığı hərflərin uyğunluğuna görə fonetik principle yazıldığını, yazıda mənalı bir vahid kimi eks olunduğuuna görə morfoloji principle yazıldığını söyləmək olar. Burada isə bele bir neticeye gele bilirik ki, sövü tərkibi ilə hərfi tərkibi tam eyniyət təşkil edən mənalı dil vahidlerinin orfoqrafiyası həm fonetik, həm de morfoloji principle müvafiq olur. Bu iki principle birləşdirən esas isə müxtəlif məqamda və fonetik əraítəcə neçə tələffüz edilməsindən asılı olmayaraq dilin mənalı vahidlerinin tezahür esasının yazıda vahidiyini, sabitliyini mühafizə etmə principledir.

§164. Tarixi-ənənəvi principle. Əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoqrafik qaydanın mühafizə olunması və müasir yazıda davam etdirilmesi ümmükləşmiş halda tarixi-ənənəvi principle adlanır.

Müasir Azərbaycan dili orfoqrafiya qaydalarında bu principlendə istifadə olunur. Lakin qabaqcadan qeyd etmeliyik ki, bu principlendə

tam halda öz mənasında deyil, bir qədər şerti mənada istifadə olunur. Mehz bu baxımdan yanaşdıqda demək olar ki, tarixi-ənənəvi principlendən esasen aşağıdakı qruplara mənsub dil vahidlerinin orfoqrafiya qaydalarının müeyyənəşdirilməsində istifadə olunur.

1. Azərbaycan dilinin öz sözlerinin və şəkilçilərinin yazılışında.

Melum olduğu üzere, Azərbaycan dilində yazı əvvəlki dövrlərdə erəb elifbası əsasında olmuşdur. Buna görə de erəb elifbası əsasındaki yazının orfoqrafiya qaydalarını müasir elifbada davam etdirmek hem mümkün deyil, hem de məqsədə uyğun deyil. Çünkü bizim erəb elifbasını müasir elifba ilə evez etməyimizin başlıca sebəbi erəb elifbası əsasında qurulmuş yazının orfoqrafiyasında Azərbaycan dilinin esas xüsusiyyətlərini eks etdirmek imkanlarının yoxluğu olmuşdur. Əreb elifbasında xüsusən sait sesleri bildiren hərfi işaretlərin mehdud miqdarı Azərbaycan sözlerinin düzgün yazılışını təmin etmemiştir. Buna görə de müasir orfoqrafiyada esil Azərbaycan sözlerinin yazılışını müeyyənəşdirərkən əvvəlki yazida, xüsusən saitlərle əlaqədar orfoqrafik qaydaları eynen təkrarlamaya ehtiyac duyulmur, lakin bezi sözlərin, şəkilçilərin yazılışında tarixi-ənənəvi principlendə istifadə etmek məqsədə uyğun sayılır. Bu baxımdan orfoqrafiya qaydalarının aşağıdakı maddələrini xüsusi qeyd etmek olar:

§23. Son səsi d, hem d ilə deyil d ilə yazılır; məsələn: bulud, qurd, dörd, kənd, polad və s

§25. Son səsi k, g və ya y ilə deyilen ikihecalı (və ya coxhecalı) sözlər k ilə yazılır; məsələn: böyük, çiçək, kəpənək, hörümçək, külek, çörek və s

§26. Son səsi ğ, x və ya q ilə deyilen ikihecalı sözler q ilə yazılır; məsələn: bulaq, qasıq, qatıq, qonaq, yanaq, yarpaq və s.

§28. Son səsi c, ç, j və ya ş ilə deyilen sözlər c ilə yazılır; məsələn: ağac, qılinc, dinc, kərpic, gec, sac, süzgəc və s

Belece də -maq, -mak, -diq, - dik, -lıq, -lik kimi şəkilçilərin sonunda q və k samitlerinin yazılıması esasən tarixi-ənənəvi principle əlaqədardır¹.

2. Alınma sözlerin və şəkilçilərin yazılışında

Müasir Azərbaycan dilində işlənilən alınma sözlər hem alınma tarixinə görə, həm de mensub olduğu dile görə, esasən, iki qrupa bölünür:

¹ Azərbaycan dilinin orfoqrafiya lüğəti Bakı, 1975, səh 6

a) orta esrlerde əreb və fars dillerinden alınma sözler ve şəkilçilər,

b) müasir dövrde rus və Avropa dillerinden alınma sözler ve şəkilçilər

Müasir Azərbaycan yazısında istifadə olunan əlifba əvvəlki dövrlərde Azərbaycan yazısında istifadə olunan əreb əlifbasından əsaslı surətdə fərqləndiyinə görə əreb və fars dillerinden alınma sözlerin əreb əlifbası əsasında qurulmuş yazılışını cyni ile müasir yazıya köçürmək olmazdı. Buna görə de "Azərbaycan türk dilinin iması" kitabında (1934) belə sözlerin əreb əlifbası ile yazılışında istifadə olunan hərfələr, xüsusen samitləri bildiren hərfələr müasir əlifbadakı qarşılığı ile evezlənmiş, saitlerin yazılışı ise bəzən fonetik əsasda, yeni müasir tələffüzə uyğunluq əsasında, bəzən isə əreb əlifbası ile yazılışına uyğun, yeni saitləri bildiren hərəkətlərə uyğun yazılışması ilk dövrlərin orfoqrafiya qaydalarında da aydındır qeyd olunmuşdur ki, ərebçə və farsca zir (ز) ile yazılışda hərəkət yerinə unumiyetle i yazılır, ərebçə və farsca sözlerin birinci hecasında olan pös (پ) hərəkəti evezine bəzən ü, bəzən ö yazılır.

Buradan isə tamamilə aydın olur ki, qəbz, əmr, əsr, zülm, kəsr, nəbz, huzn, cəbr, huceyrə, təshih, qəbih, həttə, albəttə, müttəhîm, xəstə, daftər və s. kimi bir sıra alınma sözlerin yazılışı məhz tarixi-ənənəvi prinsipə əlaqədardır.

Əreb və fars dillerindən alınma bəzi şəkilçilərin de orfoqrafiyası tarixi-ənənəvi prinsip əsasındadır. Buna görə de belə şəkilçilər Azərbaycan dilinin ahəng qanunu əsasında deyişdirilməden, əslinə uyğun olaraq bir cür yazılır: *tarix-i*, *inqilab-i*, *cənub-i* və s.

Müasir dövrde rus və Avropa dillerindən alınma sözlerin yazılışında daha çox rus orfoqrafiyasına uyğunluq nezərdə tutulur və əksərən sözler belə də yazılır: *abonnement*, *avtobus*, *balon*, *duma*, *laborant*, *maqnitosfon*, *telefon* və s.

Bunun isə iki səbəbi vardır. Birincisi, əlifbanın eyni əsasda olması, ikincisi isə belə sözlerin rus yazılı edəbi dilində alınmasıdır.

Lakin buradan belə nəticə çıxarmaq olmaz ki, sözler tamamile rus yazısında olduğu kimi Azərbaycan yazısına köçürüllür. Burada qarşılıqlı surətdə rus və Azərbaycan əlifbasında olan və ya olmayan hərflərə görə müəyyən deyişiklik edilir. Əger rus orfoqrafiyasına görə bu və ya digər sözde я, ю, ё, ә, ү, ү, җ, ӝ hərfləri varsa, belə hərfler Azərbaycan əlifbasına uyğun hərflərlə evez olunur: я evez-

zine ya, ю evezine ю, ё evezine mueyyən məqamda ye, muəyyən məqamda isə e, ә evezine e, ү evezine bezən s, bezən ts, үү evezine ѕ, bezən ѕş, җк evezine c yazılır, 6 isə yazılırmır. Bezən de Avropa dillerinə mensub sözlerin əslindəki g, h, c, ü kimi sesler rus dilində olmadığına görə, bu sesler rus orfoqrafiyada z, җк, ю, x hərfli ilə yazılır. Avropa dillərində olan belə sesler Azərbaycan dilində olduğu üçün Azərbaycan əlifbasında da bu seslərin xüsusi herfi işaretləri vardır. Buna görə de belə sözlerin yazılışı rus qrafikasından ve orfoqrafiyasından bir qeder ferqli olur. Belə sözlərdə həmin seslər əslinə uyğun olaraq Azərbaycan əlifbasındaki c (cempər), h (hidro), g (geolog), ü (bulleten) hərfli ilə yazılır.

Bele bir faktı da qeyd etmək lazımdır ki, məhz rus və Avropa dillerindən alınma bir sıra sözlərin orfoqrafiyasında eynən köçürmə halında təzahür edən tarixi-ənənəvi prinsip ilə əlaqədar olaraq k herfi iki fonemin herfi işaretini kimi işlənir ki, bunlardan biri, yeni ka ancaq rus və Avropa dillerindən alınma sözlerin orfoqrafiyası və orfoepiyası ilə bağlıdır: *kollektiv*, *kassa*, *kvadrat*, *keks*, *estetika*, *etika* və s.

Rus dilindən alınma bəzi şəkilçilər də tarixi-ənənəvi prinsipdə əslinə uyğun, yəni rus orfoqrafiyasına uyğun yazılır: -ov, -yev, -ova, -yeva (Əhmədov, Abdullayev, Həsənova, Əliyeva) və s.

Tarixi-ənənəvi prinsip əsasında bu və ya digər menalı vahidin orfoqrafiyasını müəyyənleşdirirken, bu vahidlər fonetik və morfoloji prinsiplər baxımından da az-çox nezərdən keçirilir, hətta bir sıra vahidlərin orfoqrafiyasında iki, bəzən də üç prinsip uzlaşması əsas olur.

DEFİS İŞARƏSİ (-) VƏ ORFOQRAFİK MAHİYYƏTİ

§165. Defis işarəsi haqqında Defis¹ işarəsi yazida istifadə olunan en qısa üfüqi bir xətdir. Defis işarəsi bəzən durğu işaretləri sırasına daxil edilse də, işlənilmə məqamına, mahiyyətinə görə daha çox orfoqrafik işaretdir. Durğu işaretlərində məzmun daha çox istiqamətləndirici mahiyyət daşıdığı halda, defis işarəsi sözün

¹ Latinca "ayırma" mənasında olan "divisio" sözdündəndir

quruluş vahidlerinin yazıya köçürülməsi ilə bağlı olan şərti qrafik mahiyyətli bir işaretdir. Bununla belə definis sözün və ya onun ayrı-ayrı hissələrinin dürüst anlaşılmasına kömək edən bir işaretdir.

Müasir Azərbaycan yazısında definis işarəsindən, əsasən, aşağıdakı məqamlarda istifadə olunur:

1 Mürükkebleşmiş sözlərin və ifadelerin yazılışında: *ala-bəzək, az-az, ad-san, qeyri-rəsmi, əks-hucum* və s.

2 Söz hissələri arasında.

- a) setürden sətrə keçirmədə: *ışla-yır, dola-yır, dinləmiş-dir* və s.;
- b) ayrıca yazılışın əvvəlinde: *-dan, -çı, -lar, -mı, -di* və s.;
- c) rəqəmle yazılış saylara bitişen şəkilçilərlə rəqəm arasında *9-cu, 3-cü* və s.

§166. Defisə yazılan sözlər. Müasir Azərbaycan dilinin orfo-qrafiya qaydalarına görə, əsasən aşağıdakı növlərdən olan sözlər definisle yazılır

1. Tərkibindəki sözlərdən bəri, bezən də her ikisi ayrılıqda mena verməyən və ya başqa mənə verən isim, sıfət və zərfər: *dedi-qodu, iş-guc, yara-xora, kol-kos, geyim-kecim, nəm-num, pal-paltar, sir-sifət, sur-sümuk, çör-çöp, adda-budda, qarma-qarşıq, kələ-kötür* və s.

2 Eyni sözin əvvelinə ya *m* səsi artırmaqla, ya sözün tərkibində olan damaq saitlerinin hamisini, ya da ancaq başdakini uyğun dodaq saiti ile əvəz etməklə düzəldilən qondarma sözü əsas söze qoşmaqla yaranan sıfət, isim və zərfər: *qara-qura, kağız-kuğuz, kasib-kusub, təhər-töhür, uşaq-muşaqq, cindir-mindir, şap-şup, sey-mey, əzik-üzük, əyri-uyru, az-maz* və s.

3. Her iki tərefi *-maz, -məz* şəkilçisi qəbul etmiş fellərdən əmələ gəlen sıfət və zərfər: *bitməz-tükənməz, dinməz-söyləməz* və s.

4. Tərkibində *qeyri* sözü olan sıfət və zərfər: *qeyri-adi, qeyri-qanuni, qeyri-iradi, qeyri-kafı, qeyri-muəyyən, qeyri-mümkün, qeyri-rəsmi, qeyri-səmimi, qeyri-təbii, qeyri-uzvi* və s.

5. İki sözdən əmələ gelib birincisi *-i (-yi)* şəkilçisi qəbul edən isimlər: *vəsf-i-hal, nöqtəyi-nəzər, tərz-i-hərəkat, tərcüməyi-hal* və s.

6. Eyni sözün tekrarı ilə əmələ gəlen isimlər: *asıq-asıq, qoz-qoz, daş-daş, piç-piç, top-top, cəh-cəh, civ-civ, cik-cik* və s.

7. Mənaca bir-birinə yaxın, ya uzaq, ya da zidd olan ayrı-ayrı sözlərdən əmələ gəlen isimlər: *ab-hava, abır-həya, ağız-burun, ad-san, alğı-satqı, alış-veriş, arvad-uşaqq, ah-fəğan, bağça-bağ*.

baş-ayaq, var-yox, qapık-quruş, qohum-qardaş, dava-dərman, dərə-təpə, əl-ayaq, gecə-gündüz, naz-qəməz, nəvə-nəticə, od-alov, səs-kayı, səs-sada, təhvil-təslim və s.

8. Ölçü vahidlerini bildiren isimlər: *gram-kalori, gram-ekvi-valent, kilovat-saat, kilogram-metr, tələbə-saat, ton-kilometr* və s.

9. Cehətlər arasını bildiren isimlər *cənub-qərb, cənub-şərq, şimal-qərb, şimal-şərq* və s.

10. Müxtəlif menada işlənib, tərkib daxilində bir məfhüm ifadə edən isimlərdən əmələ getirilən tərkiblər: *alim-geoloq, inqilabçı-yaziçi, kapitan-leytenant, kafe-restoran, general-gubernator, general-leytenant, general-major, suvarma-meliorasiya* və s.

11. Klassik muğam adlarını bildiren isimlər: *bayati-qacar, bayati-əcəm, bayati-isfahan, bayati-kurd, bayati-turk, bayati-şiraz, mahur-hindi* və s.

12 Eyni sadə və ya düzəltmə sıfətin tekrarı ilə əmələ gələn sıfətlər *balaca-balaca, dadlı-dadlı, yumru-yumru, yüksülü-yükü, lopa-lopa, pis-pis, yaxşı-yaxşı* və s.

13. Mənaca bir-birinə yaxın, ya uzaq və ya zidd olan sıfətlərdən düzələn mürəkkəb sıfətlər *adlı-sanlı, alımlı-armudlu, allı-güllü, bağlı-bağatlı, daşlı-kəsəkli, evli-əşikli, əməlli-başlı, ətlili-qanlı, otlu-sulu, pis-yaxşı, saysız-hesabsız, ucsuz-bucaqsız* və s.

14. İki kökdən əmələ gelib, əlavə eləmet və ya rəng bildiren sıfətlər: *ala-babat, ala-bəzək, ala-çıy, ala-qara, al-əlvən, ala-yarımçıq, ala-tala, tünd-qırımızı* və s.

15. İki və daha artıq isimden əmələ gelib, bütöv bir anlayış bildirən, arasına və bağlayıcısı qoymaq mümkün olan sıfətlər: *dil-dodaq* (samitləri), *dil-ədəbiyyat* (fakultəsi), *ticarət-sənaye* (mərkəzi), *fabrik-zavod* (məktəbi), *fahla-kəndli* (birliyi) və s.

16. Her iki tərefi *-i* (və ya *-vi*) şəkilçisi qəbul etmiş sıfətdən əmələ gəlen sıfətlər: *elmi-kutləvi* (məqale), *ədəbi-bədii* (məcmuə), *tarxi-ictimai* (hadisə), *ictimai-iqtisadi* (vəziyyət), *ictimai-siyasi* (məsələ), *mədəni-kutləvi* (iş), *siyasi-kutləvi* (iş) və s.

17 Qarşılıqlı əlaqə, münasibet bildiren sıfətlər: *Azərbaycanca-rusca* (lüjet), *rusca-azərbaycanca* (lüjet), *sarsca-rusca* (lüjet) və s.

18. Siyasi cərəyanların, ictimai formasiya, quruluş və s. adlarını bildiren sıfətlər: *burjuva-demokratik* (inqilabı), *icma-qəbila* (quruluşu), *materialist-dialektik* (nəzəriyyə), *sosial-demokratik* (nəzəriyyə) və s.

19. Qeyri-müəyyenlik bildirən məqdar sayıları: *iki-iç, on-on beş, allı-altmış* və s.

20. -i şəkilçisi qəbul edib düzəlmış sıfətlə isim birləşməsindən yaranan mürəkkəb sıfətlər: *elmi-tədqiqat* (institut), *hərbi-dəniz* (qüvvələri) və s.

21. Tərkibində -ib, -ib, -ub, -üb şəkilçili feli bağlama olan fellər: *bəzənib-düzənmək, itib-batmaq, yazib-yaratmaq, gedib-gəlmək, oturub-durmaq, çalışib-çapalamaq* və s.

22 Tərkibində birinci sözü -ar, -ər, -r, ikinci sözü isə -maz, -maz şəkilçili feli bağlama birləşməsi: *başlar-başlamaz, istər-istəməz, işlər-işləməz, yazar-yazmaz, gələr-gəlməz, görər-görəməz* və s.

23 Eyni sözün (isim, sıfət, say və ya zərfin) tekrarı ilə düzələn zərflər *addim-addim, az-az, asta-asta, acı-acı, beş-beş, qarış-qarış, qəmğın-qəmğın, damcı-damcı, dəstə-dəstə, ehməl-ehməl, iki-iki, yaziq-yaziq, gec-gec, parça-parça, sabah-sabah, səhər-səhər, tez-tez* və s.

24. -a, -ə, (-ya, -yə) şəkilçili eyni felin təkrarından əmələ gelən zərflər: *baxa-baxa, qaça-qaça, bila-bilə, gülə-gülə, ağlaya-aglaya, oxuya-oxuya, işləyə-isləyə, sürüyə-sürüyə* və s.

25. Müeyyən menaya malik olan söz ilə ayrılıqla başqa məna verən və ya heç bir menası olmayan sözün yanaşmasından əmələ gelən zərflər: *ac-acına, sayır-bayır, uzun-uzadı, xəbər-ətərsiz, dava-dalaş* və s.

26. Təkrar olunan sözün, yəni ikinci sözün -a, -ə (-ya, -yə) şəkilçisi qəbul etməsi ilə düzələn zərflər. *baş-başa, qabaq-qabağa, qarşı-qarşıya, daban-dabana, diz-dizə, yan-yana, heç-heçə, çıyıncıyına* və s.

27. Birincisi -dan, -dən, ikincisi -a, -ə şəkilçisi qəbul etmiş eyni sözün tekrarlarından və ya müxtəlif sözün yanaşmasından əmələ gelən zərflər: *axşamdan-axşama, açıqdan-açığa, başdan-başa, başdan-ayağa, vaxtdan-vaxta, ildən-ilə, gizlindən-gizlinə, gündən-günə, haçandan-haçana* və s.

28. Eyni nitq hissəsinə aid olan müxtəlif mənalı sözlərin yanaşmasından əmələ gelən zərflər: *az-çox, açıq-aydın, açıq-əşkar, elə-bəla, zor-guc, kor-peşman, ora-bura* və s.

29. -dan şəkilçisi ilə iki eyni nitq hissəsindən əmələ gelən zərflər: *azdan-çoxdan, altdan-altdan, oradan-buradan* və s.

30. Eyni sadə nidaların tekrarından düzələn mürəkkəb nidalar: *hay-hay, bəh-bəh, pəh-pəh, uy-uy, ha-ha-ha* və s.

31. Qısaltma sözlərə qoşulan şəkilçilər ya qısaltmadakı sonuncu saitlə, ya da samit hərfin adındakı saitlə ahəng qanunu əsasında uyuşdurulur və şəkilçidən əvvəl defis qoyulur: *BMT-də, APU-ya, BDU-nun* və s.

32. Qısaltmayı təşkil edən hərfler yanında konkretlaşdırıcı rəqəm olduqda hərflərin rəqəm arasında defis qoyulur *İL-18, QAZ-51, TU-144* və s.

33. Saylar əreb rəqəmləri ilə yazılıqla saylara qoşulan şəkilçilərdən əvvəl defis qoyulur: *saat 5-ə qədər, ayın 11-də, 3-cü* və s.

34. Ayrıca yazılış şəkilçilərin əvvəline defis qoyulur *-acaq, -əcək, -yacaq, -yəcək, -dir, -dir, -dur, -dur* və s.

§167. Nöqtə(.) işarəsinən orfoqrafik istifadə. Əsasən durğu işarəsi kimi işlənilən nöqtə müxtəlif məqamda orfoqrafik işarə halında da işlənilir. Buna görə də orfoqrafiya qaydaları sırasında nöqtənin də orfoqrafik məqamlarını ayrıca qeyd etməyi lazımlı bilirik.

Nöqtə işarəsi Azərbaycan dili orfoqrafiyasında, əsasən, aşağıdakı məqamlarda işlənilir.

1. Sıra bildirmək üçün işlənilən rəqəmlərdən, hərflərdən sonra nöqtə qoymalıdır; məs.:

I	I.	A.	a
2	II	B.	b.
3	III	C.	c

2. Şəxs adı qısaltma yolu ilə ancaq baş hərfi yazılıqla baş hərfdən sonra nöqtə qoymalıdır; məs.: *M F Axundzadə, S Vurğun, C Cabbarlı, M Ə Sabir* və s.

3. Qısaltma sözlərin birinci parçası söz hissəsindən, digər parçaları ise sözlərin ilk hərflərindən olduqda birinci parçadan sonra nöqtə qoymalıdır; məs.: *Azər Tac* və s.

4. Ümumi sözlərdən ixtisar yolu ilə düzəldilən və ancaq yazıda işlənilən qısaltmaların sonunda nöqtə qoymalıdır; məs.. *b.k* (bu kimi), *c* (cild), *e n* (elmlər namizədi), *h* (hissə), *və s.* (və sairə), *ad.* (adına), *akad* (akademik), *vət* (vətəndaş), *yol* (yoldaş), *prof* (professor).

§168. Böyük və kiçik hərflərin orfoqrafik mahiyyəti. Əlifbada böyük və kiçik hərflərin olması sadəcə formasına görə fərqlişmə mahiyyətli təsadüfi bir hal deyildir. Bunlar sözün, ifadənin, cüm-

lənin – ümumən dil vahidlərinin yazıda hansı mənada, nə məqsədle ve hansı məqamda işləndiyini dürüst başa düşmek baxımından çox vacib orfoqrafik-semantik məhyyətli şərti – hərfi işaretlərdir. Belə hərfi işaretlər isə eyni zamanda orfoqrafiyada ferqlendirme principindən istifadə etmek üçün de əlverişli imkan yaradır. Məsələn, *əsgər, məhəbbət, qəhrəman, mirzə, bülbüл kimi yüzlərlə müxtəlif məfhüm ifade edən sözlərin müyyən məqamda xüsusi isim mənasında işlenilmesini bildirmek üçün böyük herfdən istifadə olunur: Əsgər – əsgər, Məhəbbət – məhəbbət, Qəhrəman – qəhrəman, Mirzə – mirzə, Bülbüл – bülbüл və s.*

§169. Böyük və kiçik hərflərin işlenilmə məqamları. Müasir Azərbaycan yazısında böyük hərfler, əsasən, aşağıdakı məqamlarda işlenilir:

1 Hər bir müstəqil cümlənin başındaki sözün ilk hərfi böyük yazılmalıdır. Müstəqil cümlənin başındaki söz dedikdə, əsasən, aşağıdakı məqamlar nezərdə tutulur:

a) mətnin başlangıcını təşkil edən ilk cümlənin birinci sözünün baş hərfi; məs.:

Azərbaycan ədəbi dili dünyanın ən mütərəqqi dilləri ilə ayaqla bilən zəngin, səlis və əhəngdar bir dil səviyyəsindədir,

b) mətnin ortasında qoyulmuş nöqtə, çox nöqtə, sual və nida işaretlərindən sonra cümlənin ilk sözünün baş hərfi; məs.:

Nöqtədən sonra:

Bununla hüsni-rəğbət və şöhrət qazanır Bir az keçir, İran inqilabi başlanır (Ə.Haqverdiyev)

Çox nöqtədən sonra:

Cəza dəstəsi də kışını bərk döyüb. Qəribə danışırlar... Axsamlar şor qarışan zaman Yaqub yüzbaşını köç yolunda tutur (Mir Cəlal).

Sual işaretindən sonra:

Nə deyim? Belədir əzəldən isim (S.Vurğun).

“Necə? Yoxsa mən xilafı-şər iş görmüşəm? Şəriətin hökmünüə əməl eləməmişəm (Ə.Haqverdiyev).

Nida işaretindən sonra:

Cümledən evvel işlenilən nida sözlerindən və ya xitablardan sonra:

Heyhat! Onu məhv etdi xəyalən başəriyyət (S.Vurğun).

Səfər! Papağını götür, burdan get (Ə.Haqverdiyev).

Əvvəlki cümlənin sonunda:

İndi nə zamandır, şahdan mərhəmət umasan, ay dayı! Zəhərdən şəfa görmüsən? (Mir Cəlal)

2. Şerin hər misrasının ilk sözdündəki baş hərf böyük yazılmalıdır; məs.:

*Günəş qışqanaraq küsdü gecədən,
Boğdu qaranlığı, can aldı yenə
Mən heyran qaldığım bu bilməcədən
Endim xəyalımın dərinliyinə .*
(S.Vurğun)

3. Xüsusi isimlərin – xüsusi adların ilk hərfi böyük yazılmalıdır.

Müasir Azərbaycan dilində xüsusi adlar hem quruluşca, hem də məzmunca, əlaqədər sahələrə görə çox rəngarəng və müxtəlifdir.

Orfoqrafiya qaydalarında bunların aşağıdakı növləri ayrıca qeyd olunmuşdur:

a) Ad, ata adı, soyad və texellüs bildirən sözlərin (*oğlu* və *qızı* sözlərindən başqa) baş hərfi böyük yazılır; məsələ: *Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Seyid Əzim Şirvani* və s.

Qeyd Belə məqamlarda adlardan sonra *ata* adına əlavə olunan *oğlu*, *qızı* sözü kiçik hərfle yazılır; məs.: *Əli Məmməd oğlu, Cəmilia Mehdi qızı* və s.

Belə sözler familiya məqamından işlənilidikdə bitişik yazılır: *Azəroğlu, Həsənoğlu* və s.

b) İsimin əvvəlinde titul, ləqəb kimi işlenilən murzə, hacı, şeyx, seyid, şah, sultan sözlerinin də baş hərfi böyük yazılır; məs.: *Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıll, Sultan Mahmud* və s.

Qeyd Belə sözler əsas adlardan sonra getirildikdə sözlərdən ayrı və kiçik hərfle yazılır, məs.: *Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım, Abbas mirzə, Həsən bay* və s

c) Xüsusi astronomik və coğrafi adların, küçə və meydança adlarının baş hərfi böyük yazılır. Bu xüsusi adlar iki və daha artıq sözden ibaret olarsa, bütün səslerin baş hərfəri böyük yazılır.

Qeyd Bele xüsusi adlarda obyektiin növünü bildirmek üçün qoşulan *ada*, *boğaz*, *bulaq*, *burun*, *bürç*, *qala*, *dəniz*, *dərya*, *dərə*, *düz*, *düzenlik*, *yarımada*, *korpu*, *korfəz*, *kuçə*, *göl*, *meydan*, *planet*, *təpə*, *cay* və s. sözler kiçik hərfle yazılır.

ç) Xüsusi astronomik adlar; məs.: *Ay*, *Böyük Ayı bürcü*, *Yer*, *Günəş*, *Mars*, *Xərçəng bürcü* və s

Qeyd *Ay*, *Yer* və *Günəş* sözləri xüsusi astronomik termin kimi işlənilmedikdə kiçik hərf ilə yazılır, məs. *Üfüqdən günəş yavaş-yavaş baş qaldırırı* və s

d) Xüsusi coğrafi adlar; məs.: *Abşeron yarımadası*, *Ağ dəniz*, *Azov dənizi*, *Araz çayı*, *Boz dağ*, *Qız qalası*, *Dardanel boğazı*, *Yasamal dərəsi*, *Göy göl*, *Mil düzü*, *Muğan düzü*, *Müqəddəs Yelena adası*, *Göyçə gölü*, *Sultan burnu*, *Sınıq körpü*, *Şah dağı*, *Şərqi Avropa düzənliyi*

İki sözdən düzələn və ikinci xüsusi coğrafi ad kimi işlənen mürəkkəb coğrafi adların tərkibindəki sözlər ayrı ve baş hərfli böyük yazılr, məs.: *Aşağı Göynük*, *Birinci Niyədi*, *Birinci Çağan*, *Birinci Şixli*, *Daş Veysəlli*, *Daş Salahlı*, *Yaxın Şərq*, *Yeni Ələt*, *Yuxarı Ağcakənd*, *Mərkəzi Avropa*, *Çay Qaraqoyunu*, *Cənubi Amerika* və s

e) Kuçə, meydan və meydança adları məsələn *Aşağı Ələsgər küçəsi*, *Qələbə meydani*, *İstiqlaliyyət küçəsi*, *Gənclər meydançası*, *Nefsiylər prospekti* və s.

4. Tarixi hadiselerin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin, sənədlərin və s. adlarının birinci sözünün baş hərfi böyük yazılr.

a) Tarixi hadiselerin adları; məsələn: *Vətən müharibəsi*, *Yeddiilik muharibə*, *Oktyabr sosialist inqilabı* və s.

Bu cur mürəkkəb adların evvelinə təyinədici söz əlavə olunduqda onun da baş hərfi böyük yazılr; məs.: *Böyük Vətən müharibəsi*, *Böyük Oktyabr sosialist inqilabı* və s

b) Dövrlərin, sülalələrin, qədim yazılı abidələrin, sənədlərin adları; məs.: *Sasanilər dövrü*, *Orxon-Yenisey abidələri*, *Səfəvilər sülaləsi* və s

c) Tarixi günlərin, inqilabi bayramların adlarını bildirən ifadələrin tərkibindəki birinci sözün baş hərfi böyük yazılr; məs.: *İyirmi*

səkkiz may, *Beynəlxalq qadınlar günü*, *Bahar bayramı*, *Mətbuat günü* və s

Bele adların tərkibindəki miqdar sayıları rəqəmle yazıldıqda, rəqəmdən sonrakı sözün baş hərfi böyük yazılr; məs.: *8 Mart*, *28 May* və s

5. Ölkələrin, muxtar respublikaların və diyarların resmi adlarının tərkibindəki bütün sözlerin baş hərfi böyük yazılr, məs.: *Azərbaycan Respublikası*, *Naxçıvan Muxtar Respublikası*, *Bakı Şəhər İcra Hakimiyyəti* və s.

6. Yüksek dövlət vezifələri və fərdi xarakterde olan fəxri adların tərkibindəki sözlərin baş hərfi böyük yazılr; məs.: *Azərbaycan Respublikasının Prezidenti*, *Azərbaycan Respublikasının Baş naziri*, *Azərbaycan Respublikasının Milli Məclisinin Sədri* və s.

7. Akademiya, ali məktəb, elmi-tədqiqat müssəsələri, cəmiyyət, teatr, teşkilat, idare, muzey və s. adların tərkibindəki esas sözlərin (yardımcı sözlərdən başqa) baş hərfi böyük yazılr; məs.: Azərbaycan Milli Elmlər Akademiyası, Məhəmməd Füzuli adına Azərbaycan Əolyzmalar İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu və s.

8. Durnaqla yazılan orden, medal, bədii əser, opera, balet, kinfilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, neşriyyat, kafe, restoran, düssərgə, yeməkxana, mağaza və s. adlarının birinci sözünün və bunların tərkibindəki xüsusi ismin baş hərfi böyük hərfle yazılr "İstiqlal" ordeni, "Azərbaycan Bayraqı" ordeni, "Yeddi gözəl" baleti, "Azərbaycan" qəzeti, "İstisu" mineral suyu və s.

9. Qısaltmaların və müəyyən hissəsi ixtisar edilmiş sözlərin də yazılışında aşağıdakı məqamlarda böyük və kiçik hərfərdən istifadə olunur.

a) Ümumişlek sözlərin tərkibindəki ilk səsdən başqa digər səsler ixtisar edildikdə, sözün ilk səsi kiçik hərfle yazılr və hərfdən sonra nöqtə qoyulur; məs.: c. (cild), ç v (çap vərəqi), b k (bu kimi), d y (dəmiryolu) və s

b) Ad, ata adı, familya bildirən isimlərin ixtisarla yazılmamasında isimlərin ancaq baş hərfi saxlanır və böyük hərfle yazılr, hərfdən sonra ise nöqtə qoyulur; məs.: N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov və s.

c) Ümumişlek sözlərin evvelindən iki, üç, beşən dörd səsdən ibarət hissəsi bir heca (beşən iki heca) halında saxlanılır, qalan

hisəsi ixtisar edilir ki, belə ixtisarlarda saxlanılan hissə kiçik hərf-lə yazıılır və sonunda nöqtə qoyulur; məsələn:

ad (adına), *yol* (yoldaş), *prof* (professor), *akad* (akademik) və s.

Qeyd Belə ixtisarlar ancaq yazıda ola bilir. Təleffüz zamanı sözlərin ixtisar edilmiş hissələri bərpə olunur və sözlər əslinə uyğun tam halda təleffüz edilir.

c) Əsasən iki sözdən ibarət ifade və tərkibləri təşkil eden sözlerin son hissələrinin ixtisarı və ilk hissələrinin qovuşması əsasında düzəldilmiş qisaltmalar kiçik hərflərlə bir söz halında bitişik yazıılır və yazılışı tərkibdə bir söz halında da təleffüz olunur; məsələn: *raykom* (rayon komitesi), *univermaq* (universal mağaza) və s.

d) Xüsusi idarə, müəssise və s. adlarını bildirən ifadelerin tərkibindəki sözlerin illə hissələrinin qovuşdurulması əsasında düzəldilmiş qisaltmaların baş hərfi böyük yazıılır; məsələn: *Azərnəş*, *Azərkitab* və s.

e) Müəyyən idarə, təşkilat, cəmiyyət, ölkə, respublika və b.k obyektlərin adları halında işlənilən ifadelerin, söz birləşmələrinin tərkibində olan əsas sözlərin ilk hərflarından düzəlen qisaltmaları təşkil edən hərfler böyük yazıılır; məsələn: *YAP* (Yeni Azərbaycan Partiyası), *ÜDM* (Ümumi Daxili Məhsul), *AŞPA* (Avropa Şurası Parlament Assambleyası) və s.

f) Bir sıra xüsusi mürəkkəb adları təşkil edən ifadelerin söz birləşmələrinin tərkibindəki ilk sözün son hissəsi ixtisar olunur, digər sözlərin isə ilk hərfi saxlanılır və beşəliklə də, ixtisarlı – qisaltma söz yaradılır. Belə qisaltmaların evvelindəki ixtisarla düzəlen söz hissəsinin baş hərfi böyük, digər hərfəri kiçik yazıılır və sonra nöqtə qoyulur. İfadənin tərkibindəki digər sözlərin ilk hərfəri əsasında düzəlen qisaltmazı təşkil edən hərfler isə böyük yazıılır; məs.: *VƏHML* (Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Ligi), *AzərTAC* (Azərbaycan Dövlət Telegraf Agentliyi) və s.

g) İki sözün birləşməsindən yaradılan bir sıra terminlərin tərkibindəki sözlərin ilk sesleri – hərfəri əsasında düzəldilen qisaltmalar kiçik hərflərlə, həm də bitişik yazıılır; məsələn: *kq* (kiloqram), *km* (kilometr), *sm* (santimetr), *ml* (millilitr), *sl* (santilitr), *hl* (hektolitr) və s.

ŞƏKİLÇİLƏRİN YAZILIŞI

§170. Şəkilçilərin yazılışca qruplaşdırılması. Azərbaycan ədəbi dilində işlənilən şəkilçilər aheng qanunu ilə əlaqədar olaraq yazılışca, əsasən, iki qrupa bölünür:

a) Aheng qanununa tabe olmayanlar.

b) Aheng qanununa tabe olanlar

Aheng qanununa tabe olmayan şəkilçilərin çoxu alınmadır, bitiş-diyi sözün son hecasındaki saitlə ve ya samitlə uyuşmur və ancaq bir cür yazılır. Bunlardan başqa təkce bir samitden ibarət olan şəkilçilər də bir cür yazılır. Buna görə də belə şəkilçilər umumiləşmiş halda bir cür yazılan şəkilçilər adlanır.

Aheng qanununa tabe olan şəkilçilərin çoxu ancaq saitler ahenginə tabe olur, bir qismi isə hem saitler abenginə, hem samitler ahenginə, hem də saitlerle samitler ahenginə tabe olur.

Saitler ahenginə görə şəkilçilər açıq saitli və qapalı saitli olmaq üzre iki qrupa ayrılır. Açıq saitli şəkilçilər iki cür yazıılır, qapalı saitli şəkilçilər dörd cür yazıılır. Samitler ahenginə tabe olan şəkilçilər sözün sonundakı samit ilə uyuşaraq şəkilçinin başındakı samitin kar və cingiltili olmasına görə ferqlənir. Beləliklə, saitler ahenginə görə iki cür və dörd cür yazılan bəzi şəkilçilər baş samitinə görə kar və cingiltili olmaq üzrə iki variantda yazılr. Müasir Azərbaycan ədəbi dilində samitler ahenginə görə iki variantda ancaq *q*, *ğ*, *k*, *g* samitləri ile başlanan bir neçə şəkilçi –*qan*, –*ğan*, –*kən*, –*ğən*, –*qın*, –*ğın*, –*kn*, –*ğın*, –*qi*, –*ğı*, –*ki*, –*ği* şəkilçiləri yazılır.

Müasir Azərbaycan ədəbi dilində saitlerle samitler ahenginə görə iki variantda təleffüz olunan şəkilçilər də vardır. –*maq*, –*mək*, –*l iq*, –*lik*, –*luq*, –*lük*, –*dıqtı*, –*duğu*, –*diyi*, –*düyü*. Nümunelərdən aydın görünür ki, buradakı variantlar da həmin şəkilçilərin tərkibində (əsasən sonunda) olan *q*, *k* samitlərinin variant kimi işlənilmesi ilə əlaqədardır, həm də bu variantlar saitlerle samitlərin ahengi qanunu əsasında törməsidir. Lakin belə ferqli cəhətlərə baxmayaq bu variantlarda təleffüz olunan şəkilçilər, əsasən, saitler ahenginə görə ferqləndiyi üçün onların yazılışı da açıq saitli şəkilçilər, qapalı saitli şəkilçilər halında, iki cür yazılan şəkilçilər və dörd cür yazılan şəkilçilər qruplarına mensub şəkilçilər kimi (variantlar nəzəre alınmaq şərti ilə) müəyyənloşdırılır.

Qeyd Azerbaycan dilinde şəkilçilər çoxdur. Burada ancaq çox işlənilən sözdüzdəcili və sözdeyişdənçi şəkilçilərin yazılışını öks etdirən nümunələr verilecekdir.

§171. Bir cür yazılan şəkilçilər:

- 1 -vari qalxanvari, yüngülvari; üzükvari və s.
2. -dar heyvandar, məhsuldar, evdar, əməkdar və s.
3. -daş silahdaş, məsləkdaş, vətəndaş, sirdaş və s.
- 4 Şəkilçi halında bitişik yazılan dək qoşması (*dağadək, evadək* və s.)

5 Sifet düzəldən -i şəkilçisi: *inqilabi, xarici, qərbi, cənubi* və s.

Qeyd Saitlə biten sözlərde -i şəkilcisinən evvel və hərfi artırılar *dairəvi, kütłəvi, Gəncəvi, sıravi* və s. (bəzən də sözün sonundakı *a* evezinə ə yazılır: *kimyəvi, dənyəvi* və s.)

6 Feli bağlama düzəldən -kən şəkilçisi; *almışkən, oxuyurkən, gedərkən* və s.

7 -kar şəkilçisi: *xilaskar, tələbkar, təmizkar* və s

8 -gil şəkilçisi: *xalamgil, bacımgıl, əmisigıl, Qulugil* və s.

9 -laq şəkilçisi (mekan ismi düzəldən) *qışlaq, otlaq, çaylaq* və s
10 -stan şəkilçisi: *Gürçüstan, Türkmənistan* və s.

Qeyd Samitlə biten sözlərde -stan şəkilcisinən evvel sözün son hecasındaki saitə uyğun olaraq qapalı saitlərdən biri - i, i, u, u eləvə olunur *Dağıstan, Özbəkistan, Kurdüstan, Mongolustan* və s

11. Felin icbar növünün şəkilçisi -t: *anlat, oxut, işlət, yandırı* və s.

12. Ön şəkilçilər -na: *nabələd, nalayıq, nacins, narazı* və s.: -ba: *baməzə, baxəbər* və s.; -bi: *bisavad, bixəbər, biçarə, bikhərmət, bihuş* və s.

§172. İki cür yazılan şəkilçilər:

1. İsmiñ yönük hal şəkilçisi -a, -ə: *dağa, evə, yola, dilə, üzə* və s
Saitlə biten isimlərdə şəkilciden evvel -y artırılır: *ataya, meşəya, güzgüya* və s.

2. Felin arzu formasının şəkilçisi -a, -ə: *yaza, gəzə, bila, gülə* və s
Saitlə biten fellerdə şəkilciden evvel -y artırılır: *bağlaya, işləyə, oxuya* və s.

3. Murəkkəb zərf düzəldən şəkilçisi -a, -ə: *qaça-qaça, gülə-gülə, deyə-deyə, bila-bilə...* Saitlə biten sözlərde: *ağlaya-ağlaya, deyə-deyə* və s.

4. Felin emr formasının I şəxs cəm şəkilçisi: -aq, -ək: *tutaq, gedək, görək, güdək* və s. Saitlə bitenlərdə şəkilciden evvel y artırılır: *saxlayaq, dinləyək* və s.

5. Felden sıfet düzəldən şəkilçi -aq, -ək: *qorxaq, çökək* və s

6. Felden sıfet düzəldən şəkilçi -ağan, -əyən: *qaçağan, uçağan, gəzəyən, guləyən* və s.

Saitlə biten fellere bitişikdə şəkilçinin başındakı sait düşür *ağlağan* və s.

7. Fel düzəldən şəkilçi -al, -əl: *azalmaq, çıxalmaq, düzəlmək* və s

8. -an, -ən şəkilçisi: *olan, çalan, quran, düzən, gələn* Saitlə biten sözlərde şəkilciden evvel y artırılır: *doğrayan, dinlayan, işləyan, əriyən* və s

9. -anda, -ənda şəkilçisi: *alanda, oturanda, görəndə, döyəndə* Saitlə biten sözlərde şəkilciden evvel y artırılır: *ağlayanda, işləyəndə, deyəndə* və s

10. -ar, -ər şəkilçisi: *alar, olar, uçar, qaçar, köçər, içər, gülər* Saitlə biten sözlərde -yar, -yər: *doğrayar, suruyar, quruyar, dəyər* və s

11. -araq, -ərək şəkilçisi: *qaçaraq, uçaraq, yuxaraq, qoyaraq, gələrək, bilərək, gülərək, deyərək* Saitlə biten sözlərdə -yaraq, -yərək *saxlayaraq, dinləyərək, sürüyərək, oxuyaraq, deyərək* və s.

12. -ası, -əsi şəkilçisi: *olası, gedəsi, görəsi*. Saitlə bitenlərdə -yası, -yəsi: *bağlayası, tullayası, işləyəsi, deyəsi* və s

13. -acaq, -əcək şəkilçisi: *galacaq, olacaq, duracaq, qıracaq, gələcək, deyəcək, güləcək, biləcək, dəyəcək, sevəcək* Saitlə biten sözlərdə -yacaq, -yəcək: *anlayacaq, quruyacaq, dinləyəcək, suruyəcək* və s

14. -da, -ədə şəkilçisi: *bağda, yolda, ulduzda, düzədə, sizdə* və s.

15. -dan, -ədən şəkilçisi: *candan, dostdan, quzudan, suridən, eldən* və s.

16. Fel düzəldən -la, -lə şəkilçisi: *başla, dişlə, yolla, şirlə* və s.

17. -la, -lə qoşma şəkilçisi: *atamlı, oğullla, qələmlə, gümüşlə, quşla* və s.

18. -lar, -lər şəkilçisi: *dağlar, yollar, sular, göllər, ellər, dillər* və s.

19. -lan, -lən şəkilçisi: *bağlan-maq, yağlan-maq, dillən-mək, külənn-mək* və s.

20. -laş, -ləş şəkilçisi: *yaxşılaşmaq, pisləşmək, kobudlaşmaq, incəlaşmək, eybəcərləşmək, fikirləşmək* və s

21. İnkər şəkilçisi -ma, -mə: *danişma, oxuma, baxma, qovma, demə, görüşmə* və s.

22. İsim düzelden **-ma**, **-mə** şekilçisi: *qazma, basma, tökmə, törəma, bukmə* və s.

23. **-maq**, **-mək** şekilçisi: *yazmaq, oxumaq, bilmək, güləmək, söyləmək* və s.

24. **-madən**, **-mədən** şekilçisi: *yazmadan, oxumadan, bilmədən, dinləmədən* və s.

25. **-mali**, **-məli** şekilçisi: *oxumalı, yatmalı, görməli, güləməli, bilməli* və s.

26. **-mayınca**, **-məyincə** şekilçisi: *yazmayınca, bilmayınca, olmayınca* və s.

27. **-sa**, **-sə** şekilçisi: *alsa, olsa, varsa, yoxsa, görəsə, gəlsə, desə* və s.

28. **-san**, **-sən** şəxs şekilçisi: *alarsan, olursan, görərsən, bilərsən* və s.

29. **-ca**, **-cə** şekilçisi: *qaraca, xirdaca, quruca, yavaşca, dirməzca, düzəcə, ərəbəcə, kürdəcə, türkəcə, rusça, bizcə, məncə* və s.

30. **-ça**, **-cə** şekilçisi: *bağça, meydança, gözəlcə* və s.

§173. Dördüncü yazılan şekilçilər.

1. **-qi**, **-ğı**, **-qu**, **-ğu**, **-ki**, **-gi**, **-kü**, **-gü** şekilçisi: *bıçqı, çalğı, pusqu, durğu, bitki, silgi, sürktü, bölgü* və s

2. **-qın**, **-ğın**, **-qun**, **-ğun**, **-kin**, **-gin**, **-kün**, **-gün** şekilçisi: *çaşqın, qızğın, tutqun, yorğun, kəskin, əzgın, ötkün, düzgün* və s

3. **-di**, **-du**, **-di**, **-dü** şekilçisi: *yazdı, qırdı, oldu, durdu, gəldi, bildi, gülüdü, gördü* və s

4. **-dur**, **-dır**, **-dur**, **-dür** xəber şekilçisi: *qışdır, azdır, yoxdur, sudur, gözəldir, təmizdir, sözdür, görmüşdür* və s.

5. Felin icbar növü şekilçisi **-dir**, **-dir**, **-dur**, **-dür**: *yazdır, pozdur, əzdir, süzdür* və s.

6. **-duqda**, **-duqda**, **-dikdə**, **-dükdə** şekilçisi: *aldıqda, çıxıqda, olduqda, qurdugda, gəldikdə, dedikdə, bildikdə, sökdükdə, üzdükdə* və s.

7. **-diqca**, **-dikcə**, **-duqca**, **-dükcə** şekilçisi: *yazdıqca, yiğdiqca, olduqca, durduqca, gəldikcə, getdikcə, içdikcə, sökdükcə, gülüdkcə* və s.

8. **-diği**, **-duğu**, **-diyi**, **-düyü** şekilçisi: *aldığı, oxuduğu, bildiyi, gördüyü* və s.

9. Sifet düzelden **-iq**, **-uq**, **-ik**, **-ük** şekilçisi: *çapıq, pozuq, əzik, sükük* və s.

10. **-ib**, **-ub**, **-ib**, **-üb** şekilçisi: *alib, yixib, olub, qurub, gəlib*. Saitlə biten sözlərdə **-yib**, **-yub**, **-yib**, **-yüb**: *deyib, anlayıb, daşıyb, söyləyib* və s.

11. **-ıl**, **-ul**, **-ıl**, **-ül** şekilçisi: *yazıl, açıl, doğul, əzil, büzül* və s.

12. Felden isim düzelden **-im**, **-um**, **-im**, **-üm** şekilçisi: *atım, tutum, udum, biçim, büküm* və s.

13. Əmr forması I şəxsin təkinin şekilçisi **-im**, **-um**, **-im**, **-üm**: *qaçım, çıxım, vurum, əzim, üzüm*. Saitlə biten sözlərdə **-yım**, **-yum**, **-yim**, **-yüm**: *yaşayım, qoruyum, söyləyim, sürüyüm* və s.

14. Birinci şəxsin təkinin mənsubiyət şekilçisi **-im**, **-um**, **-im**, **-üm**: *canım, yurdum, elim, günüm*. Saitlə biten sözlərdə bitişdirildikdə şekilçinin saiti düşür, **m** qalır: *yuvam, obam, anam, nənəm, bacım* və s.

15. Birinci şəxsin cəminin mənsubiyət şekilçisi **-imiz**, **-umuz**, **-imiz**, **-ümüz**: *qanımız, yolumuz, dilimiz, sözümüz*. Samitlə biten sözlərdə **-mtz**, **-muz**, **-miz**, **-müz**: *anamız, arzumuz, iradəmiz, güzgümüz* və s.

16. Felden isim düzəldən şekilçi **-in**, **-un**, **-in**, **-ün** *axın, qoşun, biçin* və s.

17. Yiyəlik hal şekilçisi **-in**, **-un**, **-in**, **-ün**: *ağacın, odunun, yerin, gülün*. Saitlə biten sözlərdə şekilçinin əvvəline *n* samiti artırılır: *dünyanın, ordunun, ölkənin, sırunun* və s.

18. Tesirsiz fel emələ getiren şekilçi **-in**, **-un**, **-in**, **-ün**: *çalın, soyun, bilin, görün*. Saitlə biten sözlərdə bitişdirildikdə şekilçinin saiti düşür, **n** qalır: *qorun, sırin* və s.

19. Əmr forması II şəxsin təkinin şekilçisi **-in**, **-un**, **-in**, **-ün**: *alin, durun, keçin, köçün*. Saitlə biten sözlərdə **-yin**, **-yun**, **-yin**, **-yün**: *anlayın, oxuyun, dinlayın, sürüyün* və s.

20. Əmr forması II şəxsin cəminin şekilçisi **-iniz**, **-unuz**, **-iniz**, **-ünüz**: *alınız, oturunuz, əyləşiniz, düşünüz*. Saitlə biten isimlərdə **-yiniz**, **-yunuz**, **-yiniz**, **-yünüz**: *yoxlayınız, oxuyunuz, deyiniz, sürüyünüz* və s.

21. **-inca**, **-unca**, **-incə**, **-üncə** şekilçisi: *yazınca, dolunca, gəlinca, görünçə*. Saitlə biten sözlərdə **-yinca**, **-yunca**, **-yinçə**, **-yünçə**: *ağlayınca, pisləyincə* və s.

22. **-inci**, **-uncu**, **-inci**, **-üncü** şekilçisi: *qırxinci, onuncu, birinci, üçüncü*. Saitlə biten sözlərdə bitişdirildikdə şekilçinin baş saiti düşür: **-ncı**, **-ncı**: *altıncı, yeddinci* və s.

23. Felden ad düzəldən **-inc**, **-unc**, **-inc**, **-ünc** şekilçisi: *qaxinc, qorxunc, sevinc, gulunc* və s.

24. İndiki zaman şekilçisi **-ır**, **-ur**, **-ır**, **-ür**: *alır, olur, gəlir, bələr*. Saitlə biten sözlərdə **-yır**, **-yur**, **-yır**, **-yür**: *darayırlar, oxuvur, əlavayırlar, çürüyürlər* və s.

25. Tesirli fel düzelden -ir, -ur, -ir, -ür şekilçisi: *qaçıır-maq, uçır-maq, bisir-mək, kóçır-mək* və s.

26. Tesirli fel düzelden -it, -ut, -it, -üt şekilçisi *axıt-maq, qor-xut-maq, bərkit-mək* və s.

27. Felden isim düzelden -int, -untu, -inti, -üntü şekilçisi: *qazıntı, qırıntı, ovuntu, əyıntı, çöküntü* və s.

28. Felden ad düzolden -ici, -ucu, -ici, -üci şekilçisi: *alıcı, qırıcı, vurucu, seçici, sürücü*. Saitle biten sözlerde -yıcı, -yucu, -yıcı, -yúcü: *hesablayıcı, yuyucu, dinləyici, sürüyücü* və s.

29. Felden isim düzelden -ış, -uş, -ış, -üş şekilçisi: *çağırış, duruş, oturuş, eniş, görüş, gülüş*. Saitle biten sözlerde -ış, -yuş, -ış, -yüş: *arayış, titrəyiş* və s.

30. Felin karşılıq növünü düzelden şekilçi -ış, -uş, -ış, -üş. yazışmaq, *vuruş-maq, seviş-mək, görüş-mək* və s.

31. -lı, -lu, -li, -lü şekilçisi: *qarlı, qırlı, dağlı, odlu, duzlu, kəndli, şəhərli, sözlü, gullü, evli, eşikli, məzəli, qaralı, sarılı* və s.

32. -lıq, -luq, -lik, -lük şekilçisi: *daşlıq, oltuq, birlilik, üçlük* və s.

33. -miş, -muş, -miş, -müs şekilçisi: *yazmış, oxumuş, keçmiş, görmüş* və s.

34. -mi, -mu, -mi, -mü şekilçisi: *azmi, çıxmı, təkmı, cütmü, olarmı, oldumu, görmüşüm, bağdamı, evdəmi* və s.

35. -ki, -ku, -ki, -kü şekilçisi: *axşamkı, onunkı, dünənki, gündüzkü, bizimki, ögündü, bağdakı, düzədkı, özünükü* və s

36. -sız, -suz, -sız, -süz şekilçisi: *saysız, adsız, binasız, susuz, duzsuz, tozsuz, işsiz, sürüsüz, gölsüz* və s.

37. Əmr forması III şəxsin tekünün şekilçisi: -sin, -sun, -sin, -sün alsin, *oxusun, bilsin, görsün* və s.

38. -siniz, -sunuz, -siniz, -sünüz şekilçisi: *qalırsınız, olmuşsunuz, gəlirsiniz, görürsünüz, gedəsiniz, alasınız* və s

39. -ti, -tu, -ti, -tü şekilçisi: *ağarti, xorultu, göyərti, böyürtü* və s.

40. -çı, -cu, -çi, -çü şekilçisi: *yaziçı, topçu, zərbəçi, cütçü* və s

§174. Mürəkkəb sözlərin yazılışı. Müasir Azərbaycan dili orfoqrafiya qaydalarına görə, mürəkkəb sözler ya bitişik, ya aynı, ya da yarımbitmiş (defisli) yazılır

I. Bitişik yazılan mürəkkəb sözlər

1. Miqdar sayı ile isim və ya sıfətden düzəldilən mürəkkəb sözler; məs.: *üçbucaq, beşillik, ongönlük, ikihecalı, birmənali, yızillilik* və s.

2. İsimle mənsubiyet şekilçili zərfden düzəldilən mürekkeb zərf və sıfətlər; məs.: *bayramqabağı, rayonlararası, həyətyanı, dənizkənarı* və s.

3. Cıxışlıq halda olan isimle feli isim tərkibində ibarət mürekkeb sözler; məs.: *anadangolma, ucdantutma, başdansovma* və s.

4. İki sadə ismin qovuşmasından düzəldən mürekkeb isimlər; məsələn: *qayınata, qayınana, giləmeyvə, rəsmixət, husnxət, hacileylik, sacayaq* və s

5. Sadə isimlə feli sıfət tərkibində ibarət mürekkeb sözler; məsələn: *aşşızən, gunbatan, gündoğan, tozSORAN, taxıldöyen, susapən* və s.

6. Sadə isimlə feli isim birləşməsindən düzəldən mürekkeb sözler; məsələn: *səsvermə, poladəritmə, maşinqayırmə, pambıqtəmizləmə* və s.

7. Sadə və ya düzəltmə isimle mənsubiyet şekilçisi qəbul etmiş başqa bir ismin birləşməsindən düzəldən mürəkkəb sözler; məsələn *ayaqqabı, əlyazması, ildönümü, suiti, cansağlığı, dünayagörüşü, əmizizi, eloğlu, ilanbalığı* və s

8. Sadə və ya düzəltmə sıfətlə sadə isimləndən düzəldilən mürekkeb isimlər; məsələn: *ağcaqanad, qaratikan, istiot, yeniyetmə, sarıköynək, xammal* və s.

9. İsimle -lıq, -lik, -luq, -lük şekilçisi qəbul etmiş sadə və ya düzəltmə sıfətdən ibarət mürəkkəb sözler; məsələn *qanuna uyğunluq, əliaçıqlıq, qanunvericilik, əliyərilik* və s.

10. Tekrarlanan felin *ha* vasitesi ilə qovuşdurulmasından düzəldilən mürəkkəb sözler; məsələn: *vurhavur, yazhayaz, gəlhagəl, gəzhagəz, yehaye, dehade* və s.

Qeyd. Tekrarlanan fel kar samit ilə bitərə, *ha* əvezinə *a* və ya *a* yazılır, məsələn *basabas, qaçaqəç, tutatut, kəsəkəs, içəic* və s

11. Sonuna *xana, namə* qoşmaq ilə düzəldilən sözlər, məsələn *qiraətxana, kitabxana, mehmanxana, vəkalətnamə, "Hophopnamə"* və s.

12. Sade sıfətlə sadə isim birləşməsindən düzəldilən coğrafi adlar; məsələn: *Ağdaş, Ağşəhər, Qaraşəhər, Yenikənd, Göyçay* və s.

13. İki ismin birləşməsindən düzəldən coğrafi adlar, məsələn *Arpaçay, Qusarçay, Qonaqkənd* və s

14. İsimlərə *abad* sözünün qoşulması ilə düzəldilən yer adları, məsələn: *Sabirabad, Cəlilabad* və s

15. İnsan adlarını bildiren mürekkeb isimler; meselen: *Qızqayıt, Əbdulkərim, Əlimərdan, Məmmədəli, Xoşqədəm, Məmmədhəsən* və s.

Qeyd İnsan adlarını bildiren mürekkeb sözlerde iki sait yanaşı gelirse, birinci sözün sonundakı sait ixtisar olunur; meselen; *Ələkbər (Əli-Əkber), Əlaşgər (Əli-Əsger), Hacıağası (Hacı-ağası)* və s.

16. Tərkibində *zadə* və *oğlu* sözleri olan familiyalar; meselen: *Əzimzadə, Məmmədquluzadə, Həsənoğlu, Azəroğlu* və s.

17. Rütbe, leqəb, titul bildirmeden mürekkeb adın tərkib hissesi məqamında işlenilən *mir, mirza, hacı, seyid, şah, sultan, ağə, bəy, xan, xanım, bəyim* sözleri olan mürekkeb isimler; meselen: *Mirbaşır, Mirzəli, Hacıbala, Seyidfatma, Şahsənəm, Sultanlı, Ağabaci, Xanmurad, Xanbacı, Büyülxanım, Balabəy, Bəyimbacı* və s.

18. Sade sıfetle sade isim birləşməsindən düzəldilən mürekkeb sıfetler; meselen: *ağbirçək, ağsaqqal, balacaboy, bəstəboy, qara-saqqal, saribəniz, uzunsaç, uzunburun, dazbaş, ağçıyar* və s.

19. Sade ve düzeltme sıfətdən eməle geturilen mürekkeb sıfətlər; meselen: *qarasaçı, ağsaçı, qarabuğdayı, uzunboylu* və s.

20. Tərkibində *az, bərabər, bir, düz, eyni, müxtalif, ümum, ham, çox* sözleri olan mürekkeb sıfetler; meselen: *azılışənən, bərabərhü-quqlu, düzbucaqlı, eyniqiyməlli, ümumxalq, ümumdünya, ümumbəşəri, müxtalifcəhətli, müxtəlifşərəfli, həmkar, həmrəy, həmfikir, coxcəhətli, çoxıslışən, çoxmənalı, çoxxatlı, çoxmillətli, çoxhecalı, çoxuşaqlı* və s.

21. Sade isimle *verici, dayışdırıcı, düzəldici, edilməz, olunmaz, gəlməz, batmaz, sevər, əmər, edici* və s. kimi düzeltme sıfetlərdən eməle gələn mürekkeb sıfetler; meselen: *zərərverici, sözdəyişdirici, sözdüzəldici, əvəzedilməz, mağlubedilməz, əvəzolunmaz, ağılgalılmaz, ağılabatmaz, əməksevər, sülhsevər, sudəmər, məhvədici, tənqidədici, təhqirədici, təsiredici, həlliədici* və s.

22. Mensubiyət şəkilçili sade isimle sade (ve ya düzeltmə) sıfetləndən eməle gələn mürekkeb sıfetler; meselen: *ağzıbos, ağız-açıq, ağızbütün, ağızyürtiq, ağızgöyçək, qanıqara, ayağıyüngül* və s.

23. Sifetin şiddetləndirme derecesini bildirmək üçün sözün ilk hecasındaki saitden sonra *m, p, s, r* ünsürləri artırmaqla düzəlnən hissəciklər sıfetin əvvəline bitişdirilir; meselen: *yamyasıl, gömgöy, qapqara, qapquru, qıpqrırmızı, sapsarı, büsbütün, tərtəmiz* və s.

24. Sade isimle *bir* sayının birləşməsindən düzəlnən zərflər; meselen: *əlbir, sözbir, canbir, dilbir* və s.

25. Sade isimle mensubiyət şəkilçili isim və ya zərf birləşməsindən düzəlnən mürekkeb zərflər; meselen: *addımbaşı, ayaqüstü, diluci, dodaqaltı, əlaltı, əlüstü, barmaqarası* və s.

26. Tekrar edilen müxtəlif nitq hissələrinin *ba, bə* vasitəsi ilə qovuşdurulmasından düzəlnən mürekkeb zərflər; meselen: *qarabaqara, dalbadal, ilbəl, albəl, yerbəyer, günbəgün, taybatay, elbəl, aybaya, növbənöv, cürbacır* və s.

27. Aşağıdakı murəkkəb bağlayıcılar bitişik yazıılır: *yainki, yaxud, nəinki, sanki, habelə, halbüki, həmçinin, hərgah, hərcənd, cünki*

II. Ayrı yazılın mürekkeb sözler

1. Çıxişliq hal şəkilçisi qəbul etmiş ismə qoşulan sıfetden düzəlnən mürekkeb sıfetin tərkib hissələri ayrı yazıılır; meselen: *qoldan güclü, dildən iti, ağilden kam* və s.

2. Mürekkeb məqdar, sira, keşr sayıları ayrı yazıılır; meselen: *on iki, altmış bir, otuz yeddinci, altmış doqquzuncu, üçdə bir, onda beş* və s.

3. Birinci sözü *o, bu* işare evezliklərindən ibarət olan mürekkeb sözler ayrı yazıılır; meselen: *bu il, bu gün, o dəm, o vaxt* və s.

4. Mürekkeb sual evezliklərinin, qeyri-müeyyən evezliklərin tərkibindəki sözler ayrı yazıılır; meselen: *nə cür, nə üçün, hər kəs, heç kəs* və s.

5. İki sade bağlayıcıdan və sade bağlayıcı ile başqa nitq hissəsindən düzəlnən mürekkeb bağlayıcılar ayrı yazıılır; meselen: *belə ki, bununla da, buna görə da, və ya, və yaxud, həm də, daha da, odur ki, tutaq ki, demək ki, madam ki, onun üçün də* və s.

6. Müxtəlif sözlərə *bilmək, etmək, eləmək, olmaq* fellərinin qoşulması ilə düzəlnən mürekkeb fellərin tərkib hissələri ayrı yazıılır; meselen: *gedə bilmək, şad olmaq, hökm eləmək, qəbul etmək* və s.

7. Mecazi mənada işlenilən fellərlə başqa nitq hissələrinə mensub sözlərin birləşməsindən düzəlnən mürekkeb fellərin tərkib hissələri ayrı yazıılır; meselen: *başa düşmək, başa salmaq, qulaq asmaq, cana gəlmək* və s.

III. Defisile yazılın mürekkeb sözlər haqqında məlumat “defis işarəsi” bəhsində verilmişdir.

YAZIDA SÖZ HİSSESİİNİN SƏTİRDƏN SƏTRƏ KEÇİRİLMƏSİ QAYDALARı

Ş175. Sətrdən sətrə keçirilmə haqqında. Yazida sözlərin tərkib hissəsini bütövlükde bir sətrdə yerləşdirmək cümlənin, metninin düzgün oxunmasına, düzgün anlaşılmasına xüsusi kömək edir. Lakin hər zaman yazını bu şəkildə qurmaq mümkün olmur. Bəzən sətrin sonunda sözü bütövlükle yazmaq üçün yer qalmır, sözün digər hissəsinə sonrakı sətrin əvvəline keçirmək lazımdır. Belə məqamda mexaniki olaraq sətrin sonuna neçə hərf yerləşsə, sözün əvvəlindən bu qədər də hərfi sətrin sonunda yazmaq, sözün qalan hissəsinə isə yeni sətrə keçirmək olmaz. Belə hallarda sətrin sonunda yerləşməyən sözün quruluşu, mənası nezəre alınmalıdır, yeni belə sözlər qurulmuş və məna vahidləri halında parçalara ayrılib birinci hissəsi əvvəlki sətrin sonunda, ikinci hissəsi isə sonrakı sətrin başında yazılmalıdır. Buna görə de müasir Azərbaycan orfoqrafiya qaydasında söz hissəsinin sətrdən sətrə keçirilməsində heca vahidliyi, söz kökü vahidliyi və qrafik vahidlik kimi üç prinsip əsasında aşağıdakı qaydalar müəyyənlenmişdir.

Ş176. Heca vahidliyi prinsipi. Bu prinsipə əsasən sətrdən sətrə keçirmədə sözün ayrılan hissələri heca vahidləri ilə eyniyet təşkil etməlidir.

Muasir Azərbaycan yazısında heca vahidliyi prinsipi əsasında sətrdən sətrə keçirme qaydaları aşağıdakılardır:

1. Söz hissələri yeni sətrə bütöv hecalarla keçirilir; məsələn: *qa-zı, qu-zu, dost-luq, yay-laq, çə-mən* və s.
2. Sözün birçə saitdən ibaret olan ilk hecasını əvvəlki sətrin sonundan qoymaqla olmaz, buna görə də ikihecalı belə sözləri *a-da, a-dam, a-ra, a-la, a-na, a-ta, a-çıq, a-ci, ə-ziz, a-kin, a-la, e-lan* kimi hecalara ayırmadan bir sətrdə yazmali. Lakin ilk hecası birçə saitdən ibaret söz üç, dördhecalı olarsa, sətrin sonunda olan yere görə sözün əvvəlindəki iki hecanı sətrin sonunda yazmaq, qalan hissəni isə yeni sətrə keçirmək lazımdır, məsələn: *ica-zA, eti-raz, acı-zanə* və s.

3. İki və ya çoxhecalı sözlərin birçə saitdən ibaret olan sonuncu hecası yeni sətrə keçirilməz. Belə sözlər ikihecalıdırsa, bir sətrdə yerləşdirilməli və *cüz-i, əu-a* şeklinde parçalanmamalıdır. Belə sözlər çoxhecalıdırsa, sözün sonundan iki hecanı birləşdə yeni sətrə keçirmək lazımdır; məsələn: *va-qıə, əm-təə, id-dia, mat-bəə, müd-dəə* və s.

4. Tərkibində eynicinsli qoşa samit olan sözlərin saitdən əvvəlki iki samitini nə sətrin sonunda qoymaq olar, nə də o biri sətrə keçirmək olar.

Bu sözləri yeni sətrə keçirərək qoşa samitdən her biri hecalardan birinə qoşulur.

Keçirmək olmaz	Keçirmək olar
<i>a-ddim, add-im</i>	<i>ad-dim</i>
<i>do-qquz, doqq-uz</i>	<i>doq-guz</i>
<i>sə-kkız, səkk-iz</i>	<i>sək-kız</i>
<i>rə-ssam, rass-am</i>	<i>rəs-sam</i>
<i>sə-həsl, sahh-at</i>	<i>səh-hət</i>

5. Bitişdirici (a) (ə) vasitesi ilə eməl gələn qacaqəç, tutatut, kəsəkəs tipli sözlər aşağıdakı şekilde yeni sətrə keçilir

Keçirmək olmaz	Keçirmək olar
<i>qaç-aqaç</i>	<i>qa-çaqəç, qaça-qac</i>
<i>tut-atut</i>	<i>tu-tatut, tutu-tut</i>
<i>kəs-əkəs</i>	<i>kəsəkəs, kəsa-kəs</i>

Ş177. Söz kökü vahidliyi prinsipi. Mürekkeb sözlərin tərkib hissələrini sətrdən sətrə keçirmədə əsasən söz kökü vahidliyi prinsipi tətbiq olunur. Bu prinsipə görə mürekkeb sözün müəyyən hissəsini əvvəlinci sətrin sonunda qoyp digər hissəsini yeni sətrə keçirərək tərkibindəki sözlərdən ya əvvəlkinin, ya da sonrakının leksik vahidliyini mühafizə etmək lazımdır. Buna görə de mürekkeb sözlərin hissələrini sətrdən sətrə keçirərək aşağıdakı qaydalara riayət etmək zəruridir:

1. Mürekkeb sözün tərkibindəki ikinci sözün başındakı samit səs heca vahidliyinə görə sətrin sonunda yazılın əvvəlki sözün axırına düşə də, orada saxlanılır, yeni sətrə keçirilən sözün baş səsi halında yeni sətrin əvvəlinde yazılır. Beləliklə də, yeni sətrə keçirilən hissənin söz vahidliyi mühafizə edilmiş olur; məsələn:

Keçirmək olmaz	Keçirmək olar
<i>bio-qrafiva</i>	<i>bio-qrafıva</i>
<i>diaq-ram</i>	<i>dia-gram</i>
<i>proq-ram</i>	<i>pro-qram</i>
<i>monoq-rafiya</i>	<i>mono-qrafıva</i>
<i>teleq-ram</i>	<i>tele-qram</i> və s

2. Mürekkeb sözlerin terkibindeki birinci sözün son samitini ikinci sözün birce saitden ibaret olan ilk hecasına qoşub yeni sətər keçirmək olmaz. Elecə de ikinci sözün birce saitden ibaret olan ilk hecasını birinci sözün son samitine qoşub vahid heca halında sətrin sonunda saxlamaq olmaz; məsələn:

Keçirmək olmaz	Keçirmək olar
<i>di-lucu, dilu-cu</i>	<i>dil-ucu</i>
<i>əvə-zedilməz, əvəze-dilməz</i>	<i>əvəz-edilməz</i>
<i>əva-zolunmaz, əvəzo-lunmaz</i>	<i>əvəz-olunmaz</i>
<i>kækli-kotu, kækliko-tu</i>	<i>kaklik-otu</i>
<i>palta-rasan, paltara-san</i>	<i>paltar-asan</i>
<i>Gu-lağa, Güla-ğa</i>	<i>Gül-ağa</i>
<i>Sabi-rabad, Sabira-bad</i>	<i>Sabir-abad</i>
<i>təsi-redici, tə-siredici</i>	<i>təsir-edici</i>

§178. *Qrafik vahidlik prinsipi*. İxtisarla yazılın sözlerin, qısaltmaların, rəqəmlərin, durğu işaretlərinin ve elecə de müxtəlif elm sahələri ile bağlı olan spesifik işaretlərin aşağıdakı qaydalar üzrə sətirdən sətər keçirilməsində esasen qrafik vahidlik prinsipi tətbiq olunur

1. Ad ve ata adının böyük herflərle yazılmış qısaltmaların birini əvvəlkı sətrin sonunda qoymaq, digerini yeni sətər keçirmek, elecə de qısaltmaların her ikisini əvvəlkı sətrin sonunda qoymaq, familiyanı işe sonrakı sətər keçirmək olmaz. Bunların hamısı bir sətirdə yazılmalıdır; məsələn. *Ü.-Ə.Hacıbəyov*, yaxud *Ü.Ə.-Hacıbəyov* halında sətirdən sətər keçirmək olmaz, *Ü Ə.Hacıbəyov* halında bir sətirdə yazmaq lazımdır.

2. Bir neçə herf birləşməsindən ibaret olan qısaltmaların terkibindeki herfin birini (ve ya bir neçəsini) sətrin sonunda qoymaq, digerini (ve ya digerlerini) yeni sətər keçirmək olmaz; məsələn:

APU qısaltmasını *A-PU* və *AP-U* kimi, *AHİŞ* qısaltmasını *A-HİŞ*, *AH-İŞ*, *AHİ-Ş* kimi parçalayıb sətirdən sətər keçirmək olmaz. Bele qısaltmaları teşkil eden hərflerin hamısı vahid söz halında bir sətirdə yazılmalıdır.

3. Ancaq yazıda işlənilen ve bir neçə sözün ilk herfi esasında düzəldilib kiçik herflə yazılan qısaltmaların bir hissəsini sətrin sonunda qoymaq, diger hissəsini işe yeni sətər keçirmək olmaz. Bele qısaltmalar, elecə de *kq*, *km*, *mm* kimi bitişik yazılan qısaltmalar bir sətirdə, həm de menaca bağlı olduğu sözün sonunda yazılmalıdır; məs.: *ç v kq km* və s.

4. Herflər və rəqəmlərlə düzəldilmiş qısaltmalardakı herfləri əvvəlinci sətrin sonunda yazmaq, rəqəmləri işe yeni sətər keçirmək olmaz. Bele qısaltmalar bir sətirdə yazılmalıdır; məs.: *TU-104, 1L-18* və s

5. Rəqəm ilə yazılın saylara defis ilə qoşulan şəkilçiləri rəqəmlərdən ayırb yeni sətər keçirmək olmaz, yəni

<i>5-</i> -ci ..	<i>saat 12-</i> -da..	<i>1905-</i> -ci ilda	<i>saat 6-</i> -ya qədər
---------------------	--------------------------	--------------------------	-----------------------------

halında keçirmək olmaz. Bunlar bir sətirdə *5-ci..., 12-da..., 1905-ci ilda, 6-ya qədər* tərzində yazılmalıdır.

6. Rəqəmlərdən sonra ixtisarla yazılın ölçü vahidlərini və elecə de bezi şərti işaretləri rəqəmlərdən ayırb yeni sətər keçirmək olmaz. Bunlar bir sətirdə yazılmalıdır; məsələn.

<i>5</i> <i>kq</i>	<i>150</i> <i>km</i>	<i>100</i> <i>%</i>
-----------------------	-------------------------	------------------------

halında iki sətirdə deyil, *5 kq, 150 km, 100%* tərzində bir sətirdə yazmalı.

7. Açılan möterizə və dirnağı sətrin sonunda qoymaq olmaz

8. Durğu işaretlərini yeni sətər keçirib sətrin başında qoymaq olmaz.

MÜNDƏRİCAT

Giriş	5
-------	---

BİRİNCİ HİSSƏ

Müasir Azərbaycan edəbi dilinin fonetikası

Ümumi fonetika məsələləri	8
Sesin formallaşma mənbələri və əlamətləri	13
Azərbaycan edəbi dilindəki saitler sistemi (vokalizm)	34
Saitlerin esas xüsusiyyətləri	41
Azərbaycan dilindəki samitler sistemi (konsonantizm)	54
Azərbaycan edəbi dilindəki samitlərin esas xüsusiyyətləri	58
Nitqin fonetik parçaları	79
Heca	81
Nitq axınında hecaların fonetik tərkibindəki proseslər haqqında	90
Azərbaycan edəbi dilindəki fonetik hadisə və qanunlar	99
Nitq parçalarının menali seslənmə (fono-semantik) əlamətləri	122
Vurğu	123
Avaqlanma (intonasiya)	135
Durğu (fasile)	137

İKİNCİ HİSSƏ

Müasir Azərbaycan dilinin orfoepiyası

Təleffüz və orfoepiya	140
Ədebi təleffüzün mənbələri haqqında	149
Təleffüz vasitələri	153
Təleffüz şəraitü	156
Lügəvi şəraitde təleffüz	157
Saitlerin təleffüzü. Samitlər yanaşı saitlerin təleffüzü	159
Yanaşı saitlerin təleffüzü	168
Samitlərin təleffüzü. Müxtəlif çalarlıqlarda təleffüz olunan cingiltili samitler	172

Əsasen öz mexrecine müvafiq təleffüz olunan cingiltili samitler	179
Müxtəlif çalarlıqlarda təleffüz olunan kar samitler	182
Əsasen öz mexreclərinə uyğun təleffüz olunan kar samitler	186
Qrafik şəraitde təleffüz	187
Qrammatik şəraitde təleffüz	194
Morfoloji şəraitde təleffüz	195
Sintaktik şəraitde təleffüz	202
Ədəbi təleffüzün pozulma mənbələri	207

ÜÇÜNCÜ HİSSƏ

Müasir Azərbaycan dilinin orfoqrafiyası

Yazı və orfoqrafiya	212
Orfoqrafiya	220
Azərbaycan dili orfoqrafiyasının principləri	221
Defis işarəsi və orfoqrafik mahiyyəti	229
Şekilcilerin yazılışı	239
Yazida söz hissəsinin setirdən setrə keçirilməsi qaydaları	248

Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə

**MÜASİR
AZƏRBAYCAN DİLİ**

I hissə

FONETİKA, ORFOEPİYA, ORFOQRAFIYA

“Şərq-Qərb”
Bakı
2007

Buraxılışa məsul

Əziz Gülaлиyev

Texniki redaktor:

Rövşən Ağayev

Kompyuter səhifələyicisi

Rəvan Mürsəlov

Korrektorlar:

*Fəridə Səmədova
Pərinaz Musaqızı*

Yığılmağa verilmiştir 10 05 2007 Çapa imzalanmıştır 19 07 2007

Formatı 60x90 $\frac{1}{16}$ Fiziki çap vərəqi 16 Ofset çap üsulu

Tirajı 25000 Sifariş 100

DUST 5773-90, DUST 4 482-87



Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur
Bakı, Şərifzadə küçəsi, 3

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin

“Azərbaycan dilində latin qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunur.